



# HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI

MÜBARİZ YUSİFOV

Filologiya elmləri doktoru, professor.

№ 8003  
1683

HEYDƏR ƏLİYEV  
VƏ  
AZƏRBAYCANÇILIQ  
IDEOLOGİYASI

(Heydər Əliyev məktəbinin dinləyiciləri üçün vəsait)

93260

331152

M.F.Axundov adına  
Azərbaycan Mədəniyyət  
Kitabxanası

ARXIV

Bakı – «Nurlan» – 2003

*Azərbaycanın Dövlət müstəqilliyi və  
Yeni Azərbaycan Partiyası yaradılmasıdır  
on illik yubileyinə həsr edirəm.*

Buraxılışına mosul və redaktor: **Qafar Məmməd oğlu Əliyev**  
*Azərbaycan Respublikası Prezidentinin  
İcra Aparatı İctimai-siyasi səbosunun  
bələmə müdürü, YAP Siyasi Şurasının üzvü*

**Mübariz Əman oğlu Yusifov.** Heydar Əliyev və Azərbaycanlıq ideologiyası (Heydar Əliyev məktəbinin dinlöyiciləri üçün vəsait). Bakı, «Nurlan», - 2003. 204 soh.

Kitabda Heydar Əliyevin azərbaycanlıq ideyaları və milli ideologiyamız haqqındaki tolimino dair müəllifin Heydar Əliyev məktəbinde apardığı mühaziroları ümumiləşdirilmişdir. Azərbaycanlıq ideyaları xalqın milli psixologiyasında on qodim dövrlərdən mövcud olmuşdur. Lakin bu ideyaların bütövləşdiriləbilə vahid bir sistemi sahnənnəs üçün xalqın qüdrəti bir şoxsiyyətə dair etibarət olmuşdur. Heydar Əliyev Azərbaycanda dövlət rəhbərliyini başlaşdırıcı 1969-cu ildən özündən təskiliçiliyi ilə, siyasi uzagçorılığı ilə, votinq-povorılıyi ilə, fəaliyyətin bütün istiqamətlərinə Azərbaycan xalqının mənafələrinə yönəltmək bacarığı ilə azərbaycanlıq ideyalarını canlandırmışa başladı. Azərbaycan müstəqilliyənən əldə etdiyindən sonra Heydar Əliyevin fəaliyyəti sayəsində, azərbaycanlıq ideyalarının bazasında onun horoskopverici mexanizmaları olan milli ideologiyamız koşf edildi. Kitabın bütün bölmələrində ardıcıl olaraq, azərbaycanlıq və milli ideologiyamızın Heydar Əliyev təlimi barədə bəhs edilir. Kitabdan Heydar Əliyev məktəbinin mühaziroçuları, dinlöyiciləri və gənc politoloqlar faydalı vəsait kimi istifadə edə bilərlər.

4603000000  
N-98 - 2003 Qrifli nömrə

© Nurlan, 2003

## GİRİŞ

Azərbaycanlıq ideologiyası müstəqil dövlətçiliyimizin zəminində yaranmış və özünün içtimai xarakteri ilə ümummilli səciyyə daşıyan baxışlar sistemidir. Azərbaycanlıq ideologiyası azərbaycan xalqına məxsus olan qodim milli-mənəvi keyfiyyətlərin ümumboşəri ideyalarla integrasiyası bazasında formalıdır. Milli-mənəvi keyfiyyətlər cəmiyyətin sosial-iqtisadi və mədəni-məişət hayatında baş verən hadisələrin tarixən millietnik proseslər kimi formallaşması nəticəsində meydana gəlir. Cəmiyyətin inkişafı prosesi, təkcə ümummilli mənəvi keyfiyyətlərinin mövcudluğu ilə məhdutlaşır bilməz. Hər bir insan cəmiyyəti, eləcə də dünyada mövcud olan digər insan cəmiyyətləri bir-biri ilə əlaqə və münasibətdə inkişaf edir. Bu əlaqə və münasibətlər bir insan cəmiyyətində mövcud əlan ideyaların başqa insan cəmiyyətlərində yayılması və integrasiyası hüdudunda baş verir. Bə mənəda Azərbaycan cəmiyyətyində bu cəmiyyətin özüne məxsus olan milli xarakterli ideyalar formallaşdırıcı kimi digər insan cəmiyyətləri üçün yararlı olan və ümumboşəri səciyyə daşıyan ideyalar da əmələ golmişdir. Bu ideyaların başqa cəmiyyətlər üçün yararlı olanları yayılır, eləcə də başqa insan cəmiyyətlərində yararlı mənəvi keyfiyyətlər Azərbaycan cəmiyyətinə integrasiya olunur. Bunsuz böyük cəmiyyət yoxdur və təsəvvürü də gotirilə bilmez.

*Ideya* sözü içtimai-siyasi, fəlsəfi, mənəvi, bədii və estetik məzmunlu mətnlərdə tez-tez işlədiplen terminaloji vahidlərdən biridir. Bu söz geniş məzmun və anlayış şəhərəsinə malik olduğu üçün bazən ayrı-ayrı sosial qruplar, partiya və təbəqələr onun mənə xüsusiyyətlərindən subyektiv şəkildə istifadə edilməsinə də məyilli olurlar.

*Ideya* - sözü mənəcə yunan dilinə məxsusdur. Termin mənası maddi aləmə eks etdiron insan təfakkürü, fikir, düşüncə, fəlsəfi mənəsi nəzəri sisteminə esasında duran müəyyənəcidi anlayış, dünayagrüsədə mənəvi mühakimə deməkdir. Ideya mən-

qi - fəlsəfi bir anlayış kimi sadəcə fikir demək deyildir. Fikir hər hansı oşa və ya hadisə barəsində anı düşüncə kimi başa düşür. İdeya isə özündə daha geniş bir anlayışı əks etdirir. İdeya təcrübədən keçmiş fikirlər məcmusu kimi anlaşırlar. İdeya təcrübədən keçmiş fikirlər məcmusu olduğu üçün onun yaradıcı xarakteri də mövcuddur. Hər bir anı fikir özlüğündə yaradıcı xarakter daşıya bilməz. Ancaq təcrübədən keçib insan təfəkküründə ümumişə bilən fikirlər məcmusu kimi təcəssüm olunan ideyalar yaradıcı xarakter daşıya bilər. Azərbaycanlıq ideyaları dedikdə də Azərbaycan cəmiyyətində formalanlaş, süzgəcən keçən, xalqın sosial, mədəni, məişət həyatında özünün ümummilli xarakteri ilə mühüm əhəmiyyət kasb edən fikirlər məcmusu başa düşülür.

Cəmiyyət həyatında ümumiləşdiricilik xarakteri qazanmış ideyalar dərinləşdikcə və zənginləşdikcə bütöv xalqın malı olur və ümumişlik sociyyətə daşıyır. Ümummilli ideyalar xalqın uzunmüddəti modəni, məişət və sosial həyatında baş verən hadisə və proseslərin təcrübəsi fonunda yaranır. Ümummilli ideyalar zaman ödülcə təcrübə və sınaqlardan keçir, zənginləşir, dolğunlaşır, bütövləşir, hamı tərəfindən birmənəli şəkildə qəbul olunur və cəmiyyət həyatının atributuna çevrilir. Azərbaycan cəmiyyətində ümumbəşəri ideyalar əsas etibarı ilə böyük şəxsiyyətlərin, dahi mütefəkkirlərin başçılığından verdiyi böyük ideyalardan ibarətdir. Məsələn böyük Nizamini başçılığından gətirdiyi ideyalar içərisində insan azadlığı, azad, sərbəst düşüncə, azad və demokratik cəmiyyət ideyası başçılığından sosial həyatında əldə edilən ən mühüm naliyyətlərdən ibarət hesab oluna bilər. Eləcə də böyük Nəsiminin, Füzulinin davam və inkişaf etdiridiyi azad insan, sərbəst düşüncə ideyaları insan cəmiyyətində demokratikləşmənin yaranması və müasir dönyaçının qəbul etdiyi humanistləşmə və demokratikləşmə principlarının hayata keçirilməsi monasında ümumbəşəri ideyalar kimi sociyyəvi hesab edilməlidir. Əlbətdə, Nizami, Füzuli, Nəsimi dövründə demokratik və humanist principlərin cəmiyyətə tətbiqi barədə danışmağa da dayızdır, çünki həmin cəmiyyət bu principlərin hayata keçirilməsinə heç də hazır deyildi. Elə buna görə də Nəsimi kimi insanlar belə ideyaları, bəzi hallarda açıq-

aydın şəkildə irəli sürdüklərinə görə əlbəttə, cəmiyyət tərəfindən yox, demokratik prinsipləri qəbul etməyən despotlar tərəfindən cəzalandırılırlırlar. Buna baxmayaraq belə bir dövrdə həmin ideyaların yaranması ümumbəşəri bir köşf kimi çox qıymətli idi. Zaman keçdi, başçılığı bu ideyaları qəbul etdi. Ancaq Nizaminin, Nəsiminin, Füzulinin vətonundə demokratik ideyaların canlandırılması tarixlər nümunə olan böyük şəxsiyyət Heydər Əliyevin sayısında yaradılmış müştəqil Azərbaycan dövlətçiliyi zəminində həyata keçirilməyə başladı.

Ümumbəşəri ideyalar cəmiyyətin müəyyən inkişaf mərhələlərində məşhur alimlərin, yaradıcı şəxsiyyətlərin müxtəlif elm sahələri üzrə qazandıqları naliyyətlər və köşflər sayəsində də əldə olunur. Məsələn, tarixən, Azərbaycan alimlərindən Nəsrəddin Tusinin, Marağalı Əvhədinin, İbn Sinanın, dünyanın məşhur alimlərinin Pifogorun, Nütunun, Mendeleyevin, Eynşteynin, Lütfizadonun köşfləri cəmiyyət həyatının irolılıylığını çox böyük təkan verən ümumbəşəri naliyyətlərdir. Ümumbəşəri ideyalar harada yaranmasından asılı olmayaq cəmiyyət həyatının takamülü prosesində çox böyük əhəmiyyət daşıyır.

Azərbaycanlıq ideyaları ümumbəşəri ideyalar fonunda öz milliliyi ilə xarakterizə olunur. Lakin milli Azərbaycanlıq ideyaları başçılığı təşkil etdiyi kimi, başçılıq mədəniyyətinin on qabaqcıl nümunələrindən də bəhrənlər.

Azərbaycanlıq ideyaları Azərbaycan cəmiyyətinin bütün mərhələlərində mövcud olmuşdur. Lakin bu ideyalar bütöv bir sistem toşkil etmədiyi üçün siyasi-ictimai və ideoloji baxımdan vahid və aparıcı baxışlar sistemindən qeyri-bilməmişdir. Çünkü pərəsəndə şəkildə mövcud olan ideyaların birləşib, bütövləşib, sistem şəklində düşməsi üçün real mənbit və obyektiv şəraitin mövcudluğu zəruridir. Belə bir şərait isə ancaq müştəqil, azad, sərbəst dövlətçilik zəminində mümkündür. Müştəqil dövlətçilik zəmin olmadan hər hansı ideyalar çıxoluğu aparıcı bir sistem şəklində ümumiləşmək imkanlarından məhrmurudur. Azərbaycan cəmiyyətinin mövcudluğu zəminində yaranmış zəngin milli-mənəvi və ümumbəşəri keyfiyyətlər, məhz Heydər Əliyevin

yaratdığı müstəqil dövlətçilik şəraitində sistemləşib Azərbaycanlıq ideologiyasına çevrilə bildi.

**Ideologiya** - sözünün lügəti mənəsi ideyalar haqqında təlim deməkdir. Ideologiya sözü həmçinin, geniş fəlsəfi, hüquqi, məntiqi və sosial anlayış kəsb edir. Bu mənada, **ideologiya** sözü sosial qrupların və təbəqələrin monafeyini ifadə edən siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini, estetik ideyalar və baxıslar sistemi anlayışını bildirir. Ideologiya insanların şüurunda ictimai hadisələrin inikasıdır. İctimai hadisələrin fəallığı daim ictimai şüura təsir edir.

İctimai hadisələrin fəallığı isə yaradıcı ideyaların təsiri ilə canlanır. Ideologiya cəmiyyətin inkişafına və cəmiyyət həyatında hadisələrin inkişafını çox mühüm təsir göstərir. Ideologiya mənsub olduğu xalqın monafeyinə xidmət edəndə bu inkişaf və doyişmə mütərəqqi xarakter daşıyır. Ideologiya yanız bu və ya digər sosial qrupun monafeyinin ifadəsinə yönəldildikdə, ümumxalq və ümummilli xarakter daşımadıqda, demokratik prinsiplərdən təcrid olunduqda onun mürtəcə xarakteri meydana çıxır.

Azərbaycanlıq ideologiyası öz xarakterinə görə ümummilli səciyyə daşıyır. Cəmiyyətin bütün sosial qrup və təbəqələrinin monafeyini ifadə edir. Bu ideologiya bütün dünya azərbaycanlılarını bir amal üzrə sofərbor edir və Heydər Əliyev tələmindən güclənən demokratik prinsiplərə söykənir.

Qeyd etmək lazımdır ki, hüquqi-demokratik dövlətçilik zəminində ayrı-ayrı partiyaların və sosial qrupların monafeyini ifadə edən ideyaların və ideologiyaların mövcudluğu mümkündür. Lakin belə ideya və ideologiyalar, bütövlükdə xalqın monafeyini ifadə edə bilmir. Hüquqi-demokratik dövlətdə ancaq xalqın bütün təbəqələrinin monafeyini ifadə edən ideologiya ümumxalq və ümummilli xarakter qazanmağa qadirdir. Müstəqil Azərbaycan dövlətçiliyi zəminində ümumxalq və ümummilli xarakter qazanan ideologiya azərbaycanlıq ideologiyasından ibarətdir. Azərbaycanlıq ideologiyasının bazasını Azərbaycan cəmiyyətində milli-ətnik proseslərin tarixi tokaməlül noticəsində yaranıb xalqın mənəvi attributlarına çevrilən keyfiyyətlər təşkil edir. Azərbaycan xalqına moxsus bütün on yaxşı keyfiyyətlər bu

xalqın mösət həyatında əsrər boyu zərrə-zərrə qazanılaraq zənginləşmişdir. Həmin keyfiyyətlər heç zaman ayrı-ayrı qrup və təbəqənin və ya ayrı-ayrı şəxslərin mənəvfeyi üçün əhəmiyyətli sayıla bilməz. Bu keyfiyyətlər bütövlükdu Azərbaycan xalqının milli sorvətidir. Daha geniş ölçüdə götürsək, milli-mənəvi keyfiyyətlərimiz, eləcə də onun bazasında yaranmış Azərbaycanlıq ideologiyası dünyada yaşayan 50 milondan artıq azərbaycanlıların mili və mənəvi sorvətidir.

Milli və müstəqil dövlətçiliyimiz zəminində azərbaycanlıq ideologiyası bazasında milli ideologiyamız formalaşmışdır. Milli ideologiyamızın formalaşması dövlətçilik ənənələrinin yaranmasından sonrakı prosesdə meydana gəlməmişdir. Dövlətçilik ənənələrinin yaranması, hər şeydən əvvəl, ictimai-siyasi sabitliyin tömən olunmasında, iqtisadiyyatda mühüm irolılıyılşorluğun töməlinin qoyulmasında, sosial, siyasi, elmi və mədəni sahələr üzrə nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin ümumbaşarı dəyərlərlə integrasiya edilməsində, müstəqil dövlətçilik zəminində əldə edilmiş ənənələrin varişliyinin tömən olunmasında öz təcəssümünü tapır. Dövlətçilik ənənələrinin yaranması müstəqillik əldə etmiş bütün dövlətlərdə belə bir qısa zamanda əldə edilə bilmir. Azərbaycan dövlətçiliyində belə ənənələrin yaranması Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyət tocrubəsi, vətənpərvəliyi, əzmkarlılığı, siyasi uzaqqoronlyüyü, motinliyi, qotiyətliyi, səfərbəredici təşkilatlılıq qabiliyyəti, eləcə də xalqın etimadına inamı yaşasında əldə edilmişdir. Milli ideologiyamızın doğru, düzgün istiqamətləri, ümumxalq və ümummilli xarakteri Heydər Əliyev tərəfindən sistemləşdirilmiş və ideoloji konsepsiya kimi işlənilərə hazırlanmışdır. Milli ideologiya Azərbaycanda milli bir vahid kimi mövcud olan və azərbaycanlı adında bütövləşən, sabitləşən, mütəşəkkilləşən bütün sosial qrupların, təbəqələrin və etnik birliklərin hamisəna xas olan mənəvi dəyərlər sistemidir. Milli ideologiya, həmçinin, dünyada məskun olan bütün azərbaycanlıların milli-mənəvi və tarixi sorvətidir.

Milli ideologiya xalqın milli birlik və mütəşəkkillik amalıdır. Xalqın bütövlüyü, birliyi onun yaşamاسının töməlidir. Milli ideologiya vətənpərvərlik amalıdır. Vətənpərvərlik və doğma yurda bağlılıq isə hər kesin qəlbindən gələn istək və sevgi ol-

malidir. Milli ideolojiya xalqın qadımdan bəri əldə etdiyi, yaşıtdığı, inkişaf etdirdiyi və zənginləşdirdiyi ənənələrin varisliyi idir. Milli ideolojiya xalqın inamının, əqidəsinin formalaşma və zənginləşməsi üçün münbiti zəminidir. Milli ideolojiya milli birlik və mütəşəkkilik bazası olduğu üçün həm də müstəqil dövlətçiliyimizin ideya amalıdır. Bu gün müstəqil dövlətçiliyimizin qorunması, inkişafı, zənginləşdirilməsi və yaşaması üçün çalışmaq, faaliyyət göstərmək, öz üzərinə götürdüyü eməli vəzifələri vəcda nəhər yerdən yetirmək sosial mənsubiyyətlərin, inam və əqidəsindən asılı olmayaq hər bir azərbaycanlının müqəddəs amalına çevriləkdir.

Bu gün milli ideologiyamızı tövliq etmək, onu hamının başa düşəcəyi tarzdə insanlara çatdırmaq vətənpərvərlik amalıdır. Bu gün müstəqil Azərbaycan dövlətçiliyində formalaşmış milli ideolojiya keçmiş sovet dövlətindəki ideoloji ilə cini deyildir. Sovet dövlətinin ideologiyası Marksizm fəlsəfəsinə əsaslanır. Marksizm fəlsəfəsinin isə bünövrəsi yox idi. Reallığa söykənmirdi. Ona görə sovet dövlətinin ideologiyası onu yəsədə bilmədi. Azərbaycanın milli ideologiyası isə milli və mənəvi ənənələrə, müstəqil dövlətçilik ənənələrinə, vətənpərvərlik amalına, əmummilli və ümumbəşəri ideyaların integrasiyasına əsaslanır. Azərbaycanın milli ideologiyası dövlətçiliyimizin və milli monafelərimizin tominatıcı kimi daim inkişaf etmək və zənginləşmək imkanlarına malikdir. Çünkü dahi Heydər Əliyev təliminə söykənən Azərbaycanlıq ideologiyası bütün azərbaycanlıların milli və mənəvi sərvəti kimi qiymətləndir.

Milli ideolojiya Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini özündə yaşadır. Dövlətçiliyimizin ideoloji bazasına çevrilən milli ideolojiya həm də azərbaycanlı adı ilə təşəkkül tapmış bir milli vahidin baxışlar sistemindən ibarətdir.

Azərbaycan milli ideologiyasının sosial bazası xalqdır, onun içtimai şüurdakı inikası xalqın ruhundan qidalanan milli-mənəvi keyfiyyətdir, yaradıcılıq gücү Heydər Əliyev təlimidir. Ona görə də bu ideolojiya yaşayacaq, öz xalqına xidmət edəcək, öz dövlətinin inkişafına və zənginləşməsinə, həmçinin dövlətçilik ənənələrinin yaşaması üçün zəruri olan varislik principlarının tomin olunmasına xidmət göstərcəkdir.

## I BÖLMƏ

### AZƏRBAYCANÇILIQ İDEYALARININ YARANMASINDA MILLİ-MƏNƏVİ VƏ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRİN ROLU

*Mon bu gün bir Azərbaycanlı kimi özümdə hom milli-monovi dəyərləri com edən bir insan kimi deyirəm ki, bizim xalqımızın monovi-oxraqı mentaliteti onun on böyük sorvotidir, xalqımızın milli-monovi dəyərləri onun milli sorvotidir.*

**Heydər Əliyev**

### AZƏRBAYCAN XALQINA MƏXSUS MİLLİ-MƏNƏVİ KEYFİYYƏTLƏR

Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər bu xalqın keçdiyi uzun tarixi dövrlər ərzində formalaşmışdır. Uzun dövrlər ərzində xalq yaxşını-pisi, xeyri-şori, doğrulu-yalanı müqayisə etmiş, yaxşı na varsa, onu özünün həyat amalına çevirmişdir. Şübhəsiz, yaxşılıq-pislik, xeyir-şor kimi mənəvi-psixoloji amillor bütün boşar comiyyəti üçün sociyyəti olan problemlərdən ibarətdir. Ona görə də insanlar daim yaxşı na varsa ona meyl göstərmiş, pisliyi özündən dəf etməyə çalışmışlar. Lakin insan xislətində elə dərin psixoloji amillor vardır ki, burada tokco yaxşılıq qəbul edib pisliyi özündən uzaqlaşdırmaq mümkün deyildir. Ona görə də həyat tokco yaxşılıq üzərində qurula bilmir. Pisliklər daim mövcuddur və həyat hadisələri də yaxşılıq və pisliyin mübarizəsi üzərində qurulmuşdur. İnsan həyatında bütün mübarizələr tarixən yaxşılığın pislik üzərindəki mübarizəsi üzərindən baş vermişdir. Yaxşılığın pislik üzərindəki mübarizəsi bu gün də var, gələcəkdə də mövcud olacaqdır. Ancaq insan comiyyəti daim yaxşı keyfiyyətlərə üstünlük ver-

diyi üçün yaxşılıqlar amala çevrilir, pislik isə heç zaman amal olmamış və olmayacaqdır. Yaxşılıq amalları bütün insan cəmiyyətlərində inkişafı, tərəqqini, humanist prinsipləri əhatə et-  
sə də hər bir cəmiyyətdə bunların özünməxsus etnik-milli  
əlamətlərlə səciyyələnən fomaları da meydana gəlmışdır.

Bəli ki, məsələn, Azərbaycan cəmiyyətində elə ənənələr yaranan milli psixologiyamızı daxil olmuşdur ki, başqa cəmiyyətlərdə bunlara bəlkə də rast gəlmək çətin olur. Məsələn, böyükün kiçiye qayğısı, kiçiyin böyüyüə ehtiramı, ata-ana sevgisi, əliaçılıq, sədaqətlilik, torpağa və doğma vətona bağlılıq, qonaqpərvərlik, səxavətlilik, abır-haya, ismət sözüne bütövlük və s. kimi keyfiyyətlər Azərbaycan cəmiyyətində kök salaraq onun milli və mənəvi dəyərlərinin tərkib hissəsinə çevrilmişdir. Mötərəm prezidentimiz milli-mənəvi dəyərlərimizdən bəhs edərək göstərir ki, «Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın hayatında, yaşayışında formalasılıbdır, xalqımızın fealiyyətində formalasılıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Hər xalqın öz mentaliteti, əxlaqi qaydaları vardır. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var. İndi onları nayəsə başqa şeylərə qurban vermək olmaz. Məsələn, kiçiyin böyüyüə hörməti, böyükün də kiçiye qayğısı, əvladın valideyinlərinə hödsiz hörməti, valideyinlərin də öz əvladlarına qayğısı və möhəbbəti... Bunlar əsrlər boyu bizim ocaqlarımız tərəfindən yaranmış adət-ənənələrdir. Biz bunları qorunmaçılıq, saxlamalılığımız!»<sup>1</sup>

Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial hayatında, milli mösiştində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiya kimi yaşaya- yaşaya gəlib çıxmışdır. Bu gün folklor nümunələrində, qədim milli və mədəniyyət abidələrimzdə qorunub saxlanaraq aforizmloşmış ifadə vasitələri də Azərbaycan cəmiyyətində mövcud olan milli və mədəni dəyərlərimizin zə-

nginləşdiriyinə bir sübutdur. Azərbaycan cəmiyyətində xalqın özüne məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və igidlik, ağıl və müdriylik, düzlük və ədalətlilik, böyükə hörmət və kiçiye qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təsübkeşliyi, birlik və vəhdət haqqında saysız-hesabsız ifadə vasitələri, aforistik etiketlər yaranmışdır.

Xalqımızın qədim milli mənəvi dəyərlərini qabarıq şökildə əks etdirən aforizmlər möhəterəm prezidentimiz Heydor Əliyevin nitqlərində də işlədir. Heydor Əliyevin nitqlərində aforizmlər, əsas etibarı ilə, dövlətçiliklə, müstəqil dövlət quruculuğu ilə, elm və mədəniyyətimizlə, bütövlük də azərbaycanlıq və milli ideologiyamızla bağlı işlədişən ləkonik ifadə vasitələrindən ibarətdir. Bəli ifadə vasitələrinə dair aşağıdakı nümunələri misal göstərmək olar: «Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır», «Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir», «Müstəqilliyyin əldə edilməsi nə qədər çətindir, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir», «Yüksək mədəniyyətə malik olan xalq həmişə öz ziyanları, öz mədəniyyəti, öz elmi ilə tanınır», «Tariximiz bizim üçün dərs olmalıdır», «Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalandan və günahsızca cəza veriləndən», «Hər bir xalqın milliyyətini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir», «Milli azadlığla nail olmaq üçün oyanış, milli dirçəliş, milli ruhan canlanması lazımdır».<sup>2</sup> «Bizim üçün tarixi bir amil var - azərbaycanlıq», «Gələcək biliyi, elmlü insanların ciyinləri üzərində qurulacaqdır», «Hansı ölkədə yaşamasından asılı olmayıaraq, hər bir azərbaycanlı özünü daim azərbaycanlı kimi hiss etməklə və Azərbaycan haqqında düşünməlidir».<sup>2</sup>

Tarixlər boyu qazandığımız milli və mənəvi keyfiyyətlər bütövlük də azərbaycanlıq ideyalarının yaranmasını və formalasmasını səciyyələndirir. Azərbaycanlıq ideyalarının ilkin

<sup>1</sup> Bak: Yeni Azərbaycan Partiuasının altıncı ildönümüne həsr olunmuş təntənəli yığnaqda Azərbaycan Prezidenti Heydor Əliyevin nitqi. «Xalq qəzeti» 24 noyabr 1998-ci il.

<sup>2</sup> Bak: Aforizmlər. (tərtib edənlər: Şahlar Əsgərov, Cəlaliddin Xəlilov) Bakı, 1977.

<sup>2</sup> Bak: Döryədan damılalar (tərtib edənlər: Bəxtçiyev Əlişəhərov, Nizami Bəxtçiyev oğlu). Bakı, 1999.

bünövrəsinin möhz milli varlığımızı, milli həyatımızı, milli möştimizi, milli mədəniyyətımızı və bütövlükdə milli psixologiyamızı öks etdirən bu kimi mənəvi, əxlaqi, etik normalar səviyyəsində canlanan keyfiyyətlər təşkil edir. Azərbaycanlıq ideyalarının formallaşmasında mühüm rol oynayan bu normalar özünün əxlaqi və etik keyfiyyətlərinə görə bəşər mədəniyyətinin bir tərkib hissəsini təşkil edir.

Azərbaycan cəmiyyətində formallaşan və yüksək mənəvi kamillik təcəssüm etdirən etik normalar öz humanist xarakterinə görə ümumbəşəri ideyalara integrasiya oluna bilər. Başqa sözlə, həmin normalar Azərbaycan cəmiyyətindən kənarda da tətbiq oluna biləcək əxlaqi-etik, humanist keyfiyyətlərdən ibarətdir.

Azərbaycan cəmiyyətində azərbaycanlıq ideyalarının özəyini, təmolunu təşkil edən mənəvi əxlaqi, humanist və demokratik ideyalar təkəcə milli məişətdə ve ya hər hansı bir sosial şəraitdə formalşamaqla möhdudlaşdırıb qalmır. Azərbaycanlıq ideyalarının formallaşmasında eləcə də böyük mütəfəkkirlərin, alimlərin, yaradıcı şəxsiyyətlərin əvəzsiz rolu olmuşdur. Azərbaycanın tarixində çox böyük şəxsiyyətlər yetişmişdir. Böyük şəxsiyyətlərin yaratdığı ideyalarla həm milli mədəniyyətin və həm də bəşər mədəniyyətinin on mühüm naiiliyyətləri canlanır. Ədər ki, tarixi şəxsiyyətlərin yaratıldığı ideyalar həm illimənəvi keyfiyyətlərin, həm də bəşər mədəniyyətinin zənginloşmasına böyük əhəmiyyət malikdir. Bu gün adları, yaratdığı əsərləri bize məlum olan və ya məlum olmayan Azərbaycan mütəfəkkirləri dünya mədəniyyətinə böyük töhfələr vermişlər.

Məsələn, XII əsrde böyük Nizami öz əsərlərini fars dilində yazmaq məcburiyyətində qalmışına baxmayaraq dünya mədəniyyətini, möhz Azərbaycan mədəniyyətindən doğan, azərbaycan cəmiyyətinin xarakterindən yaranan fikir və ideyalarla zənginləşdirmişdir. Məsələ, «Kərpicəsən kışının dastanında əməyə, zəhmətə bağlılıq, «Sultan Səncər və qar» hekayəsində ağbirçaya hörmət və cıltıram göstərilmesi, «Xeyir və şor» dastanında xeyirin şor üzərində qələbəsi, «Zalim padşahla zahidin dastanında ağlin zülm və zoraklıq üzərində qələbəsi kimi

azərbaycan cəmiyyətində yaranmış fikir və düşüncələr dahi şairin yaradıcılığında ümumbəşəri bir səviyyəyə qatdırılmışdır. Eləcə də Nizaminin əsərlərində ifadə olunan müstəqil, azad, demokratik, cəmiyyət arzusu ümumbəşəri ideyalar səviyyəsinə qaldırılmışdır. Bu ideyalar zaman keçidcə yaşmış, zənginləşdirilmiş və düyəvi xarakter almışdır. İkinci minilliyyin əvvəllərində Azərbaycan cəmiyyətində xalqın daxili arzusu kimi Nizami əsərlərində ümumbəşəri xarakter qazanan bu ideya minilliyyin sonunda Heydər Əliyev tərəfindən həqiqətə qovuşduruldu.

Böyük Nizami xalqın azadlıq və müstəqillik arzularını ideyalasdırıb yaşatdı, Nizamidən Heydər Əliyev kimi keçən dövrde arzu olaraq qalan həmin ideyalar Heydər Əliyev tərəfindən reallaşdırıldı. Heydər Əliyevin yaratdığı dövlətçilik möhz, Nizami ənənələrində ifadə olunduğu kimi, demokratik prinsiplər üzərində bərqrər olmuşdu. Sözsüz ki, Nizamini demokratik və azad cəmiyyət ideyaları təkəcə Azərbaycan cəmiyyətində qapanıb qala bilməzdil. Ona görədə, möhz, bu gün dünyada demokratiyadan və demokratik prinsiplərdən sərbəst etdiğə Nizami ideyaları yada düsür və xatırlanır.

Nizami kimi, böyük Füzulinin yaratdığı ideyaların da beşiyi möhz Azərbaycan cəmiyyətindən ibarətdir. Nizami ərsinin Füzuli yaradıcılığında davamı onun «Leyli və Məcnun» poemasında ifadə olunan azad, sərbəst və müstəqil düşüncə amalından ibarətdir. Nizami azad, demokratik cəmiyyət ideyalarının canlandırdığı kimi, Füzuli demokratik cəmiyyətdə azad, sərbəst, müstəqil düşüncəli insanların yaşaması arzularını ideyalasdırımdır. Eyni zamanda, Füzuli öz əsərlərində, Azərbaycan dilinin geniş yayılmasına bilmədiyi bir zamanda, ərəb və fars dillerinin hökmranlıq etdiyi bir mərhələdə ana dilini inkişaf etdirdi. Azərbaycanlılığın aparıcı istiqaməti olan doğma dili ən mükəmməl şer, sonot dili kimi inkişaf etdirdi.

Nizami kimi, Füzuli kimi böyük Nəsimi də azadlıq carçısı idi. Azərbaycan cəmiyyətinin daxilindən gələn azadlıq arzularını müxtəlif əsərlərlə, zəngin şer dili ilə yasmağı, töbliği etməyi özünün ən başlıca amalına çevirmişdi. Azadlıq, sərbəstlik, müstəqillik və sərbəst düşüncə motivlərinin Azərbaycan cə-

müyyətində tarixən özüñə möxsus yer tutması xalqımızın qohrəmanlıq və müdriylik abidəsi olan «Kitabi -Dədə Qorqud»da da bariz şəkildə öz öksini tapır. «Dəli Domrul» boyunda igid və qorxubilməz Dəli Domrul obada yaxşı bir cavanın ölüm xəbərindən torşırınlıq. Soruşur ki, «Bu cavnı kim öldürdü». Deyirlər, «Bu cavanın canını Əzrayıl aldı». Dəli Domrul deyir: «Əzrayıl nə karodır ki, yaxşı cavanın canını alır. Mən Əzrayılı öldürərəm, adamların canını ondan xilas edərəm». Əzrayıl qoca qiyafəsində Dəli Domrulun gözünə görünsədə Dəli Domrul qılincını çəkir, Əzrayıl quş olub uşub gedir. İkinci dəfə Əzrayıl Dəli Domrulun atının gözünə görünür. At hürkür, Dəli Domrul yixılır. Əzrayıl onun başının üstünü kəsdirir. Dəli Domrul aman istayır. Əzrayıl deyir: «Tanrıdan aman istə». Tanrıdan sədə gəlir ki, «Qoy Dəli Domrul öz canı yerinə başqa can tapsın». Dəli Domrul anasından can istayır, ana vermir, atasından can istayır, ata vermir.

Bu epizodun mənəsi budur ki, Dəli Domrul özünü yenilməz igid sayır. Amma hələ çətinlik üz verəndə ata-anadan gömök istayırlar. Ata-ananın yox cavabı o deməkdir ki, övlad artıq yetkinlik dövründə çatıldıqda sorbost, azad, müstəqil düşünməyi bacarmalıdır. Çətinlik üz verəndə ondan xilas yolu barədə özü-özünə yollar axtarmalıdır, əzmkarlıq nümayiş etdirməlidir. Qalib gəllərək üçün başlıca şərt budur. Heydər Əliyev təlimindəki azadlıq, müstəqillik, sorbostlıq ideyalarının başlıca mənbəyi bunlardır. Gənclərə tövsiyə olunan azərbaycanlıq ideyalarının təməlini de bunlar təşkil edir. Bəli, azərbaycançılığın başlıca şərtləri olan azadlıq, sorbostlıq və müstəqillik ideyaları cəmiyyətimizin ruhundan yaranıb bedii toxayülo köçürülmüşdür.

Böyük Azərbaycan filosofu Bəhmənyarın fəlsəfi görüşləri, Nəsroddin Tusinin Azərbaycan cəmiyyətində yaranmış riyazi-astronomik keşfləri şübhəsiz ki, məlli və ümumbaşarı ideyalar kimi dünya mədəniyyətinə bəxş edilmiş mühüm təfəllər hesab edilməlidir.

Azərbaycanın mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş Həsənoğlu, Əssar Təbrizi, Xətib Təbrizi, Məhsəti, Qoçran Təbrizi, Marağaltı Əvhədi, Fozulullah Neimi, Xaqani Şirvani, Xətai, Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Foteli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir

Hacıbəyov, Səməd Vurğun və s. kimi dahi şəxsiyyətlər öz yaradıcılıqlarında zaman-zaman azərbaycanlıq ideyalarını zənginləşdirməklə, həm də böşər mədəniyyətinə yeni idyalar bəxş etmişlər.

Azərbaycanlıq ideyalarını öz yaradıcıları ilə, həyat və fəaliyyətləri ilə, qohrəmanlıq və igidlilikləri ilə votənpərvərlik və doğma torpağı bağlılığı ilə, uzungöronlıq və müdriyiliyi ilə azadlıq, demokratiya və humanizm prinsiplərinin töbliği ilə, insanlar arasında birlilik və mütəşəkkilik yaratmaq təşəbbüsleri ilə, elmin, iqtisadiyyatın və mədəniyyətin inkişafı ilə canlandırı, zənginləşdirən şəxsiyyətlər yaddaşlarda özünəməxsus obrazlar yaratmaqla qalırlar. Bu obrazlar birləşir, ümumişir, bütövülşir və spesifik əlaqələri ilə seçilən azərbaycanlı obrazına çevirilir. Azərbaycanlı obraz bütövülükdə Azərbaycan cəmiyyətini, onun xarakter əlamətlərini təcəssüm etdirir. Azərbaycanlı obrazı, Azərbaycan cəmiyyəti haqqında, Azərbaycanın tarixi və keçmişisi, sosial, mədəni, məsiət həyatı və inkişaf perspektivləri barədə təsəvvür və təəssürat yaradır. Azərbaycanlı obrazı, ümumiyyətdə, xalq haqqında canlı informasiya mənbəyinə çevirilir. Məsələn, Qazan xan, Koroğlu kimi qohrəmanlıq səhnəsinə çevrilmiş obrazlarda Azərbaycan xalqına möxsus mərdlik, igidlilik, vətənə, torpağı məhəbbət, dosta, yoldaşa sədəqət, düşmənə qarşı barışmazlıq motivləri təcəssüm olunur. Dədə Qorqud obrazında müdriyilik, uzaqşörənlik, təsəvvürü canlanır.

Nizami, Həsənoğlu, Xətib Təbrizi, Məhsəti, Nəsimi, Füzuli, Molla Pənah Vaqmf, Mirzə Foteli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, obrazlarında bedii ifadə yolu ilə xalqın fikir, arzu və düşüncələrinin karşısına təsəvvüratı ümumişir.

Ümumiyyətdə, tarixi şəxsiyyətlərin hər biri öz fəaliyyətləri ne uyğun obraz yaratmaqla öz votonlarını dünyada təmirdir. Azərbaycanlıq ideyaları, dünyada mözhəb böyüyə şəxsiyyətlər vəsaiti ilə yayılır. Heydər Əliyev göstərir ki, «Azərbaycanın mütəfəkkir insanları, mütəraqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri Azərbaycan xalqının milli-mənəvi deyirlərini yaradıblar. Bu, bi-

Məzim milli-əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik!<sup>1</sup>

Azərbaycan xalqının tarixən yaranmış milli-mənəvi keyfiyyətləri və ümumbaşarı ideyalar bazasında formalanış Azərbaycanlıq ideyaları aşağıdakı kimi xarakter əlamətləri özündə cəmləşdirir:

1) Vətəni sevmək, döğma torpağı, doğma yurda bağlılığını əməli işlə, əməli keyfiyyətlə nümayyiş etdirmək.

2) Azərbaycan xalqına məxsus mənəvi, əxlaqi, etik keyfiyyətlərə riayət etmək, onu qoruyub saxlamaq, davam və inkişaf etdirmək.

3) Azərbaycan mədəniyyətinə hörmət və cətiramlı yanaşmaq, onun milli keyfiyyətlərini qorumaqla bəşər mədəniyyətinin on yaxşı ənənələri ilə integrasiyasına nail olmaq.

4) Ana dilinə hörmət və cətiramlı yanaşmaqla müvafiq qaydalar osasında tətib olunmuş normalar üzrə onun işlədilməsinə riayət etmək.

5) Milli birlilik və mütəşəkkilik ənənələrini qoruyub saxlamaq. İnsanlar arasında səmimi, humanist prinsiplərin bərqərar olunmasının əməli fəaliyyətə həyata keçirilməsinə nail omaq.

6) Hüquqi dövlətdə demokratik prinsiplərin həyata keçirilməsi işinə yardım etmək.

7) Müstəqil dövlətçiliyimizdə yaranmış ənənələrin qorunub saxlanması, davam və inkişaf etdirilməsinə nail olmaq.

8) Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlərin ümumbaşarı ideyalarla integrasiyasına nail olmaq.

9) Dünyanın qabaqcıl ölkələrinin on yaxşı ənənələrini ölkəmizin sosial, mədəni və iqtisadi həyatına tətbiq etmək.

10) Müstəqil dövlətçiliyimizin zəminində qazanılmış nailiyyətlərin qorunmasına, saxlanmasına, davam və inkişaf etdirilməsində varislik prinsiplərinə riayət etmək.

Bütün qeyd olunan bu xarakter əlamətlər Azərbaycanlılığın on ümumi cəhətlərindən ibarətdir. Müstəqil dövlətçilik mərhə-

ləsində isə Azərbaycanlılığın əsas atributları aşağıdakılardan ibarətdir:

1) Azərbaycan Respublikasının dövlət rəmzləri.

2) Ana dili.

3) Milli-mənəvi keyfiyyətlər.

4) Milli-mənəvi keyfiyyətlərə ümumbaşarı dəyərlərin integrasiyası.

5) Vətənin orazi bütövlüyünün tanınması.

Azərbaycanlıq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müqəddəs amali olmalıdır.

Azərbaycanlılığın bir sistem kimi formalanması, bu gün ideolojiya səviyyəsinə qatdırılması, bilavasitə möhtərəm prezidentimiz cənab Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev özünün vətənpərvərliyi, böyük siyasi əzaqqorənliyi, çevik töfəkkürü, müdrikliyi, xalqına əvvəzsiz xidməti ilə özündə on ülvi, müqəddəs azərbaycanlı obrazı yaratmışdır.

Heydər Əliyev elə bir azərbaycanlı obrazıdır ki, bu obraz vasitəsi ilə müasir dünyamızda Azərbaycan barədə təsəvvür və təsəürat yaranır. Təkcə müasir Azərbaycan barədə yox, Azərbaycanın keçmiş, mədəniyyəti, qəhrəmanlıq tarixi, nəyə qadir olduğunu barədə təsəvvürlər aidinlaşır. Məhz Heydər Əliyev şəxsiyyətinin Azərbaycan barədə yaratdığı təsəvvür inkişaf etmiş dövlətlərdə azərbaycana meyl və marağın artmasına səbəb olur. Bütün bunlar Heydər Əliyev şəxsiyyətinin on şərəflə Azərbaycanlı obrazı olmasından irəli galır.

Heydər Əliyev müasir dünyamızın və zamanomuzın on böyük siyasi xadimi olmaqla bütün türk dünyasının lideri nüfuzunu qazanmış əvəzedilmiş tarixi bir şəxsiyyətdir.

Dahi rəhbər ösrlər boyu Azərbaycan xalqının qazandığı müdriklik, əzmkarlılıq, təşəbbüskarlıq, təmkənlilik, iradəlilik, vətənpərvərlik, təssübəkəslilik, mətnlik, qotiyətlilik kimi mənəvi keyfiyyətlərə malik olmaqla və bu keyfiyyətləri ümumbaşarı dəyərlərlə zənginləşdirməklə özünü palaq azərbaycanlı obrazını yaratmışdır. Heydər Əliyevin şəxsiyyəti nəsillərə nümunədir. Biz həyatda nəyəsə nail olmaq istəyinmişsə, Heydər Əliyevdən öyrənməliyik, həyatın məruhumiyətlərinə sına-

<sup>1</sup> Bax: Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-cı ildönümünü həsr olunmuş təntənli yığıncağında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. «Xalq qəzet», 24 noyabr, 1998-ci il.

rib qalib gəlmək istəyirikən Heydər Əliyevin əzmkarlığından və mətinliyindən öyrənməliyik. Hadisələri təhlil edib düzgün nəticə çıxarmaq üçün Heydər Əliyev müdrikliliyindən öyrənməliyik. Gənc nəslə monəvi kamilliyyət ucalmaq üçün Heydər Əliyev məktəbinin dörsərlərini döründən-dörənə öyrənməliyik.

Faxr etməliyik ki, Azərbaycan xalqı zaman-zaman tarixin dolanbac yollarından keçib gəlmiş zəngin, bütöv kamil Azərbaycanlı obrazı yaratmışdır. Dahi şəxsiyyətlər bu obrazı bir da-ha zənginləşdirir, cilalandırır və onu nəsillərə nümunə timsalına çevirir.

Xalqımızın müdrik oğlu, tarixə böyük azərbaycanlı möhürü-nü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətində müdriklik, uzaqgörənlilik, analitik düşüncə, əzəmətlilik, yenilməzlilik, əzmkarlıq, təşəbbüskarlıq, dönməzlilik, cəsurluq, tömkilik, vətənpərvərlik və bütövlükdə mənəvi kamillik kimi keyfiyyətlər bir vəhdət təşkil edir. XXI əsrin ən kamil azərbaycanlı obrazı Heydər Əliyev şəxsiyyətində təcəssüm olunur. Heydər Əliyev dünyanın bütün azərbaycanlıları üçün müdriklik məktəbidir. Hedər Əliyevin hayatı və fəaliyyəti insanlar üçün əzmkarlıq, yenilməzlilik, vətənpərvərlik, qalibiyət məktəbidir. Heydər Əliyev şəxsiyyəti həqiqi azərbaycanlıq timsalıdır. Heydər Əliyevin böyük siyaset aləminindəki uğurları onun analitik təfəkkürünün məhsuludur. Heydər Əliyev elə bir məktəbdər ki, ondan bütün nəsillər bəhrələnəcəkdir. Heydər Əliyev məktəbinin mənimsənilməsi indiki nəsillərə dövlətçiliyimizi yaşatmaq üçün lazımdır, gələcək nəsillərə onu necə inkişaf etdirib xalqın rifahını tömin etdirmək üçün gərəklidir. Heydər Əliyev məktəbi şəxsiyyətin kamilləşdirilməsi və mənəvi cahətdən tərbiyə olunub zənginləşdirilməsi mənbəyidir. Heydər Əliyev məktəbinin bünövrəsinə azərbaycanlılıq, ideyamız vətənpərvərlik, məqsədini milli birlik, bütövlük və mütəşəkkilik təşkil edir. Azərbaycanlıq obrazı dedikdə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev şəxsiyyəti dedikdə azərbaycanlılıq ideyaları təsəvvür olunur. Təsədüfi deyildir ki, 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayındakı nitqində Heydər Əliyev demisdi: «Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha

bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qurur mənbəyidir. Həmisi faxr etmişəm, bu gün də faxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qurur hissi keçirməlidir və biz azərbaycanlılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi döyüşlərini adət-ənənələrini yaşatmamışq!».

Tarixi şəxsiyyətlər ictimai-siyasi hadisələri öz arxasında apararaq cəmiyyət həyatında böyük dönləşlər yaratmaq qabiliyyətinə malik olurlar. Heydər Əliyev böyük tarixi şəxsiyyət olmaqla Azərbaycan dövlətçiliyinin formalşamasında özünün tarixi xidmətlərini göstərmişdir. İlk növbərə, Heydər Əliyev Azərbaycan xalqının milli varlığında mövcud olan Azərbaycanlılıq ideyalarını inkişaf etdirmiş və zənginləşdirmişdir. Heydər Əliyev hakimiyətdə olduğu 1969-cu ildən ölkədə iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına böyük diqqət yetirmiştir.

Heydər Əliyev gənclərin mənəvi tərbiyəsinə, onların vətənpərvərlik ruhundə formalşamasına xüsusi qayğı göstərmişdir. Bu diqqət və qayığının məqsədi nə idi? Məqsəd ondan ibarət idi ki, insanların sosial həyatı zənginləşsin, onlar daha firavan yaşıamaq imkanı olda edə biləsinlər. Bu ondan ötrü idi ki, insan həyatı zənginləşdikcə, firavanzaşdıqca, adamlarda sərbəst, azad, müstəqil düşünce meylləri formalşır. Bu isə cəmiyyətəmizin qədimdən bəri yaşadığı arzu idi. Bu arzu dahi mütəfəkkirlorumuzın öz əsərlərində bədii obraz kimi canlandırdııq insan azadlığı, azad, demokratik cəmiyyət arzusunun təcəssümü idi. Bu Azərbaycanlılıq ideyalarının təcəssümü idi. Heydər Əliyev öz dövrünə qədər xəyalı obraz kimi canlandırılan bu ideyaların həyata tətbiq olunmasına real zəmin yaratdı. Sovet dövründə bu ideyaları insanların mədəni-məsişət həyatına tətbiq etdi, istehsalda və iqtisadiyyatda onu canlandırdı. Heydər Əliyevin fəaliyyəti sayəsində insanların mədəni-məsiş və sosial həyatında tətbiq olunan azadlıq, sərbəstlik, müstəqillik meyilləri onlarda

<sup>1</sup> «Azərbaycan» qəzeti, 10 noyabr 2001-ci il.

müstəqil dövlətçilik yaratmaq inamını formalaşdırıcı. Nohayət, Heydər Əliyevin müstəqil dövlətçilik yaratmaq konsepsiyası comiyət həyatında öz reallığını tapdı.

Heydər Əliyev ilk mərhələdə Azərbaycanlılıq ideyalarını azadlıq, sərbəstlik, müstəqillik atributları ilə canlandırmışla müstəqil dövlətçiliyin bünöroşini yaratmağa nail oldu. Müstəqil dövlətçilik zəminində isə artıq Azərbaycanlılıq ideyaları bazasında Azərbaycanlılıq ideologiyasını formalaşdırıldı.

Müstəqil dövlətçilik mərhələsində dövlətçilik onənələrinin yaradılması ilə milli ideologiyamızın formalaşdırılmasına nail oldu. Heydər Əliyevin Azərbaycanlılıq sahəsində fəaliyyəti budur. Heydər Əliyevin Azərbaycanlılıq fəaliyyətində on mühüm cəhətlərdən biri də budur ki, dövlətçilik onənələrinin uzun dövrlər boyu yaşamاسını tomin etmək üçün comiyətin aparıcı qüvvəsi və avanqardı olan siyasi elitəni formalaşdırıldı. Azərbaycanlılıq ideologiyasının zənginleşməsində varisliyin bərqərar olması da dövlətçilik onənələrimizin davam və inkişaf etməsi üçün zəruri şərtlərdən biridir.

Heydər Əliyev Azərbaycanlılıq ideyalarını ideologiya kimi formalaşdırıb müstəqil dövlətimizin ideoloji konsepsiyasını həzirlamaqla böyük bir məktəb yaradmışdır. Bu məktəb Azərbaycanlılıq ideyalarının həyata real tətbiqi yollarını öyrədir. Bu məktəbin dörsliyi və vəsaiti Heydər Əliyevin həyati və yaradıcı fəaliyyəti, dinləyicisi isə dünyanın bütün azərbaycanlılarıdır. Gənc nəsil bu məktəbdən bəhəralanıbor onun bütün onənələrini golocuyimizə çatdırmaq üçün öz əzmkarlığını, təşəbbüskarlığını, vətənpərvərlik amalını nümayiş etdirəcəkdir.

### Qısa nəticələr

- Heydər Əliyev şəxsiyyəti ağlın, idrakın, müdrikliyin, əzmkarlığın, təşəbbüskarlığın, təmkinliliyin, iradəliliyin, vətənpərvərliyin, mətipliyyin, qətiyyətliliyin, dənməzliyin bariz təcəssümüdür.

- Heydər Əliyev Azərbaycan xalqına məxsus olan milli mənəvi keyfiyyətləri və ümumboşori dəyərləri öz şəxsiyyətində bütövləşdirməklə nəsillərə nümunə olaraq azərbaycanlı obrazı yaratmışdır.

- Heydər Əliyevin həyati, fəaliyyəti və şəxsiyyəti bütövlükdə kamil bir azərbaycanlılıq məktəbidir.

- Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər qədim və zəngindir. Mərdlik, sədaqətlilik, igidlik, cosurluq, əzmkarlıq, dənməzlik, sözünobutövlük, iradəlilik, vətənpərvərlik, qonaqsevərlik, səxavətlilik, haya və ismət, hörmət və ehtiram kimi bu keyfiyyətlər ta qədimdən azərbaycanlıların qan damarlarına hoparaq ədəbiyyatında, folklor nümunələrində, xalq deyimləri kimi yaşayıb saxlanılmışdır.

- Azərbaycan xalqına məxsus olan mənəvi keyfiyyətlərin müyyəyn qismi bilavasitu bu xalqın mösiət həyati və milli psixologiyası ilə bağlı olsa da böyük şəxsiyyətlərin yaratdığı bir çox ideyalar ümumboşori xarakter daşıyır.

- Ümumboşori ideyalar dünya xalqlarının tarix boyu yaradıldığı böyük mənəvi sorvətdir.

- Azərbaycanlılıq obrazında həm milli keyfiyyətlər, həm də böşriyyətin nail olduğu mənəvi keyfiyyətlər ümumiləşir.

- Xalq üçün ümumboşori obrazın yaradılması, bu obrazla xalqın tanınması və onun on yaxşı onənələrinin nosildən-noslo örtürülməsi dahi şəxsiyyətlərə məxsus bir keyfiyyətdir.

- Heydər Əliyev özündə tarixiliyi, müasirliyi və ümumboşori ideyaları cəmləşdirən fenomenal bir şəxsiyyətdir.

- Heydər Əliyev Azərbaycanlılıq ideyalarını həyata reallıqla tətbiq edərək insanlarda azad, sərbəst və müstəqil düşüncə formalaşdırılmasına nail olmuşdur.

11. Azad, müstəqil, sərbəst düşüncə sonrakı mərhələdə müstəqil dövlətçilik yaradılmasının ideoloji təməli idi.
12. Azərbaycanlılıq ideyalarının Azərbaycanlılıq ideologiyasına çevriləmisi və Azərbaycanlılıq ideologiyası bazasında milli ideoloziya konsepsiyasının yaradılması Heydər Əliyevin tarixi xidmətləridir.
13. Azərbaycanlılıq ideologiyası təkcə Azərbaycan xalqının yox, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların milli birlik və mütəşəkkillik ideologiyasıdır.

14. Azərbaycanlılıq və dövlətçilik ideologiyasının bərqərar olunması üçün Heydər Əliyev böyük bir məktəb yaratmışdır.

15. Heydər Əliyev məktəbi bütün azərbaycanlılar üçün birlik və mütəşəkkillik, cəmiyyətimizə məxsus ən yaxşı ononşorluların qormub saxlanması və zənginləşdirilməsi, dövlətçiliyimizin davam və inkişaf etdirilməsi üçün sınamış ideoloji bazadır.

### Ədəbiyyat

1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının altıncı ildöntümüñə həsr olunmuş geniş yığıncağındakı nitqi. «Xalq qəzeti», 24 noyabr, 1998.

2. Dünya azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. «Azərbaycan» qəzeti, 10 noyabr, 2001.

3. Yeni Azərbaycan Partiyasının on illiyinə həsr olunmuş mərasimdə Heydər Əliyevin nitqi. «Xalq qəzeti», 27 noyabr 2002-ci il.

4. Aforizmlər. (tərtibçilər: Şahlar Əsgərov, Səlahəddin Xəlilov) Bakı, 1977.

5. Dəryadan damlalar (tərtib edənlər: Bəxşeyiş Ələmşəhov, Nizami Bəxşeyiş oğlu).

6. Mahmud Karimov, Rövşən Mustafayev «Azərbaycanlılıq tolimanın dairəsi». «Azərbaycan» qəzeti, 22 dekabr, 2001-ci il.

## AZƏRBAYCANÇILIQ VƏTƏNƏ XİDMƏTİN TƏZAHÜRÜ KİMİ

*Öz üroyimdən gələn fikirləri bir dəha  
bildirmək istəyirəm ki, hər bir insan üçün  
milli mənsubiyyəti onun qurur mənbəyidir.  
Hamisə faxr etmisi, bu gün do faxr ed-  
rim ki, mən azərbaycanlıyam.*

Heydər Əliyev

Hər bir azərbaycanının müqəddəs borcu və amalı doğma vətəninə xidmat göstərməkdən, daim votonin mənafeyi namına çalışmadan ibarətdir. Hər kəs öz əməli ilə, öz zəhməti ilə, öz işi və fəaliyyəti ilə vətənin namına çalışmayı barədə öz-özüne hesabat verməlidir. Bu gün orta məktəbdə dərs oxuyan hər bir şagirddən tutmuş on yüksək vəzifə daşıyan hər bir azərbaycanlı vətənin namına gördüyü işləri götür-qoy etməlidir. Əgər hər bir məktəbli məktəbin nizam-intizam qaydalarına riayət etməklə əla verilən tapşırıqları layiqinə yerinə yetirirsə, deməli, o özüni sabahki günün ləyaqəti vətəndaşa kimi hazırlayır. Şagird məktəbdə yaxşı təhsil alırsa, biliklərə yiyələnir, sabahki günün layiqli övladı kimi əsl vətənpərvərlik təbiyəsi qazanır. Bu yolla gənc nəsl, bütövlükda azərbaycanlıq ruhunda təbiyə alır. Əgər hər bir müəllim vicedanla çalışıb vətənimizin gələcəyi olan gənc nəslin təbiyəsinə üzərdən yanaşırsa o özünün azərbaycanlıq vəzifəsini yerinə yetirir. Vəton namına xidmotini gənc nəslin tolım-təbiyəsində təcossüm etdirir. İstehsalatda çələşən hər bir kəs öz zəhmətinə iqtisadi bolluq yaradılmasına sərf edir, onun əməyinin bahrosu vətona xidmat nümunəsi hesab olunmalıdır. Vətonin xidmətində duran əsgər özünün sayılılığı ilə, hərbi qaydalara riayət etməsi ilə qələbə əzminə özündə yataşması ilə, sərhədlərimizin müqəddəsliyinin qorunması yolunda içdiyi anda sədəqət göstərməsi ilə vətona xidmot edir, azərbaycanlıq nümunəsi göstərir. Hər bir gənc idmançı, özünün fiziki möhkəmliyi ilə mətinləşir, doğma vətoninin müdafiəsi yolunda özündə mətinlik, yenilməzlik və cəsarətlilik nümayiş

etdirir, ölkəmizdən xaricdə Azərbaycan Respublikasının himnini səsləndirməklə onun müqəddəs bayrağını ucaldırsa bu onun vətən qarşısındaki xidmətidir. Bu onun azərbaycanlıq ideyalarına xidmətinin nümunəsidir.

Əgər ali məktəbdə təhsil alan hər bir gənc dünya elminin ən yaxşı ənənələrini və mənsubiyyətlərini qazana bilirsə, biliklərinə daim artırb onu istehsalatın ayrı-ayrı sahələrinə tətbiq etmək yollarını öyrənirəsə bu onun votonuna göstərdiyi xidmotinin nümunəsidir, azərbaycanlıq ideyalarına yiyələnməsinin təzahürüdür. Bu gün görkəmli alimlərimiz yeni nəyi isə kəş edib onu həyata tətbiq edirəsə, elmi tödqişatın nəticələrini istehsalatda səmərəliliyə tətbiq edə bilirsə, sosial, iqtisadi, mədəni sahədəki inkişafımızda yenilik yarada bilirsə bu onun votonə xidmətidir. Bu onun xidmətində azərbaycanlığın təzahürüdür.

Bu gün hər bir rəhbər işçi özünün təşkilatlığını, təşəbbüskarlığı, işgüzarlığı ilə comiyiyotin müttəqəkkiliyini yarada bilir, xalqımızın milli-mənəvi keyfiyyətlərini comiyiyotin sosial həyatına tətbiq edə bilisə, bu onun faaliyyətində votonə xidmotin nümunəsi sayılmalıdır. Mahmud Karimov və Rövşən Mustafayevin azərbaycanlıq təliminə dair yazdıqları bir məqalədə deyildiyi kimi, «azərbaycanlıq comiyiyat və dövlət mənafeyinə xidmot edən rasional işlər barədə təlimdir»<sup>1</sup>.

Azərbaycanlıq xalqın milli mənəvi keyfiyyətlərinin təcəssümü kimi formalaşmış tarixi bir kateqoriyadır. Azərbaycanda müstaqil dövlətçilik olmayan dövrlərdə milli-mənəvi keyfiyyətlərimizin ümumiləşdiricilik prinsipləri mövcud olmayınsı. Başqa sözə, bu keyfiyyətlər bütövləşib milli ideologiyamızın bazasına çevriləməmişdi. Ona görə də azərbaycanlıq anlayışının özü dərk olunmuş həqiqətə çevrile bilməmişdi. Bunun nəticəsində azərbaycanlılar məxsus xarakter əlamətlər – qonaqpərvərlik, comərdlik, abır-həya, ismət, dönməzlik, sözü-nəbütlülük, dostluğa sədəqətlilik, torpağa bağlılıq və s. kimi mənəvi keyfiyyətlər ancəq xalqın fərqləndirici və özünəməxsus

<sup>1</sup> Mahmud Karimov, Rövşən Mustafayev. «Azərbaycanlıq təliminə dair», «Azərbaycan» qəzeti, 22 dekabr, 2001-ci il.

mənəvi psixoloji keyfiyyətləri kimi dərk edilmişdi. Bu xarakter əlamətlər ancaq müstəqillik bazasında özünə münbit şorait qazanıb ümumiləşə bilərdi, bütövləşə bilərdi və millətin ideologiyasına çevrilə bilərdi. Müstəqil olmadığımız tarixi dövrlorde Azərbaycanlılıq ideyaları daim yad ideologiyaların təsiri altına düşdüyündən o sorbostlaşa bilməmiş və milli mütəşəkkilliyyin bazasında çevrilə bilməmişdir. Müstəqillik əlde olunduqda isə milli-mənəvi keyfiyyətlərimiz bütövləşib milli ideologiyamızın tomolino çevrilə bilməmişdir. Azərbaycanlılıq ideologiyası bütövlükdə milli-mənəvi bütövlüyüümüz, birliyimiz və mütəşəkkiliyimiz deməkdir.

Tədqiqatçılar haqlı olaraq, azərbaycanlılığın bütün ideoloji bir baza kimi müstəqil dövləciliyin yaranması ilə, bu dövlətçiliyin xidməti olağləndirirler Azərbaycanlılığın comiyyətdə mənəvi və oxlaçı birliyi tənzimləyən bir ideologiya kimi öz təmolini müstəqil dövlətçilik zominindən alması ideyasi artıq, ictimaiyyətdə, birmənali şəkildə qəbul edilir. İndi tədqiqatçılar XX əsrə azərbaycanlılığın əsas etibarı ilə, üç mərhələdə təzahür tapması barədə fikirlər irəli sürürler.

XX əsrədə azərbaycanlılığın ilk tarixi nailiyyəti XIX əsrden bəri xalqın özünüñ milli demokratik dövlətinə yaratması uğrunda apardığı mübarəzinin ilkən yekunu idi. Bu akt Azərbaycanı yenidən müstəqil bir dövlət kimi beynəlxalq ictimaiyyətə tanıdı. Azərbaycanlılığın təzahürünün birinci mərhəlesi 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsində, ikinci mərhəlesi ikinci dünya müharibəsi ərofəsində Cənubi Azərbaycanda baş qaldırıb 1946-ci ildə süqutu uğrayan milli hökumətin mövcudluğu illərində, üçüncü mərhəlesi isə 1969-cu ildən başlayaraq bu günümüze qədər davam edən və onun milli estetik dəyərən təkmil ideologiyaya doğru inkişafını tömən edən Heydar Əliyev mərhələsindən ibarətdir.<sup>1</sup>

Azərbaycanlılıq ideyalarının bərəqərə olunmasında Heydar Əliyevin fəaliyyəti dövrü xüsusi bir mərhələdir. Çünkü bu mərhələdə Azərbaycan özünüñ sosial, mədəni, iqtisadi sahələrdə inkişaf perspektivləri ilə, habelə, elm və texnika sahələrində

nailiyyətləri ilə ziyanlı mövqeyinin genişlənməsi ilə, milli-mənəvi torbiya və təhsil sahəsindəki uğurları ilə yeni bir təkamül dövrü keydə. Sonayenin, kond tosorrüfatının və sosial hayatın digər sahələrindəki inkişaf perspektivləri o zamankı müttəfiq respublikalar içərisində daha da artmağa başladı. Bütün bunlar Heydar Əliyevin xalqa xidmətinin təzahürü idi. Azərbaycanlılıq ideologiyasının ölkədəki inkişafla həməhəng olaraq dircədilməsindən ibarət idi.

Sovet dövləti, şübhəsiz, müttəfiq respublikaların sorbost inkişafının torəfdarı deyildi. Çünkü sorbost inkişaf yollarına nail olmaq sonrakı mərhələdə müstəqilliyə aparan istiqamət olmaqla sosialist prinsiplərinə uyğun golmirdi. Lakin Heydar Əliyev xalqın mənafeyindən çıxış edərək ölkədə inkişafə aparan qapılarda xalqın üzünə açılmış üçün bütün imkanlarını sərf edirdi.

Heydar Əliyev sorbost inkişafə aparan bütün yolları köşətəmək, ölkənin müstəqilləşmə imkanlarını əvvəlcədən görürdü. Ona görə də, əslində elm, texnikanın, təhsilin, mədəniyyətin, mənəvi torbiyənin, bütövlükde fəal hayatı mövqeyinin inkişaf etdirilməsində əlde edilən nailiyyətlərlə xalqı mənəvi və psixoloji sorbastlıyə və ondan sonrakı mərhələdə sorbastlıyin qorunub saxlanmasına hazırlayırdı. Heydar Əliyevin azərbaycanlılıq təlimi belə bir real zəmin üzərində qurulmuşdu. Bu hərəkat xalqın içərisində formalaşırı, onun mənəviyyatına keçirdi, dünayagörüşündə həkk olunur, ictimai sürətdə şaxəlonorək möhkəmləndiridi. Şübhəsiz, o zamanlar azərbaycanlılıq anlayışının adını çoxmək mümkün deyildi, ancaq Heydar Əliyevin derin siyasi biliyi və uzaqqorönlüy sayesində bu ideologiya yetişirdi, formalaşırı, tarixdə özünüñ həllədici anını gözləyirdi.

Məhz bu mənada, milli azadlığımızın tömili olan azərbaycanlılıq anlayışı özünün açıq təzahürün müstəqillik əldə edildikdən sonra, xüsusən, xalqın birliyinin və mütəşəkkiliyyinin tömənətçisi olan Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra tapmağa başladı. Görkəmlə ideoloq Ramiz Mehdiyev haqlı olaraq yazar ki, «Azərbaycanlılıq termini ölkənin siyasi höyatında yaxın illərdə başlayaraq istifadə olunur. Lap əvvəldən o, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumədövlət mənafələri osasında real surətdə birləşdirmək ideyası, xüsusilə, 1992-1993-cü illərdə geniş yayılmaga başlayan şovinist-mil-

<sup>1</sup>Azad Nobiyev. Azərbaycanlılıq soforbörcəci mövqədir. «Azərbaycan» qızəti, 9 iyun 2002-ci il.

lətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlər və attributlarla dolğunlaşaraq ideologiya xüsusiyyəti kəsb etdi<sup>1</sup>.

Ramiz Mehdiyev azərbaycanlıq ideyalarının mahiyyətindən, milli özünməxsusluq cəhətlərdən bəhs edərək belə nəticəyə gəlir ki, azərbaycanlıq ideyaları, tarixən sabit və özünməxsus hadisə kimi, ölkədə yayılıraq bütün əhalilər qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini əhatə edir. Azərbaycanlıq ideyalarına mənəvi və psixoloji cəhətdən belə bir qiymət verilir: «Məruz qaldığı bütün sınaqlara baxmayaraq millidövlət ideologiyası kimi «Azərbaycanlıq» bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarda xalqın qədimdən bəri bir ərazidə yaşaması onların ümumi mentaliteti və telabat strukturuna səyəkənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var».<sup>2</sup>

Hüquqi cəhətdən, azərbaycanlıq ideologiyasının, yaradıcı qüvvəsi müstəqil dövlətçilik mənafelərinin qorunmasına xidmət edir. Bununla əlaqədər, Ramiz Mehdiyevin məqaləsində göstərilir ki, «Azərbaycanlıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərdən qorumaqdır.

Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir.

«Azərbaycanlıq» müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaraq bir yoldur».<sup>3</sup>

Azərbaycanlıq ideologiyası tarixən yaranmışdır. Bu ideologiya Azərbaycan xalqına, Azərbaycan etnosuna məxsus bütün milli və mənəvi keyfiyyətləri özündə ümmümləşdirir və bütönləşdirir. Ramiz Mehdiyevin göstərdiyi kimi, «Azərbaycanlıq» xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O,

<sup>1</sup> Ramiz Mehdiyev, XX əsrin sonu - XXI əsrin övvəlində yeni dünya nizamı və milli ideya. Dünən, bu gün və sabah. «Azərbaycan» qəzeti 9 yanvar, 2002-ci il.

<sup>2</sup> Ramiz Mehdiyev, XX əsrin sonu - XXI əsrin övvəlində yeni dünya nizamı və milli ideya. Dünən, bu gün və sabah., «Azərbaycan» qəzeti, 9 yanvar, 2002-ci il.

<sup>3</sup> Ramiz Mehdiyev, göstərilən məqalə, «Azərbaycan» qəzeti, 9 yanvar, 2002-ci il.

real müstəqilliyyə nail olmaq, vahid, bələdçi Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün «azərbaycanlıq» milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi onların ümumi tələyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi tocrübəsidir».<sup>1</sup>

Bütün milli-mənəvi, psixoloji, tarixi, dünyəvi keyfiyyətləri və məntiqi-hüquqi osasları ilə milli dövlətçiliyimizin sabitləşməsinə, qorunub saxlanmasına və yeni ənənələrlə zənginləşməsinə töminat verən azərbaycanlıq ideologiyasının yaradıcısı dahi rəhbərümüz Heydar Əliyevdir. Hələ, 1992-ci ilə hazırlanmış Yeni Azərbaycan Partiyasının programının əsas qayosını məhz milli ideologiyamız və azərbaycanlıq ideyaları taşkil edirdi. Burada birmənəh olaraq belə bir fikir aparıcı xətt toşkil edir ki, xalqın bütövlüyü onun mütəşəkkiliyində və birliyindədir. Məhz Yeni Azərbaycan Partiyası həmin ideyanın bərəqərər edilməsinə nail olduğunu görə qələbə çalıdı, müstəqilliyimizi dərk olunmuş həqiqətə əvvər bildi. Möhtərəm prezidentimiz Yeni Azərbaycan Partiyasının altıncı ildönümündə hər olunmuş təntənəl yığıncaqdakı nitqində dediyi kimi, «Azərbaycanın müstəqil dövlət kimi, milli ideologiyası, men bu gün casarotla deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının məramnaməsinə öz oksini tapıbdır. Bizim həm xarici siyasetdə, həm daxili siyasetdə, həm icimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyüümüz işlər həmin bu milli ideyanın üzərində qurulur. Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbaxt göləcəyə aparacaqdır».<sup>2</sup>

Heydar Əliyev azərbaycanlıq ideyalarının ümumiləşdiricək bən anlayışın tərkib hissələrinin dövlətçilikdən, milli-mənəvi döyerlərdən, ibarət olduğunu göstərir.<sup>3</sup>

Azərbaycanlıq ideyalarının reallaşması, hərəkətverici qüvvəyə çevriləməsi, şübhəsiz, milli və müstəqil dövlətçilik zo-

<sup>1</sup> Ramiz Mehdiyev, göstərilən məqalə, «Azərbaycan» qəzeti, 9 yanvar, 2002-ci il.

<sup>2</sup> Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümündə hər olunmuş təntənəl yığıncaqdakı Azərbaycan Prezidenti, YAP-in sadri Heydar Əliyevin nitqı, «Xalq» qəzeti, 24 noyabr, 1988-ci il.

<sup>3</sup> Heydar Əliyevin nitqı: «Xalq qəzeti», 24 noyabr, 1988-ci il.

minində özünə münbüt şərait əldə edir. Bu ideolojiya Azərbaycan xalqının qədimlərdən bəri qazandığı milli-mənəvi dəyərlərdən güc alır. Milli-mənəvi dəyərlərin ümumbaşarı dəyərlərlə birləşməsi xalqın mənəvi aləminin zənginlaşmasına, sosial-siyasi, demokratik proseslərin inkişaf etdirilməsinə tökan verir. Heydar Əliyev tövsiyə edir ki, «...biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi votəna iftixar hissi ilə qıymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bayan etməliyik, yasmalıyıq, **tabliğ etməliyik**, onuna fəxr etməliyik. Eyni zamanda, öz milli-mənəvi dəyərlərimizi ümumbaşarı dəyərlərlə birləşdirib, zənginləşdirib. Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmaliyiq. Yenə də deyirəm, bunun içorisində həm demokratiya, həm hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var – bunlar hamisi ümumbaşarı dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən meydana gələn müddəalardır. Bunlar bizim milli ideologiyamızın böyük bir hissəsimi təşkil edir.»<sup>1</sup>

Azərbaycanlılıq təkcə müstoqil Azərbaycan Respublikasında yaşayan votondaşlara şamil edilən ideolojiya deyildir. Bütün kökləri ilə ulu vətənimiz Azərbaycanla bağlı olan azərbaycanlılıq ideyaları dünyada yaşayan azərbaycanlıların hamisinin bütövlükde milli və mənəvi sərvətidir, onların hamisinin birlikdə ideya almışdır. Ən sonuncu məlumatlara görə hazırda müstoqil respublikamızda 8 milyondan çox əhalisi, yaşadığı halda, planetimizin 70-dən artıq ölkəsində yaşayan azərbaycanlıların sayı 50 milyonu yaxındır.

Soydaşlarımızın 30 milyondan çoxu Cənubi Azərbaycanda, 3 milyonu Türkiyədə, 3 milyona qədəri Rusiyada, 500 mini Ukraynada, 500 mini Gürcüstanda, 180 mina qədəri Moldavada, 550 min ABŞ-da, 1 milyona qədəri İraqda, 500 mini Əfqanstannda, 200 mini Almaniyada, 170 mini Fransada, 150 mini Ingiltərədə yaşayır.

Azərbaycanlılar, həmçinin, Özbəkistanda, Qazaxistanda, Türkmenistanda, Qırğızistanda, Tacikistanda, Baltikyanı ölkələrə, Danimarkada, Hollandiyada, İsveçdə, Norveçdə, Hindistanda, Pakistanda, Kanadada, Misirdə, Meksikada, Avstriyada,

Avstraliyada, Səudiyyə Ərəbistanında, İspaniyada və digər ölkələrdə məskunlaşmışlar.<sup>1</sup>

Heydar Əliyevin tarixdə on böyük nailiyyətlərindən biri budur ki, milli ideologiyamız zəminində azərbaycanlılıq ideyalarını bərqərar etdi və bütün dünya azərbaycanlılarının bu ideolojiya ətrafında birləşməsənə soy göstərərkə tarixi qəlobəyə nail oldu. Heydar Əliyev həla 1991-ci ilde Naxçıvanda fealiyyət göstərərkən azərbaycanlılarının milli birlik konsepsiyasının həyata keçirilməsi üçün öz əzmkarlığını göstərirdi. Həmin ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qorarı ilə Dünya azərbaycanlılarının həmrəylik gününün hər il 31 dekabrda bayram edilməsi barədə qərar qəbul edildi. Bu qərarın Azərbaycan Respublikası Ali Sovetində qəbul edilmişsi barədə təklif verildi. 1991-ci il dekabrın 25-də isə həmin qərar Azərbaycan Respublikası Ali Soveti tərafından da təsdiq edildi.

Dekabrın 31-i gününün seçilməsi, şübhəsiz, tosadüfi deyildir. Çünkü həmin gün bütün dünyada yeni il bayramı kimi qeyd olunur. Yeni il ərofəsində dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması həm də ümumazərbaycan birliliyi təcəssüm etdirir və onun əbadılışdırılmasına möhkəm zəmin yaradır. Dünya azərbaycanlılarının həmrəylik günü tarixdə yalnız 1991-ci il qərarda qalmadı. Bu qərar bütün dünya azərbaycanlılarının əqidəsində özüne yer tapdı, populyarlaşdı və müqəddəs mərasimlərdən birinə çevrildi. Heydar Əliyevin böyüküyü ondadır ki, nəzəri məsələləri real həyata yaradıcılıqla şamil edir və bunun nəticələri də praktikada öz təsdiqini təpir.

Dünya azərbaycanlılarının həmrəylik gününün bayram ediləsi qərəndən müəyyən müddət sonra 2001-ci il mayın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydar Əliyevin soroncamı ilə 2001-ci il noyabr 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişər. Həmin müddətdə Dünya Azərbaycanlılarının I Qurultayı keçi-

<sup>1</sup> Bax. Hacı Hacıyev. Biz hərada yığasaq da bir gınaşın zərrəsiyik. «Respublika» qəzeti, 29 dekabr, 2001-ci il.

<sup>2</sup> Bax. Dünya Azərbaycanlılarının I qurultayı. Bakı şəhəri, 9-10 noyabr 2001-ci il. Məruzə. Bakı, 2001, s. 6.

<sup>1</sup> Bax. Heydar Əliyevin nitqi: «Xalq qozctı», 24 noyabr, 1988-ci il

ıldı. Elə bu qurultayda belə bir qətnamə qəbul edildi ki, Dünya Azərbaycanlılarının qurultayı hər üç ildən bir keçirilsin.<sup>1</sup>

Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmək üçün azərbaycanlıların məşkun olduğu 38 ölkədən 600-ə qədər nümayəndə gəlmişdi. Onların bu qurultayda iştirakı dünyada yaşayan bütün soydaşlarımızın birlik və həmrəylilik nümayişinə çevrildi. Azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasından əsas möqsəd onların maddi, mənəvi, sosial, intellektual imkanlarını birləşdirib Azərbaycanın çəçəklənməsi mənafeyinə yönəlməkdən ibarətdir. Bu, milli ideologiyamızın və azərbaycanlılığın Heydər Əliyev təlimidir. Bu təlim Heydər Əliyev məktəbinin əsas qayəsi, azərbaycanlıq ideyalarının aparıcı xətti idir.

Heydər Əliyev bu fikri Dünya Azərbaycanlılarının I Qurultayındaki möhtəşəm nitqində aşağıdakı kimi ifadə edir: «Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra azərbaycanlıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycanlıq öz milli mənsubiyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, cyni zamanda onun ümuməşəri dəyərlərə sintezindən, inqərasısından bəhralənmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Arzu edirdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, biri-birinə dayaq olsunlar, biri-birinə yardım etsinlər, biri-birinin dərdinə yansınlar və bizim milli adot və ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər.»<sup>2</sup>

Azərbaycanlılığın milli birlik və mütəşəkkillik qayəsi Heydər Əliyev tarəfindən döñ-döñə praktik cəhatdən həyata tətbiq edilmişdir. Nəticəsi isə daim möhtəşəm qələbə kimi tarixin qızıl sohifelerinə həkk olunmuşdur.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etdi. Lakin dövlət müstəqilliyi bərqərar olunmadı. Əksinə, torpaqlarımız düşmən təcavüzünə məruz qal-

<sup>1</sup> Bax. Dünya Azərbaycanlılarının I qurultayı. Bakı şəhəri, 9-10 noyabr, 2001-ci il. Qurultay sonndlörünün layihələri. Bakı, 2001, s. 7.

<sup>2</sup> Bax. Dünya Azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitq: Dünya Azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirməsindən çox müümən tarixi mərhələ. «Azərbaycan» qazeti, 10 noyabr, 2001-ci il.

dı. Şəhərlər, kəndlər dağlığındı, bir milyondan artıq soydaşlarımız qəçqin və köçgün vəziyyətinə düşdü. Ölkənin başında duran şəxslər isə vəzifə mənsəbporastlıyından el çəkmədilər. Vəzifə əldə etmək yoluń xalqı qırğına verməkdə xəttardılar. Xalq isə mənəvi cəhətdən müflisləşirdi, sabahkı günə ümidił itirildi. Ölkədə başlı-başına hökm süründü, cəmiyyət vətəndaş mühabibəsi vəziyyətindəki qarşıdurma həddinə gelib çıxmışdı.

Bu zaman Heydər Əliyev tarəfindən Yeni Azərbaycan Partiyası yaradıldı və bu partiya özünün milli birlik yaratmaq vəzifəsini uğurla yerinə yetirdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqililiyi bərqərar olundu, ölkədə sabitlik yarandı; sosial, siyasi, mənəvi, iqtisadi, diplomatik sahələrdə bütün uğurlarımız bundan sonra başlandı. Nəyə görə 1991-ci ildə müstəqillik elan edildikdən sonra bu müstəqilliyi həyta keçirmək mümkün olmadı? Ona görə ki, birincisi, o zamanki rəhbərlər (1991-1992-ci illərdə) dövlətçilik təcrübəsinə, siyasi dünya görüşünə malik deyildilər; ikincisi, onların özlerinən arasında milli birlik və mütəşəkkillik mövcud deyildi; üçüncüsü, həmin rəhbərlər xalqın mənafeyini nəzərə almırıldılar, hər şəyə öz xüsusi və şəxsi mənafelərini ön plana çakırdılar. Qeyd etmək lazımdır ki, buna oxşar hadisələr 1918-ci ildə elan olunmuş müstəqil demokratik respublikanın təleyində də baş vermişdi. Ona görə ilk demokratik respublika 23 aydan artıq yaşaya bilmədi və sükutu uğradı. O zamanki Demokratik Respublikanın rəhbərləri müxtəlif biliklərə yiyələnmiş olsalar da siyasi, ideoloji və dövlətçilik təcrübəsi baxımından yetkin olmamışdır, bunlardan eləvə, həmin rəhbərlərin özlerinin arasında bütövlük, həmrəylilik və milli birlik olmamışdı, daha sonra isə Rusiyada 1917-ci ildə baş vermiş inqilab da demokratik respublikanın mövcudluğunu zərbə altında qoyurdu.

Heydər Əliyev isə qalib geldi və Azərbaycanın müstəqilliyini bərqərar etdi. Onun əsrlərdən-əsrlərə yaşamasının tarixi programını yaratdı. Çunki, birincisi, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi var idi, siyasi cəhətdən yetkin idi, Azərbaycanlıq ideologiyasını konsepsiyasını mərhələ-mərhələ həyata keçirmişdi. İkincisi, Heydər Əliyev hadisələri xalqın mənə-

feyi baxımdan tohlil edib həyata keçirirdi. Onun hər bir işində xalqın mənafeyi aparıcılıq təşkil etmişdir. Üçüncüsü, Heydər Əliyev milli birlik və mütəşəkkiliyin əldə edilməsinə nail olmuşdu. Bütün bunlar Heydər Əliyevin fəaliyyəti ilə qazanılan tarixi nailiyətlərdir. Bu nailiyətlər tarixi olduğu kimi də zaman-zaman öyrənilməli, zənginləşdirilməli, inkişaf və davam etdirilməlidir.

### Qısa notalar

1. Azərbaycanlılara məxsus bütün milli və mənəvi keyfiyyətlər azərbaycanlıq obrazının formallaşmasının temolunu təşkil edir.

2. Azərbaycanlıq obrazını hər bir azərbaycanlı övladı özünün işində, əməlində, fəaliyyətində, kollektiv qarşısında, cəmiyyət qarşısında, vətən qarşısında xidmətləri ilə tocosşum etdirir.

3. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər tarixin xalqın sosial həyatı, möjsəti, mürbəzisi, milli psixologiyası əzminində formalanmış mərdlik, igidlik, əzmkarlıq, təşəbbüskarlıq, sədaqotlilik, döyünlülük, qonaqpərvərlik, böyük hörmət, kiçiyə qayğı, həya, ismət, vətənpərvərlik, elinə, yurduna dorindən bağlılıq, humanistlik kimi mənəvi kamillik nümunələrindən ibarətdir.

4. Azərbaycan xalqının milli-mənəvi keyfiyyətləri ümum-bəşəri dəyərlərə zənginləşir, bütövləşir, inkişaf edir və tarixin ayrı-ayrı dövrlərində ümumdünya sivilizasiyası ilə səslesir.

5. Heydər Əliyev şəxsiyyəti milli-mənəvi keyfiyyətlərə və ümumbaşarı dəyərlərə cihalanmış və tarixlərə nümunə olan azərbaycanlı obrazıdır.

6. Azərbaycanlıq ideyalarının formallaşmasında Heydər Əliyevin fəaliyyət dövrü xüsusi bir mərhələ təşkil edir.

7. Heydər Əliyevin vətənə xidmət nümunəsi azərbaycançılığın bariz təcəssümündən ibarətdir.

8. Heydər Əliyevin azərbaycanlıq təlimində milli birlik və mütəşəkkilliğin principi aparıcı yer tutur.

9. Heydər Əliyevin azərbaycanlıq təlimində azərbaycanlıq anlayışının tərkib hissələri dövlətçilikdən, milli-mənəvi dəyərlərdən və ümumbaşarı dəyərlərdən ibarət hesab olunur.

10. Heydər Əliyevin azərbaycanlıq təlimində on başlıca cəhət bu təlimin real həyata praktik tətbiq olunmasından ibarətdir.

## Ədəbiyyat

1. Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı il-döñümüne həsr olunmuş tətənəli yığıncaqda Azərbaycan Prezidenti, YAP-in sədri Heydar Əliyevin nitqi. «Xalq qəzeti», 24 noyabr 1998.

2. Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydar Əliyevin nitqi. «Azərbaycan» qəzeti, 10 noyabr, 2001-ci il.

3. Ramiz Mehdiyev. XX əsrin sonu-XXI əsrinəvvəllöründə yeni dünya nizamı və milli ideya. Dünən, bu gün və sabah. «Azərbaycan» qəzeti, 9 yanvar, 2002.

4. Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı şəhəri, 9-10 noyabr, 2001-ci il.

5. Yeni Azərbaycan Partiyası Nizamnamə. Program. Bakı, 2000.

6. Mahmud Kərimov. Dünya azərbaycanlıları və Azərbaycan dünyası. «Respublika» qəzeti, 29 dekabr, 2001-ci il.

7. Mübariz Qurbanlı. 2001-ci ilin siyasi-iqtisadi yekunları. «Respublika» qəzeti, 30 dekabr, 2001-ci il.

8. Hacı Hacıyev. Biz harada yaşasaq da bir günsün zorrasılık. «Respublika» qəzeti, 29 dekabr, 2001-ci il.

9. Nurlana Əliyeva. Azərbaycanlıq-milli dövlətçilik vəhdəti deməkdir. «Azərbaycan» qəzeti, 30 dekabr, 2001-ci il.

10. Azad Nəbiyev. Azərbaycanlıq soforbəredici mövqədir. «Azərbaycan» qəzeti, 9 iyun, 2002-ci il.

## AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL - İQTİSADI HƏYATINDA DİRÇƏLİŞ VƏ AZƏRBAYCANLIQ İDEYALARI

*O dövrələrdo (sovət dövrü) yaranmış iqtisadi potensial da biziñ böyük sərvətimizdir. Bu sorvət do Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam borqorat etdikdən və qarşıda duran vozifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhərlərini Azərbaycanın hər bir yotondaşı görəcək və bunun sayasında şən, fıravən yaşayacaqdır.*

### Heydar Əliyev

Heydar Əliyev Respublikaya rəhbərlik etdiyi bütün fealiyyəti ərzində doğma vətonuna xidmətlə özünün əsl azərbaycanlıq nümunəsini nümayiş etdirmişdir. Onun Respublikaya rəhbərlik etdiyi dövrələrdə sonayenin və kənd təsərrüfatının inkişafında çox mühüm nüfuzlar olmuş, iqtisadi sahədə böyük uğurlar qazanılmışdır. 1969-cu ildən ölkənin inkişafı yolunda atılan uğurlu addımlar məhz Azərbaycanın gelecdə müstəqil inkişaf yoluна qədəm qoyması məqsədində xidmət edirdi. Bu isə, əlbəttə, sərbəst inkişafə aparan yol idi. Şübhəsiz, ölkədə iqtisadi inkişaf ənənələrinin bərqrər olunması müstəqillik dövründə onun maddi bazasının möhkəmlənməsinə zəmin yaradan başlıca amillərdən biri kimi qiymətləndirilməlidir.

1969-cu ildən bəri başlanan iqtisadi inkişaf ənənələri bu gün böyük neft strategiyası planlarının həyata keçirilməsinin teməli hesab olunmalıdır. Başqa sözə, bu günkü iqtisadi uğurlarımızın bünörosi, məhz 1969-cu ildən başlanan iqtisadi inkişaf zəmininə əsaslanır. Heydar Əliyev Azərbaycanın bu günkü müstəqilliyini məhz o zamandan duyurdu, göründü və müstəqil respublikanın iqtisadi dırçəlişini tömən etmək programını hələ o

zamandan hazırlamağa başlamışdı. Neft sənayesinin inkişafına, ırı sənaye obyektlərinin tikilməsinə və istifadəsinə, xalq təsərrüfatı və kənd təsərrüfatı sahələrində möhsul bolluğunun yüksəldilməsinə çox mühüm diqqət yetirilirdi.

1970-ci ildə qeyd olunurdu ki, Azərbaycan 100 il müddətində ölkəyə 1 milyard ton neft vermişdir. Lakin neft sənayesinin inkişaf etdirilmesi üçün mövcud avadanlıqlar günün tələblərinə cavab vermirdi. Neft hasilatının çoxaldılması təkəcə o demək deyildi ki, Azərbaycan öz sərvətinini Sovet dövlətinə əliaçıqlıqla boxş edirdi. Neft sənayesinin inkişafı xalqın rifahının yaxşılaşdırılmasına xidmət edirdi. Xalqın rifahı yaxşılaşdırıcı onun mədəni, mösiət həyatının inkişafına zəmin yaradırdı, əhalinin sosial təminatı gücləndirilirdi. Əhalinin sosial, mösiət və mədəni həyatının təmin olunması insanlarda Azərbaycanın milli monafelərini rəğbətin artmasına səbəb olurdu.

Daha zəngin maddi bazaya söykənən milli mənafelər Azərbaycanın varlığına inam, milli ənənələrin davam və inkişafına zəmin yaratmaqlı insanlarda müstəqil düşüncə tərzini formalaşdırırı. Bu isə, sosial həyatda müstəqil yaşamağı, müstəqil dövlət şuruculuğunu ideyalarının həyata keçirilməsinə təminat yaradır. Məhz Heydər Əliyevin iqtisadi inkişafı nəil olmaqla ölkənin gələcək müstəqil həyata hazırlanması programının aparıcı xətti bu möqsədin həyata keçirilməsi ilə bağlı olmuşdur. Ona görə da Heydər Əliyev hələ o zamanlar ölkənin inkişafı üçün, iqtisadi dırçalışı üçün mövcud imkanlardan maksimum istifada olunması üçün bütün soy və bacarığını sərf edirdi.

Neft sənayesi Azərbaycanda iqtisadi inkişafın ən aparıcı sahələrindən biri olduğu üçün Heydər Əliyev həmin sahədə uğurlar qazanılmasına xüsusi diqqət yetirmişdir.

Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin inkişaf etdirilməsi barəsindəki məsələ SSRİ Nazirlər Soveti qarşısında qəti qoyuldu və Azərbaycanda iki böyük neftstırma zavodu tikiildi. Zavodlar üçün Almaniya və Fransadan yeni avadanlıqlar gotırılıb quraşdırıldı. Respublikada ən iri ilkin neftstırma kompleksi işə salındı. Cəmi 3 il ərzində onu layihədə nəzərdə tutulan gücə çatdırmaq mümkün oldu. Bu isə neft məhsulları istehsalını 86 faiz artırmaqla 5 köhnəlmış qurğunu ləğv etməyə,

xidməti işçilərin sayı 3 dəfədən çox azaltmağa imkan verdi. İstehsal edilən neft məhsullarının keyfiyyəti xeyli yaxşılaşdı. Mənbələrdə göstərişləri kimi, Bakıda xam neftin hasilatından tutmuş, onun istehlakçıya çatdırılmasında texnoloji prosesin bütün mərhələlərini özündə birləşdirən güclü neft kompleksi inkişafda oldu. Bu kompleksin ayrılmaz hissəsi hazırda «Azneftimə» konserninin əri zavodlar qrupunda təmsil olunmuş neft maşınqayırmasıdır. Keçmiş SSRİ-də bənzəri olmayan bu nadir qurum idinin özündə də təkəcə Azərbaycanda deyil, həm də Rusiya, Qazaxistan, Türkmenistan və MDB-nin digər neft hasil edən respublikalarında böyük neftin təleyini həll edir.<sup>1</sup>

70-ci illərdə Bakıda, Naxçıvanda, Əli Bayramlıda, Gəncədə, Mingçevirə, Lənkəranda, Xankondında biri-birinin arda elektronika, elektrotexnika, radiotexnika, cihazçılırma, dəzgahçılırma zavod və müəssisələri tikiilib istifadəyə verildi. Bu sənaye obyektlərində minlərlə adamlar işə cəlb olunaraq öz həyatlarının firavanhığını təmin etmək üçün halal zəhmətə çalışırdılar. Çoxlu-çoxlu sənaye obyektlərinin xalqın istifadəsinə verilməsi əhalinin maddi təminatını və sosial şəraitinin qat-qat yaxşılaşdırılması möqsədindən xidmət edirdi.

Rəhbərin gördüyü hər bir iş, onun təşəbbüskarlığı və nai-liyyətləri ancaq xalqın rifahına yönəldilmişdi. Bunun üçün həqiqi mənada azərbaycanlı olmaq gərək idi. Bütün bunlar, qəlbi Azərbaycanla döyüñən insanların azərbaycanlı ideyalarının həyata keçirilməsi möqsədindən irolı gəldi.

Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik və istehsalat müəssisələri tikiib istifadəyə vermişdi.

1975-ci ildə Bakıda mösiət kondisionerləri zavodu tikiilib istifadəyə verildi. Bundan başqa, Bakıda «Ulduz» Elektron Cihazları Zavodu, «Azon» zavodu, Bakı Şampan Şərabları Zavodu, Bakı Dərin Dəniz Özülləri zavodu, «Elektron» zavodu, Sumqayıt Kompressorlər zavodu, Sumqayıt iplik əyrici fabriki, Yevlax Yunun İlkin Emali fabriki, Lənkəran Konserv zavodu,

<sup>1</sup> Bax. Rejhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s. 9.

Gəncə Çini Qablar istehsalı zavodu, Xirdalan Süd və Ət emal kombinasi, «Araz» və «Mil-Muğan» Suburaxıcı Bəndi, «Sirab» Mədən suları zavodu, Ələtdə Ağac emalı kombinasi, Bakı Zərgərlik zavodunun futulyar sexi, Neftkimyaavtomat zavodu və bir çox obyektlərin tikiləsi Heydər Əliyevin fəaliyyətinin nəticəsidir və onun adı ilə bağlıdır.<sup>1</sup>

1970-80-ci illərdə Bakıda bir çox binalar və obyektlər tiki-lib istifadəyə verildi. «Gülüstən» sarayı, Prezident Aparatının binası, «İttifaq neftməş» tikinti Bankı, «Orqertextikinti» Respublika Prokurorluğu, Azərbaycan Ensklopediyası, Kosmik Tədqiqatlar İstututu, Azərbaycan Neft Akademiyasının tədris korpusu, «Azərbaycan», «Yazıcı» nəşriyyatları, Şüvalan «Yaradıcılıq evi», Səbail, Nəsimi və digər rayonların inzibati mərkəzləri, Bakı Baş Poçtamtonun binaları, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yol Vağzalı, Dəniz Vağzalı, «Moskva» univermağı, «Azərbaycan», «Abşeron», «Bakı», «İnturist», «Qarabağ» və s. adı qeyd olunmayan bir çox əməmatlı binaların tikiləsi və xalqın istifadəsinə verilməsi Heydər Əliyevin zəhmətinin, əməyinin və fəaliyyətinin nəticəsi kimi meydana gəlmədi. Bundan başqa, Sirk, Aktör evi, Rabito evi, «Şərq bazarı», Xalq təsərrüfatı nailiyətləri sərgisi kompleksinin binası, əl oyunları və Böyük İdmən Sarayı kompleksləri, Gəncə Avtomobil Zavodunun və sətomulinin qoyulması Heydər Əliyevin votənə xidmət nümunəsinin bəhrosi idi.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Gəncə Çini qablar zavodu, Qənnadi fabriki, Radio Zavodu, 2 saylı şərab zavodu, Əlvan metalların emalı zavodu tikildi, Avtomobil Zavodunun tikintisine başlanıldı, «Gülüstən» və «Yeni Gəncə» yaşayış massivləri salındı, Texnologiya İstututu (indiki Texnologiya Universiteti) yaradıldı, Respublika Elmlər Akademiyasının Elm Mərkəzi formalşadırıdı.<sup>2</sup>

1970-80-ci illərdə Bakı metrosunun tikintisi işində çox böyük nailiyətlər oldu edildi. Bu illər ərzində «Ulduz», «Əzizbəyov», «Avrora» (indiki Qara Qarayev), «Neftçilər», «Elmlər

Akademiyası», «İnşaatçılar», «20 Yanvar», «Memar Əcəmi», «Xalqlar dostluğu» və «Əhmədi» stansiyaları işə salındı.

Xalqın qədim tarixinin və ənənələrinin günümüzədək yasaşmasında çox mühüm rolü olan maddi-mədəniyyət abidelerinin qorunub saxlanması sahəsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Respublika ərazisində 6571 tarixi abidə uzun dövrlər ərzində qorunub saxlanmaq üçün dövlət qeydiyyatına alındı.

1970-1982-ci illərdə respublikada sənaye istehsalı xeyli çoxalmışdı. Respublikada sənaye istehsalının həcmi 2,7 dəfə artmışdı. Xalq istehlakı malları 3 dəfə, sənaye əmək məhsuldarlığı 2,5 dəfə, fondverimi 25 faiz çoxalmışdı. 12 milyad kubmetr qaz, 14 milyon ton neft istehsalı olunurdu.

Kənd təsərrüfatı məhsullarının artımında xeyli iştirakçılar baş vermişdi. 1970-ci il ilə müqayisədə 1982-ci ildə taxıl istehsalı 1,8 dəfə, pambıq, torəvəz və meyvə istehsalı 2,5 dəfə, üzüm istehsalı 5 dəfədən çox artmışdı.<sup>1</sup>

1979-cu ildə sənaye məhsulunun ümumi istehsalı 8,7 milyard manat olmuşdu. 1970-ci ilə qədərki 50 il ərzində isə 4 milyard manata çatmışdı. 1970-1979-cu illərdə sənaye istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ildək olan bütün dövr ərzində 1,3 dəfədən çox olmuşdu.

Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəlmış, məhsul artımının dördüncü üç hissəsindən çoxu bunun hesabına oldo edilmişdir. 1980-ci ilin əvvəllərindən bu göstərici hesabına artı 80 faizo çatmışdı.

Kənd təsərrüfatında əsaslı dəyişikliklər baş vermişdi. On ildə (1969-cu ildən sonra) kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə çoxalmışdı.

Onillik ərzində təkcə məhsul artımı 6,9 milyard manata çatmışdı ki, bu da əvvəlki sekiz il ərzində istehsal edilmiş bütün məhsulun həcmindən bərabərdir.

Pambıq istehsalı 1969-cu ildəkini nisbətən 2,5 dəfə artmışdı. 1970-1979-cu illərdə dövlətə əvvəlki on ildəkindən çox

<sup>1</sup> Bax. Reyhan Mirzəzadə. Azərbaycan dünyaya saydırın insan. Bakı, 1998, s. 12.

<sup>2</sup> Bax. Heydər Əliyev və Gəncə. Bakı, 1999, s. 24-64.

<sup>1</sup> Bax. Reyhan Mirzəzadə. Azərbaycan dünyaya saydırın insan. Bakı, 1998, s. 29.

pambıq satılmışdı. Bu illər ərzində əvvəlki 25 ildəkino nisbəton 3,4 dəfə çox üzüm, 2,2dəfə çox tərəvəz tədarük edilmişdi.<sup>1</sup>

1960-ci illarda respublikanın iqtisadiyyatı tənəzzülə uğramışdı və bu böhranlı vəziyyət davam edirdi. Respublikanı bu böhranlı vəziyyətdən çıxartmaq günün zəruri taləbi kimi qarşıda durdu. Azərbaycanın XX əsr tarixinə 1969-cu il döndür mərhələsi kimi daxil oldu. Respublikanın dinamik inkişafı və iqtisadi sahədə yeni nailiyyətlərin əldə edilməsi üçün kompleks programların hazırlanmasında Heydər Əliyevin yorulmaz fəaliyyəti, təşəbbüskarlığı və yüksək təşkilatlılıq işi öz böhrələrini verdi.

1970-1985-ci illor Azərbaycanın quruculuq tarixinə öz parlaq səhifələrini yazdı. Azərbaycan Respublikasının inkişafının və tərəqqi etməsinin tənzimlənməsi barəsində mərkəzi hökumət qarşısında məsələlər qaldırıldı və yeni qərarlar lobul edildi. Qəbul edilmiş qərarlara uyğun olaraq inkişaf proqramları hazırlanırdı.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xərici iqtisadi əlaqələri, dünya iqtisadiyyatuna get-gedə daha dərindən integrasiya olunması hələ 1970-1985-ci illerdə taməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. Sənaye və kənd təsərrüfatının artan istehsalı, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəricilərinin yüksəlməsi 70-80-ci illərdə Azərbaycanın inkişafının nə qədər dinamik olduğunu eks etdirirdi.<sup>2</sup> Ümumittifaq əmək bölgüsündə respublikanın payı əhəmiyyətli dərəcədə artmışdı.

1985-ci ilin göstəricilərinə görə əmək məhsuldarlığı 1970-ci ilə nisbəton 2,1 dəfə, kənd təsərrüfatunda 1,8 dəfə artmışdı. Ümumittifaq göstəriciləri isə müvafiq olaraq, 15 və 27 faiz idi. Xalq təsərrüfatında mənfəət, bütövlükdə, 335 faiz artmışdı.

<sup>1</sup> Bax. Reyyhan Mirzəzadə. Azərbaycanın dünyaya saydırılan insan. Bakı, 1998. S. 29.

<sup>2</sup> Bax. Heydər Əliyev. Minilliklərin qovuşğında. Bakı, 2001, s. 18-19. Əlavə məlumat üçün bax. Heydər Əliyev. Sovet Azərbaycan 50 ilə. Bakı, 1970; Heydər Əliyev. Azərbaycan partiya təşkilatının mübarizə vozifələri. Bakı, 1978; Heydər Əliyev. Azərbaycan SSR kənd təsərrüfatının və bütün iqtisadiyyatın daha dinamik inkişafını təmin etməsi. Bakı, 1979; Heydər Əliyev. Azərbaycan SSR-nin və Azərbaycan Kommunist Partiyasının 60 illiyi. Bakı, 1980; Heydər Əliyev. Sovet Azərbaycanı Bakı, 1981; Heydər Əliyev Azərbaycan KP MK plenarında məruzə. 2 dekabr, 1981, Bakı, 1981; Heydər Əliyev. Azərbaycan Kommunist Partiyasının XXX qurultayına Azərbaycan KP Mərkəzi Komitəsinin hesabatı. Məruzə. Bakı, 1981; Heydər Əliyev. Azərbaycan KP Mərkəzi Komitəsinin plenarında məruzə. 22 oktyabr, 1982-ci il. Bakı, 1982.

Halbuki, orta ümumittifaq göstəricisinə görə əhalinin hər nəfərinə düşün gəlir cami 164 faiz artmışdı.<sup>3</sup>

1970-80-ci illərdə Respublika iqtisadiyyatının əldə etdiyi uğurların miqyası əvvəlki illərdən ölçüyəgəlməz dərəcədə forqlonirdi. Əgər doqquzuncu beşillikdə sonaye məhsulunun bir faiz artımının qiyməti 45 milyon manata (rubla) bərabər idi, on birinci beşillikdə bu rəqəm təqribən 100 milyon manat (rubl) təşkil edirdi. Bu artım sokkizinci beşilliyin müvafiq göstəricisindən 3,3 dəfə çox idi.

Sonaye məhsullarının artırılması, iqtisadi inkişafın yüksəldilməsi məqsədi ilə texniki tərəqqini şörtləndirən və onun güclənməsini təmin edən elmi-texniki baza möhkəmləndirilirdi. Belə ki, 1982-ci ilin əvvəllərində sonayedə 73 elm-istehsal və istehsal birliliyi yaradılmışdı. Bunların tərkibində isə 264 iri müəssisə var idi. Elmi-texniki tərəqqinin şörtləndirilməsi sənayenin ümumi məhsulunun xüsusi çəkisiñin 1970-ci ildeki 22 faizdən 1980-ci ilde 24 faizə, 1985-ci ilde isə 28 faizə çatmasına səbəb olmuşdu. Tarixi baxımdan qısa bir müddədə Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf etmiş yüzlərə iri zavod, fabrik, istehsalat sahələri yaranmışdı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlıqları, nasos boruları, olvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral kübrələr, çini-saxsı, xalça və xalçaçıq məməlati istehsalı üzrə SSRİ-də aparıcı yerlərdən birini tuturdı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Milli gəlinin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sonaye istehsali, həmcinin, əmək məhsuldarlığı iki dəfə, xalq istehləki məallarının istehsali isə üç dəfə artmışdı. Kənd təsərrüfatında ümumi məhsul 2,7 dəfə artmış, əmək məhsuldarlığı iki dəfədən artıq çoxalmışdı. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. İki milyondan çox adam öz yaşayış tərzini yaxşılaşdırılmışdı.

<sup>3</sup> Bax. Heydər Əliyev. Minilliklərin qovuşğında. Bakı, 2001, s. 19.

Həmin dövrde Azərbaycanda hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz çıxarıldı. 2200 ton polad tökülür, 69 min metr boru, 4900 avtomobil tokori, 2700 ton mineral kübə, 968 mösiət kondisioneri, 734 soyuducu istehsal olunur, 546 metr parça toxunurdu. Bakı Məisət kondisionerləri zavodunun fəaliyyətə başlaması respublikada elektrotexnikanın inkişafına tokan vermeklə iqtisadi inkişafə çox müüm stimul yaratmışdı.<sup>1</sup>

Həmin illörde elektrik enerjisinin istehsalı sahəsində çox müüm işlər görülmüşdü. O dövrda Mingəçevirdə hər birinin gücü üç yüz meqavat olan 8 böyük enerji bloku yaradıldı. Kür su elektrik stansiyası inşa edildi. Yenikənd su-elektrik stansiyasının tikintisi üçün 1979-cu ildə qorar qəbul olundu, lakin sonrakı illörde bu iş yarımqıq qaldı.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, Heydər Əliyevin taşəbbüsü ilə bir daha həmin məsəlonun üzərinə qayıdıldı və 1994-cü ildə Avropa Yenidənqurma və inkişaf Bankından güzəştli kredit alınaraq Yenikənd su-elektrik stansiyasının inkişafı davam etdirildi. Möhtərom Prezidentimizin bilavasitusu bu işə rəhbərliyi ilə 2001-ci ilin mayında Yenikənd su-elektrik stansiyası işə salındı. 2006-ci ilin may ayında həmin stansiyasının açılışında cənab Prezidentimiz özü şəxson iştirak etmişdir.

Hayatımızın bütün sahalarında osası dönlüş yaradılması üçün respublikada yüksək ixtisaslı kadrlarla böyük ehtiyac var idi. Yüksək ixtisaslı kadrların hazırlanması üçün Heydər Əliyevin taşəbbüsü ilə Moskvanın, eləcə də SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmişdi. Hər il ali təhsil almaqdən ötrü respublikadan və kənara 800-dən artıq tələbə göndərilirdi. Gənc azərbaycanlı övladlarının ali hərbi məktəblərdə təhsil almasına xüsusi diqqət yetirilirdi. Gənclərin Respublikadan kənarda təhsil almağa göndərilməsindən məqsəd göləcəkdo ölkəmizin yüksək ixtisaslı kadr potensialının artırılmasından ibarət idi.

Heydər Əliyevin fəaliyyətində azərbaycanlılığı inkişaf etdirmək əzmi bu istiqamətdəki işlərin uğurla yerinə yetirilməsindən ibarət idi. Respublikanı müstəqil, sərbəst, azad yaşayış tə-

zinə aparan yollar bunlar idi. Bu yolları o zaman hamı dərk etmirdi. Əlbətdə, mərkəzi rəhbərlik həmin işləri təhlil etseydi Azərbaycan Respublikasının inkişafına yol açan bu imkanlardan bizi çox asanca məhrum edə bilərdi. Lakin Heydər Əliyev bu yolu elə seçmişdi ki, mərkəzi rəhbərlik onu çox gec başa düşə bilərdi. Bu elə belə də oldu. Mərkəzi rəhbərlik Azərbaycanı müstəqiliyə aparan yolları 1990-ci ildə duybub yanvarın 20-də, Heydər Əliyev Respublika rəhbərliyindən təmsil olunmadığı məqamdan istifadə edərək xalqın əzminin qırmaq üçün Azərbaycana qısaşılıq əhval-ruhiyyəli, qaniçən töbötli çox böyük ordu qüvvəsi yeritdi. Nahaq qanlılar tökdü. Lakin binası Hedər Əliyev tərəfindən qoyulan azadlıq yoluñ kəsə bilmədi, Xalqın azadlıq səsinin dalğaları altında 1991-ci il oktyabrın 18-də Azərbaycanın müsəqəlliyyəti elan olundu. Bu Heydər Əliyevin Azərbaycana tarixi xidmətlərinin məntəqi bohrası idi. Təsədüfi deyildi ki, SSRİ dövlətinin dağlıqlı orasında bir çox mütxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitiində özünü tomin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan tehlillər göstərir ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycanı idi.<sup>1</sup> Bu, tarixi bir etiraf idi. Bu Heydər Əliyev siyasetinin tarixi qələbəsinin etirafı idi. Bu Heydər Əliyev şəxsiyyətinin qəloba əzminin etirafı idi! Həqiqətən də Azərbaycanın Sovet dövründə inkişafının on bariz nöticəsi oldu ki, həmin dövrə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fealiyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.<sup>2</sup>

Azərbaycan Respublikasında Heydər Əliyev tərəfindən yaradılmış iqtisadi inkişaf bazası ilə müstəqillik dövründə iqtisadiyyatın dırçəlişi üçün olduqca münbit bir şərait mövcud idi. Bunun sayəsində 1994-cü ilin sentyabrında Azərbaycanda iqtisadi potensialın möhkəmləndirilməsini, həmcinin, respublikada

<sup>1</sup> Bax. Heydər Əliyev. Minilliyyətin qovuşağında. Bakı, 2001. s. 21-23.

<sup>1</sup> Bax. Heydər Əliyev. Minilliyyətin qovuşağında. Bakı, 2001. S. 24.

<sup>2</sup> Bax. Yenə orada, s. 24.

yaranmış sabitlik şəraitində ölkəmizə olan inam və marağın artmasını tömən etmək məqsədi ilə «Əsrin müqaviləsi» adlanan ilk neft kontraktları imzalanmışdır. Dövlət neft strategiyasının həyata keçirilməsində və reallaşdırılmasında on böyük məsuliyyət Dövlət Neft Şirkətinin (ARDNŞ) üzərinə düşür. Neft strategiyasının səmərəli nticələr əldə etməsi işində şirkətin birinci vitse-prezidenti İlham Əliyevin xüsusi rolü, emayı və fəaliyyəti vardır. Neft strategiyasının həyata keçirilməsi yolunda bir çox çatınlıkları uğurla aradan qaldırıb göləcək perspektivləri pozitiv baxımdan təhlil edən İlham Əliyev Respublika Sarayında «Əsrin müqaviləsi»nin beşinci il döñümüna həsr edilmiş təttonlu mərasimdəki çıxışında deyir: «Müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsinin fəal iştirakçıları kimi biz əvvəlki nəsillərin görkəmlə nailiyyyotlarını inkişaf etdirir və göləcək nəsillər üçün güzəranın təməlini qoyur... «Əsrin müqaviləsi»nin həyata keçirilməsi nticəsində əldə olunmuş nailiyyyətlər göz qabağındadır. Gələcək haqqında isə təkcə onu qeyd etmək kifayətdir ki, 30 il ərzində Azərbaycan «Əsrin müqaviləsi»dən bütün golrin 80 faizini, xarici neft şirkətlərinin hamisi birləşdə isə 20 faizini götürür.»<sup>1</sup>

«Əsrin müqaviləsi» müstəqil Azərbaycan Respublikasının həyatında böyük bir qələbə, misilsiz bir nailiyyyət idi. Heç kəso asan golmasın ki, hansısa toşkilatlar bir-biri ilə rahatca anlaşma şəraitində bu müqaviləni imzalamış və Azərbaycanın mənfaəti namına öz üzərlərinə belə mosuliyyətli öhdəliklər götürmüşlər. Əlbəttə, müqavilənin imzalanması və onun həyata keçirilməsinin tömən olunması işin görünən tərofudur. İşin görünməyən tərofları isə daşlı koskli, çətin yollardan keçib golmişdir.

Xarici neft şirkətlərinin Azərbaycan neftindən marağı hələ 1989-cu ildə meydana çıxmışdır. 1993-cü ilə qədər danışıqlar davam etən də müqavilo şərtlərini praktik olaraq həyata keçirmək mümkün olmuşdur. Çünkü burada bu və ya digər tərofın marağı tərofların özünü qane etmirdi. Müqavilə bağlayan təroflər, bu müqavilədən daha çox öz şəxsi mənafelərinin tömən olunma-

si məqsədi güdürdülər. Azərbaycanın mənafeyi bu zaman demək olar ki, nəzərə alınmadır. Xarici neft şirkətləri müqavilədə mənfaətin birtərəfi qayda üzrə həyata keçiriləcəyi şəraitində özlərinin gələcək töminətini şübhəli gördükdə müqaviləni imzalamadan imtiyət edirdilər. Beləliklə, müqavila həyata keçirilə bilmirdi və həll olunması çətinləşirdi. Yalnız Heydər Əliyev hakimiyətə yenidən qayıtdıqdan sonra bu məsələ gündəliyə götürüldü. Prezident o zaman aparılan mənasız danışıqları dayandırdı və müqavila üzrə danışıqların davam etdirilməsini Dövlət Neft Şirkətinə tapşırıdı.<sup>2</sup> Ancaq bundan sonra, 1994-cü il sentyabrın 20-də «Gülüstan» sarayında Azərbaycanla Amerikanın «Amoko», «Yunikol», «Penzoyl», «Mak Dermet», Böyük Britaniyanın «British Petroleum» və «Remko», Norveçin «Statoil», Rusyanın «LUKoil», Türkiyənin «Türk petrolları», Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsorsium arasında tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsi imzalandı. Sonradan müqaviləyə Yaponiyanın «Itochu» və Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri də qoşuldular.<sup>2</sup>

Müqavilo imzalandı, şərtlərin həyata keçirilməsi reallaşdı. Lakin Azərbaycana uzanan cinayətkar ollor müqavilo şərtlərinin həyata keçirilməsinin qarşısını almaq üçün hər cür toxribatlılıq törətməyə hazır idilər və belə əməliyyatlar keçirilməsi üçün dəridən-qabıqdan çıxırdılar. Müqaviləyə imza atıldıqdan bir neçə gün sonra Azərbaycanda dövlət çevrilinə cəhd edildi. Gənc Azərbaycan Respublikası cinayətkarlarla layiqli cavab verə bildi. Dövlət çevriliyi yarırıldı və cinayətkarlar uzun müddət Azərbaycandan konarda gizlənsələr də Azərbaycana qaytarıldılar, layiqli cəzalarını aldılar. Növbəti dəfə isə cinayətkarlar çirkin terror aktı həyata keçirdilər. Parlament sədrinin müavini Afifyəddin Cəlilov və Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov terrorun qurbanı oldular. 1995-ci ilin martında xarici qüvvələr və daxili irticə birloşüb ikinci dəfə dövlət çevrilişini həyata keçirməyə cəhd göstərdilər. Azərbaycan bu dəfə öz

<sup>1</sup> Bax. İlham Əliyev böyük siyasetdə: reallıqlar və perspektivlər. Bakı, 1999, s. 44.

<sup>2</sup> Bax. İlham Əliyev böyük siyasetdə: reallıqlar və perspektivlər. Bakı, 1999, s. 47.

<sup>1</sup> Bax. İlham Əliyev böyük siyasetdə: reallıqlar və perspektivlər, Bakı, 1999, s. 41-45.

dövlətçiliyini layiqinçə müdafiə edə bildi. Qiyamçıların bir qismi tutuldular, bir qismi məhv edildi, bir qismi isə xarici ölkələrə qaçdı. Aydın məsələdir ki, bu toxribat və əvvəlili cəhdləri başqa məqsədlərə yanaşı «Əsrin müqaviləsi»nın həyata keçirilməsinə mane olmaq məqsədi daşıyırırdı. Buna görədik, terrorçular öz cinayətkar planlarından əl çıkmirdirlər. Prezidentin keçəcəyi köpünün altına partlayıcı maddə qoyuldu. Lakin bu eməliyyat baş tutmadı, qarşısı alındı. Prezidentin təyyarəsini «Strela» raketlə ilə vurmaq cəhdə baş tutmadı, küləyin somti buna mane oldu.<sup>1</sup> Neft müqaviləsi belə bir çətin şəraitdə həyata keçirildi. Haqq qalib gəldi. Haqqaya dayanan Heydər Əliyev idrakı qalib gəldi. İlham Əliyevin düzgün istiqamətə səmtlənmış strateji əvvəlkiyi qalib gəldi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dönyanın ən uzunomrlu şirkətlərindən biri olmaqla respublikanın neftçixarmanın, neft emaledici və maşınçayırma komplekslərini özündə birləşdirir. Neft şirkətində bu gün *80 minə* yaxın adam çalışır. ARDNŞ Azərbaycanın quru sahəsində və Xəzərin Azərbaycan sektorunda neftli-qazlı yataqların ehtiyatı, istehsalın layihələşdirilməsi və istismar quyularının ucaldılması, neft və qazın emal edilməsi, eləcə də elmi-tədqiqat işləri ilə bağlı bütün məsələlərlə məşğul olur. Bu gün Respublika Prezidenti Heydər Əliyevin məqsədyönümlü siyasetinin nəticəsidir ki, ölkədə iqtisadi inkişaf öz səmərəsini veirir. Artıq, biz elə bir həddə çatmışıq ki, ölkədə yoxsulluğun azaldılması barədə prespektiv planlar üzərində iş görməyə real imkanlarımız vardır. Conab prezidentimiz «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət programının təqdimatına həsr olunmuş ümummilli konfransdakı nitqində göstərtir ki, «Aparıldığımız iqtisadi islahatlar nəticəsində indi Azərbaycanda özəl bölmənin payı istehsalda 70 faiz, o cümlədən, sonayedə 50 faiz təşkil edir. Kənd təsərrüfatında istehsalın 99 faizi özəl sektora məxsusdur. Ticarətdə da eyni ilə bu qədərdir. Tikitində özəl sektorun payı təxminən 65 faizdir. Nəqliyatda da bu qədərdir. Bunlar bizim iqtisadi islahatların çox gözəl nəticəsidir. Azərbaycanda infrastruktur inkişaf edir, şəhərlər abadlaşdır. Yoxsulluğun aradan qaldırılması bizim üçün

<sup>1</sup> Bax: İlham Əliyev böyük siyasetdə. Rəcəllilər və perspektivlər. Bakı, 1999, soh. 48-49.

hərəkət abadlaşdır. Yoxsulluğun aradan qaldırılması bizim üçün əsas vozifələrindən biridir.<sup>1</sup>

Son zamanlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru komorının təməlinin qoyulması da Azərbaycan iqtisadiyyatında yeni dırçılış yaranmasının mühüm mərhələlərindən biri kimi nikbin əhval-ruhiyyə yaradır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyev bu barədəki iqtisadi inkişaf perspektivlərini tohlil edərək bənəcicə gölər ki, Azərbaycanın neft sənayesinə 30 il müddətində 60 milyard ABŞ dolları məbləğində investisiya qoyulacaq və 2010-cu ildən başlayaraq ölkəmiz hər il dəniz bazarına 50 milyon tona qədər neft çıxarıcaq.<sup>2</sup>

Bütün bunların hamisində məqsəd biridir - müstəqil Azərbaycanın iqtisadi inkişafını yüksəltmək, respublikamızı qabaqcıl dünya ölkələrinin öncül sıralarında görmək!

<sup>1</sup> Bax: Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət programının təqdimatına həsr olunmuş ümummilli konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitq, «Xalq qozetisi», 26 oktyabr, 2002-ci il.

<sup>2</sup> Bax: Qafar Əliyev. Bakı-Tbilisi-Ceyhan üç qardaş və müttəfiq dövlətin həyat yolu. «Azərbaycan» qozetisi 18 sentyabr, 2002-ci il.

1. Heydər Əliyevin 1969-cu ildən Respublikaya rəhbərlik etdiyi dövrən ölkənin inkişafı yolunda atılan uğurlu addimlar Azərbaycanın gələcəkdə müstəqil inkişaf yoluna qədəm qoyması məqsədi daşımışdır.

2. Azərbaycan Respublikasının sərbəst inkişaf yoluna qədəm qoyması Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-cu il dövründə başlanıb.

3. Azərbaycan Respublikasında baş verən bu günübü iqtisadi dırçılış ölkəmizin iqtisadiyyatında 1969-cu ildən bəri yaranmış ənənələrin müasir dövrdəki davamından ibarətdir.

4. İqtisadiyyata müstəqil inkişafın bərqrər edilməsi sosial həyatda müstəqil düşüncə tərziinin formallaşmasına təsir göstərən başlıca amillərdən biridir.

5. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-82-ci illər dövründə tikilən və istifadəyə verilən çoxsaylı sonmeye müəssisələri iqtisadi dırçılış yaranmasına çox böyük təkan verdi.

6. İstehsal müəssisələrinin yaranması və istifadəyə verilməsindən məqsəd xalqın rifahının yaxşılaşdırılmasından ibarət idi.

7. Xalqın maddi rifahının get-gedə yaxışlaşması 1969-82-ci illərdə xalqın müstəqiliyini bərqrər etmək və onun sərbəst düşüncə imkanlarını formalasdırmaq yolunda atılan addimlardan idi. Heydər Əliyevin uzaqqorun siyasetinə söykənən bu hərəkat hər gün baş verirdi, artırdı, çıxalırdı. Onun idarəetmə mexanizmi elə incilikle istiqamətləndirilmişdi ki, o zamankı mərkəzi hökumət hələ onu uzun müddət aşkar edə bilməmişdi.

8. Heydər Əliyev Azərbaycanda kadr hazırlığı sahəsində çox mühüm işlər görürdü. Hər il 800 nəfərdən artıq gənc yüksək təhsil almaq üçün respublikadan konara göndərilirdi.

9. Heydər Əliyevin uzaqqorun siyaseti nəticəsində hələ, Sovet dövründə Azərbaycan Respublikası özünün müstəqil inkişaf tominatını yarada bilmişdi.

10. 1969-82-ci illər dövründə və ondan sonrakı vaxtlarda iqtisadi inkişafın tomin olunması vətənə xidmət, xalqın mənafəyi namənə çalışmaq nümunəsi olmaqla azərbaycanlılığın başlıca istiqamətlərindən birinə çevrilmişdi.

### Ədəbiyyat

1. Heydər Əliyev. Minilliklərin qoşağında. Bakı, 2001.
2. Heydər Əliyev. Sovet Azərbaycanı 50 ildə. Bakı, 1970.
3. Heydər Əliyev. Azərbaycan partiya təşkilatının mübariz vəzifələri. Bakı, 1978.
4. Heydər Əliyev. Azərbaycan SSR kənd təsərrüfatının və bütün iqtisadiyyatının daha dinamik inkişafını təmin eməli. Bakı, 1979.
5. Heydər Əliyev. Azərbaycan SSR-in və Azərbaycan Kommunist Partiyasının 60 illiyi. Bakı, 1980.
6. Heydər Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981.
7. Heydər Əliyev. Azərbaycan KP MK plenumunda məruzə. 2 dekabr 1981., Bakı, 1981.
8. Heydər Əliyev. Azərbaycan Kommunist Partiyasının XXX qurultayına Azərbaycan KP Mərkəzi Komitesinin hesabatı. Məruzə. Bakı, 1981.
9. Heydər Əliyev. Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda məruzə. 22 oktyabr 1982-ci il. Bakı, 1982.
10. Heydər Əliyev və Gəncə. Bakı, 1999.
11. Yoxsullığın azaldılması və iqtisadi inkişaf üzrə dövlət programının təqdimatına həsr olunmuş ümummillik konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. «Xalq qəzeti», 26 oktyabr, 2002-ci il.
12. İlham Əliyev böyük siyasetdə: reallıqlar və perspektivlər. Bakı, 1999.
13. Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998.
14. Qafar Əliyev. Bakı-Tbilisi-Ceyhan üç qardaş və müttəfiq dövlətin həyat yoludur. «Azərbaycan» qəzeti 18 sentyabr, 2002-ci il.

## ELM MAARİF VƏ MƏDƏNİYYƏT SAHƏSİNDEKİ NALİYYƏTLƏR AZƏRBAYCANÇILIĞIN TƏZAHÜRÜ KİMİ

*Müstəqil Azərbaycanın həm dövlətinin,  
həm siyasetini, həm iqtisadiyyatını, həm də  
elm və mədəniyyətini yalnız höqiqi ali təhsil,  
höqiqi biliq almış adamlar inkişaf etdirib işlədə bilərlər.*

Heydor Əliyev

Heydor Əliyev Azərbaycanda maarifin, təhsilin çəçəklənməsinə, mədəni irsin qorunub saxlanmasına və onun müasir dövrdə yaranmış ənənələrlə zənginləşməsinə, gənc nəslin vətənpərvərlik ruhunda torbiyə olunmasına daim böyük diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycan elminin inkişafı Azərbaycanlıq ideyalarının ümuməbsüz dəyərlərlə integrasiya olunmasının on mühüm və real istiqamətlərindən biridir. Odur ki, Heydor Əliyev comiyyətin inkişafında elmi-texniki təraqqinin nailiyətlərini çox həmişə yüksək qiymətləndirmişdir. Alimlərin yaradıcı əməyi həmişə Heydor Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onlara böyük qayğı göstərilmişdir. Respublikada Elmlər Akademiyasının müştəqil bir elmi mərkəz kimi formalasması Azərbaycan elminin çəçəklənməsi yolunda mühüm bir mərhələ idi. Bu müqəddəs məbədgahı qorumaq, elmi tadqiqatların potensialının genişləndirilməsnə münbət şərait yaratmaq rəhbərin təşəbbüskarlığı sayəsində həyatın tələbatına çevrildi. Heydor Əliyev Azərbaycan alimlərinin böyük elmi nailiyətlərini nəzərə alaraq göstərir ki, «ləqəsiyyatın, elmin, maarif və mədəniyyətin bütün sahələrində xalqımızın çox böyük tərəqqisi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaranması üçün şərt oldu. Elmi fikir fədailəri, Azərbaycan elm və mədəniyyətin görkəmləri xadimləri M. Mirqasimov, Y. Məmmədəliyev, H. Hüseynov, Ü. Hacıbəyov, Səməd Vurğun, M. Topçubaşov və başqları Akademiyanın təşkilində və təşəkkülündə böyük rol oynadılar. Azərbaycan elminin inkişafında, elmi idarələr şəbəkəsinin genişləndirilməsində, elmi kadrların yetişdirilməsində... görkəmləri alimlərin xidmətləri misilsiz-

dir.»<sup>1</sup> Fəramız Maksudov haqlı olaraq yazır ki, «...Əgər bütünlükdə XX əsr Azərbaycanda elmin sürəti inkişafı əsri hesab edilirsə, onun on məhsuldardan dövrü Heydor Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə düşür. Heç kəs üçün sərr deyil ki, Heydor Əliyev hansı vəzifəni daşımasından, harada işləməsindən asılı olmayaq həmişə elmin, mədəniyyətin, ədəbiyyatın himayədarı olub. O elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək professionallıq göstərmiş, comiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektde görmüşdür.»<sup>2</sup>

Azərbaycan Respublikasının Elmlər Akademiyası elmin, mədəniyyətin beişyi kimi formalaşaraq, yarandığı yarım əsrden bir ataq müddətdə zəngin ənənələr qazanmışdır. Azərbaycan Elmlər Akademiyasında dünya elminin inkişafına yeni töhfələr verən böyük alimlər yetişmişdir. Burada respublikanın çox böyük elmi potensialı formalaşmışdır. Azərbaycanın admının dünyada tanıldığından, Azərbaycan elmi ilə birlikdə azərbaycanlıq ideologiyasının dünyada yayılmasında bu Akademiyanın həm də tarixi bir rolü vardır. Akademiyada formalaşmış zəngin milli-mənəvi və elmi yaradıcılıq ənənələrini davam və inkişaf etdirmək milli-mənəvi sorvətimizi yaşatmaq, qorumaq və zənginləşdirmək deməkdir. Ancaq 1990-1992-ci illərdə Azərbaycanda hegemonluq edən qaragıruhular dövlətçiliyimizə xayanət etdikləri kimi, torpaqlarımızın qəsb olunmasına şərait yaratdıqları kimi, milli sorvətimiz olan Elmlər Akademiyasının varlığını da şübhə altında qoymusḍular.

Hətta iş o yərə golmuşdu ki, Akademiyanın bağlanmasını açıq-əşkar labüb hesab edən fikirlər də ortaya çıxmışdı. Lakin bu elm mərkəzinin dünya işığına həsrət qoymaq onlara nəsib olmadı. Heydor Əliyev hakimiyətə gəldikdən sonra Akademiya özünə ikinci hayatını və demək olar ki, hayatının on şərflə dövrünü yaşamaya başladı. Cənab prezidentimizin alimlərə görüşü həyatını aramağa, axtarmağa həsr etmiş insanların özünü də həyata qaytarı. Cənab prezidentimizin 1995-ci ildə Akademiya alimləri ilə birlikdə Azərbaycan dili barədə müzakirələr

<sup>1</sup> Bax. Heydor Əliyev. Sovet Azərbaycan. Bakı, 1981,

<sup>2</sup> Bax Fəramız Maksudov. Elmlər Akademiyasının intibahı Heydor Əliyevin adı ilə bağlıdır. «Respublika» qəzetli 16 avqust 1998-ci il.

**Mübariz Yusifov**

apardığı anlarda milli varlığını bərpa etməkdə olan Akademiyada azərbaycanlıq ideyaları canlanmağa başladı. Heydər Əliyev Azərbaycanın Elmlər Akademiyasını özümüzə qaytardı, ana dilimizin adını özümüzə qaytardı, ana dilimizin özünü özümüzə qaytardı.

Uzun illər Akademiyada yaddan çıxmaz həqiqi və müxbir üzviyyə seçkilər Heydər Əliyevin bilavasitə bu işə rəhbərliyi ilə 2001-ci ildə həyata keçirilməyə başladı.

Azərbaycan Respublikası Elmlər Akademiyası 2001-ci ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə Milli Elmlər Akademiyası adlandırıldı.

Conab prezidentimizin 4 yanvar 2003-gü il əmri ilə Milli Elmlər Akademiyasının statusu müəyyən edilmişdir. Bu formanın birinci bəndində göstərilir ki, Azərbaycan Milli Elmlər Akademisi Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasetini həyata keçirən, Azərbaycan Respublikasındaki bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətlərini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır.

Göründüyü kimi, həmin fərmanla Akademianın canlanmasına və inkişafına çox böyük imkan və şərait yaradılmış, Azərbaycan elminin dünya elminə integrasiyası üçün geniş yollar açılmışdır. Azərbaycan elminin dünyaya integrasiyası sayəsində isə azərbaycanlıq ideyalarının dünyaya yayılmasına, bu ideyaların 50 milyonluq dünya azərbaycanlılarının milli sərvəti-nə çevrilmesinə həqiqi yollar açılır.

Conab prezidentimizin Akademiya alımlarına qayğısı gün-bögün artır. Akademianın həqiqi üzvlərinin və mübir üzvlərinin maaşlarının artırılması, Akademiyada çalışan digər işçilərin vəzifə maaşlarının artırılması bu qayğının bariz təzahürüdür.

Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xid-mətləri olan H.B.Abdullayevin, P.Ə.Əzizbeyovanın V.S.Əliyevin, H.Ə.Əliyevin, H.M.Arashinnın, Z.M.Bünyadovun, C.B.Quliyevin, İ.M.Orucovanın, Ə.C.Sultanovun, İ.B.Şahtaxlinskinin

adlarını həmişə məhəbbətlə çəkmiş, onları nəsillərə nümunə də göstərmişdir<sup>1</sup>.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illər dövründə Bakıda Rus dili və ədəbiyyatı Institutu (indiki Slavyan Universiteti), İnşaat Mühəndisleri Institutu (indiki Memarlıq və İnşaat Mühəndisleri Universiteti) Naxçıvan Dövlət Pedaqoji Institutu (indiki Naxçıvan Dövlət Universiteti), yaradıldı. Ali məktəblərin şəbəkəsinin genişləndiriləsi gənc nəslin tolim-tərbiyəsinin inkişaf etdiriləsi sahəsində geniş perspektivlər açırdı. Azərbaycan xalqı təhsilə, mədəniyyətə meylli bər xalqdır. Bu meylin gücləndirilməsinə və xalqın milli-mənəvi sərvəti olan ziyalıların potensialının artırılmasına qayğısına qalmış, həmin mənəvə xalqın mənafətinin ifadə olunmasında rəhbər mövqeyinin bariz nümunəsini tacəssüm etdirir.

Xalqın mənəvə tərbiyəsində bədii yaradıcılıq nümunələrəni yüksək qiymətləndirən dahi rəhbər bu sahədə fəaliyyət göstərmiş görkəmli Azərbaycan ədibləri Səməd Vurgun, Rəsul Rza, Mirvarid Dilbazi, Məmməd Rahim, Məmməd Səid Orudbadı, Cəfər Cabbarlı, Süleyman Rəhimov, Mehdi Hüseynzadə, Mirzə Ibrahimov, Əbülbəsən, Əli Vəliyev, İmrən Qasimov, Ənvər Məmmədəxanlı, İlyas Əfəndiyev, İsmayıllı Şıxlı, Hüseyn Abbaszadə, Isa Hüseynov, Əhməd Camil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, İsləm Soforlı, Adil Babayev, Hüseyn Arif Hüseynzadə, Qabil, Nəriman Həsənzadə, Cabir Novruz, Fikrət Qoca, Əkrəm Əyrışlı, Anar, Maqsud və Rüstəm İbrahimbəyovların yaradıcılığını nümunə göstərmişdir.<sup>2</sup>

Heydər Əliyev klassik şair və mütəfəkkirlerimizin yaradıcılığını gənc nəslə örnək hesab etmiş, ümumbehşeri ideyaların mənimşənilməsində onların yaradıcılığına cəhiyac olduğunu göstərmişdir. 1972-ci ildə Bakıda Nəriman Nərimanovun 100 illik yubileyi keçirildi və onun əzəmətli abidəsi ucaldıldı.

1973-cü ildə Nəsiminin 600 illik yubileyi keçirildi. 1982-ci ildə Nizaminin 840 illik yubileyi keçirildi və Bakının mərkəzi

<sup>1</sup> Bax. Heydər Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981, s.127

<sup>2</sup> Bax. Heydər Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981, s.135-136

meydanlarından birinden onun əzəmətli abidəsi ucaldıldı. 1996-ci ildə Füzulinin 500 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyətinin qorunması və bu mədəniyyətin nəsillərə ormağan edilməsi rəhbərin azərbaycanlıq mövqeyinin parlaq şəkildə təcəssümüdür. 1970-80-ci illərdə Heydər Əliyevin tariximizə, mədəniyyətimizə, milli mənəviyyatımıza olan yüksək hörmət və ehtiramının təcəssümü kimi, Bakının görkəmləri yerlərində Məşədi Əzizbəyovun, Qəzənfor Musabəyovun, Cəfər Cabbarlinin, Hüseyn Cavidin, Mehdi Hüseynzadonin, Səttar Bəhlulzadonin, Şuşadə Molla Pənah Vaqifin heykəlləri qoyuldu.

Bütün bunlar milli mədəniyyətimizə hörmət və ehtiram əlaməti olamqələ yanaşı, gənc nəslin təlim və tərbiyəsində misiləsiz xidmət nümunəsi idi. Heydər Əliyev tövsiyə edir ki, bütün sonrakı işimizi, içtimai rəyi nozorə almaqla adamların əhval-ruhiyyəsinə, isteyini yaxşı bilməklə qurşalmalıq. Bu işə işə yaradıcı münasibətin, adamların yaradıcılıq fikrimi və yaradıcılıq töşəbbüsünü inkişaf etdirməyin çox mühüm amilidir<sup>1</sup>.

Milli mənəvi mədəniyyətimizin öyrənilməsi, insanlarda feallıq və təşəbbüskarlığın yaranmasına təsir göstəron torbiya amilidir. Heydər Əliyev belə bir fikri gənclərimizə tövsiyə edir ki, fəal mövqə şəxsiyyətin əqidəsini, onun iradə zənginliyini, ideya-mənəvi düşüncələrini və keyfiyyətlərini ifadə edərək insana yeni-yeni məsələləri irəli sürüb həll etməkdə, *cətin sərat ido özünü itirməmkədə, qabiliyyətlə hərəkət etməkdə, öz üzərinə məsuliyət götürməkdə kömək edir*. Fəal mövqə bəşəriyyətin hazırladığı bütün mənəvi sorvollar ilə öz daxili alovmini zənginləşdirməyi tövbə edir<sup>2</sup>.

Heydər Əliyev elm, mədəniyyət, incəsənət adamlarına da im yüksək qayğı və diqqətlə yanaşmış, onlara özlərinin layiq olduğu, həqiqi qiyməti vermişdir. Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini yaşıdan, davam və inkişaf etdirən, onu ümumbaşarı dəyərlərlə qovuşdururan yaradıcı insanların qiymətləndirilməsi bütönlükdə Azərbaycan cəmiyyətinin mənəvi inkişaf

<sup>1</sup> Bax: Heydər Əliyev. İctimai rəyi dorindən öyrənməli. Bakı, 1982, s. 20-21.

<sup>2</sup> Bax: Heydər Əliyev. Fəal həyat mövqeyimin formalşdırılması, mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s.15

səviyyəsinin yüksəlməsinə yollr açır. Başər mədəniyyətinin zənginləşməsinə böyük təsir göstəron qədim Azərbaycan abidələrinin qiymətləndirilməsi mili mədəniyyətimizin çıxılkommosında böyük əhəmiyyət kəsb edir. Möhtəşəm prezidentimizin sərəncamı ilə yazıçı və şairlərdən Elçin Əfəndiyev, Məksam İbrahimbəyova, Rüstəm İbrahimbəyova, Hüseyn İbrahimova, Əkram Əylisliyə, Yusif Vəkilova «Xalq yazıçısı» (23 may 1998), Hökümdə Billuriyə, Fikrot Qocaya, Söhrəb Tahirə «Xalq şairi» (23 may 1998), incəsənət adamlarından, Ağaxan Abdullayev, Şəfiqə Axundovaya, Aftandil İsrafilova, İlhamə Quliyevaya, Gülşən Qurbanovaya, Bəsti Cəfərovaya, Qərima Kərimovaya, Ramiz Məlikov, Tərəno Muradovaya, Niyaməddin Musayev, Ramiz Novruzova, Cənnət Solimovaya «Xalq artisti» (24 may 1998), radio-televiziya şirkətinin əməkdaşlarından Sabir Ələsgərova, Qarasim Tağızadəyə «Xalq artisti», Ağadadaş Ağayev, Həqiqət Əgarzadəyə, Nailo İsləmzadəyə, Rafiq Həşimova, Bəxtiyar Şərifzadəyə «Əməkdar artist» (4 noyabr 1998) fəxri adları verilmişdir.

2002-ci il dekabrın 24-də bir qrup incəsənət işçilərinə fəxri adlar verilmişdir. 10 nofər «Xalq artisti», 41 nofər «Əməkdar artist», 4 nofər «Əməkdar incəsənət xadim», 9 nofər «Əməkdar mədəniyyət işçisi» fəxri adlarına layiq görülmüşdür. Bunların içərisində Məmmədbəğir Bağırzadə, Mələkxanım Eyyubova, Nazperi Dostlıyeva, Zülfüyyə Xanbabayeva, Kənül Xasiyeva, Aygün Kazimova və başqa tanınmış sonetkarların adları vardır.

Cənab prezidentimizin sərəncamı ilə görkəmlə elm xadimlərindən Fəraməz Maqsudov «İstiqlal» ordeninə (19 mart 200), Yağub Mahmudov «Şöhrət» ordeninə (13 fevral 199), Ibrahim Səfərov «Şöhrət» ordeninə (27 avqust 1998), Ziya Bünyadov «İstiqlal» ordeninə (12 dekabr 1998), Kamal Talibzadə «Şöhrət» ordeninə (13 avqust 1998) layiq görülmüşlər.

Respublikamızın bir qrup mədəniyyət, ədabiyyat və incəsənət xadimlərinə da vətənin yüksək adları verilmişdir. Anar Rzayev «İstiqlal» ordeni, (13 mart 1998), Arif Babayev «Şöhrət» ordeni, (19 fevral 1998), Rasim Ocaqov «Şöhrət» ordeni, (21 may 1998), Həsən Məmmədov «Şöhrət» ordeni, (21 noyabr 1998), Tükəzban İsmayılova «Şöhrət» ordeni, Hacı Xanməmmə-

madov «Şöhrət» ordeni, (24 iyun, 1998), Gülxar Həsənova «Şöhrət» ordeni, (9 dekabr, 1998), Firəngiz Əhmədova, «Şöhrət» ordeni, (22 sentyabr, 1998), Müslüm Maqomayev «İstiqlal» ordeni, (17 avqust, 2002), Süleyman Ələsgorov «Şöhrət» ordeni, (21 fevral, 1999), Canlı Əkbərov «Şöhrət» ordeni, Şəfiq Məmmədova «Şöhrət» ordeni ilə təltif olunmuşlar.

Ədəbiyyat, incəsanat və mədəniyyət xadimlərindən bir qrupuna isə cənab prezidentimizin qayğısı ilə fərdi təqaüdlər verilir. Fərdi təqaüd alanlar içerisinde aşağıdakı kimi görkəmlı şəxslərin adları vardır: Sara Aşurbəyi, Cənnaz Babayeva, Ələviyyə Babayeva, Sofiya Vəsirzadə, Hökumə Billur, Rahilə Həsənova, Tükəban İsmayılova, Tokay Məmmədov, Qılım Muşayev, Möhluqə Sadiqova, Manaf Süleymanov, Tamilla Şirəliyeva, Tofiq Tağızadə, Altay Məmmədov, Hacı Xanməmmədov, Hüsyn Abbaszadə, Nəbi Xəzri, Əzizə Cəfərzadə, Muxtar Dadaşov, Firəngiz Əhmədova, Süleyman Ələsgorov, Habil Əliyev, Zəroş Həmzəyeva, Gülxar Həsənova, Maral Rəhmanzadə və başqaları.

Cənab prezidentimiz, həmçinin yaradıcı gənclərin də fərdi təqaüdü təmin olunmasına şərait yaratmışdır. Prezidentimizin müvafiq qərarı ilə gənc yazıçılarından Akif Əhmədov, Fəxri Əliyev, Mübariz Cəforov, Əhməd Kərimov, Musa Quliyev, Murad Mahmudov, Asif Məmmədov, Güllü Məmmədova, Salman Novruzov, Orxan Sadiqov fəxri təqaüd almağa layiq görülmüşdür.

Möhtərəm prezidentimizin müvafiq sərəncamları ilə Qara Qarayevi 80 illik, Niyazinin 90 illik, Rauf Hacıyevin 80 illik, Rəsul Rzanın 90 illik, Cəfər Cabbarlinın 100 illik, Süleyman Rəhimovun 100 illik yubileyinini keçirilməsi qərara alınmışdır.

Aşiq sənətinin inkişafında müstəsnə rolü olmuş Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi barədəki sərəncam milli-mənəvi qaynaqlarımızın öyrənilməsi yolunda atılan çox mühüm addimlardan biridir.

«Kitabi - Dədə Qorqud»un 1300 illik yubileyinin 2000-ci il aprelin 9-da Bakıda təntənəli şəkildə keçirilməsi milli mənəvi irsimizin öyrənilməsi və monimənləşməsi fonunda azərbaycanlı ideyəsinə özündə eks etdirən qədim mədəniyyət abidələrimizə göstərilən böyük diqqət və qayığının təzahürüdür.

Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan xalqının mənafeyinə yönəldilmişdir. O, istor tosorrüfat, istor sonaye, istor iqtisadiyyat, istor mədəniyyət və mənəviyyat, istor elm və təhsil sahələrinin, bütövlükdə, həyatın bütün sahələrinin inkişafında var qüvvəsi ilə çalışmış, yalnız bir amala xidmət etmişdir. O da xalqın mənafeyindən ibarət olan azərbaycanlıq amali olmuşdur. Sovet ideologiyasının milli dillərin inkişafı qarşısında sədlər yaratdığı dövrlərde Heydər Əliyev ana dilimizin inkişafı qayğısına qalmışdır. Müştəqil Azərbaycanın bütün mənəvi sərvətləri kimi, ana dilinin inkişaf etməsinə çox mühüm qayğı və diqqət göstərirdi. Rəsmi idarələrde rus dilinin hökm sürdüyü zamanlarda, rus dilinin, hətta, möşətdə kökləndiyi anlarda bu dahi şəxsiyyət ana dilimizin inkişaf etməsi, onun ümumxalq, ümummilli xarakter qazanması, hamının sevib işlətdiyi bir informasiya vasitəsinə çevriləməsi barədə düşündür və bunun konkret yollarını da göstərirdi. Heydər Əliyev göstərir ki, «Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.»

Heydər Əliyev Azərbaycan dilinin zənginləşməsinə və dil-dən istifadəyə daha çox meydan verilməsi ilə bağlı göstərir ki, «... Mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə, dilin tek milloşmasına, inkişaf etməsinə və zənginləşməsinə, onun söz cəhətinin genişləndirilməsinə dərhal qayğı göstərmək lazımdır. Bu da respublikamın bütün ədəbiyyatçlarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir!»<sup>1</sup>

Heydər Əliyevin 1969-1982-ci illər orzında Azərbaycan Respublikasına rəhbərlik etmə zamanı onun vətənə, xalqına, millatına xidməti azərbaycanlılığın bariz nümunəsi olmuşdur. Onun Moskvaya yüksək vəzifəyə dəvət edilməsi zamanı da Azərbaycana xidməti bütün fəaliyyətinin önündə aparıcı yer tutmuşdur.

<sup>1</sup> Bax. Heydər Əliyev. Sovet Ədəbiyyatının yüksək borcu və amali. Bakı, 1981, s.42.

### Qısa nəticələr

1. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycanlıq ideyalarının bəqrar olması yolunda mühüm istiqamətlərdən biridir.
2. Heydər Əliyev təlimində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycan xalqına məxsus milli keyfiyyətlərin qorunub saxlanması və onun müasirliklə qovuşdurulub zənginləşdirilməsi zəminində həyatka keçirilir.
3. Heydər Əliyev azərbaycanlıq ideyalarının həyatka keçirilməsi təliminə müvafiq olaraq ölkədə elmin inkişafına və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsinə çox böyük diqqət yetirilmişdir.
4. Görkəmlı alımların, böyük fikir dahişlərinin əsərlərinin nəşr edilməsi və yubileylərinin təntənlə keçirilməsi Heydər Əliyev tərəfindən bir ənənəyə çevrilmişdir. Milli mədəniyyətimizin inkişafı yolunda atılan bu addımlar azərbaycanlıq ənənələrinin zənginləşməsi baxımından comiyət həyatında böyük nailiyyətlər əldə edilməsinə imkan yaradır.
5. Milli-mənəvi mədəniyyətimizin öyrənilmesi insanlarda fəallığın və təşəbbüskarlığın yaranmasına təsir göstərən mühüm tərbiyə amillərindən biridir.
6. Heydər Əliyevin gənc nəslin tərbiyəsi sahəsindəki tövsiyələri şəxsiyyətin fəal mövqə qazanmasına, çatın şəraitdə qətiyyətli hərəkət göstərib çıxış yolları tapması, öz məsuliyyətini dərk etməsi sahəsində yaradıcı bir təlimdir.
7. Heydər Əliyev azərbaycanlığın əsas atributlarından biri olan ana dilinin inkişafına, zənginləşməsinə həmişə diqqətlə yanaşmışdır.
8. Milli mədəniyyətimizin, elmi potensialımızın inkişafı, eləcə də gənclərin vətənpərvərlik təşəbbüskarlığının artması yolunda rohbərin bütün fealiyyəti azərbaycanlığın və vətənə xidmətin bariz nümunələrindən ibarətdir.

### Ədəbiyyat

1. Heydər Əliyev. Sovet Azərbaycanı. Bakı, 1981.
2. Heydər Əliyev. İctimai röyi dərindən öyrənməli. Bakı, 1982.
3. Heydər Əliyev. Fəal həyat mövqeyinin formalşdırılması, mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979.
4. Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998.
5. Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981.
6. Fəraməz Maqsudov. Elmlər Akademiyasının intibahı. Neydər Əliyevin adı ilə bağlıdır. «Respublika» qəzeti, 16 avqust 1998-ci il

## GÖNC NƏSLİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ

*Hor bir votənpərvər adam, millatını, xalqını sevən hor bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir.*

Heydər Əliyev

Gönc nəslin votənpərvərlik torbiyəsində, onların azərbaycanlıq ideyalarına yiyələnməsi sahəsində Heydər Əliyevin mənəvi foaliyyəti mühüm bir mərhələ təşkil edir. Heydər Əliyev həmisi gəncləri həyatda foallıq göstərməyə, çotin məsələləri sobr və təmkinlə, inamlı həll etməyə çağırıb, bu yolda onları tolimatlandırmış və doğru, düzgün istiqamət vermişdir. Bu mənada hələ sovet hakimiyətinin kəskin dövrlərində ilk dəfə gənclərin foal hayat mövqeyi barəsindəki tolimatın yaradılmasında təşəbbüskarlıq göstərmişdir. Bununla da Heydər Əliyev gənclərə mənəvi tərbiyənin osaslarını öytəmək, onların milli köklərə döründən bağlılığı üçün ideya zəminini hazırlayırdı. Heydər Əliyev göstərdi ki, «Şəxsiyyətin yüksək oxlaq keyfiyyətlərinin formaləşməsi onun hərtərəflü və ahondar inkişafının çox mühüm bir cəhətdir».<sup>1</sup> Heydər Əliyev tövsiyə edirdi ki, «Bizim mənəviyyatımız ictimai mənəfe ilə şəxsi mənafeyi qırılmaz təllərə bir – birinə baglıdır. İnsana xalqın saadəti uğrunda mübarizədə foal mövqə tutmaqdə kəmək edir... Mənəvi tərbiyo həyatın bütün sahələrinin inkişafına, ictimai istehsalın səmorolliyinə foal testər göstərməlidir. Elə etmək lazımdır ki, omak, töhsil, asudo vaxt, aifə möşət münasibətləri, bir sözlə, bütün hayat sahələri ideya məzmunu ilə zəngin olsun».<sup>2</sup>

Heydər Əliyev foal hayat mövqeyinə yiyələnməyi gənclərin mühüm vəzifəsi hesab edərək bütün detalları ilə onun tohli-

<sup>1</sup> Bax. Heydər Əliyev. Foal hayat mövqeyinin formaləşdirilməsi: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s. 14.

<sup>2</sup> Bax. Yeno orada s. 15.

lini verir. Foal hayat mövqeyinin mönimşoniləşməsi yolunda gönc nəslin vəzifələrini müəyyən edir.

Heydər Əliyev göstərir ki, «*foal mövqə şəxsiyyətin oqıdosunu onun iradə zənginliyini, idəya-mənəvi düşüncələrini və keyfiyyətlərini ifadə edərək insana yeni-yeni məsələləri irəlli sürüb həll etməkdə, çotin vəziyyətdə özünü itirməməkdə, qotiyəyəti hərəkət etməkdə, öz üzərinə məsuliyyət götürməkdə kömək edir.*»<sup>1</sup> Foal mövqə başarıyyətin hazırladığı bütün mənəvi sorvət ilə öz daxili aləmini daim zənginləşdirməyi tələb edir. Heydər Əliyevin foal hayat mövqeyi barəsindəki təlimi, əslində azərbaycanlıq ideyalarının təməlindən ibarət idi. Heydər Əliyev bu tövsiyələri verərkən, ilk növbədə bütün gənclərin timsalında azərbaycanlı gəncləri nəzərdə tuturdu. Onlara sərbəst düşüncə, nümunəvi oxlaq, bir-birinə inam, etibar, sadaqət, vətənpərvərlik hissələri təlqin edirdi. Bu keyfiyyətlər olmadan, xüsusilə, sərbəst düşüncə və öz qüvvəsinə inam kimi keyfiyyətlər olmadan, şübhəsiz, müstəqillik barədə bəhs etmək mümkün deyildir. Heydər Əliyev bütün bunları nəzərə alaraq, gönc nəslin yüksək mənəvi keyfiyyətlərinə yiyələməyi öyrətmək, onları goləcək müstəqil hayat tarzına, müstəqil quruluşa, müstəqil dövlətin bündövrəsinin yaradılmasında iştirak etmək məqsədi daşıyan təşəbbüskarlıq və hərəkətə həsrliyərək.

Heydər Əliyevin gəncləri sərbəst düşüncə prinsipləri ilə ictimai həyatdafoal mövqeyə səslədiyi zamanlar kommunist ideologiyasının güclü təbliğatı gedirdi. Homçının, gənclərə xəyalı «yeni insan» formaləşməsi ideologiyası aşilanırdı. Milli-mənəvi keyfiyyətlərin hamısı bütövlükədə sovet adamlarının mənəvi keyfiyyətləri kimi qələmə verilmirdi<sup>2</sup>. Bu isə, şübhəsiz, homişə abstrakt təsəvvür yaradırdı və adamları çəş-bəş salırdı. Belə bir dövrdə Heydər Əliyevin işqli zəkasına səyköknən milli ideoloji baza formalasdırıldı. Milli idoloji bazasının yaran-

<sup>1</sup> Bax. Heydər Əliyev. Foal hayat mövqeyinin formaləşdirilməsi: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s. 15.

<sup>2</sup> Bax. Həqiqət Aslanov İnkıfət etmiş sosializmdə zohmətkəşlərin kommunist tərbiyəsi. Bakı, 1985, Hasan Şirəliyev, Fazıl Vahidov. Ahəndər inkişaf etmiş şəxsiyyət.

masi üçün Heydor Əliyev təlimində müxtalif olverişli üsullardan istifadə edilmiş tövsiyə olunurdu. Məsolon, ictimai royn öyrədilmiş bu üsullardan biri kimi Heydor Əliyev təlimində mühüm yer tutur. Heydor Əliyev göstərir ki, ictimai royn öyrənilməsi hər bir kəsin gündəlik əməli işi deməkdir. Bu, xalqla, əmək kollektivləri ilə daim ünsiyətdə olmaq deməkdir. Bu, müxtalif şəraitdə, müxtalif səviyyələrdə hər kəsin öz vəzifəsinin həyata keçirilməsi deməkdir. Bütün bunlar işimizin kompleksini təşkil edir və bu, ictimai royn müntəzəm öyrənməyimizə imkan verir.

İctimai royn öyrənilməsi və nözörə alınması hər zaman və hər bir şəraitdə lazımdır. İctimai ray fərdi olaraq, hər bir kəsin haqqında yaranmış fikirlərin cəmi olmaqla, bütövlükədə götürdükdə inşan qurupları və cəmiyyət haqqında fikir birliliyi yaradılması və bununla əlaqədar xalqın milli-mənəvi keyfiyyətləri barədə obrazın formalşdırılmasına bərabərdir.

Heydor Əliyev bütün bunları nözörə alaraq Azərbaycan cəmiyyətyində on yaxşı ononşolorın yaranmasını, Azərbaycan cəmiyyətyində on inamlı azərbaycanlı obrazının formalşdırılmasına tövsiyə etmişdir.

Heydor Əliyev həmişə zəngin milli-mənəvi keyfiyyətlərə malik olmaq üçün insanların birliliyinin, həmçəyişinin və bunun ardına xalqın və millətin birliliyinin vacib olduğunu tövsiyə etmişdir. Məhz Heydor Əliyev təlimində beynəlmiləşlik adı altında milli birlilik və mütəşəkkilik ideyaları tomin olunmuşdur. Heydor Əliyevin bu barədəki tövsiyələrində aşağıdakı möqam xüsusi yer tutur: «Əsl vətənpərvər oduñ ki, xalqın mənafeyini ifadə etsin və bu mənafeyi uğrunda, bütün əmək adamlarının beynənliliklə birliliyi uğrunda faal mübarizə olsun. Öz ölkəsinə əsl mənənət yəniz o koskor sevirər ki, ölkə ilə bir nəfəs alır və bir qayğı ilə yaşayırlar, öz duyularında, əqidə və işlərində möhkəm və ardıcıllardır.»<sup>1</sup>

Heydor Əliyevin xalqın mənafeyi naməni yönəldilmiş ideoloji təlimdə gəncərlər qayğı, gənc nəsət inam və etimad xüsusi yer tutur. Gəncərlər xüsusi qayğı və hörmətə yanaşan Heydor Əliyev 1996-cı ilin fevralında Ümum respublika gəncərlərinin Bi-

rinci forumunda (kütləvi yiğincaq, qurultay) iştirak etdi, geniş nitq söylədi. Gəncərlərin hayatı, və qayğıları ilə maraqlandı. Gəncərlər həyat yollarındaki çətinliklərdən qalib çıxmək yollarını göstərdi və qiyməti tövsiyələr verdi. Heydor Əliyev gəncərlərə müraciətə onların qarşısında duran göləcək persepktivləri, həmçinin gəncərlər qayğı və diqqətin təzavvürünü belə ifadə etmişdir:

«.... Öziz balalar, gəncərlər, hamımız çalışacaq, güman edirəm, mənimlə bərəbər bütün hakimiyyət orqanlarının nümayəndələri də çalışacaqlar ki, sizin problemlərin həll olunmasına ardıcıl surətdə tomin edək, çalışacaq və əlimizdən gölənlər edəcəyik. O şey ki, bu gün edə bilməyaciyik, onu bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gəncərlər qayğı, diqqət bundan sonra günbögün, aybay, ilbəil artacaq. Çünki siz həqiqətən Azərbaycanın göləcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın göləcəyi haqqında düşünməlidir. Buna əmin ola bilərsiniz!»<sup>2</sup>

Heydor Əliyev gəncərlər üz tutub deyəndə ki, siz həqiqətən Azərbaycanın göləcəyisiniz-onu nözörə tutur ki, bu gün azərbaycanlı gəncərlər milli-mənəvi keyfiyyətlərə yaxşı yiyələnməli, onu davam və inkişaf etdirməlidirlər. Azərbaycan gəncərləri Azərbaycanın milli mənəvi sorvəti olan azərbaycanlıq ideyalarını ümuməşəri ideyalarla zənginləşdirib və cəlalib onu sonrakı nəsillərə çatdırmaq üçün bütün səyərlərini birləşdirməlidir. Azərbaycanlı gəncərlər üçün yaradılmış yüksək təhsil almaq imkanlarından onlar maksimum imtihad etməlidirlər. Bir vaxtlar gəncərlərimiz yüksək təhsil almaq üçün Moskvanın, həmçinin, Rusiyanın digər ali məktəblərinə üz tuturdularsa, bu gün Heydor Əliyev dünyanın on inkişaf etmiş dövlətlərinin ali təhsil və elm müəssisələrinin qapıllarını azərbaycanlı gəncərlərin üzünə açıq etmişdir. Hər il yıldızlar gənc Amerika Birlişmiş Ştatlarının, Böyük Britaniyanın, Almanıyanın, Fransanın, İtaliyanın, Yaponiyanın, Türkiyənin və digər ölkələrinin on nüfuzlu ali məktəblərində və elm mərkəzlərində təhsil almağa yollanırlar. Şübhə-

<sup>1</sup> Bax. Heydor Əliyev Xalqlar dostluğu odəbiyyatının dostluğunudur. Bakı, 1980, s. 37.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 6 fevral 1996.

sız, azərbaycanlıq ideologiyası həmin gənclərin gələcəkdə doğma vətənə layeqətlə xidmət etməsinin mənəviyyat bazası olacaqdır.

Heydər Əliyevin gənclərə tövsiyəsi odur ki, onlar dövlətin idarə edilməsi işində layeqətlə təmsil olunsunlar, vətənə, xalqa, doğma yurda əsl azərbaycanlı vəcdan ilə xidmət göstərsinler. Heydər Əliyev gənclərin vətənə layeqətlə xidmət göstərməsini tövsiyə etməklə bu gün, sabah və tarixin bundan sonrakı mərhələlərində onların vəzifələrini də müəyyən edir. Gənclərin həyatda vəzifələrinin yerinə yetirilməsi ilə bağlı onların qarşısında duran Heydər Əliyev yolunu dahi rəhbər bələ müəyyənləşdirir: «Ancaq sizin qarşınızda çox böyük vəzifələr durur, qarşınızda böyük bir yol var. Yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, o yolu har biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz hayatını qurarkən, özünü həyatda fəaliyyətdə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında düşünməlidir, ailisi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu, sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndaş, ölkədə öz vəzifələrini layeqətlə yerinə tərtimləşdirəcəkdir.»<sup>1</sup>

Heydər Əliyev dövlət müstəqilliyyinin qorunmasının bütün gələcəyimiz üçün on vacib vəzifə olduğunu göstərir və bu vəzifənin yerinə yetirilməsində gənclərin mövqeyini qətiləşdirir. Gənclərin mövqeyi bu məsələdə ondan ibarətdir ki, «Müstəqiliyyi qoruyub saxlamaq üçün ölkəmizdə, respublikamızda vətəndaş həmrəyliyi, vətəndaş birliyi yaratmaq lazımdır, ictimai-siyasi sabitlik yaratmaq lazımdır, qanunların alılığını yaratmaq lazımdır, sabitliyi təmin etmək lazımdır. Biz bunu edirmək və edəcəyik.»<sup>2</sup>

Heydər Əliyevin gənclərə tövsiyəsində ən əsas coğħətlərdən biri onların vətənpərvər olmasından, vətənpərvərlik ruhunda təlim, tərbiyə və təhsil almışından ibarətdir. Heydər Əliyev tövsiyə edir ki, «gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi bilməlidir. Milli dəyərlərimizi, dilimizi yaxşı bilməyən gənc vətənpərvər olma bilməlidir.»<sup>3</sup>

Yeniyetmə və gənclərin təhsillişə bağlı problemlərinin həlli, istedadlı gənclərin aşkar edilməsi və onlara öz qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şərait yaradılması istiqamətində də əla-qədar dövlət orqanları ilə birgə ardıcıl işlər görülür. Xüsusi istedadda malik şagird və tələbələrin ölkədən konarda təhsil almaları və ya təhsillərini davam etdirmələri üçün onlara kömək göstərilir.<sup>4</sup>

Gənclər böyük diqqət və qayğınu təzahürü kimi, Respublika Prezidentinin 1997-ci il 1 fevral sərəncamı ilə fərefri 2-nin Azərbaycan gəncləri günü elan edilmişsi bu atalıq qayğısının parlaq sübutdur. Heydər Əliyevin gənclərə atalıq qayğısı bir da-ha onda özünü göstərir ki, 2 fevral 1996-ci il forumundan sonra gənclərin hayatı, təhsili, sosial və məişət qayğıları, həmçinin, vətənpərvərlik problemlərinin həlli istiqamətinə yönəlmüş 2 fevral 1999-cu il və 2 fevral 2002-ci il tarixli forumları keçmişdir.

Gənclərin yaxşı təhsil alması, yaxşı yaşaması, həyata daim nikbin nəzərlərlərə baxması onların müstəqil Azərbaycanın layiqli davamçısı kimi fealiyyət göstərməsinə töminat verən reallı-qdır. Heydər Əliyev gəncləri əmin edir ki, «Azərbaycan dövləti, Azərbaycanın prezidenti gənclərimizin bütün hüquqlarının qorunmasının teminatçısı olub və bundan sonra da teminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, əmək fealiyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. İnənin ki, Azə-

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 6 fevral 1996.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 6 fevral 1996.

<sup>3</sup> Bax. «Azərbaycan» qəzeti, 6 fevral 1996.

<sup>4</sup> Bax. Vəqif Əliyev. Gənclərin bayramı galəcəyi ümidiñin bayramıdır. «Xalq qəzet», 2 fevral 2002.

baycanın xoşbəxt gələcəyi var və bu xoşbəxt gələcəyin də qu-ruları sizlərsiniz.»<sup>1</sup>

Gələcəyin layiqli övladları olmaq üçün gənclərimiz elmlı, biliqli, təhsilli, əcvik təfəkkürli olmalıdır. Heydər Əliyevin gənclər tövsiyəsində elmə, biliyo, təhsilə, əcvik təfəkkürə malik olmaq xüsusi yet tutur. Xüsusilə də həyatda qazanılan bütün on yaxşı keyfiyyətlərin vətənpərvərlik tarbiyəsinə xidmət etməsi zəruri hayatı tələbat kimi qiymatləndirilir. Heydər Əliyevin bu barədəki tövsiyələrində deyilir: «Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə, hər bir gənc vətənpərvər olmalıdır. İndi Azərbaycan müstaqil bir dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən, hər bir gəncin ən ümido borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik, gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edir-sən, o da vətənpərvər olur. Yox. Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda, vətənpərvərlik hissini aşılanması, vətənpərvərlik hissini hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır... hər bir gənc əsaslı təhsil almmalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimseməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyaset sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir. Onda Azərbaycan xalqı daha da yüksələcək və on ildən, on beş ildən sonra siz, Azərbaycan gəncləri ölkəni idarə edəndə, bu sizin üçün asan olacaqdır.»<sup>2</sup>

Müdirik Prezidentimiz Heydər Əliyevin gənclərə diqqət və qayğısı bir dəha onda özünü göstərir ki, dahi rəhbər xalqımızın, dövlətçiliyimizin, müstaqilliyimizin gələcək təleyfini gənclərlə bağlayır. Möhtərom prezidentimiz tam əminlik və qətiyyətə göstərir ki, «Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milli idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşünc-

əli gənclər hazırlamalıyıq.»<sup>3</sup> Cənab prezidentimiz Gənclərlən yüksək təhsil almasına xüsusilə böyük diqqət yetirir, yuxarı balla ali məktəblərə qəbul olmuş gənclərlə görüşlər keçirir, on-lara xüsusi prezident təqəbüdləri verir.

Gənclərə diqqət və qayığının artdığı şəraitdə onların yeni-yeni ugurlar aldı etməsi sahəsində perspektivlər də genişlənmişdir. Sovet dövründə azərbaycanlı gənclər, əsas etibar ilə, öz dillərindən başqa rus dilini öyrənirdilər, indi orta və ali təhsil müəssisələrinində təhsil alan yeniyetmə gənclərimiz ingilis, fransız alman və başqa xarici dillərə mükəməl yiyeşənlər. Gənclərimizin sarbast şəkildə xarici dil sinəqlərdən keçərək Amerikada, İngilterədə, Fransada, Almaniyanı təhsilərinə davam etdirməsi respublikamızın gelecek uğurlarından və natiyyətlərindən xəbər verir. Bu gün gənclərimiz idman sahəsində çox böyük ugurlar aldı edirlər. Qeyd etmək lazımdır ki, təkcə 1997-ci ildə keçirilən beynəlxalq idman yarışlarında gənclərimiz 49 qızıl, 46 gümüş, 37 bürünc medal qazanmışlar.

Heydər Əliyevin atılıq qayığısından güclən gənclərimiz dahi rəhbərimiz onlara olan etimadını yeni-yeni qələbə və natiyyətlərə doğrultmuşlar. Bu cəhətdən, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII yay olimpiadasında qazanılmış ugurlar ölkəmizin idman salnaməsinə yazılmış yenidən sahifə kimi qiymətləndirilə bilər. Bu olimpiadada Azərbaycan idmançıları iki qızıl və bir bürünc medal qazanaraq uzaq Sidneyə ölkəmizin bayrağını ucaltdılar. Bu yarışlarda Zenfira Məftəhəddinova stend atılıcılıq sahəsində olimpiya rekordunu təzələdi, qızıl medal qazandı. Boks yarışlarında 75 kilogram çəki dərəcəsində Vüqar Ələkbərov bürünc medal qazandı. 54 kilogram çəki dərəcəsində sərbəst güləşçimiz Namiq Abdullayev ABŞ idmançısı Semuel Hensonu möglüb etdi və Azərbaycan idmanına ikinci qızıl medalı qazandırdı. Bu idmançılarımızın böyük uğurlarının, belə ki, də başlangıç mərhələsidir. Bundan sonra isə ümidi edirik ki, idman natiyyətlərimiz daha çox olacaq, Azərbaycan himni dönya hər yerində ucadan səslənəcək, Azərbaycan bayrağı hər yerdə ucalara qaldırılacaq, «Heydər Əliyev—Azərbaycan» sədaları hər yeri bürüyəcəkdir. Bu uğur-

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 3 fevral 1998.

<sup>2</sup> Bax. Azərbaycan Prezidenti Heydər Əliyevin gənclərə görüşü. «Xalq qəzeti», 3 fevral 2001.

<sup>3</sup> Bax: Şəkicidə Olimpiya idman kompleksinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitq. «Xalq qəzeti», 10 noyabr, 2002-ci il.

İlham Heydər Əliyevin Azərbaycana xidmətinin bariz nümunəsidir, İlham Əliyevin idman sahəsindəki fealiyyətinin parlaq nəticəlidir. Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini, güləş federasiyasının prezidenti Abbas Abbasovun Sidney olimpiadası haqqındaki həyacanlı tössüratında belə deyilir: «Açığını deym ki, idmançılarımızın Sidney olimpiadmasına hazırlığı qənatlaşdırıb. Bizi Sidneyə yola düşməzdən once idmançılarımız ölkə başçısı, möhtətorum prezidentimiz Heydər Əliyev tərəfindən qəbul edildi. Ölkə rəhbərliyi tərəfindən göstərilən bu diqqət, qayıçı hamını həyəcanlandırmışdı və həmin dəqiqlərdə biz hamımız qələbə haqqında düşünürük. Bu arzu, bu istəklə də XXVII yay olimpiadısının keçiriləcəyi uzaq Avstraliyanın Sidney şəhərinə yola düşdü.

Səmimi deyirəm: İlham Əliyevin vətənpərvərliyi məni heyran etmişdir. Hamını qayğıkeşliklə dinləyirdi. Idmançılarımıza ürk-dırık verir, onları qələbəyə inandırırı: «Sizin qələbəniz Azərbaycanın qələbəsidir» — deyirdi. İlham Əliyev narahat olsa da onu idmançılarımıza hiss etdirmir, hər sözündə, hər cümləsində onları qələbəyə səsləyirdi. Oktyabr ayının 18-də Türkəməzin başçısı Azərbaycan idmançılarının Sidneyə əldə etdiyi naliyyətləri çox yüksək qiymətləndirdi. İnanıram ki, 2004-cü ildə Afinada keçiriləcək olimpiadada da Azərbaycan idmançıları böyük uğurlar əldə edəcək. O tarixi, möhtəşəm qələbələrlə dolu illərə Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində qovusacaqıq<sup>1</sup>.

2001-ci ildə voleybolçularımızın Avropa kubokunu alması da idman qələbələri silsiləsində növbəti uğurlarımızdan biri hesab edilməlidir. Gənclərə, xüsusən, idmançı gənclərə qayığının əyani təzahürlərindən biri də respublikamızın ayrı - ayrı yerlərində böyük, gözəl, müasir tələblərə cavab verən Olimpiya Komplekslərinin tikilib istifadəyə verilməsindən ibarətdir. Hazırda (2002-ci il iyul) Bakıda, Naxçıvanda, Olimpiya Kompleksləri tikilib gənclərin istifadəsinə verilmişdir. Gəncədəki, Şəkidəki Olimpiada Kompleksləri idmançılarımızın istifadəsinə verilmək üçün tikilib başa çatdırılmışdır. Respublikamızın ayrı - ayrı şəhərlərində tikilməkdə olan və tikilməsi nəzərdə tutulan Olimpiya Kompleksləri gənclərimizin böyük naliyyətlər əldə edəcəyi zamanlar barədə qələbə tössüratları yaradır.

<sup>1</sup> Bax. İlham Əliyev diplomatiyasının naliyyəti. Bakı, 2001, s. 166 – 169.

Gənclərimiz idman naliyyətləri əldə etməklə Heydər Əliyevin azərbaycanlıq ideologiyasına yiyolnır, vətənpərvərlik dərsi keçir, həyat yollarında bərkisiyir və matinləşir, onlarda qələbə özü gündən-günə artır və möhkəmlənir.

Azərbaycan gənclərinin Heydər Əliyev tövsiyələrinə sədaqət, İlham Əliyev şəxsiyyətinə möhəbbəti bir də onda öz təcəssümünü tapır ki, onlar Yeni Azərbaycan Partiyasının yaradıcı, qurucu xarakterli olduğuna özlərində dörin inam hissi yaratmışlar. Bunun nəticəsidir ki, bu gün gənclərimiz mütəşəkkilik və milli birlik partiyası olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşirlər. Partiyanın dataqlarını yenilməz gənclik qüvvəsi ilə möhkəmləndirirler. Təsadüfi deyildir ki, bu gün Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizə yaxını gənc oğlan və qızlardan ibarətdir. Yeni Azərbaycan Partiyası gənclərimizin mənəvi dayağıdır, azərbaycanlıq ideologiyasının mənimsənilməsi məktəbidir, haqqın, ədalətin təminatçısıdır, müstəqilliyimizin və milli mütəşəkkiliyimizin təmalidir.

### Qısa nəticələr

1. Gənc nəslin vətənpərvərlik təbiyəsində Heydər Əliyevin əməli fəaliyyəti mühüm bir mərhələ təşkil edir.
2. Heydər Əliyevin gənclərin mənəvi təbiyəsində fəal həyat mövqeyinin formalşdırılmış sahəsindəki təlimi onların milli göklərə döründən bağlılığı üçün ideya zəminini idir.
3. Heydər Əliyevin mənəvi təbiyə sahəsindəki təlimində ictimai mənafə ilə şəxsi mənafə arasında qırılmaz əlaqələr yaradılması aparıcı yer tutmuşdur.
4. Heydər Əliyev təlimində gənclərin fəal həyat mövqeyinə yiyələnməsi vətəndaşlıq mövqeyinin təcəssümü kimi qiymətləndirilməlidir.
5. Fəal həyat mövqeyinin başlıca atrubutları aşağıdakılardan ibarət hesab olunur:
  - a) ictimai mənafə ilə şəxsi mənafə arasında vəhdət yaratmaq.
  - b) əməkdaşlıq, təhsildə, ailə-məişət münasibətlərində nümunəvilik göstərmək.
  - v) asudə vaxtdan səmərəli istifadə etmək
  - q) əqidəsində möhkəmlik yaratmaq, ideya-mənəvi keyfiyyətlərində iradə zənginliyi yaratmaq
  - ğ) yeni-yeni məsələləri həll etməkdə təşəbbüskarlıq göstərməklə, nailiyyətlər qazanmaq
  - d) çatın məsələlərinin həllində qətiyyətli hərəkət etmək
  - e) bəşəriyyətin hazırlığı bütün mənəvi sərvətlər ilə öz daxili aləmimi daim zənginləşdirmək
6. Fəal həyat mövqeyi gənclərin mənəvi təbiyəsində azərbaycanlıq ideyalarının bərqərar edilməsinin təcəssümü olmuşdur.
7. Fəal həyat mövqeyi, azərbaycanlıq ideyalarını timsalında gənclərə sərbəst düşüncə, nümunəvi əxlaq, bir-birinə inam, etibar, sədəqət, vətənpərvərlik hissələri təlqin edir.
8. Heydər Əliyevin təbiyə konsepsiyasında gənc nəslin mənəvi keyfiyyətlərə yiyələnməsi ilə onların gələcək müstəqil həyat tərzinə, müstəqil və sərbəst düşüncəyə, müstəqil quruculuğaya, müstəqil dövlətciliyin bünövrəsinin yaradılmasında iştirak etmək məqsədi daşıyan təşəbbüskarlıq və hərəkətə hazırlanması başlaca yer tutmuşdur.
9. Heydər Əliyevin fəal həyat mövqeyi barədəki təlimi ictimai həyatın bütün sahələrində iqtisadiyyatda, mədəniyyətdə, elm və təhsildə, təsərrüfatda, ictimai şüruda sərbəstlik, azadlıq və müstəqqolik ideyalarının formalşdırılmasına xidmət etmişdir. Bu ideyaların həyata keçməsi Azərbaycanın bir müstəqil dövlət kimi formalaşmasının ideya bazasının təmin etmişdir. Bu ideya bazası, bütövlükdə, azərbaycanlıq ideyalarının bərqərar olunması idi.
10. Heydər Əliyevin vətənpərvərlik təbiyəsinin əsasını ictimai şürünün sosial həyatla vəhdəti bazasında azərbaycanlıq ideyalarının mənimsənilməsi və sərbəst, azad, müstəqil dövlətçilik yaratmaq yolunda insanların əzmkarlığını və təşəbbüskarlığını yetişdirmək kimi ideoloji bir konsepsiya təşkil etmişdir. Bu konsepsiyanın qısa formulasi belə bir mənqiqə əsaslanır: azərbaycanlıq ideyaları-ictimai şürda azadlıq, sərbəstlik və müstəqillik anlayışlarının formalşdırılması- müstəqil dövlətçilik əldə edilməsi üçün mənəvi və sosial baza yaradılması.
11. Heydər Əliyevin vətənpərvərlik təbiyəsində gənclərə, gəncliyə Yardıcı və Aparıcı bir qüvvə kimi yanişilmiş, müstəqil, azad, demokratik dövlətin bünövrəsinin yaradılmasında gəncliyin rolu xüsusi qiymətləndirilmişdir.
12. Heydər Əliyevin vətənpərvərlik təbiyəsində gənclər sərbəst, azad, demokratik cəmiyyətin qurulmasında yalnız vasitə kimi nəzərə alınmır, həm də onlar bu cəmiyyətin varisleri, davametdiriciləri kimi qiymətləndirilmişlər. Gənclər gələcəyin aparıcı qüvvəsi hesab edilirlər.

## Ədəbiyyat

1. Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amali. Bakı 1981.
2. Heydər Əliyev. Fəal hayatı mövqeyinin formalasdırılması: mənəvi təriyənin təcrübəsi və aktual problemləri. Bakı 1979.
3. Heydər Əliyev. İctimai rəyin dərindən öyrənilməsi. Bakı, 1982.
4. Heydər Əliyev. Xalqların dostluğu ədəbiyyatların dostluğudur. Bakı, 1980.
5. Heydər Əliyevin Ümumrespublika Gənclərinin Birinci formulunda çıxışı «Azərbaycan» qəzeti, 6 fevral, 1996.
6. Heydər Əliyevin gənclərlə görüşündəki çıxışı. «Azərbaycan» qəzeti 3 fevral, 1998.
7. Şəkidəki Olimpiya İdman Kompleksinin tətənəli açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. «Xalq qəzeti», 10 noyabr 2002-ci il
8. İlham Əliyev diplomatlarının naliyyətləri. Bakı, 2001.
9. Həqiqət Aslanov. İnkışaf etmiş sosializimdə zəhmətkeşlərin kommunist təriyəsi. Bakı, 1985.
10. A. Sprikin fəlsəfə elmi və yeni insan təriyəsi. Bakı 1965.
11. Həsən Şirəliyev, Fazıl Vahidov. Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalasması. Bakı, 1987.
12. S. Paşayev. Kommunist əxlaqının nəzəri məsəlləri. Bakı 1978.
13. Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist təriyəsi. Bakı 1983.
14. Vaqif Əliyev. Gənclərin bayramı gələcəyə ümidişlərin bayramıdır. «Xalq qəzeti», 2 fevral, 2002-ci il.

## II BÖLMƏ

### MÜSTƏQİL DÖVLƏTÇİLİK ZƏMİNİNDƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ FORMALAŞMASI

#### Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir zərurət kimi

Xalqımızın milli birliliyi, vətəndaşlarımızın həmrəyliyi müstəqil dövlətimizin uğurlarının rəhbənidir.

Heydər Əliyev

Yeni Azərbaycan partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunmuşdur. Soyuqlu, qarlı, çövgünlu bir gündə partiyanın təsisçiləri və təssübəşərlərini Heydər Əliyev şəxsiyyətinə olan dərin hörmət, inam və ehtiram bir yerdə toplamışdı. Cəlil Məmmədquluzadə adına Dövlət Dram Teatrının binasında keçirilən konfransda Azərbaycanın müxtəlif rayonlarından 55 nəfərdək qonaq da var idi. 550 nəfərdən çox adamın iştirak etdiyi bu yığıncaqdə insanları Heydər Əliyev işığı, Heydər Əliyev dührü, Heydər Əliyev zəkası, Heydər Əliyev nəfəsi isindirdi. Bu adamlara soyuq təsir edə bilməzdı, çünki onlar Heydər Əliyev ocağının başına toplaşmışdılar. Belə bir vaxtda partiyani yaratmaq, formalasdırmaq bir zərurət kimi qarşıda durdu. Bu zərurət nədən ibarət idi?

1) 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin bu zaman Azərbaycan xalqı həqiqi müstəqilliyyə nail ola bilmədi. Çünkü müstəqilliyin qorunub saxlanması onu elan etməkden və rəsimləşdirməkdan qat-qat çatın idi. Azərbaycan öz müstəqilliyini təyin etə də bu müstəqilliyi reallaşdırmaqdən ötrü keçilməli yolu tapmaq o zamankı rəhbərlərdən ötrü müşkül

bir iş idi. Bu ona görə müşkül idi ki, dövlətin başında duran şəxslər siyasi cəhətdən yetkin deyildi, dövlətçiliyi idarə etmək üçün zöngin ideolji baza yox idi. Bundan əlavə rəhbərlikdə olan adamların böyük əksoriyyəti idarəciliyində naşı idi. Qotiyətsiz idilər, çəşqinliga yol verirdilər, əzmkar və təşəbbüskar deyildilər, sosial hadisələrin tez-tez dəyişməsindən baş aça bilmirdilər, çox zaman da günahı bir-birinin boynuna atıb hadisələrin çərəyan etdiyi meydandan qaçmağa çalışırdılar. Həmçinin, onlar kifayət qədər sosial bazaya malik deyildilər. Ona görə də cəmiyyətdə xoas baş alıb gedirdi. Bir sözə, insanların fərdi şüur içtimai şüur kimi formalasdırıla bilməmişdi. Buna görə də həyat hadisələri öz əvvəkliliyi ilə insanların hadisələri qavrama imkanlarını çox-çox qabaqlamışdı. İctimai şüuru formalasdırıb onu hadisələrin əvvəkliliyinə qarşı qoya bilən bir baza mövcud deyildi.

2) Belə bir şəraitdə Azərbaycana kənardan göstərilən təziyilər çıxalmışdı. Xalqımız böyük bir bəla ilə üzbaüz idi. Azərbaycanın varlığı təhlükə altında idi. Dağlıq Qarabağ məsələsi özü ilə böyük bir fəlakət gətirirdi. Ermənistandan təcavüzü davam edirdi. Azərbaycanın torpaqları bir-birinin ardına işğal olunurdu. Gündəsiz insanlar qatlı yetirildi, öldürülürdü, şikət olurdu. Qaçqınların sayı çıxalırdı. Ermənistandan, dağlıq Qarabağdan, işğal olunmuş ərazilərdən adamlar qaçıb ölkənin içəriyinə pənah gətirirdi. Çoxları da yollarda itib-batırıldı. Şəhərlər, kəndlər dağılırdı. İnsanlar maddi, mənəvi, psixoloji iflasa uğrayırdı. Min illər boyu xalqın yaratdığı maddi mədəniyyət abidələri mahv edildi.

3) Xarici təcavüzlə birlikdə, ölkənin daxilində də bir xoas baş verirdi. Separatçı qüvvələr belə bir situasiyadan istifadə etdərək ölkəni parçalanmaq həddinə götürüb çıxarmışdır. Xarici qüvvələrin bilavasitə təsiri ilə separatçı dəstələr silahlı terror yoluна düşmüşdülər. Cənubda Talış-Muğan Respublikası kimi bödnəm bir qurum hazırlanırdı. Şimalda sadəcələr Şimal rayonlarının parçalanmasına cəhd göstərirdilər. Gəncədə, Qazaxda və başqa regionlarda xanlıq iddiasına düşüb quberniyalar yaratmaq istəyinlər peydə olmuşdu. Daxildən və xaricdən irticəçi qüvvələr birləşib Azərbaycanı məhv etmək planlarını həyata keçirməyə çalışırdılar. Təsüb ki, Azərbaycanı xaricdən işgal

etmək və daxildən parçalamaq istəyən qüvvələrin qarşısını ala biləcək səriştəli, təcrübəli şəxsiyyət və milli lider yox idi. Azərbaycan məhvə doğru sürüklənirdi. Müstəqil dövlətçiliyin özüllü sarsılırdı.

4) Azərbaycan məhv olmaq təhlükəsi ilə üzleşdiyi belə bir zamanda müxtəlif siyasi partiyaların sayı artırdı. Onların sayı artıraqca hər birinin də öz mənafeyi yaranırdı. Siyasi partiyaların sayı artıraqca respublikada qarşılurma daha da güclənirdi, parçalanma ehtimali çıxalırdı, sabahki günə umid azalırdı. İnsanlar bir-birinə etibar etmirdilər, öz qüvvələrini düşmənə qarşı yönəltmək əvəzinə, bir-birinə qarşı yönəldib özləri-özlərinə ziyankarlıq verirdilər. Adını «milli ordu» qoyan xırda-xırda silahlı dəstələr quldurluq və soyğunluq edirdilər, gündəsiz adamların qanını axırdırdılar. Gün olmazdı ki, neçə-neçə gəncin ölüm xəbəri gəlməsin. Ölkə bir tərəfdən xoas içinde idi, digər tərəfdən yaxşanaya dönmüşdü, çörək tapılmırıldı, gündəlik məşət maşları çətin əldə olunurdu, enerji qılığının isə bir tərəfdən insanları sıxırıldı. Xəstəlik, səfəlat, yoxsulluq, dağıntı ölkəni başına götürmüştü. Qanunlar işləmirdi. Çox çətin bir vəziyyət yaranmışdı.

5) Ölkədəki dağıntılar, pozuculuq, pərakəndelik, başlı-başınlaq insanları vətəndaş müharibəsi, qardaş qırğını həddinə götürüb çıxarmışdı. Sərbəst hərəkət etmək, evdən bayırda çıxməq problemlərə çevrilmişdi. İnsanlar çox zaman hara gəldi baş götürür getmək fikri ilə nəfəs alırlırdı. Mənəvi hayat pozulduqca təsərütüfə da pozulurdu, iqtisadiyyat dağlırdı, dağıntıların həddi – hüdudu yox idi.

Belə bir vəziyyətin yoluna qoyulması, şübhəsiz çox çətin idi. Çünkü cəmiyyətdə baş vermiş pərakəndeliyin, dağıntıının, inamsızlığın, mənəvi iflasın qarşısını almaq üçün insanlarda sabahki günə inam yaratmaq lazımdı, onların arasında münasibətləri bərpa etmək lazımdı, vətəndaş həmrəyi yaratmaq lazımdı, milli birlik yaratmaq lazımdı idi. Azərbaycan xalqına məxsus tarixi, milli münasibətləri və ənənələri bərpa etmək zərurəti qarşıda dururdu. Bunları etmədən cəmiyyəti iflasdan qurtarmaq mümkün deyildi. Bu bələdan xalqı ancaq onun minillilik-

lor boyu qazandığı və çətin gün üçün saxladığı müdrikkilik xilas edə bilərdi. Xalq öz müdrikkiliyini, zamanın çətin sınalardan keçmiş, mürəkkəb situasiyalardan çıxış yollarını işqli zokası ilə aydınlaşdırıran, insanların ümidi çırğıtı olan Heydər Əliyev şəxsiyyətində tapdı. Yeni Azərbaycan Partiyası belə bir çətin, mürəkkəb şəraitdə yaradı.

Yeni Azərbaycan Partiyasının yaranmasının vəziyyəti və şəraitit Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin «YAP ümumxalq partiyasıdır» adlı məqaləsində ətraflı şərh edilmişdir. Qafar Əliyevin bu məqaləsində diqqəti cəlb edən belə bir möqam vardır ki, müəllif partiyanın yaranması zərurılılığını üç başlıca səbəbələ əlaqələndirir. Bunlar aşağıdakılardan ibarətdir:

1. Azərbaycan döşdürü son dərəcə ağır daxili və xarici vəziyyətindən, vətəndaş mühərabəsi tohlükəsindən və parçalanmasından xilas etmək, ölkə daxilində milli-mənəvi həmrəyliyə, sabitiyyə, vətəndaş sülhünə nail olmaq;

2. İctimai-siyasi prosesləri normal məcraya salmaq, cəmiyyətdə demokratikləşdirməyə nail olmaq, hüquqi demokratik cəmiyyət qurmaq, bazar iqtisadiyyatına keçmək, agrar islahatları artırmaq, respublikanın təbii sərvətlərindən Azərbaycan xalqının manafeyi naməni istifadə etmək;

3. Azərbaycan Respublikasını beynəlxalq miqyasda layiqinə tömsil etmək, Azərbaycanın dövlət maraqlarını region dövlətlərinin və digər maraqlı xarici dövlətlərin maraqları ilə uyğunlaşdıracaq siyaset yarımış. Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın suverenliyini və müstəqilliyini qorumaq.<sup>1</sup>

Yeni Azərbaycan Partiyası xalqın milli birlik, vətəndaş həmrəyi və mütəşəkkilik partiyası oldu. Xalq bu partiyaya, onun yaradıcısı və memarı Heydər Əliyevə inandı. Onun ətrafində birləşdi. Xalq ilk növbədə, milli birliyə, vəhdətə, mütəşəkkiliyə möhtac idi. Bu partiyadan əvvəl yaranmış partiyalar mütəşəkkilik yarada bilmədiyi üçün xalq onlara etimad etmedi.

<sup>1</sup> Bax: Qafar Əliyev. YAP ümumxalq partiyasıdır. «Azad Azərbaycan» qəzeti, 22 noyabr, 2002-ci il.

Ona görə də vaxtilə, səhəvən həmin partiyaların ətrafına toplaşmış adamlar da həqiqi yolun haradı olduğunu başa düşüb. Yeni Azərbaycan Partiyasının ətrafında toplaşmağa başladılar. Yeni Azərbaycan Partiyası yaranmasının tarixi zərurəti bunda idi. Yeni Azərbaycan partiyası qısa müddət ərzində əsl xalq partiyası oldu və onun lideri Heydər Əliyevi də xalq tezliklə takid göstərib hakimiyyətə davət etdi. Azərbaycan xalqı döşdürü ağır bələldən, vətəndaş mühərabəsi tohlükəsindən, qarşılaşdığı fəlakətlərdən xilas yolunu yalnız Heydər Əliyevdə görürdü. Azərbaycan ziyalıları, xalqının taleyini düşünən vətənpərvər insanlar zengin dövlətçilik təcrübəsi olan Heydər Əliyevə müraciət etdilər. Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik bərqərər olundu, vətəndaş mühərabəsi dayandırıldı, cəbhə xəttində atoşəsələ olundu, dövlət çevrilişi cəhdələrinin, terror aktlarının qarşısı alındı, ordu quruculuğunda əməli tədbirlər görüldü. Heydər Əliyev Yeni Azərbaycan Partiyası yaradılmasının ikinci il-dönümü münasibəti ilə keçirilən Ümumrespublika müşavirəsində partiyanın yaradıldığı zamanı və şəraitini xarakterizə edərək deyir: «O vaxtlar Azərbaycan ağır vəziyyətdə olduğu dövrə mən Naxçıvanda yaşayarkən mən müraciət edən qruplar, ayrı-ayrı adamlar, ziyalılar Azərbaycanın tanınmış adamları çox olurdu. Azərbaycanın bir çox şəhərlərindən, rayonlarından mənə, Naxçıvana ardi-arası kosılmışdan gələn məktublar elə bir şəraitdə gəlib çıxırdı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim. Bildiyim kimi, ümumiyyətlə, Naxçıvan qışda şəxəltli olur. Ancaq o vaxtlar, o il Naxçıvanda şaxta daha şiddetli idi, hava çox soyuq keçirdi, elektrik enerjisi, yanacaq yox idi, heç nəyi qızdırmaq mümkün deyildi. Naxçıvan Dram Teatrı uzun müddət ididi ki, işləmirdi. Biz teatrın o soyuq binasını açdıq, orada təsis konfransı keçirdik.

Mən bu hadisələrin bəzilərini xatırlayaraq onu qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyası bütün çətinliklərdən çıxdı. Sizin bu gün də çətinlikləriniz var, mən bunu hiss edirəm. Ancaq bunlara bax-

mayaq bu partiya yaşayır, onun təşkilatları artıq formalılaşdırıb və bu gün partiyanın ikinci ildönümüñə çox mötəbər nümayəndə heyəti toplaşdırır. Bu göstərir ki, o ideya ilə bağlı olan adamlar, təşkilatlar bütün çatınlıkların öhdəsindən gəlib öz məqsədlorına nail ola bilərlər.»<sup>1</sup>

Yeni Azərbaycan Partiyası ona görə qalib gəldi, ona görə yaradıcı bir partiya kimi formalaşdı ki, onun programı milli-mənəvi dəyərlərimizdən güclər, ənənələri isə tarixi köklərimizə bağlanır. Ona görə də Yeni Azərbaycan Partiyası tezliklə xalqın partiyasına çevrildi, dövlətçiliyimizin, milli birliyimizin və mütəşəkkiliyimizin mənafeyinin müdafiəçisi olan siyasi-ideoloji bir qurum kimi təşəkkül tapdı. Yeni Azərbaycan Partiyasının 5-ci ildönümüñə həsr olunmuş təntənəli yığıncaqdə Heydər Əliyev bu partiyanın əsl xalq partiyası kimi fealiyyət göstərməsi barədə deyir:

«Yeni Azərbaycan Partiyası sizin üçün, mənim üçün doğma bir partiyadır. Mən çıxışımın əvvələrində bu partiyanın yaranması prosesini ona görə bir daha yada saldım ki, hamı bilsin - bu partiyaya hər kəs öz könlü, vicedən, qəlbə ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli -mənəvi dəyərlərinə səyəkən, ümumbaşarı dəyərlərdən bəhrənən ümumxalq partiyasıdır. Bu, bir milli çərçivədə olan partiya deyil, Yeni Azərbaycan partiyası millətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün doğma partiyadır.

Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvər gələcəklər, bu partiyanın prinsiplərini gün-gündən yüksəklər qaldıracaqlar və Yeni Azərbaycan partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.»<sup>2</sup>

Yeni Azərbaycan Partiyasını başqa ictimai-siyasi partiyalar dan fərqləndirən əsaslı cəhət də budur. Məhz başqa partiyaların

bazası şəxsi mənafelər üzərində qurulduğuna görə onlar xalqın mənafeyinə xidmət edə bilmədilər. Həmin partiyalar bu sabəbdən də gözəndən düşdürlər. O partiyaların siyasi karyerası isə qeybətçilikdən, dedi-qodu yaratmaqdən, şor və böhtən yaxmaqdən irəli gedə bilmədi. Bir vaxt cəmiyyəti mənəvi iflasa goturub çıxaran bu partiyaların özü, artıq, mənəvi iflasa uğrayaraq parçalanır və parçalanmaqdə da davam edirlər. Yeni Azərbaycan Partiyası işə mütəşəkkillik partiyası olduğu üçün daim möhkəmlənir, motinləşir, bərkirir, genişlənir, böyükür. Heydər Əliyev, ümumiyyətlə, mövcud partiyaların ictimai-siyasi fealiyyətini analitik təhlil süzgəcindən keçirərək deyir: «İndi Azərbaycanda qeyd olunmamış siyasi partiyalar çoxdur. Amma onlar da etiraf etməlidir və bu tam həqiqətdir ki, bunların əksəriyyəti ayrı-ayrı şəxslərin öz ictimai-siyasi fealiyyətini həyata keçirmək üçün yaradılmış partiyalardır. Ona görə də onlar heç vaxt geniş bir təsiro malik olma bilməzler. Bunu yarananlar və yaxud yaranan partiyadan yalnız öz şəxsi siyasi məqsədləri üçün istifadə edə bilər və bəziləri də bu gün istifadə edirlər.»<sup>1</sup>

Yeni Azərbaycan Partiyası işində qətiyyətli, əməyində əzmkar, fealiyyətində məqsədyönlü olduğu üçün müstəqilliyimizin aparcı ictimai-siyasi partiyasına çevrildi. Müstəqilliyimizi daimi, dönməz və obidi etmək üçün insanların səylərin birləşdiridə, inamlarını doğrultdu. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun dediyi kimi, «... partiya Azərbaycanın dövlət mənafelərini üstün tutur və ölkəmizin inkişafı üçün bacardığı addımları atmağa çalışır. Qarşıda duran məqsəd də, əsas ideya da, amal da bunlardan ibarət idi. Başqa bir məqsəd yox idi. Yeni bizim üçün maraqlı olan partiya maraqlarının reallaşması deyildi, milli maraqlarımızın reallaşması, Azərbaycanı fölakətə aparan proseslərin qarşısının alınması idi.»<sup>2</sup>

<sup>1</sup> Bax. Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümüñə həsr olunmuş yığıncaqdə Azərbaycan Prezidenti, YAP-in söri Heydər Əliyevin nitq: «Xalq qızəti», 24 noyabr 1998-ci il.

<sup>2</sup> Bax: Əli Əhmədov. YAP müxälitət partiyası kimi yaranmışdı, bu, Azərbaycanın problemlərini həll etmək istəyən insanların birlüyü idi. «Xalq qızəti», 16 oktyabr, 2002-ci il.

<sup>1</sup> Bax. «Azərbaycan» qızəti, 22 noyabr, 1994.

<sup>2</sup> Bax. «Xalq qızəti» 2 dekabr, 1997.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin YAP-in II qurultayında dediyi kimi, «...müstəqilliyi qoruyub saxlamaq, - mən dəfələrlə demişəm, onu bəyan etməkdən çox çətin olmuşdur. Böli, 1991-ci ilin sonundan 1993-cü ilin iyununa qədər müstəqilliyi o vaxt hakimiyətdə olanlar yaşıtdılar. Amma nə qədər faciələr, nə qədər qanunsuzluqlar, nə qədər özbaşınaqlar oldu.

Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almışsınızsa, bəs bunu nə üçün qoruyub saxlayıblırdınız? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş mühərabəsi başlamışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Size bunları deyərək onu bildirmək istəyirəm ki, həqiqi müstəqillik ancaq bizim bu partiyamız 8 il ərzində iqtidarda olaraq höyətə keçirdiyi tədbirlər nəticəsində mümkün olubdur. Ona görə də biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimaiyyəsi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrində inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd etdik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyyin höyətə keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.»<sup>1</sup>

Yeni Azərbaycan Partiyası humanist prinsipləri rəhbər tutan, demokratik ideyalara sadıq qalan, azərbaycanlılıq ideyaları bazasındaki milli ideologiyaya əsaslanan bir partiyadır. Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilmesi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yol tutması, demokratik hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azad-

<sup>1</sup> Bax. «Azərbaycan» qızeti, 23 noyabr 2001.

lılarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amamlıq, icimai homşaylılık və firavan hayatı üzərində qurulmuş vətəndaş comiyyətinin formalasdırılması və insanların müstəqil dövlətinin ətrafında birləşdirilməsindən ibarətdir.<sup>1</sup>

Yeni Azərbaycan Partiyası humanist prinsiplərinə görə zamanın partiyasıdır, yaradıcı xarakterinə görə bu günümüzün və gələcəyin partiyasıdır, mövqeyinə görə xalqın partiyasıdır, ideoloji prinsiplərinə görə Azərbaycanın partiyasıdır. Partiyanın indi 300 minə yaxın üzvü vardır. Yeni Azərbaycan Partiyası, xüsusun gənclərin buraya könlüllü surətdə cəlb olunması ilə da im möhkəmlənir, zənginləşir və güclənir.

Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri, təşkilati prinsipləri, təşkilatı quruluşu, rəhbər orqanları barədakı müddəələr, hüquqi statusu, həmçinin programı onun 1999-cu il dekabrın 21-də keçirilmiş I qurultayında qəbul olunmuş nizamnaməsində və program sənədində öz ifadəsini tapır.

<sup>1</sup> Bax. Yeni Azərbaycan Partiyası. Nizamnamə. Program, Bakı, 2000, s. 5

### **Qısa nəticələr**

1. Yeni Azərbaycan Partiyası tarixi bir zərurətdən yaranmışdır.
2. Yeni Azərbaycan Partiyasının yaranmasında tarixi zərər xalqın milli birliyyinin və mütəşəkkiliyyinin formalasdırılması üçün meydana gəlmış tolabatdan ibarət idi.
3. Yeni Azərbaycan Partiyasının fəaliyyətində ən aparıcı istiqamət milli birlik və mütəşəkkilik yaratmaq programının həyata keçirilməsi idi. Partiya öz qarşısında duran bu tarixi vəzifəni çox böyük müvəffəqiyyətlə yerinə yetirmişdir.
4. Yeni Azərbaycan Partiyasının yaradıcısı, təşkilatçısı, qurucusu və memarı dahi rəhbərimiz Heydər Əliyevdir.
5. Yeni Azərbaycan Partiyası milli birlik və mütəşəkkilik yaratmaqla yanaşı dövlətçiliyimizin inkişaf etməsi və dövlətçilik ənənələrinin yaranması sahəsində çox böyük tarixi vəzifələrin həyata keçirilməsinin bilavasitə təşkilatçısı olmuşdur.
6. Yeni Azərbaycan partiyası çox çatın və mürəkkəb bir tarixi dövrdə yaranmışdır. Bu dövrdə, bir tərəfdən Azərbaycan Respublikası parçalanıb bölünməsi və vətəndaş qarşısundan tohükəsi ilə üzbüüz idi, digər tərəfdən xalq azadlıq, müstəqillik və sərbəstlik ideyaları ilə tətəkumə gəldi.
7. Yeni Azərbaycan Partiyası xalqın mütəşəkkiliyyini və milli birliyini bərqrər etməklə, Heydər Əliyevin illərdən bəri hazırladığı müstəqillik, azadlıq və sərbəstlik ideyalarının həyata keçirilməsində aparıcıq vəzifəsi kimi tarixi məsuliyyəti öz üzərinə götürmüştür.
8. Yeni Azərbaycan Partiyası öz üzərinə düşən tarixi vəzifələri yerinə yetirməkə ümumxalq partiyasına çevrildi.
9. Yeni Azərbaycan Partiyası xalqın mənafeyinə, müstəqil dövlətimizin mənafeyinə xidmət edən bir partiya kimi öz parlaq vəzifələrini uğurla yerinə yetirib qələbə qazandıqca müxalifət partiyalarına inam azalmışa başlamış, həmin partiyaların nümayəndələri onları tərk edərək uzaqlaşmış, bir çələbi isə Yeni Azərbaycan Partiyasına üz tutmuşlar. Müxalifət partiyaları arasında milli birlik və ümumxalq mənafeləri olmadığı üçün onlar-

da daim parçalanma baş verir. Yeni Azərbaycan Partiyası isə mütəşəkkil olduğu üçün möhkəmlərin və güclərinir. Yeni Azərbaycan Partiyası möhkəmləndikcə və yeni uğurlar qazandıqca müxalifətin sosial bazası zəifləməyə və getdiğəcə aradan çıxmaga başlamışdır.

10. Yeni Azərbaycan Partiyası bu günümüzün və sabahımızın partiyasıdır. Partiyanın rəhbər orqanlarına genç siyasi – ideoloji elitanın avanqardı özünün təşkilatçılığı, təmkinliliyi, əzmkarlılığı və yenilməzliyi ilə müasir diplomatiya tariximizdə yeni bir mərhələnin başlanğıcını qoyan İlham Əliyevin təmsil olunması ilə bu partiyanın dayaqları gənclik ordusunun hesabına daim möhkəmlərin və mətinləşir.

## Ədəbiyyat

1. Heydər Əliyevin Yeni Azərbaycan Partiyası yaradılmasının ikinci ildönümünə həsr olunmuş yığıncağındakı nitqi. «Azərbaycan» qəzeti, 22 noyabr, 1994.
2. Heydər Əliyevin Yeni Azərbaycan Partiyası yaradılmasının beşinci ildönümünə həsr olunmuş yığıncağındakı nitqi. «Xalq qəzeti», 2 dekabr, 1997.
3. Heydər Əliyevin Yeni Azərbaycan Partiyası yaradılmasının altinci ildönümünə həsr olunmuş yığıncağındakı nitqi. «Xalq qəzeti», 24 noyabr 1998.
4. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayındakı nitqi. «Azərbaycan» qəzeti, 23 noyabr, 2001.
5. Yeni Azərbaycan Partiyası. Nizamnamə, Proqram. Bakı, 2000.
6. Əli Əhmədov. YAP müxalifət partiyası kimi yaranmışdır, bu, Azərbaycanın problemlərini həll etmək istəyən insanlarin birliyi idi. «Xalq qəzeti», 16 oktyabr, 2002-ci il.
7. Qafar Əliyev. YAP ümumxalq partiyasıdır. «Azad Azərbaycan» qəzeti, 22 noyabr, 2002-ci il.

## DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ

*Bütün azərbaycanlıların indi dünyada  
bir votonu var. O da müstəqil Azərbaycan  
Respublikasıdır. Bir dövləti var. Bu, müstəqil  
Azərbaycan Respublikasıdır. Onun dövləti  
diridir.*

### Heydər Əliyev

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının reallaşdırılması Azərbaycanlıq ideologiyasının başlıca prinsiplərindən biridir. Azərbaycanlıq ideologiyasının bünövrəsinə milli birlik və mütəşəkkilik təşkil edir. Məhz Yeni Azərbaycan Partiyası yarandığı gündən mütəşəkkiliyin, milli birliyin bərqərar olunmasının həyata keçirilməsi məqsədini qarşısına qoymuşdu. Yeni Azərbaycan Partiyası bu möhtəşəm məqsədini həyata keçirdi və qalib gəldi. Milli birlik və homşəlik ideyası Heydər Əliyev təliminin azərbaycanlıq ideologiyasında homişə aparıcı yer tutmuşdur. Bu ideyalara hələ Heydər Əliyevin fəaliyyəti ilə Sovet dövründə zəmin hazırlanmışdı. Həmin ideyaların reallaşması özünün zamanını gözlayırırdı. Sovet dövlətinin dağılmış prosesində belə bir zaman mərhələsi yetidi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini elan edən kontitüsüya aktı qəbul edildi. Lakin müstəqilliyin əldə saxlanılması üzrə heç bir program hazırlanmamışdı. Belə bir programı o zamankı hakim qüvvələr hazırlaya bilməzdi. Çünkü onların özləri də siyasi ideoloji və mənəvi cəhətdən buna hazır deyildilər. Azərbaycanlıq ideologiyası və onun prinsipləri homiin dövrdə rəhbərlik edən şəxslər tərəfindən dərk olunmamışdı. Odur ki, müstəqillik sadəcə olaraq, elan edildi və onun arxasında milli birlilik üzərində dirçəliş yaratmaq yerinə folakətlər başlandı. O zaman respublika rəhbərliyində tömsil olunmayan və təqiblər, təzyiqlərə məruz qalan Heydər Əliyev tarixən özünün yetişdirdiyi azərbaycanlıq ideyalarının bərqərar olunması üçün yaranmış reallığa biganə qala bilməzdı və biganə qalmadı. Dövlətçiliyin qorunub sax-

lanmasında ilkin addim olan milli birlik, homşoylık və mütəşəkkilik ideyalarının həyata keçməsi imkanlarını reallaşdırıldı. 1991-ci il dekabrın 16-da Naxçıvanda Heydər Əliyev tərəfindən təsis edilən Dünya Azərbaycanlarının homşoylık günü təzkiqli Respublikada özüne çoxlu tərəfdarlar qazandı və dekabrın 25-də o zamankı Respublika Ali Soveti Naxçıvanda çıxarılan qorarı tövdiq etdi. Bu, xalqın bütövlüyünün əks-sədasi idi, birləşmiş çağırışın tosir qüvvəsi idi, insanların əsrlər boyu qolbinin dorinliklərindən keçib gələn qovuşmə və birləşmək arzusunun təməli idi. Şübhəsiz bu birlük və mütəşəkkilik ideyaları cəmiyyətdə öz sosial tosirisini göstərməye bilməzdi. Sonrakı proseslərdə xalqın Heydər Əliyev ətrafında birləşməsi həmin ideyaların sosial həyat hadisələrinin reallığı ilə necə səsləşdiklərini əyani şəkildə sübuta yetirdi. Milli birlik ideyaları həyat həqiqətləri ilə təsdiq olunduğu sonrakı mərhələdə sosial sabitlik yarandı. Cəmiyyət iqtisadi sahəde yüksəkələrə etdi, siyasi-ictimai sahəde yeni uğurlar qazandı. İctimai-siyasi sabitliyin yaranması milli birliyin daha böyük arenada zəfər çalmasına yol açdı. Dünya Azərbaycanlılarının Bakıda möhtəşəm bir qurultaya toplulaşması tarixdə çox böyük milli və ideoloji əhəmiyyətli bir hadisəyə çevrildi. Bu ideyanın həyata keçməsi və reallaşması Heydər Əliyev ideyalarının yeni bir təntənəsi, növbəti bir qoləbəsi idi. 2001-ci il may ayının 23- də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayı keçirilməsi barədə tarixi bir səroncam imzalandı. Səroncamda Azərbaycan xalqının milli birlik arzuları tarixi bir hadisə kimi təhlil edilərək ictimaiyyətin nəzərinə çatdırılır. Həmçinin, mütəşəkkilik dövründə bu ideyaların həyata keçməsi imkanlarının daha real olduğunu göstərilir. Dünya Azərbaycanlılarının birliyinin əldə edilməsi ilə respublikamızın həyatında tarixi, sosial, iqtisadi nailiyyətlər qazanılması üçün ümidiyor doğrudur. Həmin səroncam xalqımızın həyatında çox mühüm tarixi hadisə olduğuna görə, həmçinin Heydər Əliyev məktəbində onun zəruri material olduğunu nəzərə alaraq bütövlükdə həmin səroncam buraya daxil edilir.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNİN DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYININ KEÇİRİLMƏSİ HAQQINDA SƏRƏNCAM

Bu il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadiso Azərbaycanının dövlət müstəqilliyin 10 illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikası prezidentinin 20 mart 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümüno həsr edilən tədbirlər planı təsdiq olunmuş və onun həyata keçirilməsi üçün ölkəmizin bütün guşələrində əməli işlər aparılır. Azərbaycanın onillik müstəqil inkişaf yoluğun təhlilinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilir, bu müddət orzində əldə olunmuş nailiyyətləri əks etdirən sərgilər, kinofilmər nümayiş etdirilir, çap məmulatı hazırlanır, müxtəlif kültürovlu tədbirlər toxşil edilir.

Bütün obyektiv çətinliklərə, bu və ya digər problemlərə baxmayaq tarixi baxımdan olduqca qısa bir müddət- on il ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, desmokratik, hüquqi, dünyəvi dövlət quruluculuğunuñ həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqrərə edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrdən qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövründə qədəm qoymasına imkan yaratmışdır. Bu gün qoziyyatla demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoymulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamlı irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqiliyimiz sarsılmaz, dönməz xarakter almışdır. Müstəqil inkişaf yolunda atılmış her bir uğurlu addim xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbiylik və böyük inamlı bax mağa ruhlandıritır, ona yeni güclü, qüvvət verir. Azərbaycan Respublikasının hər bir uğuru dönya-nın hansı ölkəsindən yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizdən böyük qürur və iftixar hissi doğurur.

Bütün dünya azərbaycanlılarının ocdadlarının məskəni, tarixi vətonu olan Azərbaycan soydaşlarımızın daimi diqqət mərkəzinə dədir.

Ölkəmizin inkişaf və təraqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalı həmçinin bütün həmvətənlərimizdən də öz payı vardır. Müstəqil Azərbaycan Respublikasında dünyanın ayrı-ayrı ölkələrinə səpalanmış soydaşlarımız barədə doğma atılıq duyguları bəsləyir, öz qarşısında övladlıq borclarını layiqinə yerinə yetirə bilmələri üçün onlara lazımı imkanların yaradılmasına səy göstərir.

Azərbaycanlılar minilliklər boyu özlerinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünha sivilizasiyasına böyük töhfələr vermişlər. Mühərabələr, inqilablar, hərbi münaqişələr, dünhyada gedən müxtəlif ictimai-siyasi proseslər naticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didorgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədi ilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşıyan azərbaycanlılar da vardır. Beləliklə də azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltıkyanı ölkələrində, Avropana, Amerikada, Şərqi ölkələrində iki Azərbaycan icmaları yaranmışdır.

Öz doğma yurdunda yaşayış azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə homişə maraqlanmış, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşamışlar. Lakin keçmiş Sovet dövlətinin qadağaları bu arzunun hayata keçirilməsinə imkan verməmişdir. Sovet rejiminin zəifləməyə başladığı 80-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün söylərini artırdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpə etdiğdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə homin söylərin böyük əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilmesi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.

kasının Ali Soveti də qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün aziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü təntənə ilə qeyd olunur. Bu bayram ayri-ayri ölkələrdə yaşayış azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində müümən rol oynayır.

Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyaset sahələrində fealiyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şururunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fealiyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, söylərinin birləşdirilməsi, onların fealiyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdırılan ölkələrdə Azərbaycanı daha yaxından tanıtmış üçün müxtəlif tədbirlər görür. Bu qurumlar bir-biri ilə, habelə, Azərbaycan Rekspublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələr yaradır, əməkdaşlıq etməyə səy göstərirler. Müstəqil Azərbaycan Respublikası isə bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyani yerinə yetirməyə çalışır. Həmin yolda bu vaxta kimi atılmış addımların nəticələrinin təhlili göstərir ki, xaricdəki Azərbaycan diasporunda imkanlarından geniş istifadə olunması, müstəqil Azərbaycan Respublikasının həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həlliində onun feal iştirakının təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəəkkil, səmballı bir qüvvəyə çevriləməsi yolunda hələ çox iş görülməlidir. Belə bir işin məqsədyönlü və uğurlu yerinə yetirilməsi isə ilk növbədə həmin sahədə toplanmış təcrübənin hərtərəfi müzakirə və təhlil edilib müvafiq strateji programın hazırlanmasını tələb edir.

Xaricdə yaşayış soydaşlarımızın və həmvətənlərimizin Müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birləşmənin fealiyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi

qələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurəti nəzərə alaraq qorara alıram:

1. 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayı keçirilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi məqsədi ilə işçi qrupu yaratsın, iş planı hazırlanıb təsdiq etsin və onun yerinə yetirilməsinə nəzarət etsin.

3. Azərbaycan Respublikasının Nazirlər kabinetini bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

### Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 23 may, 2001-ci il

Qurultayda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünya azərbaycanlılarının həmçəriliyi problemləri ilə bağlı geniş ictimayyyət, həmçinin dünyada yaşayan bütün azərbaycanlılara çatdırılması vacib olan global məsələlər barəsində geniş nitq söylədi. Heydər Əliyevin nitqində dünya azərbaycanlılarının həmçəriliyinə və birliyinə nail olmaq, həm də milli müstəqilliyimizə nail olmaq kimi qiymətləndirilir. Milli müstəqilliyimiz bundan sonrakı mərhələlərdə daimi olmasında birliyin, mütəşəkkiliyin başlıca amilə çevrilməsinin, həmçinin, dünya azərbaycanlıları ilə həmçər olmanın tarixi bir zərurət olması tam bir aydınlıqla işqlandırılır. Əlbəttə, milli azadlığa can atmaq və onu əldə etmək arzuları Azərbaycan xalqının tarixən ən başlıca amali olmuşdur. Bu amala qoşuşmaq imkanları isə XX əsrə, xüsusilə, həyati bir reallıq kəsb etmişdir. 1918-ci ildə Demokratik Azərbaycan Respublikasının yaradılması, 1945-ci ildə Cənubi Azərbaycanda milli azadlıq hərakatının baş vermesi və nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyin elan olunması xalqın azadlıq arzularını doğrultmağa necə can atmasının ən vacib təcəssümündən ibarətdir. Heydər Əliyev təlimi həyatı realliga söykənorək bir daha öyrədir ki, qələba əldə etmək üçün birləşmək, mütəşəkkil olmaq, həmçəriliyə qoşulmaq ən optimal yoldur, xalqın tarixdə daşıyacağı ən böyük məsuliyyətdir. Bu

məsuliyyəti dərk etmək qələbədir, bu məsuliyyəti real həyata şamil etmək böyük-böyük nailiyyətlər qazanmağın əcarıdır. Heydər Əliyev təlimi biza bunu öyrədir. Hər kas özünün həyat fəaliyyətində məsuliyyətlidirsə, demək hamı öz işində məsuliyyətlidir. Hamının bütövlükdəki məsuliyyəti isə tarixi qələbələr, uğurlar, nailiyyətlər deməkdir. Məhz ümumi birliyə nail olmaqla, ümumi mütəşəkkiliyə nail olmaqla biz Azərbaycanımızı dünyadan qabaqcıl ölkələri sırasına aparıb çıxara bilərik. Heydər Əliyevin azərbaycanlılıq təlimini həyata düzgün tətbiq etməklə yeni nailiyyətlər əldə edə bilərik. Heydər Əliyev təlimində milli birlik və həmçəriliyik ideyalarının yolları açılıqlı və aydınlığı ilə göstərilir. Doğrudur, Sovet dövründə bu məsələləri qabartmaq çox çətin idi. Çünkü, bu imperiya dövləti yol vero bilməzdik, buraya daxil olan bir qurum özünün müstəqilliyi və milli varlığı barədə düşünsün. Lakin Heydər Əliyevin azərbaycanlılıq təlimi güclü idi və bu təlimi öyrətməklə azərbaycanlılıq ideyalarının bərqərar olunmasına gedən yolları açıq və aydın şəkildə görmək mümkün idi. Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində göstərir ki, «Biz Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illor Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımıza, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq.

1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 mütəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli-azadlıq arzularının yerinə yetərsiz, Azərbaycanın öz müstəqilliyini bayan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyini bərpa etməsi biza imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlara həmçəriliyimizi bildirərək və dünya azərbaycanlılarının daha da həmçər olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Dünya azərbaycanlılarının

homrəylik günü haqqında qərar qəbul etdi. Biz o vaxtdan bu günün böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricon inkişaf etməyə başladı. Bunlar hamisi Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.»<sup>1</sup>

Heydər Əliyevin nitqində dünya Dünya Azərbaycanlılarının homrəyiliyi azərbaycanlılıq ideyaları zəminində şəhər olunur. Cənab prezidentimiz belə bir məsələyə diqqəti colb edir ki, Azərbaycanın müstəqillik əldə etdiyi on il ərzində bütün qələbələr bilavasitə, milli birlik, mütəşəkkilik və vətəndaş homrəyiliyi sayəsində qazanılmışdır. Homrəylik, birlik və mütəşəkkilik Azərbaycan xalqına bundan sonra da hər bir zaman lazımdır. Məhz müstəqil dövlətçiliyimiz bundan sonra da uzun əsrlər boyu yaşamasından ötrü, inkişaf edib zənginləşməsindən ötrü birlik, mütəşəkkilik və homrəylik zəruri amildir. Heydər Əliyev öyrədir ki, bu gün mövcud çətinliklərimiz aradan qaldırılmış üçün, torpaqlarımızı qəsb etmiş azığın düşməni dəf etmək üçün, ərazi bütövülüyümüzü təmin etmək üçün milli birlik və mütəşəkkilik lazımdır. Babalarımız təsadüfü deməyiblər ki, «Birlik harada, dirilik da orada».

Cənab prezidentimiz hadisələri töhlil edərək göstərir ki, bu gün Azərbaycanda neft strategiyası uğurlar əldə edir, xarici investorlar ölkəmizə üz tuturlarsa, ipək yoluğun bərpası həyata keçirilsə, bu mütəşəkkilik və birlik sayəsində əldə olunmuş müstəqilliyimizin bəhrəsidir.

Bu gün dünənin bir çox ölkələrində azərbaycanlılar məskunlaşmışsa, buna da többi bir proses kimi baxmaq lazımdır. Çünkü cəmiyyətdə baş verən bir çox içtimai-siyasi proseslərin nəticəsində insanların müəyyən qismi miqrasiya şəraitində yaşamalı olmuşdur. Bu proses o zaman baş vermişdir ki, onda Azərbaycan müstəqil olmamışdır. Təzyiqlərə, təsirlərə, müxtəlif cür assimiliyat hadisələrə məruz qalmışdır. Ancaq indi onlar məskunlaşdıığı ölkələrdə normal yaşayış imkanları əldə etmişlər. Onlar dünənin müxtəlif və bir-birinə yaxın olmayan ölkələrində məskun olsalar da onları bir amal birləşdirir. Bu da azə-

baycanlılıq amalıdır. Qurultaya qədərki dövrlərdə azərbaycanlılıq hıssları onların ayrı-ayrılıqdakı mösiştlərində, hayatlarının müəyyən anlarında və bəzi adot və mərasimlərində xatırlana bildi. Ancaq bu gün dünyada həm də müstəqil Azərbaycan dövləti vardır. Müstəqil Azərbaycan dövlətinin başlıca mili ideologiyası azərbaycanlılıq ideyalarından ibarətdir. Məhz müstəqil Azərbaycan dövlətində bərərər olunmuş azərbaycanlılıq ideologiyası dünya azərbaycanlıları bu amalın zəminində birliyə, mütəşəkkilliyyə, homrəyiliyə çağırır. Dünya azərbaycanlılarının bir amal ətrafında birliyə çağırılması o demək deyildir ki, biz homin adamları bir yera toplayıb bir dövlətdə birləşdiririk. Bu amal odur ki, dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar özlərinin azərbaycanlı olduğunu öz mənliklərində daim yaşıtsınlar, milli-mənvi dəyərlərimizi qorusunlar və yaşıtsınlar, bu müqəddəs ideyaları saxlasınlar. Bunun üçün onların icmalarının, qruplarının, birləşmələrinin və diasporlarının formalanması məqsədə uyğundur. Belə olduqda onlar bir-biri ilə daha yaxındı əlaqə saxlaya bilər və bir-birinin dördlərinə şərīk olarlar. Bütün azərbaycanlıların bir-biri ilə əlaqə saxlaması azərbaycanlılıq işığında onların bir-birinə yaxınlaşmasını təmin edə bilər. Hər bir icmanın, qurumun, diasporun müqəddəs vəzifəsi Müstəqil Azərbaycan Dövlətinin mənafəyi namına bütün səylərini birləşdirməkdən və məqsədyönlü iş görməkdən ibarətdir.

Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya Azərbaycanlılarını azərbaycanlılıq ideologiyası ətrafında bir yere toplamağa qadir olan mənvi-ideoloji bir qüvvədir. Beləliklə, Azərbaycan təzyiqlər altında olan zaman onun xalqı arasında diferensiasiya baş vermişdir. Müstəqil Azərbaycan dövlətinin yaranması ilə dünya azərbaycanlıları arasında integrasiya prosesi baş vermekdədir. Dünyada yaşayan hər bir azərbaycanlı azərbaycanlılıq ideyalarını yaşatmaqla öz doğma ata-baba yurdunu ehtiram göstərmiş olur. Bu gün bütün dünya Azərbaycanlıları fəxrlə deyə bilər ki, onların müstəqil Azərbaycan adlı bir vətəni var. Bu gün bütün azərbaycanlılar fəxrlə deyə bilər ki, onları bir amal uğrunda, bir məsləkə səsləyən Hey-

<sup>1</sup> Bax. «Azərbaycan» qızılı, 10 noyabr, 2001.

dər Əliyev kimi ulu bir rəhbəri vardır. Heydər Əliyev üzünü dünya azərbaycanlılarına tutaraq deyir ki, «Əziz dostlar, müsləqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, ponah götəriniz yer olacaqdır və töbiidir ki, Azərbaycanda biz də sizi özümüşün elçiləri hesab edirik, sizə çox ümidişlər bəşləyirik, sizə arxalanıraq, siz özümüşə dayaq hesab edirik».<sup>1</sup>

Bəli, bu gün dünya azərbaycanlılarının hər biri müstəqil Azərbaycan Respublikasını özünün müqəddəs torpağı və əzəli vətəni hesab etməyə haqqı vardır.

Dünya azərbaycanlılarının həmrəylilik gününün təsis edilməsi və bəhəmrəyliliyi əməli işlə təsbit edən qurultayı Bakıda çağırılmışı çox böyük tarixi əhəmiyyət daşıyan bir hadisədir. Azərbaycanlılıq ideologiyasının yayılmasında, tarixi və milli ənənərimizin bərqərar olunmasında və yaşanmasında, sosial, iqtisadi, maddi və mənəvi əlaqələrimizin genişlənməsində, müstəqilliyimizin daha da möhkəmlənməsində və çəçəklənməsində dünya azərbaycanlılarının həmrəy olmasının çox böyük rəlu və əhəmiyyəti vardır.

Heydər Əliyev 2001-ci ilin sonunda dünya azərbaycanlılarına müraciətində göstərir ki, «Dünya azərbaycanlılarının birlüyü və həmrəyliliyinin əsası azərbaycanlılıq və Azərbaycan dövlətçiliyi idəyaları təşkil edir. Bu idəya əsasında azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyin yaradılmasını nəzərdə tutur.

Dünya azərbaycanlılarının ən mühüm, müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətçiliyimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir.

Bu gün öz tarixinin məsul və şərəfli oyanış mərhələsini yaşıyan dünya azərbaycanlıları vahid bir xalqı, bir milleti, bir tarixi Vətəni təmsil edir. Azərbaycanlılar dünyanın bütün ölkələ-

rində Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli daşıyıcıları kimi çıxış etməlidirlər».<sup>2</sup>

Qurultaydan sonrakı vaxtlarda mətbuatda gedən təhlillərdə, röylərdə, fikir və mülahizələrdə belə bir cəhat xüsusi yer tutur ki, dünya azərbaycanlılarının nümayəndələrinin bir yerde toplaşması onların Heydər Əliyev ətrafında birləşməsi deməkdir, azərbaycanlılıq ideologiyasına Heydər Əliyev işığında yiyəlməsi deməkdir. Mahmud Karimov «Azərbaycanın inkişafı milli birlilik, milli həmrəylilik üzərindədir» adı məqaləsində deyildiyi kimi, «Dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlıların nümayəndələri bir səsle milli liderimiz Heydər Əliyev ətrafında six birləşməli olduğumuzu bir daha təsdiq etdilər».<sup>3</sup>

İngiltərədəki Azərbaycan diasporu rəhbərlərindən biri şair, alim, Edinburg Universitetinin professoru Qulamra Səbri Təbrizi «Xalq qəzeti»na verdiyi mühəsibəsində deyir ki, «Möhtəşəm Prezidentimiz canab Heydər Əliyevin təşəbbüsü ilə belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsini biz vaxtında atılmış düzgün addım kimi yüksək qiymətləndirir və güman edirik ki, xaricdəki Azərbaycan diasporunun folklorlaşmasında bunun səmərəsini tezliklə görəcəyik. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaq hər bir azərbaycanlı müstəqil Azərbaycan Respublikasını özünün Ana Vətəni, onun dövlət başçısını isə özünün prezidenti hesab edir».<sup>4</sup>

Bu haqlı mənviqdır. Doğurdan da bu gün dünyanyanın ayrı-ayrı ölkələrindən yaşayış azərbaycanlılar üçün Müstəqil Azərbaycan Respublikasını ölkəmizin başçısı möhtəşəm prezidentimiz Heydər Əliyev doğma vətən kimi tanıdır, bütövlükdə, dünya azərbaycanlılarının ümummillili lidi və Prezidenti də Heydər Əliyevdir.

Vaxt ötəcək, zaman gələcək, bu tarix yaşayacaq. Bu tarix yaşıdırıqca, Heydər Əliyev bu xalqın daimi, tarixi rəhbəri və ümummillili lidi olacaqdır. Çünkü bu teməli Heydər Əliyev yaşıdır və Heydər Əliyev də yaşadacaqdır. Bu gün müstəqil Azə-

<sup>1</sup> Bax. «Respublika» qəzeti, 29 dekabr, 2001.

<sup>2</sup> Bax. «Xalq qəzeti», 30 dekabr, 2001.

<sup>3</sup> Bax. «Xalq qəzeti», 9 noyabr, 2001.

<sup>4</sup> Bax. «Azərbaycan» qəzeti, 10 noyabr, 2001.

baycan Respublikası bütün dünyada yaşayan azərbaycanlı soydaşlarımızın ümidi yeri olduğu kimi, Müstaqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də onların hamisiniñ pənahıdır.

Dünya azərbaycanlılarının həmrəyliyi gününə tösis edilmiş və eləcə də I Qurultayıñ Bakıda çağırılması ilə dünyada yaşayan soydaşlarımızın birləşməsi, icmaları, diasporları canlanmağa, təşkilatlanmağa başlamışdır. Bəzi məlumatlara görə bu gün dünyanın öksər ölkələrində 250-dən artıq Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri fəaliyyət göstərir. Bu cəmiyyətlər, və mərkəzlər, qruplar, dərnəklər son zamanlar, xüsusi, foallıq göstərir, Azərbaycanla bağlı müxtəlif səpkiyə tədbirlər keçirirlər. Qurultaya qədərki müddətdə müxtəlif ölkələrdə azərbaycanlıların 5 konqresi keçirilmişdir. Qurultaya həmin konqres nümayəndələrindən çoxu iştirak edirdi. Bu konqreslərin gündəliyində, bir qayda olaraq, dünya azərbaycanlılarının həmrəyliyi və birliliyi məsələsi qoyulmuşdur. Ancaq istər qəbul edilən qərarların həyatılıyi və istorşa də bütün dünya azərbaycanlılarıñ əhatə etməsi baxımından həmin konqreslərin heç biri Bakıda keçirilən qurultaya müqayisə edilə bilməz.

Xarici ölkələrin Azərbaycan cəmiyyətləri və dərnəkləri sırasında diaspor fəaliyyəti yenidir. Həqiqət bundan ibarətdir ki, xaricdəki soydaşlarımızın dərnək, cəmiyyət və nahayət, diaspor fəaliyyəti ancaq cənab Prezidentimiz Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı bu ölkələrdəki soydaşlarımızla olan görüşlərdən sonra təşkilatlanmağa başlanmışdır. Bu qurumlar arasında azərbaycanlı ideyaları anlaşıldıqca, mənimmsənilikcə, yayıldıqca onların fəaliyyətində genişlənmə baş verir. Heydər Əliyevin azərbaycanlılıq ideologiyası müstaqil Azərbaycan Respublikasında xalqın mütəşəkkiliyini bərqərət etdiyi kimi, bütün dünyada yaşayan çoxsaylı soydaşlarımızın da həmrəyliyinin formallaşmasına yol açır. Azərbaycan Respublikası üçün bu həmrəylik və milli mütəşəkkilik vacibdir, lazımdır, gərklidir. Dünyada yaşayan azərbaycanlıları birləşdirmək və mütəşəkkil etməkdən ötrü bir gənoş nuru gərəkdir. Bu gənoş nuru Heydər Əliyevin işqli zəkasıdır. Onun uzaqqorən siyasetidir. Məhz bu uzaqqorənliyin sayəsində bu gün xarici ölkələrdə

Azərbaycan diasporları yaranır, sabah isə bunlar hamımızın tarixi vətənimizin monafeyinə xidmət edən lobbilərə çevriləcəkdir.

**Diaspor** sözü ictimai-siyasi mənəti bir termindir. Diaspor sözü mənşəcə yunan dilinə məxsusdur. Lügəti mənası yayılma deməkdir. Diaspor anlayışına xalqın müsəyyən qisminin etnik cəmiyyət kimi vətəndən xaricdə mövcud olması (yaşaması) məzmunu daxildir. Diasporlar müxtəlif təsir və təzyiqlərlə bağlı insanların öz ata-baba yurdularını tərk edib başqa ölkələrdə yaşamaq məcburiyyətlərindən doğan iarixi-sosial amillər və hadisələrə bağlı olaraq yaranmışdır.

Diaspor termini dilimizdə son on ildə daha çox səslənməyə başlamışdır. Odur ki, mövcud lügətlərimizdə bu söz qeydə alınmamışdır. Diaspor sözü müxtəlif sosial-tarixi hadisələrə bağlı məcburi məqrasiyaları ifadə edən bir termin kimi işlədilsə də bu gün həmin termin ictimai-siyasi məzmun kəsb etmişdir. Belə ki, hər hansı xarici ölkədə yaşayan bir etnik təbəqənin nümayəndələri arasında bir birləşdirmə vəsiti (mədəniyyət mərkəzləri, təşkilatları, məktəb, informasiya olaqələri, klublar və digər birləşmələr) mövcud deyilsə, onların sayının az və ya çoxluğundan asılı olmayaraq bu təbəqə etnik cəmiyyət kimi formalşa bilmez. Odur ki, etnik cəmiyyət kimi formalşmaqdən ötrü hər hansı xarici ölkədə yaşayan soydaşları olaqələrindən vəsiti və təşkilatların olması vacibdir. Əlaqələndirici amillərin təşkilata çevriləmisi isə bu qrupdan olan insanların milli-mənəvi, tarixi ənənələrin yaşadılmasına şərait yaradır, bunların tarixi vətənləə olaqə və münasibətini formalasdır. Məhz bu gün diaspor sözünün qazandığı ictimai-siyasi məzmun bundan ibarətdir. Şübhəsiz azərbaycanlı soydaşlarımızın dünya ölkələrinə məqrasiyası (yayılması) prosesi yüz illər əvvəlki tarixlərə bağlanır. Ancaq diaspor anlayışının formallaşması, bizim təsəvvürümüzdə öksəsə tapması prosesi müstəqil Azərbaycan dövlətinin yaranmasından sonra mərhələnin ictimai-siyasi hadisələri ilə bağlıdır. Başqa sözə, Azərbaycan diasporunun təşkilatlanması və Azərbaycanda diaspor anlayışının formallaşması Respublika Prezidenti Heydər Əliyevin tarixlərdə nümunə olan milli birlik və mütəşəkkilik sahəsində ölçüyəgəlməz fəaliyyəti ilə bağlıdır.

Azərbaycanlı soydaşlarımız hələ yüz illər bundan əvvəl məcburiyyət üzündən yaxın Şərqi və başqa ölkələrdə məskunlaşmış olmuşlar. Azərbaycanlı əhalinin xarici ölkələrə miqrasiyasına, daha çox XIX əsrin ikinci onilliyindən sonrakı dövrlərdə xüsusun, Azərbaycanın Şimal və Cənub hissələrinə ayrıldığı zamanlanan başlamışdır. Sovet hakimiyyəti qurulduğandan sonra 1920-ci ildə bolşevik terrorizminin qorxusuna bir çox soydaşlarımızın ailələri ilə birlikdə xüsusi, ziyanlı töbəqənin ölkədən mühacirət etməsinə səbəb oldu. Uzun illər ötdükdən sonra insanları bir-birinə qovuşdurulan məqamlar yetişdi. Müstəqil dövlətin cəmiyyəti insanların yaxınlaşmasına mane olan sədləri aradan qaldırdı. Bu gün bir çox xarici ölkələrdə Azərbaycan cəmiyyətinin təşkilatlanması üçün federasiyalar yaranır. Buna nümunə olaraq Almaniyada Azərbaycan cəmiyyətlərini, Ukraynada Ukrayna azərbaycanlılarının konqresini, Rusiya azərbaycanlılarının milli-mədəni muxtariyyətini, Estoniyada yerləşən «Qürbət» Azərbaycan cəmiyyəti kimi qurumları nümunə göstərmək olar.

Bu gün azərbaycanlılar dünyanın 70-ə yaxın ölkəsində yaşayırlar. Onların əsas hissəsi ABŞ, Rusiya, Avropa və MDB ölkələrində məskunlaşmışlardır.

Bu gün diaspor sahəsində bir çox problemlər də vardır. Bu problemlərin başlıcası soydaşlarımız arasında hələ də milli birliyin olmamasından ibarətdir. Mətbuatda verilən informasiyaya görə artıq Azərbaycan Respublikasının Milli Məclisində «xaricdəki həmvətənlərlə münasibətdə Azərbaycan Respublikasının dövlət siyaseti» haqqında Azərbaycan Respublikasının qanunu da qobul olunmaq üzərdir. Qanunun ayrı-ayrı maddələrində xaricdəki diasporların təşkilatlanmasına, formalasmasına kömək və həmvətənlərimizin milli-mənəvi hüquqlarının qorunmasına, xaricdə Azərbaycan məktəb və siniflərinin açılmasına, doğma dilimizdə teleradio verilişlərinin təşkili lazımdırca öz əksini tapmışdır. Xaricdəki çoxmilyonlu soydaşlarımızın təşkilənməsinə kömək məqsədi ilə son on ildə bu sahə ilə məşğul olan bir neçə dövlət qurumları da yaranmışdır. «Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi» cəmiyyətinin prezidenti Tofiq Əlizadənin məlumatına görə 1996-cı ildə yaranmış

bu cəmiyyət tərəfindən xaricdəki diasporlarımızın təşkilatlanmasında gənclərimizin milli birliyinin toşkili məqsədi ilə 1996-2001-ci illər ərzimində 50-dən çox dövlət əhəmiyyətli tədbirlər keçirilmişdir.<sup>1</sup>

Təşkilatlanma işinin qaydaya salınması məqsədi ilə Dünya Azərbaycanlılarının I Qurultayında geniş tərkibdə əlaqələndirmə surəsi yaradıldı. Bu gün öz işinə uğurla başlayan bu şura şübhəsiz ki, gələcəkdə də öz fəaliyyətini genişləndirəcəkdir.

Tarixi vətənə xidmət, azərbaycanlılığı ideyalarının yayılmasında öz səylərini birləşdirmək hər bir Azərbaycan övladının müqəddəs vəzifəsinə çevrilimalıdır.

Azərbaycan diasporunun təşkilatlanması və genişlənməsi onun gələcəkdə lobbi kimi formalasmasına yol açır.

**Lobby** sözü manşəcə ingilis dilinə məxsusdur. Lügəti mənəni qeyri-rəsmi səhəbətlər, xəbərlər, iclasdan xaric görüşmələr deməkdir. Lobby sözü, bir qayda olaraq, parlamentdə və s. ictimai-siyasi yığıncaqlarda nümayəndlərin istirahəti, bir-biri ilə görüşməsi, fikir mübadiləsi və s. üçün iclas zalı xaricində olan otaqlar mənasında işlədilmişdir.

Lobby sözü bu gün ictimai siyasi təşkilat anlayışı kəsb edərək yeni bir siyasi məzmun qazanmışdır. Bu məzmunu uyğun olaraq lobby sözü ABŞ-in qanunverici orqanlarında iri monopolialar, kontor və agentlik sistemi monasında işlədir. Lobbilər monopoliyaların maraqları üzrə müxtəlif yollarla bu və ya digər qərarların və qanunların, dövlət sifarişlərinin qəbul olunması işində qanunvericilər və dövlət məmurlarına təsir göstərən təşkilatlardır. Lobbilər, həmçinin bu konor və agentliklərin və killəri adlandırılabilir.

Azərbaycan diasporu şəbəkəsində hələ ki, lobbiçilik mövcud deyildir. Lakin erməni diasporları artıq çoxdan özlerinin fitnəkar lobbilərini yaradaraq həttə xaricdən də Azərbaycana qarşı maddi və mənəvi təsirlər göstərməkdən çəkinmirlər. Hər cür yolla Azərbaycanda gedən sosial-iqtisadi yüksəlşin qarşısında sədd qoymaq kimi çirkin niyyətlərdən çəkinmirlər.

<sup>1</sup> Bax. «Respublika» qəzeti, 30 dekabr, 2001.

Bu gün Azorbaycandaki bəzi müxalif qüvvələri bu sahədə heç də ermənilərdən geri qalmırlar. Onlar dəridən-qabiqdan çıxaraq kiməsə başa salmaq isteyirlər ki, ölkədə milli birlik yaradılmayıb və xarıcedəki disaporlarda bu heç mümkün olmayacaqdır. Bu mənqıtsızlıklə güman ki, müxalifet heç özü-özünü inanrıda bilməyəcəkdir. Ancaq çarə nödir? Onlar xarıcedəki erməni ağalarından, ermənilərə qulluq edən lobbilardan aldıqları pulların müqabilində nəsə deməlidirlər axı! Məsələ bundadır ki, yalan ayaq tutur, amma yeriyə bilmir. Müxalifet də heç zaman yerimiyib. Sürünə-sürünə galib, sürünə-sürünə də gedəcəkdir.

Azərbaycanın birliliyi və mütəşəkkilliyi isə ümumazərbaycan hərəkatı kimi Heydər Əliyevin işqli zəkasından qüvvət alıb. Daim inqiqət edəcək, genişlənəcək, zənginləşəcək, arṭacaq, 50 milyonluq bir millətin övladlarının ideoloji məktəbi olacaqdır.

### **Qısa nəticələr**

1. Dünya Azərbaycanlılarının həmrəyliyi və birlili azərbaycanlılıq ideologiyasının başlıca prinsiplərindən biridir.
2. Bütün azərbaycanlılarının həmrəyliyini və birliliyini təmin edən Heydər Əliyev təliminin milli dırçəliş və özünü dərk idəyaları hələ dahi rəhbərin ölkəyə başçılıq etdiyi 1969-cu ildən bəri həyata keçməyə başlamışdır.

Dünya Azərbaycanlılarının birlilik və həmrəylik idəyalarının real həyata tətbiq olunması da məhz unun bünövrəsini yaradan dahi rəhbərimizə nəsib oldu. 1991-ci il dekabrın 16-də bu barədə Naxçıvanda qərar verildi. Dekabrın 25-də Respublika Ali Soveti bu qərarı qəbul etdi və təsdiqlədi. 2001-ci il noyabrın 9-10-cu günləri isə bu idəya I Qurultaya toplaşmış Dünya Azərbaycanlılarının nümayəndələrinə bir çağırış programı kimi çatdırıldı.

3. Dünya Azərbaycanlılarının həmrəylik gününün dekabrın 31-nə təyin edilməsinin mənasi həmin bayram gününün bütün Azərbaycanlıların yaddaşına həmişəlik həkk olunaraq ikiqat bayram sevincinə çevrilmesindən ibarətdir.

4. Dünya Azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsi bütün Azərbaycanlıları birliliyə səsləyən ümumdünya çağırışıdır. Heydər Əliyevin milli birlilik təliminin bayannamesi olan bu çağırış şürləri oyadır və öyədir ki, xalq müstəqil, azad və sorbəst olduqda bütövüşür, birlilik yollarını tez axtarır, tapır, mütəşəkkil olur.

Heydər Əliyev idəyalarının həyata keçirilməsi ilə Azərbaycan xalqı əsrər boyu öz müstəqilliyi saxlayacaq, birlilik və mütəşəkkilliğin özミニ daim möhkəmləndirəcəkdir.

6. Heydər Əliyevin milli birlilik və mütəşəkkilliğ idəyalarının zaman-zaman həyata keçirilməsi dahi rəhbərin ölkəyə başçılıq etdiyi dövrde özünün reallığını mərhələ-mərhələ təcəssüm etdirir:

a) 1969-1982-ci illərdə xalqın əməkde, zəhmətdə ümumi məhsul bolluğu yaratmaqdə, elm, mədəniyyət, iqtisadiyyat və

digər sahələrdə ümummilli xarakterli qələbələrin əldə olunmasına

b) müstəqilliyin elan edildiyi 1991-ci ildən Dünya Azərbaycanlılarının I Qurultayının çağırılması dövründək olan müddədə bu ideyaların bütün dünyaya bəyan edilməsi və həmrəylilik gününün təsis olunmasında

v) müsəris mərhələdə Dünya Azərbaycanlılarının diaspor toşkətlərinin yaranmasına, genişlənməsinə və bundan sonra lobbiciliyin təməlinin qoyulmasına

7. Dünya Azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmaq məqsədi daşıyan Heydər Əliyev təlimi bütün Azərbaycanlılarının tarixi vətənləri əlaqəsinin möhkəmlənməsini Yeni Azərbaycanın bütövlük və birlik əqidəsinin bərqərar olunmasına aparan qalib bir ideoloji sistemdir.

### Ə də b i y a t

1. Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqi. «Azərbaycan» qəzeti, 10 noyabr, 2001.

2. Heydər Əliyevin Dünya Azərbaycanlılarına müraciəti «Respublika» qəzeti, 29 dekabr 2001.

3. Mahmud Kərimov. «Azərbaycanın inkişafı milli birlik, milli həmrəylik üzərindədir. «Xalq qəzeti», 30 dekabr.

4. Qulamra Səbri Təbrizi ilə müsahibə. «Xalq qəzeti» 9 noyabr, 2001.

5. Tofiq Əlizadənin Dünya azərbaycanlı gənclərinin beynəlxalq həmrəyliyi haqqındaki məlumatı. «Respublika» qəzeti, 30 dekabr 30 dekabr 2001.

6. Vaqif Arzumanlı. «Azərbaycan diasporu», Bakı, 2001.

7. Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı şəhəri, 9 – 10 noyabr 2001-ci il. Qurultay sonərlərinin layihələri. Bakı 2001.

8. Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı şəhəri, 9 – 10 noyabr 2001-ci il. Məruzə. Bakı, 2001.

## AZƏRBAYCANIN AVROPA ŞURASINDA TƏMSİL OLUNMASI

*Azərbaycanın Avropa Şurasının tam hüquqlu üzvlüyü yənə qəbul edilmişsi, heç şübhəsiz, ölkəmizdə hüquqi, demokratik və dənizçi dövlət quruculuğuna verilən dəstək olub cəmiyyət və dövlət höyətinin bütün sahalarında Avropa Şurasının bərələrinin bərələr edilməsi işini daha da sürətləndirəcək, respublikamızın bu nüfuzlu beynəlxalq təşkilatda hərtorofli və sənədləri öməkdaşlığına yeni tokan vərəcək, Azərbaycan höqiqətlərinin dünya ictimaliyatına çatdırılması xalqımızın zəngin mədəni irsinin Avropa və dünyada tanındırılması üçün geniş imkanlar yaradacaqdır.*

### İllah Əliyev

Azərbaycan Respublikasının Avropa Şurasına yolu əsas etibarı ilə 1996-ci il iyulun 28-dən, yəni ölkəmiz Avropa Şurası Parlament Assambleyasında xüsusi dəvəti qonaq statusu alındığı vaxtdan başlanılmışdır. Həmin il iyulun 13-də tam hüquqlu üzvlük üçün müraciət olunmuş və nəhayət 2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasında bu müraciət tömən edilmişdir. Qeyd etmək lazımdır ki, Ermənistən 1996-ci il yanvarın 26-da xüsusi dəvəti qonaq statusu almış, tam hüquqlu üzvlük xahişi ilə həmin il martın 7-də müraciət etmişdir. Buna baxmayaraq, Dağılıq Qarabağ münaqışosuna görə hər iki ölkənin üzvlük məsələsi cənə vaxtda qəbul edilmişdir. Azərbaycan və Ermənistənin Avropa Şurasına qəbulu ilə bu təşkilatın üzvlərinin sayı 43-ə çatmışdır. Əhalisinin sayına əsasən, AŞPA-da Azərbaycan 6 deputat təmsil edir. Əlibə sırası ilə düzülən AŞ üzvlərinin arasında Azərbaycanın yeri 5-ci sıradır.<sup>1</sup>

Avropa şurasına üzv olmaq həmin ölkədə hüquqi dövlətin, vətəndaş cəmiyyətinin qurulmasını, insan hüquqları və azadlıq-

larına hörmətlə yanaşılma prinsipini öhdəliyə götürmək deməkdir. Bu baxımdan da Azərbaycan üzünü Avropaya tutmaqla müstəqilliyi yoldunda ikinci on böyük nailiyyətini qazanmış oldu.

Avropa Şurası Avropada insan hüquqlarının bərəqərə olunmasına, əməkdaşlığın inkişafında, sivil cəmiyyətin toşəkkül tapmasında müstəsna rol oynamış mühüm regional bəyənəlxalq təşkilatdır. Avropa Şurasının fəaliyyətində mühüm mərhələlərdən biri də Avropada sosializm sisteminin dağılması ilə başlanmışdır. Bu mərhələdə üzvlərinin sayı və hüdudları genişlənmiş Avropa Şurasının əhəmiyyətinin artması ilə yanaşı, onun problemləri də çoxalmışdır. Avropa Şurasına Azərbaycan Respublikasının üzv olması şəksiz ki, ölkəmizin irəliyə doğru atlığı addımdır.

Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndo heyətinin başçısı İlham Əliyevin dediyi kimi: «Avropa Şurasında Azərbaycanın üzvlüyü ölkədə aparılan demokratik prosesləri daha da irəlilətməyə, Azərbaycan cəmiyyətinin demokratiklaşmasına, ölkə qanunvericiliyinin Avropa qanunvericiliyi ilə uyğunlaşmasına yardım edir və eləcə də Azərbaycanın Avropa ölkələri icmasına daha dərin integrasiyası yolunda atılan bir addımdır.»<sup>2</sup>

Ölkəmizin Avropa Şurasına qəbulundan xeyli vaxt keçmişdir. Avropa şurasına üzv olduğu bu müddət ərzində Azərbaycan cəmiyyətinin demokratikləşməsində çox mühüm irəliləyişlər baş vermişdir.

1993-cü ildən bəri prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan hüquqi islahatlar öz bahrosunu verdi. 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu, dövlət bayrağımız Avropa dövlətlərinin bayraqları ilə yanaşı qaldırıldı. Bir məsələni xüsusi qeyd etməliyik ki, Respublikamızın Avropa ailəsinə qoşulması üçün bəzi dövlətlərin uzun müddət getdiyi yolu Azərbaycan qısa bir müddətde keçdi.

<sup>1</sup> Bax. «Xalq qəzeti», 10 noyabr, 2000-ci il.

<sup>2</sup> «Azərbaycan» qəzeti, 24 yanvar 2002-ci il, s. 2.

Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olunması yalnız bizim üçün deyil, ümumilikdə Qafqaz regionu üçün olamadır bir hadisədir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yunanistanın soñirini qəbul edərkən dediyi sözler də bu baxımdan çox maraqlıdır: «... Biz Avropa Şurasında olmaq istəyirik, amma Avropa Şurasına da lazımdır ki, Azərbaycan orada olsun. Əgər biz oraya lazım olmasaydıq, heç Avropa Şurası da bizimlə ittifaq qurmazdı.»<sup>1</sup>

Konstitusiyamızın 12-ci maddəsində insan hüquqlarının təmin edilməsi dövlətin ali möqsədi olduğu tosbit edilmişdir. Sivil Avropa dövlətləri ilə eyni sirada addımlamaq üçün konstitusiyamızda vətəndaşların bərabərlik, şəxsi toxumulmazlıq, mülkiyyət, mənzil, nigah, əmək, istirahət, sosial təminat, mədəniyyət, təhsil, söz, mətbuat, sərbəst toplaşmaq, şərəf və ləyaqətin müdafiəsi və başqa hüquq və azadlıqlarına dair müdəddələr öz ekşini təpib. Biz Avropa Şurasına qəbul olunmaqla sivil dünyaya qovuşuruk.

Avropa Şurasının Parlament Assambleyası hər hansı dövləti üzvlüyə qəbul edərkən ona ikinin olaraq tövsiyəcidi qətnamə toklif edir. Bir qayda olaraq, qəbul prosesi bir sira mühüm öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilir.

Yeni qanunlarımıza görə nəinki azad insanların, hətta həbsxanalarda coza çəkənlərin də hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.

Ölkəmizdə aparılan islahatlarda Avropa Şurasının müstəsnə rolu və köməyi var. Son illər qəbul olunmuş sənədlər sübut edir ki, Azərbaycanda demokratik dövlətin bərəqərər olunması üçün mümkün sayılan hər şey edilir. Avropa birlüyü və başqa beynəlxalq təşkilatların 200-a qədər konvensiya, müqavilə, saziş və digər hüquqi-normativ sənədlərini nəzərə almaqla hazırlanmış qanunlarımız beynəlxalq hüquq normalarını əldə rəhbər tutur.

Ölkəmizin problemlərinin, tarixi həqiqətlərin, hüquq səsizməzin dünya ictimaayıtına çatdırılması üçün bir il avval respublikamızda Milli Məclis deputatlarından ibarət parlament nümayəndə heyati yarandı. Avropa Şurasının parlament

nümayəndə heyəti ARDNS-in birinci vitse-prezidenti İlham Əliyevin rəhbərliyi ilə deputatlar Səməd Seyidovdan, Gültokin Hacıyevadan, Naira Şahtaxtinskayadan, Vəqif Səmədoğlu dan, Qulamhüseyn Əliyevdən ibarət təsdiq edilmişdir.

Avropa Şurası Parlament Assambleyasının ilk iclaslarında iştirak edən Azərbaycan nümayəndə heyətinin fəaliyyəti çox tez nəzərə çarpıdı. Respublika Milli Məclisi, «Bomba terrorizmi ilə mübarizə haqqında» və «Beynəlxalq müdafiədən istifadə edən şəxslər, o cümlədən, diplomatik agentlərə yönəldilmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında» beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələ müzakirə etdi, Azərbaycan Respublikasının Prezidenti iso homin konvensiyaları imzaladı. Beləliklə, ölkəmiz daha iki Avropa konvensiyasına qoşuldu.

AŞPA-nın sessiyasında mütpəkkil cinayətkarlığa qarşı mübarizə, transmilli və iqtisadi cinayətkarlığa qarşı mübarizə məsələlərinin müzakirəsində tutarlı, arqumentlərə zəngin məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev xüsusi vurgulayırdı ki, Ermenistan Azərbaycanın torpaqlarını işğal edəndən sonra «Dağlıq Qarabağ» və otrof rayonlarda qeyri-qanuni əməliyyat keçirilir. Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbərliyinin regionda narkobiznesə bağlı getirdiyi sübüt və döllərə elə inandırıcı səsləndi ki, onlar Avropa dövlətlərinin nümayəndələrinin maraşına səbəb oldu. Ermenistan nümayəndələrini iso çəşqin vəziyyətə saldı. Ermoni tərəfi güclü məntiq qarşısında aciz qalaraq elə bir arqument getirə bilmedilər.

Azərbaycan nümayəndə heyəti Avropa Şurasına üzv olduğu müddədə dəha bir uğur qazanıb. Deputat qrupumuzun söyləri nöticəsində AŞPA-nın 2001-ci il sentyabr ayında keçirilən iclasında Avropa birlüyü ölkələrinin təmsilçiləri Azərbaycanın orazi bütövlüyünü rəsmi surətdə təndilərlər.

Fikrimizi bir qədər də konkretləşdirsek onda deməliyik ki, Azərbaycan Avropa Şurasında təmsil olunduğu bu müddət ərzində öz imicini təsdiq etmişdir. Ölkəmiz üçün iki mühüm sənəd-Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Av-

<sup>1</sup> «Azərbaycan» qəzeti, 11 noyabr 2000-ci il.

ropa Şurasında müzakirəçi, habelə qaçın və köçkünlərin tohsil hüququnu ilə bağlı ciddi sənədlər qəbul olunmuşdur. Avropa Şurası tərofindən bu sənədlərin qəbul olunması Azərbaycan deputat qrupunun gərgin diplomatik omayı ilə mümkün olub. Onlar erməni deputatlarının bütün cəhdlərini və müqavimətlərini qararaq, Avropa Şurası tribunasından Azərbaycan höqiqatlarını Avropa Birliyi dövlətlərinin tomsilçilərinə çatdırırlar, ermənilərin məkrili yalanları ifşa edirlər.

Onu da əlavə edə bilmək ki, Azərbaycanın Avropa Şurasının fəaliyyəti somorəli qurularaq ölkəmizin Avropaya integrasiyasını intensivləşdirib. Avropa Şurasının rəhbərləri, Avropa dövlətlərinin deputatları ilə işgüzər əlaqələr və isti münasibətlər yaradılır. Bu fəaliyyət ermənilərin uzun illər Azərbaycan barədə saxta surtda formalasdırıcı mənfi obrazı darmadağın edərək, xalqımızın sivil, dövlətimizin müasir, Avropa Birliyinə layiq dövlət olduğunu sübut etdi, ona rəğbat qazandırı. Inanıraq ki, Azərbaycanın nümayəndə heyəti Avropa Şurasında ölkəmizin şərəfini daha yüksəklərə qaldıracaq.

### İLHAM ƏLİYEVİN AVROPA ŞURASINDA FƏALİYYƏTİ

Azərbaycan Respublikası Avropa Şurasının tam hüquqlu üzvü olduqdan sonra, ölkəmizin haqq sosinin dünya ictimaiyyətinin çatdırılması üçün respublikamızın Milli Məclis deputatlarından ibarət parlament nümayəndə heyəti yaratıldı. Avropa Şurasında ölkəmizi tomsil edəcək, nümayəndə heyətinə ARDNS-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin sədri, millət vokili İlham Əliyev rəhbər seçildi.

Avropa Şurası Parlament Assambleyasının ilk iclaslarında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə de bu heyətin sədri, İlham Əliyevin fəallığı tezliklə dünya ictimaiyyətinin və siyaset adamlarının diqqətini colb etdi. AŞPA-nın sessiyassında müəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin müzakirəsində tutarlı, arqumentlərlə zəngin məruzə ilə çıxış edən, Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev xüsusi

vurğuladı ki, Ermənistən Azərbaycanın torpaqlarını işgal edib. Bundan sonra Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni əməliyyat keçirilir. İlham Əliyev sessiya iştirakçılarına bildirdi ki, narkotik bitkilərin yetişdirilməsi, emalı və onların qanunsuz ötürülməsi, qanunsuz silahlar birləşmələrin toşkil olunması regionda kriminogen təhlükə yaradır. Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbərinin regionda narkobiznesi bağlı götərdiyi sübut və dəliller elə inandırıcı səsləndi ki, onlar Avropa dövlətlərinin nümayəndələrinin marağına səbəb oldu. Ermənistən nümayəndələrini isə çəşqin vəziyyətə saldı. Erməni tərəfi güclü məntiq qarşısında aciz qalaraq elə bir argument götərə bilmədiłər.

İlham Əliyev sessiyada məsələ qaldırdı ki, Avropa Şurası və Avropa Birliyi, müvafiq beynəlxalq qurumlar təcəvüzkar Ermənistana güclü təsir göstərməli, onun işgal etdiyi torpaqları geri çəkilməsinə nail olmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, yüz minlərlə qaçqınlar və köçkünlər ev-çəkiklərinə qaytarılmalı, ədalət öz yerini tutmalıdır.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin 26 yanvar 2002-ci il tarixdə AŞPA-nın sessiyasındaki çıxışında demişdir: «...Avropa Şurasına daxil olunduğu zaman Azərbaycan öz üzərinə öhdəlik götürməsdür ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların siyasi möhbus hesab etdiyi şəxsləri azad edəcək və ya onların işi ilə bağlı yeni möhkəmə prosesi keçirəcəkdir... Vurğulamaq istəyirəm ki, bir il əvvəl Avropa Şurasına qəbul olunarken Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər, o cümlədən, möhbuslar barədə öhdəliklər yerinə yetirilir... Azərbaycanda siyasi möhbuslar yoxdur. Burada siyasi möhbus kimi təqdim olunan şəxslər müxtəlif cinayətlər, o cümlədən terror aktları, qətl, tacavüzkar seperatçılıq kimi cinayətlər törətmisələr...»<sup>1</sup>

Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞPA-nın 2002-ci il yan sessiyasındaki fəaliyyətinin konkret tərofları mövcuddur. İlham Əliyev Dağlıq Qarabağı da-

<sup>1</sup> «Azərbaycan» qızılı, 26 yanvar 2002-ci il.

ir ardıcıl və döyişməz mövqə nümayiş etdirirək bir sıra real nəticələrə nail olmamışdır. Azərbaycan parlamenti nümayəndə heyəti başçısının AŞPA-nın 2001-ci ilin aprelində keçirilən yaz sessiyasında Avropana mütəşəkkil cinayətkarlıqla qarşı mübariza, eləcə də transmilli və iqtisadi cinayətkarlıqla mübarizə mövzusunda etdiyi çıxışının doğruduğu rezonansı yada salmaq ki-fayatdır. İlham Əliyevin çıxışının yaratdığı qüvvətli tosiri nümayəndə heyətində temsil olunan deputatlar da etiraf etmiş, onlardan biri həmin günü Azərbaycanın AŞPA-dakı on uğurlu günü kimi qiymətləndirmişdir. İlham Əliyev həmin çıxışında AŞPA üçün yeni olan bir aspekti işıqlandıraraq Azərbaycan ərazisinin 20 faizini işgal edən Ermənistən bu ərazidən cinayətkar məqsədlər üçün istifadə etdiyini öne çəkərək erməni silahlı qüvvələrinin öz nəzarətlərində saxlaşıqları ərazilərin narkotik maddələrin yetişdirilməsi və yayılması üçün tranzit məkanına çevrilədini söyləmişdir. Nümayəndə heyətində temsil olunan müxalifəçi deputatlardan biri sonralar «Azərbaycan» qəzətinə verdiyi müshahibəsində etiraf etmişdir ki, İlham Əliyevin bu çıxışı erməniləri cəsdişmişdi ki, onlar buna heç bir reaksiya verə bilməmişlər.

İlham Əliyev Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin becorilməsi, saxlanılması və ticarəti məqsədi ilə istifadə edilməsi, bölgədəki ekoloji tarazlığın ermənilər tərəfindən bilərkən pozulması, terrorizm və vandalizm yol veriləmisi barədə on mətəbər tribunalardan səslənən çıxışları ilə ermənilərin iç üzünən açılmasına, onların beynəlxalq ictimaiyyət qarşısında tədricən ifşa olunmasına nail ola bilməşdir. AŞPA kimi mətəbər məclislerde Azərbaycan parlament nümayəndə heyətinin üstünlükleri hətta erməni siyasetçilərinin özleri tərəfindən də etiraf edilmişdir.

Təbiiidir ki, Milli Məclisin deputati İlham Əliyevin bu gün belə ciddi uğurlara nail olması gölöcəkdə hakimiyətin varisi kimi ona böyük dividəntlər də gətirəcək. Təsadüfi deyil ki, bu gün yüz minlərlə qəçqin İlham Əliyevin Dağlıq Qarabağ məsələsi ilə bağlı addımlarını yaxından izləyir, onun timsalında Azərbaycanın yaxın goləcəyinin on ümidi və rəsi siyasi liderini görür.

Cənab İlham Əliyevin əldə etdiyi yüksək nailiyyətlər tekə bugünkü faaliyyətinin nəticəsi deyil, onun uzun illərdən bori apardığı ardıcıl və davamlı siyasetinin bəhrəsidir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistən tərəfindən işgal edilməsini, bir milyon insanın doğma yurdundan didərgin düşməsini dəfələrlə on mətəbər məclislərin tribunallarından səsləndirdən cənab İlham Əliyev həm də Ermənistənin tacavüze başladığı andan dəfələrlə erməni terrorçuları tərəfindən Azərbaycana qarşı 32 terror aktının törədildiyini, nəticədə yüzlərə adəmən öldürülündüyü, on minlərlə azərbaycanlıların yaralandığını xatırlatmışdır. Azərbaycana qarşı erməni terrorundan beynəlxalq terrorizma gedən yoluñ cizgiliçi İlham Əliyev tərəfindən hələ 1997-ci ildən başlayaraq şərh edilirdi.

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin Strasburqa getməsi, Avropa parlamentarlarının məclisində görüşlər keçirərək Azərbaycan gerçeklərini car çəkməsi siyasi təbliğat baxımında kifayət qədər önəmli faktdır. Sessiyada cənubi Qafqaz regionu qəçqinlərinin problemi kontekstində olsa belə Dağlıq Qarabağ probleminin müxtəlif aspektlərinə işıq salımıması müstəsna əhəmiyyətə malikdir.

Cənab İlham Əliyev bu vacib məqamı ince diplomatik fakt-la, eyni zamanda koskin və bütün çılpalığı ilə qabarda bilmışdır: «Qəçqin probleminin yaranmasının əsas sabəbi düşmənliyidir. Azərbaycanın timsalında qəçqin və məcburi kökçünlərin meydana gəlməsinin sabəbi Ermənistən hərbi tacavüzü, erməni işgalçuları tərəfindən həyata keçirilən etnik tozumzəmə, terrorçuluq, separatçılıq və Azərbaycan ərazisinin işgal edilməsidir».<sup>1</sup>

Cənab İlham Əliyevin və onun başçılığı etdiyi nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındaki fealiyyətlərində qazandıqları nailiyyətlər göz qabağındadır. Azərbaycan deputat qrupunun rəhbəri İlham Əliyev qrupun Avropa Şurasındaki fealiyyətini ümümiləşdirərək belə demişdir: «Hesab edirəm ki, biz kifayət qədər uğurlu işləmişik. Azərbaycan üçün

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 13 iyul 2002-ci il.

çox vacib olan sənədlər hazırlamışq. Avropa Şurasının dəstəyini tam şəkildə almışq.<sup>1</sup> Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında iki il müddət ərzində qazandığı böyük uğurlar bu gün öz parlaq nəticəsini vermişdir. 2003-cü il yanvarın 27-də cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası Sədrinin müavini və büro üzvü vəzifəsinə seçilmişsi buna parlaq sübutdur. İnanırıq ki, cənab İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti bundan sonra daha böyük uğurlar və nailiyyətlər əldə edəcəklər.

#### AVROPA ŞURASINDA AZƏRBAYCANŞUNAŞLIĞA DAİR MÜZAKİRƏ EDİLƏN MƏSƏLƏLƏR

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındaki fəaliyyətində on önemli məqamlardan biri də, Azərbaycan həqiqatlarının beynəlxalq ictimaliyotu çatdırılması istiqamətində AŞPA-nın sessiyalarında Azərbaycanşunاشlığı dair məsololların obyektiv və ətraflı müzakirələrini taşķıl edir. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsindən öton müddət ərzində bu sahədə Avropa Şurasındaki parlament nümayəndə heyətimiz xeyli işlər görmüşdür. Milli Məclisin AŞPA -dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin hələ 2002-ci ilin yanvar ayında verdiyi müşahidəsindəki sözlərlə desək, «Azərbaycan nümayəndə heyəti bir il ərzində burada çox böyük işlər görübür. Burada bir çox sənədlər qəbul olundub. Avropa Şurası Parlament Assambleyasının iclasında biz, xüsusilə, Dağılıq Qarabağ məsələsi ətrafında öz koskin mövqeyimizi bildirmişik. Sevindirici hal odur ki, artıq Dağılıq Qarabağ məsələsi gündəliyə salınıbdır. Yaxın vaxtlarda bu məsələ ilə bağlı məruzəçi təyin ediləcək, məruzə hazırlanacaqdır.»<sup>2</sup>

Azərbaycan Avropa Şurasına daxil olmaqla, cəmiyyətin daha da demokratikləşməsi, insan hüquq və azadlıqlarının daha etibarlı və dolğun təminatı, həyatda keçirilən isləhatların cə-

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 26 yanvar 2002-ci il.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 24 yanvar 2002-ci il.

miyyətin bir çox sahələrini daha ciddi əhatə etməsi istiqamətində söylərini artırılmışdır. Ancaq əfsuslar olsun ki, bu mötəbor qurumun divarları arasında da həqiqətə ikili münasibətin toza Hürləri görünməkdədir. Cənab İlham Əliyev bu vacib məqamı ince diplomatik faktla cyni zamanda kəskin və bütün çıpalığı ilə qabarda bildi.

Məlumudur ki, Avropa siyasetçiləri defolərlə Dağılıq Qarabağ probleminin AŞPA-nın müzakirəsinə çıxarılmasının zəruriyyətinin vurğulamışdır. Artıq bu mötəbor qurumda dayaq və etibarını itirməyə başlayan erməni tərəfi həmin teklifin əleyhinə olduğunu gizlətməmişdir.

Beynəlxalq toşkilatların konfliktli münasibətlərinə göldikdə cənab İlham Əliyev demişdir ki, «Avropa birliyyinin hər bir ölkəsi bu məsələyə obyektiv yanaşsa hər şey aydın olar. Axi kimin tacavüzkar, kimin işgalçi olduğu, kim-kimin orazisini zabt edildiyi aydınndır. Faktdır ki, Ermonistan Azərbaycan orazisinin 20 faizini işğal etmişdir, bir milyon azərbaycanlı qaçqın var, 900 şəhər və kənd qarət olunmuş və dağılmışdır. Ona görə də hesab edirik ki, burada heç bir tərəfdən ikili standartlar olmamamılıdır və münaqişənin üstündə sükutlu keçilməməli, onun səbəbləri gizlədilməməlidir.»<sup>3</sup>

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA-nın sessiyasında məsələ qaldırılmışdır ki, Avropa Şurası və Avropa birlüyü, müvafiq beynəlxalq qurumlar tacavüzkar Ermonistana güclü təsir göstərsinlər, onun işğal etdiyi torpaqlardan geri çəkilməsinə nail olmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, yüz minlərlə qaçqınlar və kökçünlər evsiklərinə qaytarılmalı və ədalət öz yerini tapmalıdır.

23 yanvar 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının on nüfuzlu siyasi qruplarından biri olan demokratlar qrupunda cümə axşamı günü AŞPA-nın sessiyasında müzakirə ediləcək. «Azərbaycanda siyasi möhbəsələr» məsələsinin ilkin müzakirəsi keçirilmiş, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəcisi Core Kler-

<sup>3</sup> Bax. «Azərbaycan» qəzeti, 13 iyul 2002-ci il.

taytin hazırladığı məruzaya münasibət bildirilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev müzakirədə çıxış etmişdir. İlham Əliyevin çıxışı müxtəlif ölkələrin deputatları tərəfindən dəstəklənmişdir. Demokratlar qrupu sessiyasında müzakirəyə çıxarılaçq məruzənin yekdilliklə tam əleyhinə olduğu barədə qərar qəbul edilmişdir.

İlham Əliyev Azər TAC-in müxbirinə qısa müsahibə verərək demişdir:

«Bildiyiniz kimi, bu gün səhər tezədə Avropa Demokratlar qrupunun iclası keçirilmiş, «Azərbaycanda siyasi möhbuslar» məsəlesi müzakirə olunmuşdur. Mən çıxışında qrup üzvlərinin diqqətinə çatdırdım ki, Azərbaycan bu məsəlonun sessiyada müzakirəyə çıxarılmasının qəti əleyhinədir. Biz belə hesab edirik ki, Azərbaycan üzrə məruza qeyri obyektiv xarakter daşıyır. Azərbaycan bununla heç cür razılaşa bilməz. Azərbaycandakı mövcud rəy onu göstərir ki, Azərbaycan ictimaiyyətinin əksər hissəsi bu məsələyə mənfi münasibət bəsləyir. Mən bu məsələ ilə bağlı müxtəlif dillərdə çıxış edərək bildirdim ki, Azərbaycan nümayəndə fəleyti Avropa Demokratlar Qrupundan qarşıdakı müzakirədə bu məruzənin əleyhinə çıxmışlı tələb edir. Qrup yekdiliklə bu qərarı qəbul etdi. Deyə bilərəm ki, AŞPA-nın ən nüfuzlu qruplarından olan Avropa Demokratlar Qrupunun 78 nəfər üzvü qərar qəbul edibdir ki, yanvarın 24-dəki müzakirə zamanı bu məruzənin əleyhinə səs versin. Hesab edirəm ki, bu bizim üçün böyük uğurdur və qarşidakı müzakirədə onun bize böyük köməyi olacaqdır.»<sup>1</sup>

2002-ci il yanvarın 24-də AŞPA sessiyasının səhər iclasında «Terrorizmə qarşı mübarizə və insan hüquqlarına hörmət» məsəlesi geniş müzakirə olunmuşdur. Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev iclasda çıxışında demişdir: «... Avropada bizim ümumi evimizdə elo ölkələr vardır ki, onlar terrorizdən dəhşətli əziiyyət çəkmişlər. Azərbaycan bu ölkələrdən biridir. Ermənistən hərbi təcavüzü nöticəsində Azərbaycanın 1 milyon sakını qaçın vəziyyətinə düşmüş, Azərbaycan ərazisinin 20 faizi Ermənistən hərbi qüvvələri

tərəfindən işgal olunmuşdur. Yüzlərlə şəhər və kənd tamamilə dağılmışdır. Bundan əlavə, Erməni terrorçu təşkilatları Azərbaycan ərazisində dəfələrlə terror aktları törətmüşlər. Metroda, avtobuslarda, qatarlarda, bərələrdə və digər yerlərdə təradiləşmiş terror aktları nöticəsində 2000-dən çox günahsız Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilmiş, 10 minlərlə adam xəsarət almışdır. Elə bilişən ki, Avropa şurası bu masələyə və eləcə də Avropa Şurasının üzvü olan bir dövlətin, yəni Ermənistən Avropa Şurasının üzvü olan digər dövlətin Azərbaycan ərazisinin 20 faizinin işgal altında saxlaması faktına öz münasibətini bildirməlidir.»<sup>2</sup>

Avropa Birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən bir neçə böyəntlə çıxış etədə, həmin sənədlərdə Ermənistən təcavüzkar fealiyyəti, işgalçi siyaseti pişlənilməmişdir.

#### ÜĞURLAR VƏ NARAHATLIQ

Avropa Şurasına üzv olmağımız bütövlükdə Azərbaycanın mövqeyinin daha güclü səslenməsinə, eyni zamanda, respublikamızın daxilində müsbət proseslərin sürətlənməsinə böyük fayda vermişdir. Son illərdə Azərbaycan iqtidarinin apardığı uğurlu xarici siyaset nöticəsində beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizə müsbət münasibəti formalasılıb. Beynəlxalq məkəndə özümüz sivil, demokratik, modern bir ölkə kimi təsdiqləyən Azərbaycan artıq dünya birliyinə təcavüzkar Ermənistən terrorcu, nüvə və narkotik qaçaqmalılığı himaya edən dövlət kimi təqdim edə bilib. İndi tam əminliklə demək olar ki, Erməni lobbisi və onun fitvəsi ilə fealiyyət göstərən qurumlar və ayrı-ayrı finəkar şəxslər Azərbaycan həqiqətləri sırasında arqumentlərə acizdirlər.

Milli Məclisin deputatı İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətimizin Avropa Şurasının Parlament Assambleyasında əldə etdiyi uğurlar və yay sessiyası zamanı Ermənistənən

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 24 yanvar 2002-ci il.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 26 yanvar 2002-ci il.

teror şəbəkəsinə aidiyatı ilə bağlı sənədin qəbul edilməsinin xüsusi əhəmiyyəti erməni lobbisini narahat edir. AŞPA rəhbərliyinin və bu qurumun rəsmi mövqeyinin Azərbaycan yönümlü olması erməni təbliğatının bu təşkilatdakı effektini heçə endirib. Bu fakt son sessiyanın gedişində daha qabarıq nəzərə çarpıb. AŞPA-nın müxtəlif komitələrinin rəhbərləri, eləcə də xarici dövlətlərin temsilciliqləri Azərbaycanın işğala məruz qalmasını və bir milyon qaçqının öz yurdularına dönmək haqqına malik olmalarını deməklə yanaşı, Azərbaycanda aparılan iqtisadi, siyasi, hüquqi islahatların müsbət nəticələrindən də xəbərdar olduqlarını qeyd edirlər. Azərbaycan nümayəndə heyətinin aktiv fəaliyyəti ilə müşayiət olunan AŞPA-nın yay sessiyası müddətinə məkril münasibət yalnız Andreas Qrossun məruzəsində hiss olunub. Azərbaycan üzrə monitorinq qrupunun üzvü olan bu şəxs indiyədək özünün dövlətimizə qarşı qərəzi mövqeyi ilə seçilib. Erməni lobbisinin Azərbaycanla bağlı söylədiyi iftirlaları sözəsöz öz nitqlərində, məruzələrində təkrarlayan Andreas Qross sonuncu çıxışında ölkəmizə qarşı barışmaz münasibətini nümayiş etdirib. Məruzəyə əlavə olunan yeni bənd isə Azərbaycan müxalifətinin sərsəm iddiaları əsasında ortaya çıxan Nardaran hadisələri ilə bağlıdır.

Ermənistanın terror şəbəkəsini himayə etməsi ilə bağlı sənədi Avropa Şurası Parlament Assambleyasında qəbul etdirilməsi, qurumun rəhbərliyinin Azərbaycanporast mövqe nümayiş etdirilməsinə nail olması, Avropa Şurasının baş katibi Valter Švimmerin «conab Əliyev, siz beynəlxalq aləmdə artıq böyük nüfuz sahibisiniz»-deməsi, İlham Əliyevin AŞPA-nın yay sessiyasındaki fəaliyyətinin hansı səviyyədə keçməsinə bir daha ortaya qoyur. Azərbaycanda müxalifətin «məq'lubiyət «kimi qymotləndirdiyi, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bu münasibətinin qısqanlılıqdan yarandığını təsdiqləyir.

Elementar həqiqətləri qara çalarda, tam əksinə ictimaiyyətə sirmaq müxalifətin əsas fəaliyyət metodudur. Erməni lobbisina xidmət etdiyini açıq-əşkar bayan edən Andreas Qrossun cəfəng və sərsəm fikirlərini qəzet manşetlərində verən müxalifət mətbuatı dövlət mənafeyinə münasibətini belə nümayiş etdirir. Bu gün ölkə müxalifəti Azərbaycanın Avropa Şurası ilə

hansısa problemlərinin olması ilə bağlı şayılər yagmaqdadır. Lakin müxalifətin narahatlılığı milli maraqlarla dikta olunan narahatlılıq deyil. Bunu daha çox AŞPA-Azərbaycan, konkret halda isə A. Qross – Azərbaycan münasibətlərinin künca yuvarlanması perspektivində doğan vəcd ilə izah etmək mümkündür.

AŞPA-nın sosialistlər qrupunun rəhbəri, britaniyalı deputat Terri Devisin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin edilməsini də nümayəndə heyətinin növbəti uğuru sayımaq olar. İnanmaq istərdək ki, məruzəçi və onun başçılıq etdiyi qrupun bilavasitə münaqişə regionunda aparacağı fəaliyyət nəticəsində kimin təcavüzkar, hansı tərəfin isə təcavüz qurbanı olduğu barədə həqiqətin Avropa kürsüsündən səslənəcəyinə bəslədiyimiz ümidiərəbəs olmayıacaqdır. İlham Əliyev Azərbaycan nümayəndə heyətinin başlıca məqsədi haqqında demişdir: «Azərbaycan nümayəndə heyətinin başlıca məqsədi Ermənistən təcavüzkar kimi tanınmasına nail olmaq və onun işgal etdiyi torpaqları azad etməkdir»<sup>1</sup>.

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındaki parlament nümayəndə heyəti bu təşkilatın sədri canab Piter Şiderə ünvanişadığı müraciətdə A.Qrossdan nəzarətini belə əsaslandırmışdır ki, A.Qross Azərbaycana münasibətdə ifrat barışmaz mövqədə duran, hər şeyi mənfi çalarlarda gören, nümayəndələrin, bütün rəylərini irəlicədən şübhə altına aldığını nümayişkarana şəkildə bürüzo verən şəxsdir. İyunun 24-də keçirilən iclas zamanı büro və daimi komitənin dəyərləndirmə məruzəsi ilə çıxış edən A.Qross mövzuya birbaşa dəxli olmadan, əvvəllər də etdiyi kimi<sup>2</sup> Azərbaycanla əlaqədar böhtən xarakterli bəyanat vermiş, sona qədər təhrib edərək Azərbaycanla bağlı əsası olmayan təsəvvürlər yaratmağa çalışmışdır.

Ölkəmizin parlament nümayəndələri A.Qrossla iş birliyinin arzuolunmaz problemlər yaradacağıının mümkünüyünü nəzərə alaraq onunla gələcək əməkdaşlıqlıdan imtina etmişlər.

<sup>1</sup> Bax. «Azərbaycan» qəzeti, 11 iyul 2002-ci il.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 17 yanvar 2002-ci il.

Bugünkü fealiyyəti düşmənin döyirmanına su tökməkdən ibarət olan ölkə müxalifəti bu mövzunu «körükleyib» alovlaşdırmaq istəsə də, məqsədində müyəssər ola bilməmişdir. Azərbaycan öz haqq işini müdafiə etməyi bacarıır. Bu yolda on müxtəlif qüvvələrin badalaq gəlmək şəkərinə baxmayaraq, Azərbaycan öz haqq işini müdafiə edəcəkdir.

### OLEYHDARLARIN ƏKS MÖVQEYİ

Avropa Şurası Parlament Assambleyasındaki Azərbaycan parlamenti nümayəndə heyətinin davamlı və məqsədyyəndə fealiyyəti nöticəsində əldə edilmiş uğurlar, dövlətçiliyimizin və müstəqilliyyimizin düşmənlərinin kəskin müqaviməti və qərəzli təbliğat kompaniyalarına baxmayaraq göz qabağındadır. Azərbaycan parlamenti nümayəndə heyəti tərəfindən Ermenistanın terror şəbəkəsinə himaya etməsi ilə bağlı sənədi AŞPA-da qəbul etdirməsi, qurumun rəhbərliyinin Azərbaycanporəst mövqe tutmasına nail olunması bu uğurların bariz nümunələrindəndir.

Avropa Şurası Parlament Assambleyasının 2002-ci il yaxınlığındakı mərkəli düşmən mövqeyi yalnız Andreas Grossun məruzəsində hiss olunub. Erməni lobbisinin Azərbaycanla bağlı söylədiyi iftirləri öz nitqlərində, məruzələrində təkrarlayan Andreas Gross sonuncu çıxışında da ölkəmizə qarşı barışmaz münasibətini nümayiş etdirdi. Məruzəyə olavaş olmuş yeni bənd Azərbaycandakı müxalifətin qərəzli iddiaları əsasında ortaya çıxan hadisələrlə bağlıdır. Xüsusi nəzərə çarpan möqam odu ki, A.Qross Azərbaycan dövlətinin əleyhinə yönəlmış mülahizələrini elə Azərbaycan vətəndaşlarının məlumatları əsasında hazırladığını bəyan edib. Müxalifət təmsilçilərinin Andreas Grossla əməkdaşlığı seperatçı Əlikram Hümbatovun və vətənə xəyanətdə günahlandırılan Rəhim Qaziyevin «siyasi məhbus» kimi tanınmasından başlanıb və bu gün daimi qaraguruşuların toxribatlarını müdafiə kompaniyasının dəvam edir.

Azərbaycan həqiqətləri qarşısında tərəfəsi olan erməni lobbisinin istinadgahı indi Andreas Gross və ölkəmizin mənafeyinə xələl götürən hər hansı bir addımı atmağa həvəslə razılışan müxalifətdir. Müxalifətin söylədiyi hər bir əsərsiz fikir, ar-

qumentsiz dəliş erməni lobbisi üçün təbliğat vasitəsinə çevirilir və bu cəfəng mülahizələr yoxlanılmadan on ali kursıldardan səslənir. Düzdur, bu kimi cəfəng fikirlər göstərilən effekti doğurmur, lakin iki möqamı xüsusi nümayiş etdirir: birinci, erməni lobbisi heç bir vəchlo Azərbaycan əleyhinə kompaniyadan əl çəkmək niyyətində deyil; ikincisi, Azərbaycan müxalifətinin təmsilçiləri iqtidara qarşı mübarizədə ittifaq girməyə, nəhayət ki, «müttəfiq» tapıblar.

Milli məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin bu haqda dedikləri diqqətəlayiqdir. «...təəssüflər edirəm ki, bizim müxalifətimizin mövqeyi Ermenistanın nümayəndələrinin mövqeyi ilə üst-üstü düşür. Yəni ermənilər burada bu fürsətdən istifadə edərək Azərbaycanı ləkələmək istəyirlər. Müxalifət iso Azərbaycanda oturub Azərbaycan dövlətinin əleyhinə işlər aparır. Çalışır ki, Azərbaycanı burada gözdən salın. Bu da mümkin olmayaqdır.»<sup>1</sup>

Hələ separatlılıqda və vətənə xəyanətdə ittihad edilən ciyanatkarların «siyasi məhbəbus» elan edilməsi ilə bağlı erməni lobbisinin Azərbaycana qarşı başladığı kompaniyaya dəstək vərəkən ölkə müxalifətinin mövqeyi ictimaiyyət üçün təəccübü göründürdü. Bu münasibət son vaxtlar artıq «təəccüb» mərhələsindən «nifrot» etapına qədəm qoyub. Ölkə əhvalisi üçün tam aydınlaşdır ki, müxalifət cılız şəxsi mənafeyini ödəmək xatirinə hətta vətənin mənafeyini ayaqlamağa və məkrli düşmən qüvvələrə əməkdaşlığı hazırlıdır.

Azərbaycanın adına attılan qara ləkə, vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ruhunun tohqır edilməsi, on acınaçlı durumda yaşayan qaçqınlarımızın haqq səsinin batırılması, ərazilimiz işğalına bərəət verilməsi... Buradı, Andreas Gross məruzəsinin əsas tezisləri və Azərbaycan müxalifətinin «böyük nəqliyyat» kimi dəyərləndirdiyi möqamdır.

Bir möqamı da unutmayaq: müdrük liderimiz Heydər Əliyevin uğurlu fealiyyətini diplomatiyada enyi özmələ davam etdirən İlham Əliyevin gördüyü işlər vətənə xidmətin on yüksək nümunəsi və vətənpərvərlik dörsidir. Bundan nöticə çıxarmağa isə Azərbaycanda çoxlarının ehtiyacı var.

<sup>1</sup> Bax. «Azərbaycan» qızəti, 25 yanvar 2002-ci il, s.2.

### Qısa nöticələr

1. Azərbaycanın Avropa Şurasında təmsil olunması tariximizin yeni bir səhifəsinə təşkil edir.
2. Müstəqil Respublikamız Avropa Şurasında təmsil olunmaqla Azərbaycanın həqiqətlərinin dünyaya bəyan olunması imkanları əldə etmişdir.
3. Avropa Şurası Parlament Assambleyasında müzakirə edilən bütün məsələlərdə Azərbaycanın maraqları, ölkəmizin mənafeyi və azərbaycanlılığın ideya-siyasi baxımdan təhlili global məsələlərdən birinə çevrilmişdir.
4. Azərbaycan Respublikasının Avropa Şurasında bərabərhüquqlu bir üzv kimi təmsil olunması Heydər Əliyev müdrikliyinin və uzaqqrən siyasetinin bəhrəsi və parlaq qaləbəsidir.
5. Azərbaycan Respublikasının Avropa Şurasında təmsil olunmasının ölkəmizdə insan hüquqlarının beynəlxalq və humanist prinsiplər üzrə qorunmasına, xarici ölkələrlə iqtisadi, sosial, mədəni, elmi, diplomatik səviyyələrda əməkdaşlıq yaratmaq sahəsində bərabər hüquqlar verir.
6. Yeni siyasi dövrün görkəmli idarəetçi ilə İllah Əliyevin Avropa Şurasındaki nümayəndə heyətinin başçısı təyin edilməsi, eləcədə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və biro üzvü seçilmişsi beynəlxalq diplomatiya tarixində mühüm bir dönünmün başlangıcını qoymuşdur.
7. Azərbaycan Respublikasının Avropa Şurasında təmsil olunması gənc suveren dövlətin demokratik əsaslar üzərində qurulmasını və ən yaxşı ənənələrinin davam və inkişafına real zəmin yaranması imkanlarını bütün dünyaya nümayiş etdirdi.
8. Azərbaycanın nümayəndə heyətinin Avropa Şurasındaki fəaliyyəti, xüsusilə, torpaqlarımızı qəsb etmiş bədnam düşmənlərimizin dünya ictimaiyyəti qarşısında açıq-əşkar ifşa edilməsi yeni dövrə İllah Əliyev diplomatiyasının parlaq təntənəsi və qaləbəsi kimi qiymətləndirilməlidir.
9. Avropa Şurasında İllah Əliyev diplomatiyasının qaləbə əldə etməsi Heydər Əliyev məktəbinin bu böyük davamçısının XXI əsrin siyasi idarəetçi kimi formalasmasını bütün parlaqlığı ilə təcəssüm etdirir.

10. Avropa Şurası Parlament Assambleyasında müzakirə edilən bir çox məsələlər barədə parlament nümayəndələrinin birmənali olmayan çıxışları Azərbaycan nümayəndəliyi tərafından təmkinlə, səbrə qarşılanır, inandırıcı, tutarlı, möntiqli dəllişlərlə təkzib edərək beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan tərəfinə yönəldirməsinə zəmin yaradılır. | Beynəlxalq ictimaiyyət Azərbaycan tərəfinin tutarlı dəllilləri timsalında kimin haqlı, kimin haqsız olduğunu bütün aydınlığı ilə dərk edir.

11. İlham Əliyevin diplomatik uğurları və nailiyyətləri sayəsində dünya ictimaiyyətinin Azərbaycan xalqına, Azərbaycan Respublikasına, Azərbaycan dövlətçiliyinə meyli, rəğbatı, inamı və etiqadı get-gedə artır, çoxalrı və güclənir.

12. Avropa Şurasında Hədəf Əliyev həqiqətləri birmənali şəkildə qarşılandığı kimi İlham Əliyev diplomatiyasının qaləbə özüni cəlb edir.

Avropa Şurasında Hədəf Əliyev həqiqətləri birmənali şəkildə qarşılandığı kimi İlham Əliyev diplomatiyasının qaləbə özüni möhkəm və qatı bir inam formalaşmışdır.

### Ədəbiyyat

1. «Xalq qəzeti» 10 noyabr, 2000.
2. «Azərbaycan» qəzeti, 24 noyabr, 2002.
3. «Azərbaycan» qəzeti, 11 noyabr, 2000.
4. «Azərbaycan» qəzeti, 26 noyabr, 2002.
5. «Azərbaycan» qəzeti, 13 iyul, 2002.
6. «Azərbaycan» qəzeti, 26 yanvar, 2002.
7. «Azərbaycan» qəzeti, 24 yanvar, 2002.
8. «Azərbaycan» qəzeti, 11 iyul, 2002.
9. «Azərbaycan» qəzeti, 17 yanvar, 2002.
10. «Azərbaycan» qəzeti, 25 yanvar, 2002.

### III BÖLMƏ

#### AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI MİLLİ İDEOLOGİYANIN TƏMƏLİ KİMİ

*Azərbaycan dövlətinin milli ideologiyasının özüyünə, osasını təşkil edən Azərbaycanlılıqdır. Dövlətçilik, milli-monovə dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.*

Heydər Əliyev

#### AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ OSAS ATRİBUTLARI

Milli ideologiyamızın bütövloşmesində, formallaşmasında, inkişafında və zonginloşmosında azərbaycançılıq ideologiyası aparıcı bir xətt təşkil edir. Milli ideologiya millotin xarakterini, tarixi-ənənəvi və mənəvi dəyərlərini, milli psixologiyasını özündə ümumiləşdirməkla bərabər dövlətçiliyimizin də ideoloji bazasını təşkil edir. Azərbaycançılıq ideologiyası xalqın milli-mənəvi və psixoloji varlığının tecəssüm etdirən bəzədir. Milli ideologiya bu baza üzərində bərqrar olunmuş fəaliyyətdir. Milli ideologiyanın bütün funksiyaları azərbaycançılıq ideyalarına əsaslanır, ondan güclər, onun bazasında reallaşır.

Yeni Azərbaycan Partiyasının Nizamnaməsi və Programında Azərbaycançılıq anlayışı vətənçilik prinsipi ilə bir vəhdətdə götürülür. Həmin prinsiplərin bütün Azərbaycan xalqına şəmil olunmasının aparıcı istiqamətləri göstərilir. Burada deyildiyi kimi, «Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mösiyəndən asılı olmayaraq Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hündüdlerindən konnarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı işə onların ümumi, bələnməz vətəni, doğma yurdu hesab edir.

Partiyamız Azərbaycan xalqının milli-mənəvi döyərlərini, adot-ononolorının, milli oxlaçı mintalitətinin, dilinin, dinin qorunmasına hamı üçün ümumi Vətən hesab olunan və xalqımızın dövlətçilik hissini, dövlət rəmzini yaşıdan vahid Azərbaycan dövləti ilə bağlıdır. Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firavan höyatımızın təmİN ediləsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vəsitsidir. Odur ki, partiyamın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbaşarı döyərləri əks etdirən azərbaycanlıq və vətonçılıkdir.<sup>1</sup>

Heydər Əliyev Yeni Azərbaycan partiyası yaradılmasının altıncı ildönümüne həsr olunmuş təntənəli yığmaqdakı nitqində azərbaycanlılığın milli ideologiya üçün baza taşkil etməsi barədə fikrini qısa, aydın, tutarlı, montiqli və ləkanik şəkildə belə ifade edir: «Azərbaycan dövlətinin milli ideologiyasının özünü, əsasını taşkil edən azərbaycanlıqdır. Dövlətçilik, milli-mənəvi döyərlər, ümumbaşarı döyərlər - bunlar hamısı azərbaycanlıq anlayışının tərkib hissələridir.»<sup>2</sup>

Azərbaycanlıq və bu anlayışa daxil olan bütün elementlər, öz xarakterinə görə tarixi bİl kateqoriyadır. Yeni azərbaycanlıqlı bağlı milli-mənəvi və psixoloji keyfiyyətlər Azərbaycan cəmiyyətində həmişə aparıcı mövzü olmuşdur. Lakin bu kateqoriya müəyyən məsələ problemləri səviyyəsində dərk olunmuşdur. Onun ümummilli xarakteri isə millatın özünün bütövlüyü, suverenliyi, sərbəstliyi, azadlığı şəraitində meydana çıxır. Milli azadlıq milli monafelorin reallaşmasının münbət zəminidir. Bu monada, Azərbaycanda müstəqil Dövlət yarandıqdan sonra azərbaycanlıq ideyalarının ümummilli xarakteri meydana çıxmış və bu ümummilli azərbaycanlıq ideyaları özünün hərəkətverici qüvvəsi olan milli ideologiyani formalasdırılmışdır. Azərbaycanlıq ideyaları ümummilli xarakter almadan, azadlığın yaratdığı münbət şəraitdə qidalanmadan milli ideologiya kimi formalaslaşmaq imkanına malik deyildir. Təbliğatçı üçün yaddaqalan başlıca arqument bu olmalıdır ki, milli ide-

<sup>1</sup> Bax. Yeni Azərbaycan Partiyası. Nizamnamə, Proqram. Bakı, 2000 soh. 26-27.

<sup>2</sup> Bax. «Xalq» qəzeti, 21 noyabr, 1998-ci il.

logiya azərbaycanlıq ideyalarının hərəkətverici qüvvəsidir. Azərbaycanlıq ideyaları hələ, Azərbaycanın Sovet Imperiyası tərkibində nəfəs aldığı vaxtlarda Heydər Əliyev tərəfindən canlandırılmışdır, müstəqillik morholasında isə onun ümummilli xarakter alması mözh Heydər Əliyev tərəfindən istiqamətləndirildi. Heydər Əliyevin yaratdığı münbət şərait azərbaycanlıq basasının hərəkətverici qüvvəsi olan milli ideologiyası - dövlətçiliyin aparıcı ideologiyasını yetişirdi. Azərbaycanlıq ideologiyası barədə tedqiqat aparmış Solahəddin Xolilov Azərbaycanlığın müstəqil dövlətçilik şəraitində formalşma imkanları barədəki fikirlərini aşağıdakı kimi ifadə etmişdir. «Azərbaycanlıq təlimi Azərbaycan dövlətçiliyi ilə six surətdə bağlıdır. Müstəqil Azərbaycan dövləti olmadan azərbaycanlıq da açıq, dinamik bir proses kimi yaşaya bilməz. Imperianın tərkibində olduqda azərbaycanlılığın ancaq bozı elementləri, həm də ancaq kiçik ictimai miqyaslarda, dillərdə, ayrı-ayrı insanların mənəvi aləmində yaşaya bilər. Müstəqil milli dövlətin sayəsində isə bu ayrı-ayrı elementlər bütün cəmiyyət miqyasında, ictimai-siyasi proseslərlə vəhdətdə, dövlət siyasetinin ayrılmaz tərkib hissisi kimi ortaya çıxır»<sup>1</sup>.

Azərbaycanın görkəmli ideoloqu Ramiz Mehdiyev Azərbaycanlılığın bir sira vacib funksional cəhətlərini analitik yolla təhlil edərək oxucunun diqqətini çatdırır.

Azərbaycanlıq ideologiyasının funksional tərəfləri Ramiz Mehdiyevin «XX əsrin sonu, XXI əsrin övvəllərində yeni dünya nizamı və milli ideya» adlı məqaləsində ümumiləşdirilərək aşağıdakı kimi şərh edilir:

**Birincisi.** «Azərbaycanlıq» ideyasının bir neçə müstəqil cəhəti göstərilir. Həmin cəhətlər bunlardır: əsasən antropoloji (etnologiya), etnoqrafik, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməti ilə açılan coğrafi-siyasi cəhət və s.

<sup>1</sup> Bax. S. Xolilov. Heydər Əliyev və azərbaycanlıq məfkurosu. Bakı, 2002, s. 8.

**İkinci.** Azərbaycanlılıq bu gün bizim qarşımızda dəqiqlif ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir əraziyə yaşaması, onların ümumi mentaliteti və tələbat strukturuna səykənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var.

**Üçüncü.** Azərbaycanlılıq ideologiyası mühüm funksional elementlərlə zöngindir. Bunların mahiyəti ölkəni mənəvi və fiziki baxımdan ziiflətmək cəhdlerindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir.

**Dördüncüsü.** «Azərbaycanlılıq müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaraçaq bir yoldur.

**Besinci.** Azərbaycanlılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sorvədir. O, real müstəqilliyyət mane olmaq, vahid, bələnməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir.

**Altıncı.** Azərbaycanlılıq xalqın dövlətyaradıcı mənafəlinin, ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir.

**Yedinci.** Azərbaycanlılığın məhiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir.

**Səkkizinci.** Azərbaycanlılığın gücü ondadır ki, xalqın milli-mədəni eyniyiyyətini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran dövlət insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadırdır.

Ramiz Mehdiyev milli ideologyanın təməli olan azərbaycanlılıq ideologiyasının bütövlükda və bir vəhdətdə şərh edir, milli ideologyanın xalqın hayatındakı yaradıcılıq, quruculuq və fəaliyyət amili olduğu aşağıdakı kimi göstərilir: «Millətin gücünü təkəcə onun birliliyi və monolitliyi ilə deyil, həm də milli özünəvdilik və mentallığı yenidən yaratmaq və qorumaq səyləri müəyyən edir. Azərbaycan prezidenti Heydər Əliyev biza məhz bu həqiqiyyət qədərdir.»<sup>1</sup>

Azərbaycanlılıq və onun fəlsəfi, sosial, tarixi, psixoloji, milli, mədəni və digər tərişləri barədə mətbuatda müxtəlif cür rölyələr vardır. Bütün bu rölyərlər, fikir və mülahizələrdə bir cə-

<sup>1</sup> Bax. «Azərbaycan» qızəti, 9 yanvar, 2002-ci il.

hət əsasdır ki, azərbaycanlılıq milli mənafələrimizə xidmət nümunəsidir. Azərbaycanlılıq *milli varlığımız, mövcudluğumuz, dilimiz, medeniyyətimiz, mənəviyyatımız, vətənpərvərlik keyfiyyətlərimizdir*. Azərbaycanlılıq bilmək, öyrənmək, duymaq, mənimsemək və hayata, milli ideologiyamıza tövbinq və şamil etmək üçün Heydər Əliyev təlimini öyrənmək lazımdır.

Biz artıq, müstəqil dövlətçiliyimizin ikinci onilliyini yaşıyırıq. Müstəqil yaşamaq, milli dövlətçiliyi inkişaf etdirmək, milli adət və ənənələri qoruyub saxlamaq və zenginləşdirmək, onu gələcək nəsillərə çatdırmaq hər zaman xalqımızın tarixi idealı olmuşdur. Bu ideal uzun müddət şirin bir arzu kimi türklərə yaşaya-yasaşa yalnız XX əsrin sonuncu onilliyində häqiqətə çevrildi. Artıq biz elə bir tarixi mərhələyə yetişmişik ki, xalqımızın məxsus ümuməbəşəri ideyalarını bir tərəfdən dünya sivilizasiyasına integrasiya olunmasını, digər tərəfdən, dünya sivilizasiyasının ən yaxşı ənənələrinin milli zəminda mənimseməlməsini təmin etmək gərəkdir.

Azərbaycan cəmiyyəti dünyaya Nizami, Tusi, Füzuli, Nəsimi, Bəhmənyar, Xətai kimi ümuməbəşəri ideyalar bəxş etmiş dahi şəxsiyyətlər, Qazan Xan, Koroğlu, Babək, Cavanşir kimi qəhrəmanlar, böyük alımlar, mütəfəkkirlər vermişdir. Müstəqil dövlətçilik ənənələri yarandıqca və inkişaf etdikcə bu böyük dühlərin dünya sivilizasiyasına verdiyi töhfələr daha aydın şəkildə görünməyə başlayır.

Həmçinin, müstəqil dövlətçilik mərhələsində dünyadakı ümuməbəşəri ideyelərdən milli zəminda necə bahrolanməyin konkret yolları və üsulları da gerçəkləşməyə başlayır.

Müstəqil dövlətçilik bunun üçün real və münbit bir zəmin yaradır.

Dövlətin müstəqil, azad yaşaması üçün bir çox amillər vacibdir. Bu amillərin ən başlıcası, dövlətçiliyin ideoloji bazasının yaradılmasından və formalşdırılmasından ibarətdir. Həmin baza, hər seydən əvvəl, uzun tarixi dövrlər ərzində xalqın psixologiyasında yetişən və cəlalan milli-mənəvi dəyərlərə əsaslanır. Nə qədər ki, xalq öz dövlətçiliyinə malik deyil, həmin dəyərlər dərk edilməmiş qalır, milli psixologiyanın alt qatını

toşkılı edir. Müstəqil dövlətçilik isə milli psixologiya zəminində yetmiş milli ideologiyanın mənimsənilməsini zəruriləşdirir. Milli ideologiya dövlətin və dövlətçiliyin yaşamasını, inkişafını və güclənməsini təmin edir. Azərbaycanda tarixən müstəqil dövlətçilik mərhələləri mövcud olsa da müəyyən səbəblər üzündən milli ənənələr ideologiya səviyyəsinə yüksələ bilməmişdir. Neticədə müstəqil dövlətçiliyi uzun müddət qoruyub saxlamış mümkin olmamışdır.

Azərbaycanın milli ideologiyası müstəqil dövlətçilik zəminində ilk dəfə zəmanəmizinə on böyük siyasetçisi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Möhtərom prezidentin müstəqil dövlətçilik və milli ideologiya barədə fikirlərini belə ifadə etmişdir. «... müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarıslızm etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir»<sup>1</sup>.

Heydər Əliyev milli ideologiyamızın formallaşmasında azərbaycanlılıq ideyalarına yiyələnməyi zəruri amillərdən biri sayır. Beləliklə, azərbaycanlılığın başlıca parametrləri aşağıdakılardan ibarətdir; dövlətçilik, milli mənəvi dəyərlər, ümumbəşəri dəyərlər. Azərbaycanlılıq ilkin bir anlayış olmaqla dövlətçiliyin sabitləşməsinə, möhkəmlənməsinə və çəçəklənməsinə, dilimizin qorunub saxlanmasına və zənginləşməsinə, milli mənəvi dəyərlərimizin mənimsənilməsinə və dünya sivilizasiyası ilə integrasiyasına, eləcə də insanlarda milli vətənpərvərlik hisslerinin formallaşmasına xidmət edən zəruri şərtlər kompleksidir.

Azərbaycanlılıq ideologiyası haqqında bəhs edərkən *azərbaycanlılıq, azərbaycanlı və Azərbaycan vətəndaşı* terminlərinə də münasibət bildirmək lazımdır.

<sup>1</sup> Bax. «Xalq qızeti», 24 noyabr, 1998.

*Azərbaycanlılıq* termini ilə xalqın və millətin ideoloji basımı toşkılı edən bütöv bir sistem başa düşür. Xalq öz milli mənliyini bu ideologiyanın mənimsənilməsində tapır.

*Azərbaycanlı* anlayışında xalqın milli mənşəyyəti eks olunur. Azərbaycanlılar tarixən yaşadıqları orazi möskunlaşmış insan qruplarının sintezi osasında min illor bundan əvvəl etnik bir vahid kimi formalasılmışlar. Bu gün Azərbaycanın ümumbəşəri dəyərlərini, dilini, milli və mənəvi mədəniyyətini mənimseyən, onun dövlətçiliyinə ehtiram göstərən, şüurunda vətənpərvərlik hissleri yaşıdan insanlar azərbaycanlılar adlanırlar. Azərbaycanlılar həm indiki Azərbaycan arazində, həm də dünyanın müxtəlif yerlərində maskunlaşmışlar. Azərbaycanlılıq ideyalarına ehtiramla yanaşmaq, onu mənşəmək və qəlbəndə pozulmaz bir ehkam kimi yaşatmaq dünayadakı hər bir azərbaycanının mütqəddəs borcudur. Azərbaycanlılıq ideyaları dünyada azərbaycanlılarının mütoşəkkiliyidir, vəhdətidir və birliyidir.

*Azərbaycan vətəndaşı* anlayışı konstitusiyamızda təsbit olunmuşdur. Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının hüdudlarında yaşayan, dilindən, dinindən, irqindən asılı olmayaraq bərabər hüquqlar daşıyan insanlardan ibarətdir. Bütün Azərbaycan vətəndaşları Azərbaycanın dövlət mənafeyinə xidmət etməye, dövlət atributlarına və milli mənafelərinə ehtiram göstərməyə, orazi bütünlüğünün qorunması yolundakı vətəndaşlıq mülkülfiyətlərinin yerinə yetirilməsinə borcludurlar.

Azərbaycanlılığın bütöv bir sistem kimi bərqrar olunmasında onun özüna məxsus atributları vardır. Bu atributlar, aşağıdakı amillərdə özünü tacəssüm etdirir:

## 1. Azərbaycanın Dövlət rəmzləri

Azərbaycanın Dövlət rəmzləri bunlardır:

- Azərbaycan Respublikasının Dövlət bayrağı.
- Azərbaycan Respublikasının Dövlət gerbi
- Azərbaycan Respublikasının Dövlət himni

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət rəmzləri aşağıdakı kimi təsvir edilir və təsbit olunur:

I. Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaqlaşıl rəngadır və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguslu ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikasının Dövlət bayrağının və Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və mətni konstitusiya qanunu ilə müəyyən edilir.

Konstitusiyamızın «Dövlət rəmzlərinə hörmət» barədəki 75-ci maddədə isə deyilir: hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət rəmzlərini - gerbini və himni Hörmət etməlidir.

Azərbaycan Respublikasının Dövlət rəmzlərini hər kənndə bilməlidir. Bütün Azərbaycan vətəndaşları bu rəmzləri bilməli, ona cəhitram göstərməlidir. Bu rəmzlər bütün dünya azərbaycanlıları birliyə, mütəşəkkiliyə, vahidliyə, bələnmişliyə dəvət edən milli və mənəvi duygularımızın, arzu və istəklərimizin təcəssümüdür. Ona görə də bu rəmzlərin mönimsənilməsi bütün azərbaycanlılar üçün vacib və zəruri şərtlərdən biridir. Azərbaycan Respublikasının Dövlət rəmzləri azərbaycanlılığın açıdır.

Azərbaycan Respublikasının Dövlət rəmzləri barədə Misir Mərdənov və Əsgər Quliyevin yazdığı «Azərbaycan Respublikasının Dövlət rəmzləri» adlı kitabda ətraflı bəhs edilmişdir. Burada isə bəzi tarixi məqamlara toxunmağa ehtiyac vardır.

### *I) Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında*

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası törefindən Azərbaycan İstiqlal bəyannaməsini qəbul edərək onun müstəqiliyini bəyan etdi. Bu zaman Bakıda hakimiyət bolşevik-dəşnək

xuntası kimi qruplaşmalardan ibarət olan Bakı Xalq Komissarları Sovetinin əlində idi. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. 1918-ci il 1 iyunun 17-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Müvəqqəti milli hökumət və Milli Şura yaradıldı. Milli Şuranın qərarı ilə qanunvericiliyi və icra hakimiyyəti Azərbaycanın müvəqqəti hökumətinə verildi.

Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguslu ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul edildi.

1918-ci il sentyabrın 15-də türklərdən və azərbaycanlılardan təşkil olunmuş xilaskar missiyali Qafqaz İsləm Orduşunun köməyi ilə Bakı düşmənlərdən tömizlənir, üç gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçür.<sup>1</sup> 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirler Şurası Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıllı zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və Səkkizguslu ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi barədə qərar qəbul etdi.<sup>2</sup>

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin il may ayının 3-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyin rəmzi olan üçrəngli bayraq, Azərbaycan Parlamentinin binası üzərindən endirildi. Onun əvvəzinə, üzərində oraq-çəkig nişanı olan qırmızı bolşevik bayrağı qoyuldu.

Üçrəngli Azərbaycan Respublikası bayrağının yenidən ucaldılması kimi müqəddəs bir vəzifə tarixlərin yaddaşında da im yaşayacaq böyük şəxsiyyət Heydər Əliyevin öhdəsinə düşür. Dövlət bayrağımız 70 il sonra, hələ Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini bərpə etməmişdən əvvəl 1990-ci il

<sup>1</sup> Bax, Misir Mərdənov, Əsgər Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 51

<sup>2</sup> Bax, Misir Mərdənov, Əsgər Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 52; hommının bax: Fətəli Xan Xoyski. Həyat və fəaliyyəti. (sonad və materiallar), Bakı, «Azərbaycan» jurnalı, 1998, s. 32.

noyabrın 17-də qədim Azərbaycan diarı Naxçıvanda böyük dövlət xadimi və dünya siyastçısı Heydər Əliyevin töşbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və ucaldıldı.

Naxçıvan Muxtar Respublikasının vəsətəti və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu qanunla üçəngili milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Müstəqilliyimizin rəmzi olan bu bayraq bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Qısa tərrixda mürökəb bir yol keçmiş bu bayraq, bütün Azərbaycan votondaşları və bütün azərbaycanlılar üçün tarixlər boyu öz müqəddəsliyini saxlayacaqdır.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər ölçülü mavi, qırmızı, yaşıl rəngli zolaqlardan, qırmızı zolağın hər iki tərfində ağ rəngli appara və ağ rəngli səkkiz guşoli ulduz təsvirindən ibarətdir. Bu rənglərin hər biri özünəməxsus rəmz bildirir.

#### *Mavi rəng.*

Mavi rəng qədim türk xalqlarında, o cümlədən, Azərbaycan xalqının həyatında, məşitində, mədəniyyətində, inam və etiqadında müqəddəsliyin nişanı kimi qəbul edilmişdir.

Ümumtürk kontekstində müqəddəslik nişanı kimi daxil olmuş mavi rəng ta qədimdən bəri, həm də azərbaycanlılığın simvolu kimi tanınmışdır. Mavi (göy) rəngin müqəddəslik nişanına çevrilmesi qədim türklərin, o cümlədən, qədim azərbaycanlıların Göy Tanrı inamları ilə bağlı şəkildə inkişaf etmişdir. Xalqımızın qədim mədəniyyət abidəsi olan «Kitabi Dədə-Qoquq»da öz izlərini açıq və aydın şəkildə saxlayan tanrı inamında (dimində) göy rəngin müqəddəsliyi bir daha özünü təcəssüm etdirir. Tanrı sözünün özünü də qədim türk xalqlarında yayılmış mənalarından biri mavi anlayışını bildirməkdən ibarət olmuşdur.

Qədim yazılı nümunalordə, hətta, *Tanrı* sözünün özü də *göy* sözü ilə yanaşı işlənilər: *üzo kök tanrı, asra yağız yar kılındıda ekin ara kişiq oğlu kılınmış...* (Qədim türk lüğəti - Kültünin abidəsi, 6.- L., 1969, s. 312) (Yuxarıda mavi səma

(göy) aşağıda qonur torpaq yarandıqda ikisinin arasında insan övladı yaranmış...)

Qədim türk (azərbaycanlı) təsəvvüründə göz işlədikcə görünən göy (tanrı) ilahi qüvvə hesab olunmuş və bu göyün altındakı yerlər ona tabe olan məkan kimi dərk edilmişdir. Bu mənada qədim türklər (azərbaycanlılar) məxsus miflik təfəkkürə görə göylərin (tanrıların) altında nə qədər yerlər varsa bu yerləri də tanrı (göy) onlara bəxş etmişdir. Məhz bu anlam və düşüncə qədim türkləri Şərqdən Qırba doğru geniş yayılma prosesi keçməyə sövq etmişdir. Tanrıların göy kimi təsəvvür olunmasının indin özündə də allahın göydə olmasının təsəssüratını aşağıdakı kimi deyimlərdə yaşadır. *O göy haqqı, O göydəki allah haqqı, Tanrı böyük añaq, Yerin-göyün sahibi allah və s.*

Tanrı (göy) inamı VI-VIII əsrlərdə mövcud olmuş GöyTürk dövlətində başlıca inam mənbəyi sayılmışdır. *Göy* (mavi) rəng bu anlayış üzrə müqəddəslişmiş və insanların mədəni-məişət hayatında, psixologiyasında özünə möhkəm yer tutmuşdur. Odur ki, göy (mavi) rəng qədim Azərbaycan inanclarından biri kimi azərbaycanlılığın rəmzi timsalında Azərbaycan bayrağına daxil edilmiş, bayrağımızın təsvirində azərbaycanlılığın təcəssümüne çevrilmişdir.

Bələliklə, dövlət bayrağımızda mavi (göy) rəng azərbaycanlılığı bildirir. Möhtərem prezidentimiz Heydər Əliyevin ideoloji konsepsiyasında azərbaycanlılığa mühüm yer verilir, azərbaycanlıqliq milli ideologiyamızın özəyi və əsası adlandırılır.<sup>1</sup>

#### *Qırmızı rəng.*

Azərbaycan Respublikasının bayrağındaki qırmızı rəng müasirliyin və bəşər mədəniyyətinə qoşulmanın rəmzi ifadəsi kimi qəbul olunmuşdur. Müasirləşmək, mahiyətə, əslində, Avropa elm, texnika və mədəniyyətinin on yeni nailiyyətlərini dərindən mənimseməkə milli mədəniyyətimizi yaşatmayı, in-

<sup>1</sup> Bax. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının altıncı iləldönümüno həsr olunmuş geniş yığınçığında nitqi. «Xalq qızılı», 24 noyabr, 1998.

kişaf etdirməyi, ümumbəşəri dəyərlərdən yararlanmayı nəzərdə tutur.<sup>1</sup> Bu gün Avropa mədəniyyətinə qoşulmaq təkcə bu mədəniyyəti minimsəmək və ona yiyələnmək kimi başa düşülməməlidir. Milli ideologiyamızın Heydər Əliyev təlimində göstərildiyi kimi, biz sadəcə, hazır şəkildə hansısa mədəniyyəti qəbul etmirik, öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərə qoşudurmaqla, integrasiya etməklə, milli mənəviyyatımızı və mədəniyyətimizi zənginləşdiririk.

Deməli, Azərbaycan Respublikasının Dövlət bayrağında qırımızı zolaq, əslində, Azərbaycan milli mədəniyyətinin ümumbəşəri dəyərlərə qoşusunun və integrasiya oonmasının rəmzi tacəssümüdür. Milli-azərbaycanlıq ideologiyamızın Heydər Əliyev təlimində deyilir: «Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. ... Eyni zamanda, öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirir, zənginləşdirir. Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıdır».<sup>2</sup>

### *Yaşıl rəng.*

Azərbaycan Respublikasının Dövlət bayrağındakı yaşıl rəngli zolaq Azərbaycan xalqının inam və iman yeri olan islami dəyərlərin rəmzi tacəssümündən ibarətdir. «İslamçılıq ideyaları azərbaycanlıları» milli mənlik şüurunun, milli istiqlal uğrunda mübarizə özümüzün yüksəlməsinə, islam dünyası ilə mənəvi əlaqələrin yaranmasına və möhkəmlənməsinə kömək edən vəsiyyət kimi dərk edilir və qiymətləndirilir».<sup>3</sup> İslam dini çox güclü dünyaya mahiyyətli malik olan inam sistemidir. Onlardan bəhərlənmək insani mənəvi cəhdətən saflaşdırlığı kimi, sosial şəraitin, iqtisadi yüksəlişin maddi və mədəni nailiyyətlərin əldə olunmasına açıq-aydın dəllillər verir. İslam dəyərləri doğru və düzgün mənimsəməklə, cəmiyyətdə islami dəyərlərdən doğru və düzgün bəhərlənməklə maddi və mənəvi zənginləşməyə nail olmaq mümkündür. İslamçılıq islam aləminin, müsəlmanlığının

<sup>1</sup> Bax. M. Mordanov, Ə. Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 81

<sup>2</sup> Bax. «Xalq qəzetin», 24 noyabr, 1998-ci il.

<sup>3</sup> Bax. M. Mordanov, Ə. Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 84.

inam və iman yeridir. Heydər Əliyevin milli ideologiya təlimində islamçılığa belə bir qiymət verilir: «Şübhəsiz ki, müqəddəs kitabımızda, Qurani - şərifdə böyük əxlaqi normalar eks olubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq, inkişaf etdirmək lazımdır. Amma eyni zamanda, biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsimlər».<sup>1</sup>

### *Ağ rəngli aypara və ağ rəngli Səkkizguşəli ulduz*

Azərbaycanın Dövlət bayrağı üzərində bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qərara uyğun şəkildə təsvir olunmuşdur. Ağ rəngli aypara və səkkizguşəli ulduz rəmzi qədim Osmanlı imperatorluğunun, bayraqından hazırlanmışdır.<sup>2</sup>

Tədqiqatçıların arasında aypara simvolu Osmanlı Imperatorluğunun yaranmasına aid - bir əfsanə ilə əlaqələndirilir.<sup>3</sup> Ancaq ay özü qədim türklərdə müqəddəs sayılmışdır. Bəzi türk qəbilo və tayfa ittifaqlarında ay bir inam mənbəyi kimi qəbul edilmişdir. Qədim türk yazılı abidələrində bu inamın izləri ilə bağlı, hətta, ay tanrı (ay allah) ifadəsi də işlədilmişdir. Güclük iki yarıq gün ay tonrları (iki güclü işqli ilahi günəş və ay), Ay sayu iki gün ay tonruyu qüçün almatın yarıyır (hor ayın iki günü ilahi Ay öz işqi gücünü özü ilə götürmədən gözir). (Qədim türk lüğəti L, 1969, s. 24).

Ay anlayışı qədim mifoloji təfəkkürde inam yeri olduğu üçün müqəddəsləşmiş və güman ki, əfsanəyə görə yox, ancaq müqəddəsləşmiş görə hələ Osmanlı imperatorluğunun bayrağında rəmzi kimi tacəssüm olunmuşdur. Ay, həmçinin, türk xalqları ilə yanaşı, bir çox Şərqi xalqlarında da müqəddəs sayılışmiş və ona sitayı olunmuşdur.

<sup>1</sup> Bax. «Xalq qəzetin», 24 noyabr, 1998-ci il.

<sup>2</sup> Bax. M. Mordanov, Ə. Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 85.

<sup>3</sup> Bax. M. Mordanov, Ə. Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 86.

*Səkkizgüşəli ulduz* barədə də tədqiqatçılar arasında müxtəlif röylər vardır. Misir Mərdənov və Əsgər Quliyevin «Azərbaycan Respublikasının Dövlət rəmzləri» adlı kitabında səkkizgüşəli ulduzla bağlı röylər ümmümləşdirilir və belə bir fikrin üzərində dayanılır ki, səkkizgüşəli ulduz nişanı günəşin rəmzi təsvirindən ibarətdir.<sup>1</sup>

Qədim türklərdə günəşin və ayın ilahiləşdirilərək müqəddəs bir varlıq kimi onlara sadə edilməsi bayraqın təsvirində öz tacəssümünü tapır. Bayraqda günəş və ay simvollarından istifadə olunması aya və günəşin inamın kütləviləşdirilməsi, daimi loşdırılması və əbədiləşdirilməsi motivləri ilə bağlıdır.

Bəsləkələ, Azərbaycan bayrağındaki göy rəng azərbaycanlılığı, qırmızı bayraq milli döyərlərin ümumbehəşəri döyərlərlə qovuşmasını (müasirliyi), yaşıl rəng islamçılığı, aypara və səkkizgüşəli ulduz isə qədim azərbaycanlılarda müqəddəsləşdirilən ayın və günəşin rəmzi ifadəsini bildirir.

## 2) Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

*Gerb* sözü mənşəcə Avropa dillərinə məxsusdur (*herb - polşa*, *Erbi - alman*). Lügəti monasi *vərəsəlik* dkməkdir. *Gerb* sözü dövlətçilikdə bər dövlətin, şəhərin, nəslin fərqləndirici rəmzi nişanı kimi, əsas etibarı isə bayraqda, möhrdə, pul vahidində və s. təsvir edilir.<sup>2</sup>

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnaməsi 23 fevral 1993-cü il tarixli 516 sayılı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi palid budaqların dan və sünbüldən ibarət qövsün üzərində yerləşən Şərqi qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respub-

likasının Dövlət bayrağının rəngləri fonunda Səkkizgüşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Gerbin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palid budaqları yaşıl, sünbüllər san rəngdə verilmişdir. Qalxanın və ulduzun saqanaqları, qalxanın düymələri və palid qozaları qızıldır.

Gerbin təsvirində qalxan müdafiə üçün işlədirilən milli döyüş aləti kimi rəmzi məna daşıyır. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rənglər milli bayrağımızda olduğu kimi, azərbaycanlılığın (müasirliyi, milli döyərlərimizin ümumbaşarı döyərlərlə integrasiyanı) və islamçılığı təcəssüm etdirir. Səkkigüşəli ulduz günəşin rəmziidir. Alov isə bir tərəfdən, Azərbaycanın təsəvvürlərdəki «Odalar yurdu» təcəssümüdürə, digər tərəfdən, od bərəkət, işiq, xeyirxahlıq rəmzi hesab olunur. Od bir çox Şərqi xalqlarında, o cümlədən, Azərbaycan xalqında müqəddəslilik rəmzinə çevrilmişdir. Azərbaycan xalqının bəzi tarixi məsiət ənənələrində də odun müqəddəs olması təsəvvürləri yaşayır. Məsələn, Novruz bayramında tonqal yandırmaq, yumurta boyamaq, gəlin köçəndə çəraq yandırmaq odun müqəddəsliliyinə dələlat edir.

Dövlət gerbimizdə təsvir olunan palid əzəmet, mənlik, sünbul isə ruzi, bərəkət rəmziidir.

Dövlət gerbi dövlətin mühüm atributlarından biridir. Onun işlənmə mekanizmi də müəyyən edilmiş qanun və əsasnamə ilə tənzim olunur. «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə»<sup>3</sup> yə uyğun olaraq, gerbin rəngli və ağ-qara təsvirində iki formada istifadə olunur: a) gerbin qabarıcı təsviri; b) gerbin adı təsviri «Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət gerbinin qabarq təsviri» aşağıdakı yerlərə vurulur:

1) Azərbaycan Respublikasının Prezidentinin iqamətgahına və xidməti otağına

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin binasına, iclas salonuna və Baş Nazirin xidməti kabinetinə

3) Azərbaycan Respublikası Parlamentinin binasına, iclas salonuna və Parlament sədrinin xidməti otağına

4) Azərbaycan Respublikasının bütün möhkəmələrinin, hərbi tribunalların binalarına, möhkəmə iclaslarının salonlarına,

<sup>1</sup> Bax. M. Mərdənov, Ə. Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001, s. 887.

<sup>2</sup> Bax. Słowniczny iżnorskich słów. M., 1989.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali məhkəməsi və Ali İqtisad Məhkəməsi sədlörünün xidməti kabinetlərinə

5) Yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına

6) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına

7) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına

Azərbaycan Respublikası Dövlət gerbinin təsvirlərindən aşağıdakı hallarda istifadə olunur:

1) Azərbaycan Respublikasının Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində

2) Azərbaycan Respublikası Qanunlarının, Parlament qərarlarının, fərman və sərəncamlarının blanklarında

3) Azərbaycan Respublikası Prezidenti Aparatının, Azərbaycan Respublikası Milli Möclisinin, Azərbaycan Respublikası Nazirlər kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ali İqtisad Məhkəməsinin, yerli icra və seçki dövlət orqanlarının, məhkəmə və prokurorluq orqanlarının, bütün digər dövlət təşkilatlarının sənədlərinin blanklarında (binaların lövhələrində)

4) Azərbaycan Respublikası Milli Bankının biletlərində və metal pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vəroqələrində və lotereya biletlərində

5) Azərbaycan Respublikası vətəndaşlarının pasportunda, Azərbaycan Respublikası vətəndaşlarına verilən diplomatik və xarici pasportlarında

6) Azərbaycan Respublikası Parlamentinin rəsmi əmrlərində

7) Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş hallarda dövlət sərhəd nişanlarında

8) Azərbaycan Respublikasının qanunverciliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulması olduğu başqa hallar da nəzərdə tutula bilər.

<sup>1</sup>) Bu göstərilən hallardan başqa, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirindən istifadə hüquq Azərbaycan Respublikasının Parlamenti tərəfindən verile bilər.<sup>1</sup>

### *3) Azərbaycan Respublikasının Dövlət Himni haqqında*

Azərbaycan Respublikasının Dövlət himinin sözlərini Əhməd Cavad (1892 - 1937) yazmışdır. Himnin sözlerinin ilkən variantı 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbəəsində nəşr olunmuş «Milli nəğmələr» kitabında «Vətən marşı» adı ilə getmişdir. Himnə musiqini dahi bəstəkarımız Üzeyir Hacıbəyov 1919-cu ildə yazmışdır. Bu marş 1989-cu ildə bəstəkar Aydin Əzimov tərəfindən bərpa edildi.

Azərbaycan Respublikasının Ali Soveti həmin marş öz iclasında geniş müzakirə etdi və qəbul etdiyi «Azərbaycan Respublikasının Dövlət himni haqqında» 25.05.1992-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq etdi.<sup>2</sup>

Marşın ilk variantı aşağıdakı kimi olmuşdur:

#### *Vətən marşı*

Azərbaycan, Azərbaycan  
Ey qəhrəman övladın Vətonı (2)  
Səndən ötrü can verməyə cümlə hazırlız  
Səndən ötrü qan tökməyə cümlə qadırız  
Üç rəngli bayraqınla məsus yaşa (2)

Binlərlə can qurban oldu  
Sinən hərba meydan oldu  
Hüququn dərk edən əfrad  
Hərə bir qəhrəman oldu

<sup>1</sup> Məlumatlar Misiş Mordanov və Əsgər Quliyevin «Azərbaycan Respublikasının Dövlət rəmzləri» kitabından götürülmüşdür. Bax. Bakı, s. 105-107

<sup>2</sup> Daha ətraflı məlumat üçün bax. Misiş Mordanov və Əsgər Quliyevin «Azərbaycan Respublikasının Dövlət rəmzləri» itabından götürülmüşdür. Bax. Bakı, s. 112-131.

Sən olasan gülüstan  
 Sənə hor dəm can qurban  
 Sənə bir çox məhəbbət  
 Sinəndə tutmuş məkan  
 Namusunu hifz etməyə  
 Bayraqını yüksəltməyə  
 Cümə gənclər müştəqdir  
 Şanlı Vəton!

«Vəton marşı» kimi adlanan bu ilk variant Üzeyir Hacıbəyov tərəfindən təkmilləşdirilmiş və özü də «Azərbaycan marşı» adlandırılmışdır. «Azərbaycan marşı»nın mötni aşağıdakı kimi olmuşdur:

### Azərbaycan marşı

Azərbaycan, Azərbaycan  
 Ey qohrəman övladın şanlı Vəton!  
 Səndən ötrü can versməyə cümlə hazırlız  
 Səndən ötrü qan tökməyə cümlə qadırız  
 Üç ronglı bayraqınla məsud yaşa!  
 Minlərlə can qurban oldu  
 Şinən hərbi meydan oldu  
 Hüququndan keçən əsgər  
 Hərə bir qohrəman oldu  
 Son olasan gülüstan  
 Sənə hor dəm can qurban  
 Sənə bir çox məhəbbət  
 Sinəndə tutmuş monan  
 Namusunu hifz etməyə  
 Bayraqını yüksəltməyə  
 Cümə gənclər müştəqdir  
 Şanlı Vəton! Şanlı Vəton!  
 Azərbaycan, Azərbaycan!

«Azərbaycan marşı» müstəqil Azərbaycan Respublikasının himni kimi qəbul edilərkən mötnin üçüncü bəndində yenidən iki döyişiklik edilmişdir:

«Azərbaycan marşı variantında» (1919-cu il)  
 Sən olasan gülüstan

Sənə hor dəm can qurban  
 Sənə bir çox məhəbbət  
 Sinəndə tutmuş məkan...  
 Azərbaycan Respublikasının Dövlət himnində (1992-ci il)  
 Sən olasan gülüstan  
 Sənə hor an can qurban  
 Sənə min bir məhəbbət  
 Sinəndə tutmuş məkan...!

Azərbaycan Respublikasının Dövlət himinin mötni Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyaset şöbəsinin rəhbəri prof. Fatma Xanım Abdullazadonun təşəbbüsü ilə ingilis və rus dilərinə tərcümə olunmuş və nəşr edilmişdir.<sup>2</sup>

Azərbacan Respublikasının Prezidenti Heydor Əliyev dövlətciliyimizin atributlarından bohs edərkən deyir: «Men bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda həkimiyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi on deyəri miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.»<sup>3</sup>

### 2. Azərbaycan dili

Azərbaycan dili tarixən dövlət dili olub-olmamasına baxmayaraq, insanlar arasında ünsiyyət və informasiya vasitəsi kimi işlənmişdir. Ayrı-ayrı dövlətlərdə toziq və tosirlərə moruz qalsa da döyişməmiş, öz daxili quruluşunu qoruyub saxlaya bilmüşdir. Bu dildə ümumbaşarı ideyaları tacəssüm etdirən və Azərbaycan milli mədəniyyətinin qızıl fonduna daxil olan səsiz-hesabsız bədii sonat nümunələri yaradılmışdır. Müstəqillik

<sup>1</sup> Ötraflı məlumat üçün bax. Misir Mordanov və Əsgər Quliyevin «Azərbaycan Respublikasının Dövlət himnini» istabnində götürülmüşdür. Bax. Bakı, s. 131-133

<sup>2</sup> Bax. Azərbaycan (Azərbaycan, ingilis və rus dilərində) enklopedik səraq kitabı Bakı, 1998. S. 17

<sup>3</sup> Bax. Sitat Misir Mordanov və Əsgər Quliyevin. Azərbaycan Respublikasının Dövlət himnizləri kitabından götürülmüşdür.(Bax, s. 134).

dövründə Azərbaycan dilinin imkanları daha da genişlənmiş, yazılı və şifahi ənənələri inkişaf etmişdir. Azərbaycan dilinin mənimşənilməsində şifahi nitqin zənginliklərinə nail olmanın xüsusi əhəmiyyəti vardır. Nitq birbəşə təfəkkürə bağlıdır. Şifahi nitqin güclü inkişafı çəvik təfəkkürün formalasmasına çox güclü təsir göstərir. Azərbaycan Respublikasının müstəqil dövlətçilik ənənələri formalasdıcı şifahi nitqin inkişaf perspektivləri də genişlənir. Ölkə Prezidentinin ana dilinin tövbiqi işinin təkmilləşdirilməsi haqqındaki 18 iyun 2001-ci il tarixli fərمانı dilin inkişafına daha güclü tökan vermişdir. Azərbaycanlıq ideologiyasında ana dilimizin rolu Heydər Əliyev təlimində bariz şəkildə ifadə olunur. Milli ideologiyamızın Heydər Əliyev təlimində ana dilimiz haqqında deyilir: «Milli-mənəvi döyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir... hər bir azərbaycanlı rus dilini, ingilis dilini, başqa dilləri mükəmməl bilarək onlardan istifadə edirə, o öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır. Əksinə, öz doğma dilini daha mükəmməl bilməli və ona daim hörmət etməlidir.»<sup>1</sup>

Azərbaycan dili tarixən öz inkişaf mərhələlərində çox zəngin bir yol keçmiş, tarixin müəyyən məqamlarında isə bir sira təsir və təzyiqlərə məruz qalmışdır. Müstəqillik əldə etdiyimiz dövrən sonra isə bu dilin inkişafında tamam yeni bir mərhələ başlanılmışdır.

Dünya dilləri içerisinde Azərbaycan dili quruluşa mükəmməl qramatik sistemo malik olan dillərdən sayılır. Bütün dünya dilləri başlıca olaraq, öz quruluşuna görə üç əsas sistem üzrə bölünür: köksözlü dillər, analitik və analitik-sintetik dillər, sintetik dillər. Köksözlü dillərdə anlayışları ifadə etmək üçün çoxlu kök sözlərin mövcudluğu tələb olunur. Analitik və analitik-sintetik dillərdə köklə yanaşı mənə və anlayışların bildirilməsi üçün sözün əvvəlinə, ortasına və sonuna şəkilçilərin qoşulması tələb olunur. Sintetik dillərdə isə bir kök üzərində bir silsilə şəkilçilər qoşulur. Belə dillərdə yeni mənə və anlaysış bildirilməsi üçün az kök tələb olunur, həmçinin, sözün əvvəli və ortası şə-

kilçı daşıyıcısı kimi iştirak etməkdən azaddır. Yeni və çoxlu sözlərin törəməsi, həmçinin, çoxlu mənə və anlayışların ifadəsi üçün bu sistem on əlverişli və on asan bir mexanizmdir. Azərbaycan dili məhz belə bir quruluşa - sintetik sisteme malik olan dildir. Bu sistem Azərbaycan dilində çox-çox qədim dövrələrə formalasmışdır. Eramızdan sonraki minilliklərdə, xüsusən, II minillikdə Azərbaycan dili bir çox sıxıntı və təzyiqlərə məruz qalmışdır. Azərbaycan dövlətçiliyi müstəqillilikdən məhrum olduğu dövrələrə dilimizə çoxlu ərob, fars sözləri daxil olmuş, XIX əsrde isə onları rus dili alımları əvəz etmişdir. Azərbaycan müstəqilliliyini əldə edən dövrən dilimizə rus sözlərinin intensiv daxil olması prosesi dayanımağa başlamışdır. Bir dəfə başqa dildən o zaman çoxlu sözlər keçir ki, söz alan dən asılı vəziyyətdə olsun. O dildən çox söz keçir ki, onun nüfuzu üstün olsun. Azərbaycan öz müstəqilliliyini əldə etdiyikdən sonra dövlət onun rəhbəri və lideri Heydər Əliyevin sayəsində nüfuz qazanımağa başlamışdır. Eləcə də ana dilimizin nüfuzu genişlənmiş və sərbəst inkişaf perspektivləri artmışdır. Azərbaycan dili öz nüfuzunu bərpa etdiyikdən sonra bu dili, artıq, başqa dillərdən keçən söz axını dayanmış, yeni anlayışlar bu dilin daxili imkanları sayəsində ifadə olunmağa başlamışdır. Digər tərəfdən, ana dilimizin işlənmə imkanları güclənmiş, şifahi nitq zənginləşməyə başlamışdır. Şifahi nitqin zənginliyi təfəkkürün əvəzlişməsinə təsir edən əsas amillərdən biridir. Cənab Prezidentimizin dil haqqındaki fərmani ana dilimizin işlənməsi, zənginləşməsi və inkişafi qarşısında tarixdə misli görünməmiş böyük bir perspektiv açır.

Ana dilimizin bu günkü müstəqil və sərbəst inkişafı onun on qədimdə formalasılmış çəvik mexanizminin inkişafına çox böyük imkanlar yaradır.

### 3. Milli mənəvi keyfiyyətlər

Milli mənəvi keyfiyyətlərimiz azərbaycanlılığın daxili attributlarından biridir. Azərbaycanlıq ideologiyasının Heydər Əliyev təlimində milli-mənəvi keyfiyyətlərimiz barədə deyilir:

<sup>1</sup> Bax. «Xalq qəzeti», 24 noyabr 1998-ci il.

«Bizim milli-mənəvi dəyərlərimiz əslrlər boyu xalqımızın həyatında, yaşayışında formalasılıbdır, xalqımızın fealiyyətində formalasılıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.<sup>1</sup> ...Azərbaycan xalqı cürbəcür hökmədarların elində olubdur, tarix boyu no qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, öz mənəvi-əxlaqi mentalitetini də saxlayıbdir, bütün oxlağı normalarını hamisini saxlayıbdir. Bu, xalqımızın no qədər dərin kökləri olduğunu göstərir. Bizim borcumuz bu ideologiyani təbliğ etmək, bu ideologiyani genişləndirmək, bu ideologiyani inkişaf etdirmək, insanları başa salmaqdır.<sup>2</sup>

Azərbaycanın milli mənəvi keyfiyyətləri əslrlərdən bəri formalasmış, xalqın sosial hayatına, mösiyətinə daxil olmuşdur. Milli mənəvi keyfiyyətlər Azərbaycan xalqını forqləndirir, onun xarakterini qabarğılaşdırır əlamətlərdən ibarətdir. Milli mənəvi keyfiyyətlər Azərbaycan xalqının daxili etiketlərindən ibarətdir. Azərbaycan xalqına məxsus ən başlıca milli mənəvi keyfiyyətlər aşağıdakılardan ibarətdir:

- a) mərdlik, kəməksizə humanistlik
- b) sözünəbütövlük, əhdinə sadıqlik
- c) qonaqpərvərlik, əliaçıqlıq, səxavətlilik
- ç) böyüye hörmət, ehtiram, kiçiyə qayğı
- d) ailəyə sədaqətlilik və bağlılıq
- e) dostluğa möhkəmlik
- ə) vətəna, torpağa bağlılıq
- f) düzlüyə aparan inam və etiqadın müqəddəsliyi
- ğ) abir, haya, ismat və onun qorunması

Bütün bu keyfiyyətlər Azərbaycan xalqının hayatında öz dərin izləri ilə yaşayır. Həmçinin bu keyfiyyətlər Azərbaycan xalqının qədim yazılı mənbələrində, folklorunda, bədii yaradıcılıq nümunələrində özünün bariz təcəssümünü tapır.

<sup>1</sup> Bax. «Xalq qəzeti», 24 noyabr 1988-ci il.

<sup>2</sup> Bax. «Xalq qəzeti», 24 noyabr, 1998.

#### 4. Milli-mənəvi keyfiyyətlərin ümumbaşarı dəyərlərə integrasiyası (qovuşması)

Azərbaycanlılığın daxili atributlarından biri do milli-mənəvi keyfiyyətlərin ümumbaşarı dəyərlərə vəhddətindən, qovuşmasından və integrasiyastından ibarətdir. Ümumbaşarı dəyərlərin azərbaycanlıq atributları ilə qovuşması o demək deyildir ki, biz dünya sivilizasiyasına məxsus bütün keyfiyyətləri qəbul etməyo hazırıq. Biz o keyfiyyətləri qəbul edirik ki, homin keyfiyyətlər azərbaycanlıq ideyalarını zənginləşdirə bilsin. Hər bir xalqın özüne məxsus olan keyfiyyətləri, adot və ononları mövcuddur. Dünya xalqlarının ən yaxşı tocrubosunda ümumiləşən, sınaqlardan keçən və Azərbaycan comiyyətində qəbul edilən, humanist prinsiplər, ədalətliliklə, qarşılıqlı hörmət və ehtiramla cəlalalanmış keyfiyyətləri mənimsəmək vacib və zoruridir. Lakin oxlağı və etik cəhətdən uyğun gəlməyən, humanist prinsiplərden uzaq olan, insanların biri-birinə yaxınlaşmasına mane olan keyfiyyətlər, sözsüz ki, comiyyət tərəfindən qəbul edilə bilməz. Bu gün dünya sivilizasiyasında azərbaycanlıq ideyalarını zənginləşdirə biləcək keyfiyyətlər çoxdur və biz onları qəbul etməyə borcluyuq. Möhtərom prezidentimiz ümumbaşarı ideyaların integrasiyası ilə əlaqədar olaraq göstərir: «... biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmerik. Biz tarixi köklərimizi homişə iftخار hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin manasını dünyaya bayan etməliyik, yaymalyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi ümumbaşarı dəyərlərə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalyıq.»<sup>1</sup>

Sözsüz ki, boşriyyət birtaroflı qaydada yaşaya bilməz. Bu gün Azərbaycanlıq ideyalarının ümumbaşarı dəyərlərə zənginləşməsinə ehtiyac olduğu kimi, başqa xalqların da Azərbaycanlıq ideyalarından bəhrələnə biləcəyi çox mühüm keyfiyyətlər vardır.

<sup>1</sup> Bax. «Xalq qəzeti» 24 noyabr, 1988-ci il.

Heydər Əliyev azərbaycanlı əxlaqi, azərbaycanlı xarakter barədə bəhs edərkən onların dərin içtimai köklərə bağlı olduğunu göstərir: «Azərbaycan xalqı cürbəcür hökmardarların əlində olubdur, tarix boyu nə qədər əziziyətlər çəkibdir. Ancaq dilini də, dinini də, öz mənəvi-əxlaqi mentalitetini də saxlayıbdır, bütün əxlaqi normalarını - hamisini saxlayıbdır. Bu, xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir. Bizim borcumuz bu ideologiyani təbliğ etmək, bu ideologiyani genişləndirmək, bu ideologiyani inkişaf etdirmək, insanlara başa salmaqdır.»<sup>1</sup>

## 5. Vətənin ərazi bütövlüyü

Vətənini ərazi bütövlüyü, hər şeydən əvvəl, vətənpərvərlik tərbiyəsi, vətəndaşlıq qürüru, vətən qarşısında, xalq qarşısında hər kəsin öz mənəvi borcunu yerinə yetirməsindən ibarətdir.

Azərbaycanlılığın atributlarından biri olan vətənin ərazi bütövlüyü principinə əsas etibarı ilə, bunlar daxildir:

- a) tariximizə və tarixən yaranmış coğrafi ərazilərimizə bələdlik
- v) ərazi bütövlünün və dövlətçiliyin qorunması
- q) vətən torpağına məhəbbət

Azərbaycanlıq ideyalarının Heydər Əliyev təlimində vətənpərvərlik duyğuları, vətəndaşlıq borcu, vətənin mənafeyi çox yüksək mənəvi amal kimi qiymətləndirilir. Cənab Prezidentimiz göstərir ki, «Dövlətçilik hər bir vətəndaşın gölbündə olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissleri ilə yaşamalıdır və bizim partiyamız bütün dövlət orqanları, **bütün təbliğatımız** Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşa milli vətənpərvərlik hissələrini yaratmalıdır. Milli vətənpərvərlik hissələri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun.»<sup>2</sup>

Milli dövlətçilik, milli keyfiyyətlər, onların ümumbaşşeri dəyərlərlə integrasiyası və eləcə də vətənin ərazi bütövlüğünü təcəssüm etdirən atributlar dövlətin müstəqilliyi zəminində mövcuddur. Müstəqil dövlətçilik olmadıqda həmin atributlar da tənzəzzülə uğrayır.

Bu atributlar milli mənafelərə xidmət edib onu canlandırdığı üçün müstəqil olmayan xalqlar daim milli azadlıq mübarizəsinə qoşulmağa meylli olurlar. Milli azadlıq mübarizəsi isə tarixdə böyük şəxsiyyətlər tərəfindən həyata keçirilir və realliga tətbiq olunur. Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu məhz böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağdır.

Azərbaycanlıq ideyalarının daxili atributları yaratmaqla biz Azərbaycan adını əbədiləşdirmiş olarıq. Bu mənada, cənab Prezidentimiz bütün azərbaycanlılar üçün örnəkdir.

Azərbaycanlıq ideyalarının bütünlükə həyata keçirilməsində Heydər Əliyev kursunun öyrənilməsi və dərk olunması mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev kursu bütövlükdə bir təlim sistemidir. Həmin təlimin öyrənilməsi, mənimşənilməsi, bütün Azərbaycan vətəndaşları üçün zoruridir, bütün azərbaycanlılar üçün vacibdir. Çünkü həmin təlimdə nəzəri ideyalarda praktikanın vəhdəti mövcuddur. Heydər Əliyev təlimində nəzəri ideyalar və müdəddələr praktik cəhətdən həyata tətbiq olunur, nticicələr isə cəmiyyətin inkişafına mütorqqi tosir göstərməklə özünü doğruldur. Heydər Əliyev təliminin gücü onun cəmiyyət həyatında özünü doğrultmasındadır. Buna görə də Heydər Əliyev təlimini mənəvi-ideoloji cəhətdən bütün dünya azərbaycanlılarının həyatına tətbiq etmək mümkündür. Bu təlimdən irəli gələn dinamik inkişaf praktikasını isə müstəqillik əldə etmiş xalqlar özlərinin sosial həyatında yaradıcılıqla tətbiq edib ondan faydalana bilərlər.

<sup>1</sup> Bax. «Xalq qəzeti», 24 noyabr 1998-ci il.

<sup>2</sup> Bax. «Xalq qəzeti», 24 noyabr 1998-ci il.

## Qısa nəticələr

1. Azərbaycanlıq ideologiyası milli ideologiyamızın bazasını, əsasını və bünövrəsini təşkil edir.
2. Azərbaycanlıq ideyaları xalqımızın möişətində, həyatında, psixologiyasında ideyalar şəklində həmişə mövcud olmuşdur.
3. Azərbaycan xalqının psixologiyasına, möişətinə və əxlaqi keyfiyyətlərinə xas olan ideyalar azadlıq, sərbəstlik və müstəqillik şəraitində ideoloji sistemə çevrilə bilmışdır.
4. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər Azərbaycanlıq ideologiyasının bazasıdır. Azərbaycanlıq ideyalarının ideoloji sistemə çevrilmək prosesi Heydər Əliyev təliminin yaradıcı xarakteri sayəsində həyatda öz praktik təsdiqini tapmışdır.
5. Milli ideologiya müstəqil dövlətçilik zəminində milli birlik və müstəqilliyyin formalasdırılması, dövlətçiliyin davam və inkişaf etdirilməsi üçün aparıcı ideoloji sistemdir. Milli birlik, mütəəkkillik və müstəqillik milli ideyalarımızın bazası və aparıcı amillərindən biridir.
6. Milli ideologiya milli dövlətçilik zəminində yaranır. Milli dövlətçilik mövcud olmadığı mərhələlərdə milli ideologiyannın atributları azərbaycanlıq ideyaları timsalında yaşmışdır.
7. Müstəqillik, azadlıq və sərbəstlik kimi münbit zəmin mövcud olduqda azərbaycanlıq ideyaları, fikir və düşüncələri, mənəvi-əxlaqi keyfiyyətləri bütövləşib azərbaycanlıq ideologiyasına çevirilir.
8. Müstəqillik, azadlıq və sərbəstlik bazasında milli dövlətçilik yaranıb möhkəmləndikcə, onun dövlətçilik ənənələri inkişaf etdiğcə, azərbaycanlıq ideologiyası əsasında dövlətçilik ənənələrinin yaşaması, mövcud olması və inkişaf etməsinin ideoloji sistemi olaraq milli ideologiya formalaşır.
9. Milli ideologiya dövlətçiliyin yaşamasına, dövlətçilik ənənələrinin inkişafına və zənginləşməsinə xidmət edir.

**10.** Azərbaycanlıq ideologiyası ilə milli ideologiyanın hündüru, sərbəstlik, azadlıq və müstəqillik şəraitinin yaranmasından milli dövlətçilik ənənələrinin formalasmasına qədər olan mərhələni əhatə edir.

**11.** Azərbaycanlıq ideologiyası azərbaycanlıq ideyalarının, milli ideologiya isə azərbaycanlıq ideologiyasının ardıcıl davamıdır.

**12.** Milli ideologiya öz yaradıcı xarakterinə görə azərbaycanlıq ideologiyasının avanqard hissəsini təşkil edir.

**13.** Milli ideologiya konsepsiyası Azərbaycanın müstəqil dövlətçilik tarixində Heydər Əliyev dövəsinə məxsus ən böyük keşflərdən biridir.

**14.** Azərbaycanlıq ideologiyasının bütün xarakter əlamətləri, varislik ənənələri, milli və özünəməxsus amilləri, onun hərəkətverici prinsipləri və bütün daxili mexanizmi bu ideologiyani təcəssüm etdən atributlarda ifadə olunur.

**15.** Azərbaycanlıq ideologiyasının daxili atributları bunlardır:

a) Azərbaycan Respublikasının Dövlət atributları: 1) Azərbaycan Respublikasının Dövlət bayrağı; 2) Azərbaycan Respublikasının Dövlət gerbi; 3) Azərbaycan Respublikasının Dövlət himni;

b) ana dili

c) milli-mənəvi keyfiyyətlər

ç) milli-mənəvi keyfiyyətlərin ümumbehəşəri dəyərlərlə in-teqrasiyası

d) vətənin ərazi bütövlüyü

**16.** Heydər Əliyev təlimindən güclənən azərbaycanlıq ideologiyası bütün Azərbaycan xalqının birliliyin və mütəəkkilliyyinin bərqərar olunmasına xidmət etdiyi kimi, dünyanın ya-xın və uzaq ölkələrində məskun olmuş 50 milyonluq azərbaycanlımlı da birləşdirən ideoloji bazasını təşkil edir.

**17.** Heydər Əliyev təlimində cəmiyyət həyatına aid baxış və konsepsiyaların təhlili, bu barədəki fikir və müləhizələrin təsdiqi üçün ən etibarlı mənbə cənab Prezidentimizin öz çıxışlarından, məruzələrindən və fikirlərindən ibarətdir.

## Ədəbiyyat

1. «Xalq qəzeti», 24 noyabr, 1998.
2. Yeni Azərbaycan Partiyası. Nizamnamə, Proqram. Bakı, 2000.
3. Səlahəddin Xəlilov. Heydər Əliyev və azərbaycanlıq məfkurəsi. Bakı, 2002.
4. «Azərbayan» qəzeti, 9 yanvar, 2002.
5. Misir Mərdanov, Əsgər Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001.
6. Словарь иностранных слов. M., 1980.
7. «Azərbaycan» (Azərbaycan, ingilis və rus dillərində). Ensklopedik soraq kitabı (red. prof. Fatma Abdullazadə). Bakı, 1998.

## MİLLİ İDEOLOGİYA HAQQINDA

*Azərbaycanın müstəqil dövlət kimli milli ideologiyası, mon bu gün cosarətə deyə bilmər ki, Yeni Azərbaycan Partiyasının məramnaməsində öz oksini tapıbdır. Bizzət həm xarici siyasetdə, həm içtimai-siyasi sahədə, həm sosial-iqtisadi sahədə gördüyüümüz işlər həmin bu milli ideologiyannı üzərində qurulur.*

### Heydər Əliyev

Milli ideologiya hər bir xalqın milli maraqlarını, milli mənafeyini, milli və tarixi ənənələrini, milli düşüncəsini, milli psixologiyasını və milli dünyagörüşünü ifadə edən baxışlar sistemidir. Hər bir xalqın milli ideologiyasında, şübhəsiz ki, onun milli mənafeyi və milli maraqları aparıcı yerdə durur. Bu milli mənafə və maraqların içərisində milli və tarixi ənənələr yaşayır. Eyni zamanda, milli ideologiyaların bazasında ümummilli düşüncələri birləşdirən milli psixologiya dayanır. Milli ideologiyanın bütün daxili mexanizmi milli dünyagörüşü formalasdır. Hər bir milli ideologiya, bütövlükde, öz xalqına və millətinə xidmət edir. Hər bir milli ideologiyada onun xidmət etdiyi xalqın obrazı canlanır. Milli ideologiya, şübhəsiz ki, hər bir xalqa birdən-birə yaranır və birdən-birə bütövlənilib sistem təşkil edə bilmir. Milli ideologiyalar, tarixi dövrlərden və mərhələlərden keçərək formalşar, bütövləşir və sabitləşir. Milli ideologiyanın ilk rüseyimi xalqın həyatunda, mənəvi varlığında, məşəntində və psixologiyasında milli ideyalar şəklində canlanır. Milli ideologiyalar xalqın istək və arzularını, mənəvi keyfiyyətlərini, əqiđə və inamlarını, əxlaqi möziriyətlərini və davranışlarını, sosial həyat tərzinin ən ümumi əlamətlərini özündə əks etdirir. Milli ideyalar hər bir insan cəmiyyətində və kollektivlərində möv-

cuddur. Ayrı-ayrı kollektivlərə və insan cəmiyyətlərində mövcud olan ideyalar zaman keçdikcə, insan kollektivləri ümumişdir, bütövləşdikcə ümumxalq ideyalarına çevirilir. Ayrı-ayrı kollektivlərə məxsus ideyaların eyni ümumi olamətlər birloşur və onlar bütövlükde xalqın ideologiyası şəkildə təşəkkül tapır. Xalqın birliyi, mütəşəkkiliyi, bütövlüyü onun dövlətçiliyinin yaranmasını zorurişdırıdıyi anda, xalqın bütövləşməsi də baş verir. Xalqın bütövlüyü zəminində onun daxilindəki etnik təbəqələr arasında ayrışıcılık və fərdilik psixologiyası oriyib gedərək yox olur. Belə bir prosesin gedisində ümumxalq ideologiyası bütün etnik təbəqələrin hamisini bütövlükə mali olur. Bununla da ümumxalq ideologiyası ümummilli ideologiyaya çevirilir. Ümummilli ideologiya xalqın bütövlüyü və mütəşəkkiliyi şəkildə bərərər olduğundan dövlətçilik ideologiyasına çevirilir. Başqa sözlə, milli ideologiya, öz xarakterinə görə ümumxalq ideologiyasının aparıcı, yaradıcı və avangard hissəsi kimi formallaşır.

Bütün bu cəhətləri ümumilikdə, Azərbaycan milli ideologiyasına da şamil etmək mümkündür. Azərbaycan xalqında onun milli ideyaları ta qədim zamanlarda, eramızdan çox-çox əvvəlki minilliklərdə mövcud olmuş insan cəmiyyətində onun özüne məxsus içtimai ideyalar şəkildə formalılmışdır. Bu ideyalar Azərbaycan cəmiyyətində qorxmazlıq, mərdlik, əzmkarlıq, səxavətlilik, sadəqəllilik, qonaqpərvərlik, alicənablılıq, humanistlik, cəmiyyət üzvlərinə hörmət və ehtiram, ağıllılıq, və müdriklik kimi keyfiyyətlərlə öz tacəssümünü tapmışdır. İnsan cəmiyyətləri və kollektivləri bütün bir xalqı formalasdırıldıqda həmin keyfiyyətlər, tam şəkildə, xalqın ümumi əxlaqi, psixoloji və mənəvi sərvətinə çevirilir. Azərbaycanın milli ideologiyasının əsasında duran bu keyfiyyətlər bütövlükə, Azərbaycan cəmiyyətinə xasdır və onun ümummilli mənafələrini ifadə edir. Nəzərə almaq lazımdır ki, bəzən, hətta, bizi milli ideologiyanın lazım olub-olmaması məsələsinə törendüldü yanaşanlara da rast gəlmək olur. «Bakinski raboçii» qəzeti redaksiyasının xahişi ilə Azərbaycan Respublikası Prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyevlə aparılan müsahibədə də məhz beelə bir sual verilir: «Sizcə bu gün bizi milli ideologiya lazımdırı?»

Ramiz Mehdiyev cavabında bildirir ki, « Hüquq dövlətdə hamı üçün məcburi olan vahid ideologiyadan əslə səhəb gedə bilməz. Bu, demokratiya və siyasi plüralizm prinsiplərinə zidd olardı. Bunula yanaşı, qloballaşma dövründə ümummilli ideyalarla tələbatı radd edən iddialarla da razılaşmaq olmaz. İndi hətta inkişaf etmiş ölkələr və xalqlar da milli hayatı bir çox güclü amilləri olan ümummilli ideyaldarından imtiyət etməmişlər. Zənimcə, içtimai-siyasi və iqtisadi münasibətlərin transformasiyası dövrünü yaşayan ölkələr və xalqlar üçün güclü, canlı, cəlbedici ümummilli ideyalar, xüsusi, zəruridir... ümummilli ideyaların səmərəli və bəhrəli olması üçün onlar müəyyən meyarlara cavab verməlidir. Əhalinin müxtəlif təbəqələri üçün integrativ, anlaşıqlı, vətəndaşların mənafələrinə və tələblərinə yaxın olmalıdır.»<sup>1</sup>

Məhz bunun üçün də ideologiya milli xarakter daşıyaraq cəmiyyətin bütün təbəqələri tərəfindən dərk edilərək qəbul edilməlidir. Milli ideologiya cəmiyyətə həvətətən zor gücü ilə tövbəq edilməməlidir. Milli ideologianın bünövrəsi xalqın mənəvi varlığından qidalanmalıdır. Milli köklərə bağlı olmalıdır. Əks təqdirdə ideologyanın milliliyindən bəhs etmək mümkün deyildir. Sözsüz ki, demokratik cəmiyyətdə müxtəlif-müxtəlif qrupların, ayrı-ayrı partiyalar ətrafında toplaşanlarının özünəməxsus ideyalarının və eqidələrinin mövcudluğu mümkün olan bir haldır. Lakin səhəbət-milli ideologiyadan gedirə, onun formallaşmasında ümummilli ideyaların, milli-mənəvi keyfiyyətlərin cəmiyyətə həyatındaki rolu və mövqeyi mütləq nəzərə alınmalıdır.

Burada ince bir məqam toxunmağa da ehtiyac vardır. Bu məqam odur ki, ideologiya barəsində bəhs edilərkən ideyalar, ümumxalq ideologiyası və milli ideologiya terminləri işlədilir. Milli ideologiya anlayışının aydın başa düşülməsi üçün həmin terminlərin mənasının açılmasına xüsusi ehtiyac hiss olunur. Həmin terminlərin mənasını Azərbaycan ideologiyası timsalında aşağıdakı kimi izah etmək mümkündür:

<sup>1</sup> Bax: Ramiz Mehdiyev, «Azərbaycanın siyasi golocoyı Heydər Əliyevin fəal torofdarları və ardıcılları ilə bağdır. «Azərbaycan qozeti», 1 oktyabr, 2002-ci il.

1. Hər bir xalqda, onun tarixi mərhələlərində formalasılmış ilkin keyfiyyətlər bu xalqı təmsil edən insan kollektivləri və comiyyətləri arasında ictimai ideyalar kimi mövcud olmuşdur. İctimai ideyalar ictimai münasibətlərin, insanların məisət həyatının və comiyyətdə formalasılmış ictimai psixologiyanın vəhdəti kimi təzahür tapır. Azərbaycan comiyyətində ta qədimdən formalasılmış ictimai ideyalar onun folklorunda, nağıl və dastanlarında, adət və ənənələrində, möisətində və mərasimlərində eks olunan bütün xəş məramlı keyfiyyətlərində təcəssüm olunur. İnsan comiyyətləri və kollektivləri bütöloşdikcə ictimai ideyalar bütün comiyyətin ümumi keyfiyyətləri şəklində təzahür tapan ideyalar çevirir.

2. Ümumxalq ideyaları Azərbaycan ideyaları timsalında Azərbaycançılıq ideologiyası kimi başa düşür. Azərbaycançılıq ideologiyası, bütövlükde, özünəməxsus milli və mənəvi keyfiyyətlər zəminində Azərbaycan xalqını səciyyələndirir. Azərbaycan comiyyətində tarixən formalasılmış bütün keyfiyyətlər, məhz, onun ümummilli sərvəti kimi dərk olunur. Məsolən, deyək ki, mərdlik, cəsurluq, ığidlik, səxavətlilik, müdriklik, başqalarına hörmət və ehtiram, eləcə də bir çox ümumbaşarı ideyalar Azərbaycan xalqında olduğu kimi, başqa xalqların da milli-mənəvi keyfiyyətləri sırasına daxil ola bilər. Lakin, Azərbaycan comiyyətində formalasılmış milli mənəvi keyfiyyətlər onun əzənə məxsusluğu ilə ölçülür. Bu keyfiyyətlər, Azərbaycan xalqının tarixən yaranmış mənəvi sərvətləri olan abidələrdə yaddaşlara həkk olunmuşdur. Belə ki, məsolən, «Kitabi Dədə Qorqud» dastanlarında ifadə olunan Dədə Qorqud müdrikliyi, Qazan Xan ığidliyi, Qaraca Çoban qeyrətliliyi, Beyrək sədaqətliliyi, Burlaxatın dəyanatlılığı, Selcan xatun casarətliliyi, Bayandur Xan alicənablılığı məhz Azərbaycan comiyyətində yaranmış mənəvi keyfiyyətlərin təcəssümüdür. Bunu başqları ilə müqaiṣə etmək olar, ancaq Azərbaycan comiyyətindən kənardı olanlarla şamil etmək çətindir. Bunun kimi «Koroğlu» dastanındaki Koroğlu hünarı, ehtiyatlılığı, Koroğlunun dəliləri timsalında Azərbaycan oğullarının qeyrətliliyi, dönməzliyi, yenilməzliliyi, sözüna bütövlüyü, eləcə də qadın qohramanlarına məxsus sədaqətlilik, qeyrətlilik və ığidlik keyfiyyətləri məhz

Azərbaycan comiyyəti üçün səciyyəvi olan tarixən qazanılmış mənəvi sərvətlərimizdir.

Həmçinin, böyük Nizaminin, Həsənoğlunun, Nəsiminin, Füzulinin, Bəhmənyarın, Tusinin yaratdığı ümumbəşəri ideyalar Azərbaycan xalqına məxsus milli mənəvi sərvətlərdir. Həmin ideyalardan dünyanın başqa xalqları bəhrələnirsə, bu Azərbaycan ideologiyasının bəşəriyyəti verdiyi mənəvi sərvətlər kimi qiymətləndirilməlidir. Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərinin təcəssümü sayıldıği kimi, onların ümumbaşəri keyfiyyətləri hamınınkı olmağa layiqdir.

3. Milli ideologiya Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir, onun avanqard torofidir, aparıcı qüvvəsidir, hərəkətverici mexanizmidir. Milli ideologiya ümumxalq ideologiyasının ən ümumi olan tərifidir. Milli ideologiya ümumxalq ideologiyasının bütün bir sistemidir. Ümumxalq ideologiyası comiyyətdəki kollektivləri ehətə edir, milli ideologiya isə onu bütövləşdirir, hamının mali edir. Azərbaycan comiyyətində milli ideologiyanın mənası onun comiyyət üzvlərinə bütövlükde şəmil edilməsi ilə bağlıdır. Belə ki, məsolən, Azərbaycan comiyyətində müxtəlif etnosların fərixeş ümumi bir orazidə yaşayıb ümummilli dəyərlərdən faydalandıqları məlumdur. Milli şürur formalasmasında şübhəsiz, comiyyətin qabaqcıl insanların, mütəfəkkirlərin və ziyalıların böyük rolu olmuşdur. Heydər Əliyev comiyyətdə ictimai və milli şürur formalaması prosesində ziyalı insanların rolini xüsusi qiymətləndirərkən göstərir ki, «Xalqımız öz böyük şəxsiyyətləri vasitə ilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbaşəri dəyərlərin bir hissəsinə çevirmişdir»...<sup>1</sup> Xalqımızın görkəmli mütəfəkkirləri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri mətbuat vasitəsi ilə milli şürur, mənəviyyatın və mədəniyyətin formalasmasına və inkişafına güclü təkan vermişlər. Ümummilli dəyərlər etnoslar arasındaki mənəvi-psixoloji forqları aradan qaldırın və onların vahid ictimai ideyalar əsasın-

<sup>1</sup> Bax: Heydər Əliyev Müstəqillik yolu. Bakı 1997. S.102

da formalasmasına təminat verir. Heydər Əliyev göstərir ki, «Azərbaycan əhalisinin çoxmənli tərkibini bizim sərvətimizdir, üstünlüyüümüzdür. Biz bunu qiymətləndiririk və saxlayacaqıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun».<sup>1</sup> Cəmiyyətdə həmin şəxsi etimai şürur inkişafı etimai varlığın fəaliyyətindən, sosial hadisələrin əməkliyindən və dinamikliyindən daim asılı olur. Etimai varlıq na qədər fəal, əməkli və dinamik olursa, etimai şürur da o qədər irəli gedir. Milli ideologiya da etimai şürur bir tərkib hissəsi kimi o zaman bütün cəmiyyət üzvlərinin malına çevirir ki, cəmiyyətin özündə dinamiklik olsun. Nizami Cəfərov yazar ki,... «bu gün ölkədə tarixən təcrid olunmuş, bu və ya digər konkret coğrafiyada lokallaşmış qeyri-türk mənşəli etnoslar yaşayırlar və həmin etnoslar özlərinin aktiv nümayəndələrinin şəxşində Azərbaycan xalqının tərkibinə daxildildər».<sup>2</sup> Azərbaycan cəmiyyətdə fəallıq, dinamiklik və əməkliy, xüsusi, müstəqillik dövründə hədsiz dərcədə güclənmişdir. Ona görə də Azərbaycanlıq ideologiyası kimi formalasılmış milli-mənəvi keyfiyyətlər müstəqillik dövründə daha çox bütün cəmiyyət üzvlərinin tarixi və milli-mənəvi sərvətinə çevrilmişdir. Ümumxalq ideologiyası cəmiyyətin sərbəst inkişafı mərhələsində formalasır. Ümumxalq ideologiyasının formalasması xalqın həyatında böyük bir tarixi mərhələ toxşkil edir. Milli ideologiya isə ümumxalq ideologiyasının bütün cəmiyyət üzvlərinə şamil olunduğu təqdirdə formalasılır. Buna görə də milli ideologiyanın bazası milli dövlətçiliyin bərqrər olunması ilə bağlıdır. Milli ideologiya cəmiyyətdə özünəməxsus yer tutan bütün etnosların ümumi milli sərvətinə çevrildiyi üçün həm də dövlətçilik əhəmiyyəti daşıyır. Dövlətçiliyin üzvi vəhdətdə olan milli ideologiya dövlətçiliyin mənafelərinə və maraqlarına xidmət edir. Bu o deməkdir ki, milli ideologiyani mənimmsəmiş bütün cəmiyyət üzvləri həmin milli ideologiyanın təmsil olunduğu dövlətçiliyin mənafelərini müdafiə edir. Həqiqətən də bu gün Azərbaycan cəmiyyəti müstəqil milli dövlətçiliyimizin mənafelərini qorumaqla milli ideologiyamıza sahibi hesab olunur.

<sup>1</sup> Bax: Heydər Əliyev Müstəqillik yolu. Bakı 1997. S.61-62.

<sup>2</sup> Bax: Nizami Cəfərov. Azərbaycanşəhər məsələləri. Bakı 2001 s. 19

Müstəqil Azərbaycan dövlətçiliyinin milli ideologiyası dövlətçiliklə ənənələrinin çox əməkli şəkildə formalasıldığı qisa bir müddət orzında yaranmışdır.

Milli ideologiyamızın tezliklə formalasması, sabitləşməsi və sistem kimi bərqrər olunaraq comiyyətin mənafeyinə, dövlətçiliyimizin mənafeyinə xidmət göstərən bir mexanizmə çevriləməsi Heydər Əliyev dəhsasının çox böyük tarixi bir nailiyyətidir.

Azərbaycanlıq ideologiyası bərqrər olunmadan, dövlətçilik yaranmadan milli ideologiya yaranma bilməzdi. Azərbaycanlıq ideologiyası xalqın hayatı boyu mərhələ-mərhələ yaranmışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməye başladığı 1969-cu ildən sonra isə Azərbaycanlıq ideologiyasının formalasmasına münbüt bir zəmin əmələ galmışdır. Heydər Əliyevin ölkədə yaratdığı sosial-iqtisadi dırçılış insanlarda sərbəst düşüncə, azad fikir, müstəqil quruculuq əhval-ruhiyəsi yaradırdı. Bu isə Azərbaycanlılığın bir ideologiya kimi sürətlə cəmiyyətdə özünü yer tapmasına münbüt bir zəmin idi. Eyni zamanda, insanlar əmək kollektivlərində ümumi zəhmətə qoşulmaqla birləş və müteşəkkillik əldə edirlər, əzlərində vətənin inkişaf etməsi naməni ümumi fikr formalaşdırırlar. Azərbaycan cəmiyyətdən azərbaycanlı təsəvvürü geniş bir ölçüdə bitkinləşirdi. Xalq özünün kim olduğunu, dərk etməyə başlayırdı. Çox zəngin tarixi və milli-mənəvi sərvətlərə malik olduğunu bütün mənəsi ilə anlayırdı. Bütövlükdə, xalq özünün tarixi keçmişini və müasirliyini dərk edib anlayırdı. Xalq özünü dərk etdikcə, cəmiyyət özü-özünü anladığça öz böyük oğlu Heydər Əliyevin təmsilində azərbaycanlı obrazını yaratmağa başlayırdı. Xalq özünün obrazını yaratdıqca daha çox öz-özünü dərk edirdi və özünü dünyaya tanıtırırdı. Xalqın həyatındaki bu mərhələ böyük Heydər Əliyev mərhələsindən ibarətdir. Heydər Əliyevin böyük uzaqqörənliyi sayəsində Azərbaycanlıq ideologiyasının sürətlə bərqrər olunması müstəqillik dövründə dövlətçilik ənənələrinin dinamikliyini və əməkliyini təmin edərək milli ideologiyanın formalasmasına güclü tokan verdi. Heydər Əliyev, milli ideologiyanın bünövrəsində azərbaycanlılığın dayandığını,

«Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını teşkil edən azərbaycanlıqlıqdır», sözləri ilə ifadə edir.<sup>1</sup>

Milli ideologiyanın ümummilli mənafelərlə xidmət göstərməsi, ümummilli mənafeləri qorumaq vəzifəsini öz üzərinə götürən dövlətçiliyimizin mənafelərinə xidmət etməsi Heydər Əliyev təlimində çox aydın şəkildə şərh edilir. Heydər Əliyev təlimində göstərilir: «Bu milli ideologiya nadən ibarətdir?»

Birinci dövlətçilik. Dövlətçilik bu gün və gələcəkə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamağıdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissələri ilə yaşamalıdır. Və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbligatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissələri yaratmalıdır. Milli vətənpərvərlik hissələri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından-hər şeydən üstün tutsun.<sup>2</sup>

Heydər Əliyev təlimində göstərildiyi kimi, milli ideologiyamız ikinci tərkib hissəsi bizim milli-mənəvi dəyerlərimizdir. Milli-mənəvi dayərlərimiz dedikdə, burada inam və etiqadımız, böyük şəxsiyyətlərimizin və mütəfakkirlərimizin yaratdığı ümumbəşəri ideyalar və milli mədəniyyətimiz, adət-ənənələrimiz, milli etlaqi keyfiyyətlərimiz nəzərdə tutulur.

Heydər Əliyev təlimində milli ideologiyamızın bir şaxəsi də ümumbəşəri ideyalardan ibarət hesab olunur. Ümumbəşəri ideyalar həm başarıyyətin qazandığı və böyük nailiyyətlərdən bizim bəhrələndiyimiz keyfiyyətlərdən, həm də Azərbaycan xalqının yaratdığı və başarıyyətin müəyyən mənəvi ehtiyaclarının ödənilməsinə xidmət edən keyfiyyətlərdən ibarətdir.

Azərbaycanın milli ideologiyasının ən mühüm cəhətlərindən birini, Heydər Əliyev təlimində göstərildiyi kimi, ümumbə-

şəri dəyərlərlə bərabər Azərbaycanın milli-mənəvi dəyerlərinin vəhdəti və sintezi təşkil edir.<sup>1</sup>

Heydər Əliyev təlimində milli ideologiyamızın əsasının Azərbaycanlıq anlayışı ilə bağlı olduğu göstərilir. Həmçinin, Azərbaycanlıq anlayışına dövlətçilik, milli-mənəvi dəyerlər, ümumbəşəri dəyerlər aid olunur.<sup>2</sup>

Hər bir ideologiya tarixi, milli-mənəvi, sosial və psixoloji köklərə bağlı olduğu kimi, özünə məxsus dünya görüşə və fəlsəfi əsaslarla da malikdir. Məhz milli ideologiyaların əsaslandığı fəlsəfi baza onun dünyabaxış sisteminin müəyyən edir.

Fəlsəfi bazanın həyatı reallıqla mütənasibliyi milli ideologiyanın uzun ömürlü olmasını təmin edir. Milli ideologiya inandırıcı olduqda uzunömürlülük qazanır. Milli ideologiya humanist prinsiplər əsaslandığda onun yaşamaq haqqı olur. Milli ideologiya təmsil etdiyi insan cəmiyyətinin mənafeyinə xidmət göstərdikdə uzun ömürlü olur. Milli ideologiyanın uzun ömürlü olması onun təmsil etdiyi dövlətçiliyin uzun ömürlü olmasını şərtləndirir. Azərbaycan tarixində, şübhəsiz ki, müstəqil hakimiyyət mərhələləri mövcud olmuşdur. Xüsusən, II minillik dövründə ayrı-ayrı hakimiyyət sülaləleri mövcud olmuşdur. Məsələn, Ağqoyunlular, Qaraqoyunlular, Atabəyler, Səfəvilər, XVII-XVIII əsrlər mərhələsindəki xanlıqlar və s.

Bu dövrlərdə hakimiyyətdə olan tayfa və sülalələr vahid milli ideologiya formalaşdırılmışdır. Ona görə mərkəzləşdirilmiş dövlət yaratmaq çətin olmuş, bir çox hallarda isə həmin tayfalar və hakimiyyətlər arasında kəskin münaqışlər baş vermişdir. Nəticədə həmin hakimiyyətlərin özü tarixdə ciddi və dərin iz qoymaqdan həyat səhnəsində silinib getmişlər. Şah İsmayıllı Xətəyi dövründə isə, hətta, güclü mərkəzləşdirilmiş dövlət yaradılmasına baxmayaraq milli ideologiya formalaşmışdır. Sarayda isə İran-fars islam ideologiyası güclü təsirə malik olmuşdur. Ona görə də Şah İsmayıllı Xətəyidən sonra ölkədə Azərbaycan dövlətçiliyi özünü möhkəmləndirə bilmədi. Doğru-

<sup>1</sup> Bax: «Xalq qəzeti» 24 noyabr. 1988-ci il

<sup>2</sup> Bax: «Xalq qəzeti» 24 noyabr. 1988-ci il

<sup>1</sup> Bax: «Xalq qəzeti» 24 noyabr. 1988-ci il

<sup>2</sup> Bax: «Xalq qəzeti» 24 noyabr. 1988-ci il

dur, həmin dövrdə Azərbaycan dilinin inkişafı intişar tapmışdı. Azərbaycançılıq ideyaları cəmiyyət hayatında canlanmağa başlamışdı. Lakin bu ideyaların bütöv bir sistem kimi milli dövlətçilik ideologiyasına çevriləsinin fəlsəfi bazası mövcud olmamışdı. Milli ideologiyaya əsaslanmaq şərti ilə öz dövlətçilik ənənələrini yarada bilməyən hakimiyət isə sonrakı dövrlərde öz milli təsübkeşliyini itirməyə məruz qaldı. Bunlar bu gün de bizim üçün, Azərbaycan xalqı üçün tarixin iibrat dərsləri timsəlindəki hadisələr kimi yaddaşlarda qalır.

Milli ideologiya mövcud olduqda və ya onun bünövrəsini təşkil edən fəlsəfi baza real hayatı zəminin üzərində qurulmadıqda onun arxasında böyük və qüdrətli imperiyalar uzun müddət cəmiyyət hayatından öz müvəzənatını və tarazlığını saxlaya bilməyib süqut uğrayırlar. 70 ildən artıq hökmranlıq edən Sovet Imperiyasının da taleyi belə oldu. Sovet Imperiyası, əslində zor aləti idi. Xalqların hüquq və azadlıqlarını, sərbəstliyini və müstəqilliyini onların əllərinən almışdı. Sovet Imperiyasının fəlsəfi dayağı Marksın materialist fəlsəfəsinə əsaslanırdı. Materialist fəlsəfənin kökü və başlıca məsələsi materiymanın əsas, əzəli və əbədi olmasını sübuta yetirməkdən ibarət idi. Materialist fəlsəfə buna əsaslanıb insanlara təlqin etməyə çalışırdı ki, ideyalar materiyaya görə formallaşır və dəyişir. Materiya dəyişdirəndir, ədəya dəyişən. Bu isə əslində yaradıcı təfəkkürü kölgə altına qeyrurdu, tarixdə şəxsiyyətin rolunu heç endirməyə gətirib çıxarırdı. Yaradıcı ideyaların mövcud olmasını şübhə altına alan bu fəlsəfi konsepsiya, əslində dövlətçiliyin bir içtimai hadisə kimi davam və inkişaf etməsinə də şübhə ilə yanaşındı. Odur ki, Marksizm təlimində dövlətin ölüb getmesi haqqında bir fantastik fikir də yaranmışdı. Lenin Marksı şərh edərək yazdı: «Biz bilirik ki, birləşmiş qaydalarını pozmaqdan ibarət olan hadisələrin əsas içtimai səbəbi kütlələrin istismar edilməsidir, onların ehtiyac və yoxsulluğuudur. Bu başlıca səbəb aradan qaldırıldıqda, o cür hadisələr də labüdən ölüb getməyə başlayacaqdır. Biz bunların nə zaman və nə kimi tədriciliklə ölüb ge-

dəcəyini bilmirik, lakin bilirik ki, bunlar ölüb gedəcəkdir. Bular ölüb getdikcə dövlət də ölüb gedəcəkdir.»<sup>1</sup>

Sovet ideologiyası yaradıcı ideyaları inkar edən Marksist filosofasi üzərində qurulduğu üçün hayatı rəaliqa uyğun golmirdi və cəmiyyətdə özünün doğruluğunu sübut edə bilmirdi. Sovet ideologiyası gecə və gündüz bütün kütüvə informasiya vasitələri ilə, məktəblərdə, idarələrdə, müəssisələrde və hətta məşətdə təbliğ edilməsinə baxmayaraq özünün yalançı məzmununu adamların beyninə yeridə bilmirdi. Ona görə də Sovet dövləti güclü zorakılıq aləti olmasına baxmayaraq cəmiyyət hayatından müvəzənatını saxlaya bilmedi və süqut etdi.

Xalqları özünə qul etmək məqsədini yönəldilmiş faşist ideologiyası da özünün irticəsi xarakterinə görə cəmiyyət hayatından özünə daimi mövqə qazana bilmədi. Hitlerin «Mayın kampı» (Mənim mübarizələrim) adlı kitabında ifadə olunmuş faşist ideologiyası mürtəcə almanın filosofu və ideoloqu Nitsşenin qatı millətçilik fikirleri ilə dolu olan, cəmiyyətə zidd fəlsəfi düşüncələri üzərində qurulmuşdu.

Faşist ideologiyası zülm və qəsbkarlıq təlqin edirdi. Başqa millətlərə qarşı kin, nifrat və qazəb təlqin edirdi. Bütövlükde, faşist ideologiyası zülm üzərində qurulmuşdu. Zülm haqsızlıqdır. Zülm ədalətsizlidir. Zülm insan təbiətinin cəmiyyətdəki inikasına çevirən azadlığın, və müstəqilliyin ziddidir. Ona görə də zülm insan cəmiyyəti ilə birləikdə addımlaya bilməz. Dünya işi isə heç zaman zalimlərin ciyində gedə bilməz. Məhz faşist ideologiyası zülmənən yığrulub zalima xidmət etdiyinə görə yaşaya bilmədi. Məhv oldu. Tarixlərdə və xalqların yaddaşında isə nifrat və qazəblə xatırlanın bir hadisəyə çevrildi.

Bu gün torpaqlarımızın 20 faiziñin çoxunu qəsb etmiş erməni təcavüzkarları prinsip etibarı ilə sələflərinin işini davam etdirirlər. Ermənilər hamisə öz qonşularına xain gözə baxıb onun malına qəsd etməyə çalışmış, özgə torpaqlarını qəsb etməyə cəhd göstərmişlər. Ermənilər öz xəyanətkarlıq əməllərini hamisə onları himayə edən ağalarına sədəqət andı kimi qəbul

<sup>1</sup> Bax. Lenin. Dövlət və inqilab. Bakı, 1969. s. 95.

Məhəriz Yusifov

etmişlər. Ermənilərin qəsbkarlıq niyyətləri və xəyanətkarlıq əməlləri aşağıdakı kimi tarixi faktlarda çox bariz şəkildə ifadə olunur: Ermənilər «Böyük Ermənistan» yaratmaq uğrunda Türkiyə və İranqa qarşı Rusiya hökumətinə silahlı yollarla kömək edib Türkiyənin mağlubiyətinə çalışırı. 1812-ci ildə Krimin ruslar tərəfindən zəbt edilməsinə fəal kömək edən ermənilər Rusiya hökuməti yanında özlərinə böyük etibar qazanıdalar. Rusiya dövləti 1881-86, 1877-78-ci illərdə Türkiyə və 1826-1828-ci illərdə İranla müharibələrdə da ermənilərə səykəndi. Ermənilərin bu «xidməti»nin əvəzində Rusiya hökuməti 1828-ci ildə İrandan, 1829-cu ildə Türkiyədən 90 min erməni gətirib İravan-Naxçıvan xanlığı ərazisini yerləşdirdi və 20 mart 1828-ci ildə həmin xanlıqların ərazisini erməni vilayeti elan etdi. Halbuki, o vaxt qədər bu vilayətdə 1114 kənddən ancaq 62-si erməni kəndi idi. Dağıldılmış, əhalisi qırılmış 359 müsəlman kəndində ermənilər məskunlaşdırıldı. Bunun nəticəsidir ki, artıq, 1918-ci ildə bu ərazidə yaşayan əhalinin sayı ermənilər - 775, azərbaycanlılar - 575 min nəfər təşkil edirdi. Ermənilər müsəlmanları qırıb qalanlarını da qovmağa başladı. Müsəlmanlar İrana, Türkiyəyə qaçmağa başladı. 1905-ci ilin fevralında Bakıda, İravanda, Naxçıvanda, Zəngəzurda, Tibilisidə, müsəlman qırğınları baş verdi. 1906-ci ildə qırğın daha da genişlənib mart, iyul aylarında İravan quberniyasını, Dağlıq Qarabağ, Gence, Qazax qəzalarını büründü. Ermənilər 1917-ci ilin mart ayında 35 min nəfərlük bir qosun korpusu yaradıb İravan ətrafi rayonlarının, Göygəc gölü ətrafinin, Naxçıvanın, Zəngəzurun, Dağlıq Qarabağın, Şuşanın və s. yerlərin əhalisini, qılınca çəkib qırmağa, damlara doldurub yandırmağa başladılar.<sup>1</sup>

Bu kiçik epizodda ermənilərin necə qəddar, qanlı, zalim, qəsbkar, xain olduqlarını təsəvvürdə bütün aydınlığı ilə canlandırmak mümkündür. Ermənimlər bu gün də çirkin və qara niyyətlərini davam etdirmək üçün hər bir alçaqlığa və vicdansızlığa gedirlər. Ancaq zülm heç bir bir vaxt cəmiyyətdə əbədi bərqrər deyildir. Ona görə də onlar bizim torpaqlarımızın daimi

qəsbkarları ola bilməzlər. Heydər Əliyev göstərir ki, «faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Erməni işgalçlarının hərəkəti məhz bunu sübut edir.»<sup>1</sup> Haqq və ədalət heç bir zaman zülmə tabe olmamış və tabe olmayacaqdır. Odur ki, erməni irticasi və zülmü də çox davam edə bilməz. Heydər Əliyevin işqli dühəsi bütün qaranlıqları yarmağa qadirdir. Heydər Əliyev dühəsi haqq və ədalətin ziyyəsidir. Bu işığın qarşısında zülmə və haqsızlıq aaman yoxdur. Gec-i-tezi ədalət zəfər çəlacaq, Heydər Əliyev tapşırıqlarını, tövsiyələrini və göstərişlərini özünə bayraq edən Azərbaycan xalqı qələbə qazanacaqdır!

Heydər Əliyev təliminə asaslanan Azərbaycanın milli ideologiyası haqqı, ədalət, insanlar arasında humanizmin bərqrar olmasına səykənir. Ona görə də bu ideologiya təməl etdiyi dövolutçılığı daim yaşadacaq, onu inkişaf etdirəcək və əsrlər boyu onun çıxıklanməsinə təminat yaradacaqdır. Heydər Əliyevi təlimindən güc alan milli ideologiya konsepsiysi hayatı reallığa əsaslanır. Xalq uzun əsrlər boyu milli-mənəvi keyfiyyətləri özündə cəmləşdirir. Bu milli-mənəvi keyfiyyətləri ümumbəşəri ideyalarla qovşudurur. Eyni zamanda bütöv bir sistem kimi mövcud olan insan cəmiyyətinə azərbaycanlılıq zəminində yaranmış ümumbəşəri ideyaları bəxş edir. İnsan cəmiyyəti homişə reallığa səykənən bəşəri ideyalardan faydalanaşma ehtiyac duyur. Odur ki, bəşəri ideyaların dünya sivilizasiyasına integrasiyası bütövlükdə insan cəmiyyətinin mənəvi zənginliyinə xidmət edən tarixən qazanılmış bir sərvət kimi qiymətləndirilməlidir. Heydər Əliyev ideyalarını mənimsəyib onu özünün sosial həyatına tətbiq etmək əzmində olan Azərbaycan cəmiyyətində bu gün bəşəriyyətə töhvə verilə biləcək zəngin mənəvi keyfiyyətlər mövcuddur. Eləcə də Azərbaycan cəmiyyəti dünya sivilizasiyasında mövcud olan ən zəruri mənəvi keyfiyyətləri böyük məmənnuniyyətlə özünün milli-mənəvi keyfiyyətlərinə qovşdurmaq mərhələsindədir. Bu, milli ideologiyamızın Heydər Əliyev təlimindən doğan zərurət kimi qəbul edilməlidir. Milli

<sup>1</sup> Bax. Tahib Musayev. XX əsrə ermənilər tərəfindən xalqımızın başına getirilən faciələr. Bakı, 1999, s. 7-8.

<sup>1</sup> Bax. Heydər Əliyev. Mütəqillik yolu (tərtib edənlər: Şahlar Əscarov, Solahəddin Xəlilov) Bakı, 1997, s. 82.

İdeolojiyamızın hayatı keçirilməsinin fəlsəfi bazası da məhz Heydər Əliyev təliminin əsaslandığı obyektiv reallıqdır. Heydər Əliyev təlimində yaradıcı ideyalara böyük üstünlük verilir. İnsanlara, onların faaliyyət mövqeyinə, təşəbbüskarlığına, əzmkarlılığına, mənəvi keyfiyyətlərinə böyük diqqət yetirilir. Heydər Əliyev təlimində insanın intellekti, aqlı, idrakı, düşüncəsi, daimi dinamik inkişafın, daxili mexanizmi kimi götürülür. İnsana dayışdırılan yox, dayışdırın bir varlıq kimi yanaşılır. İdeylər süknatda yox, hərəkətdə olan dayışdırın bir amil kimi qiymətləndirilir. Tarixdə şəxsiyyətin rolü onun ideyalarının, intellektinin, yaradıcı təfakkürünün dinamikiyi baxımından qiymətləndirilir. Heydər Əliyev tarixdə şəxsiyyətin rolunu qiymətləndirirən göstərir ki, «XX əsr sona çatır. Bu əsrə xalqımızın çox böyük mərhələlərdən, imtahanlardan, sınaqlardan keçib və nəhayət öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün mərhələlərdə Azərbaycan xalqını yaşıdan, irəliyə aparan, xalqımıza güc, ruh verən Azərbaycan xalqının böyük şəxsiyyətləri, böyük alımları və dahi insanları olmuşdurlar.»<sup>1</sup> Heydər Əliyev təlimində ideyalar fəvqaləbəşəri, elçatmaz, cəmiyyətin tək-tək üzvlərinə xas olan bir məhsul və sərvət kimi qiymətləndirilmir. Heydər Əliyev göstərir ki, ideyalar, onların məhsulu olan nəzəri fikirlərə dayata bilək dildikdə özünün reallığını, həqiqiliyini, obyektiyivini sübut edir. Heydər Əliyev göstərir ki, «Elmi axtarışın səmərəliliyini yüksəltmək, öz əməyində yüksək nəticələrə nail olmaq, bu nəticələrin praktikada tətbiqini sürətləndirmək alımların ən mühüm vasifəsi və borcudur»<sup>2</sup> həmçinin, nəzəriyyə ilə praktikanın vəhdəti Heydər Əliyev təlimində qəti şəkildə öz ifadəsini tapır. Heydər Əliyev göstərir ki, «Sözə işin, nəzəriyyə ilə praktikanın vəhdəti cəmiyyətin inkişafında əsas amildir.»<sup>3</sup> Heydər Əliyev elmin səmərəliliyini nəzəriyyə ilə praktikanın vəhdəti zəməndə qiymətləndirir. «Hər bir alim qiymətlidir. Hər bir alimin ypratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləş-

<sup>1</sup> Bax. Heydər Əliyev. Mütaqillik yolu. Bakı, 1997, s. 19

<sup>2</sup> Bax. Döryadan damlalar. (tərtib edənlər: Bəkşeyiç Ələmşahov, Nizami Bəkşeyiçoglu, Bakı, 1999 s.65.

<sup>3</sup> Bax. Heydər Əliyev. Mütaqillik yolu. Bakı, 1997, s. 85.

dirən, nəzəri fikirləri tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda göstərən insanlar alımların sırasında xüsusi yer tutur.»<sup>4</sup>

Heydər Əliyev döñə-döñə göstərir ki, bizim milli mənəviyyatımız, yaradıcı təfakkürün məhsulu olan bəşəri ideyalar bizim mənəvi sərvətimizdir. Heydər Əliyev təlimində etdiyi kıl, «Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual potensial, inkişaf sahəyyəsi böyük mədəni sərvətimizdir.»<sup>5</sup> Heydər Əliyev xalqın ictimai təfakkürünün məhsulu olan milli mənəvi keyfiyyətlərimizin ümummilli sərvətimiz olduğu barədəki fikrini belə ifadə edir: «Mən bu gün bir azərbaycanlı kimi, özümüzə həm milli mənəvi dəyərləri həm de ümumbaşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi, əxlaqi mentamenti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir.»<sup>6</sup>

Heydər Əliyev tərəfindən eyni zamanda, görkəmli fikir dəhilərinin, söz xəzinədarlarının yaratıqları Azərbaycanın milli sərvəti kimi qiymətləndirilib: «Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbaşəri dəyərləri eks etdiirdiyi fikirlər bizim milli ideolojiyalarımızın əsasıdır və həmin ideolojiyanın yaranması üçün böyük bir vəsitədir, böyük bir sərvətdir». Xalqımız, tariximiz nə qədər yaşayacaqsə, Hüseyn Cavidin irsi də bir o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının mənəvi sərvətidir.»<sup>7</sup> Eyni haqla bu gün deməliyik ki, cəmiyyətimizin formalşamasına özünün tarixi bəhrəsini vermiş Heydər Əliyev dühası Azərbaycan xalqının ən böyük milli və mənəvi sərvətidir! Özündə azərbaycanlıq ideyalarına məxsus bütün milli-mənəvi keyfiyyətlərlə birlikdə ümumbaşəri dəyərləri birləşdirmiş və nəsil-

<sup>1</sup> Bax. Döryadan damlalar. Bakı, 1999 s.64-65.

<sup>2</sup> Bax. Döryadan damlalar. Bakı, 1999 s.18.

<sup>3</sup> Bax. «Xalq qozəti», 24 noyabr, 1998.

<sup>4</sup> Bax. Heydər Əliyev. Mütaqillik yolu. Bakı, 1997, s. 129.

lərə örnək olan Heydər Əliyev şəxsiyyəti xalqımızın ən bənzərsiz sərvətidir!

Heydər Əliyev şəxsiyyəti respublikamıza rəhbərlik etdiyi bütün fealiyyəti dövründə nəzəriyə və təcrübəni vəhdətdə inkişaf etdirmişdir. Məhz nəzəriyyə ilə təcrübənin vəhdətinin əsaslanan Heydər Əliyev Milli ideologiyası özünün dünyəviliyi ilə, reallığı ilə, humanistliyi ilə, yaradıcı və qurucu xarakteri ilə daim dövlətçiliyimizə xidmət edəcək, zənginləşdikcə zənginləşəcək və doğma Azərbaycanımızın çıçəklənməsində öz tarixi vəzifəsini ləyaqətlə yerinə yetirəcəkdir.

### Qısa nəticələr

1. Milli ideologiya milli ideyalar və ümumxalq ideologiyası zəminində yaranaraq yaradıcı xarakter daşıyır və bilavasita dövlətçiliyimizə xidmət edir.

2. Milli ideologiya xalqın bütün təbəqələri üçün, bütün milli-etnik tərkibi üçün ümumiləşdirici xarakterə malikdir. Ona görə də milli ideologiya, bütövlükdə həmiya aid olan, xalqın bütün nümayəndələrinin hər birinin maraq və mənafelərini ifadə edən, onları birləşdirən bir ideya sistemi kimi formalaşmışdır.

3. Milli ideologiya dövlətçilik zəminində yaranır və dövlətçiliyə xidmət edir. Hər bir dövlətçilik isə onun təmsil etdiyi xalqın bütün nümayəndələrinin maraq və mənafelərini keşiyində dayanır.

4. Milli dövlətçilik zəminində milli ideologiya o zaman yaranır və bərqrər olunur ki, dövlətin özündə bu dövlətçiliyi səciyyələndirən ənənələr yaranmış olsun.

5. Hər bir milli ideologiya özünün fəlsəfi-ictimai bazasına söykənir və bununla da onun camiyyatdakı mövqeyi bəlli olur.

6. Hansı xalqın dövlətçilik ideologiyasına çevrilmiş milli ideologiyası həqiqətə və realığa əsaslanırsa, ədalətlilik, humanizm və dünyəvilik prinsiplərinin bərqrər olunmasına xidmət göstərirse, o ideologiya öz dövlətçiliyinin yaşamasını, çıçəklənməsini və zənginləşməsini zəruri edir. Milli ideologiyalar bəşəriyyətə zidd prinsiplərə əsaslanırsa, onun təmsil etdiyi dövlətçilik də məhvə düşər olunmağa mahkumdur.

7. Azərbaycan milli ideologiyası ədalətlilik, humanizm və dünyəvilik prinsipləri üzündə bərqrərdir. Ona görə də bu milli ideologiya öz dövlətçiliyini uzun dövrlər boyu yaşatmağa, zənginləşdirməyə və ona qələbələr qazandırmağa qadirdir.

8. Azərbaycan milli ideologiyası Heydər Əliyevin obyektiv gerçəklilik prinsiplərinə söykənən, yaradıcı ideologiyası fələhayət mövqeyinə arxalanan, nəzəriyyə ilə praktikanın vəhdətinə əsaslanan fəlsəfi baza üzərində qurulmuşdur. Azərbaycan

milli ideologiyası bu xalqın təmsil etdiyi bütün insanların bütönlükdə mənafeyinə xidmət edir. Ona görə də bu ideologiya millətcilik ideologiyasından tam uzaq olan baxışlar sistemidir.

9. Azərbaycan milli ideologiyasının formallaşmasında xalqın milli-mənəvi keyfiyyətindən doğan içtimai dəyərlərə, elçədə tarixi səxsiyyətlərin yaratdığı ümumbaşarı dəyərlərlə, dünyı sivilizasiyasında qazanılmış on mühüm nailiyyətlərin həyatda sınaqdan keçmiş və özünü doğrultmuş təcrübəsi dayanır.

10. Milli ideologiyamız, bütövlükda bizim tarixi qələbəmizdir, bu günkü mənəvi sərvətimizdir. Ən böyük milli və mənəvi sərvətimiz isə ideologiyanın formallaşmasında öz xalqına tarixi tövflərini bəxş etmiş Heydər Əliyev dəhəsidir. Tarixdə səxsiyyətin roluna yüksək qiymət verən Heydər Əliyev səxiyyəti Azərbaycan xalqının ən bənzərsiz sərvətidir!

### Ədəbiyyat

1. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 6-ci il dönümünə həsr olunmuş yığıncaqdakı nitqi «Xalq» qəzeti 24 noyabr, 1988
2. Heydər Əliyev. Müstəqillik yolu (tərtib edənlər: Şahlar Əsgərov, Səlahəddin Xəlilov, Bakı 1997)
3. Ramiz Mehdiyev. Azərbaycanın siyasi gələcəyi Heydər Əliyevin fəal tərəfdarları və ardıcılları ilə bağlıdır. «Azərbaycan» qəzeti, 1 oktyabr 2002-ci il.
4. Səlahəddin Xəlilov. Heydər Əliyev və Azərbaycançılıq mədəniyyəti. Bakı, 2002
5. Əhməd Veliyev. Bəsirət ünvani. Bakı, 2002
6. Dəryadan damlalar (tərtib edənlər: Bəxşeyiş Ələmşahov, Nizami Bəxşeyiş oğlu) Bakı, 1999.
7. Misir Mərdanov, Əsgər Quliyev. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı, 2001
8. Nizami Cəfərov. Azərbaycançılıq məsələləri. Bakı, 2001.
9. Nizami Cəfərov. Azərbaycanlılar: etnokulturoloji birliyinin siyasi-ideoloji üfüqləri. Bakı, 2001.
10. Talib Musayev. XX əsrд ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr. Bakı, 1999

## MİLLİ İDEOLOCİYA VƏ AZƏRBAYCANÇI ELİTA

*Biz öz daxili siyasətimizdə çalışırıq ki,  
Azərbaycanın dövlət quruculuğu, comiyyətin  
teşkil edilməsi və iqtisadiyyatın inkişafı dün-  
ya dövlətlərinin təcrübəsi əsasında olsun və  
beləliklə do Azərbaycan Respublikası dünya  
məqyasında öz layiqli yerini tuta bilsin.*

Heydər Əliyev

Heydər Əliyevin azərbaycanlıq fəaliyyətində aparıcı istiqamətlərdən biri də siyasi-ideoloji elitanın formalasdırılmasından ibarətdir. Müstəqil dövlətçiliyimizin bazasında milli ideologiyamızın və Azərbaycanlıq ideyalarının formalaması, eləcə də onun monimsədilməsi üçün siyasi-ideoloji elitanın yaradılması tarixi bir zərurətdir. Azərbaycanın daxili və xarici siyasətinin təzim olunmasında, iqtisadiyyatımızın inkişaf etdirilmasında, milli-mənəvi keyfiyyətlərimizin ümumbaşəri ideyalarla birləşdirilməsində, müstəqil dövlətimizin uzun dövrlər boyu yaşamasının təmin olunmasında siyasi-ideoloji elitanın yaradılması çox mühüm tarixi əhəmiyyətə malikdir.

Siyasi-ideoloji elitanı formalasdırmadan müstəqil dövlətçiliyimizin zəminində yaradılmış milli-mənəvi dəyərlərimizi, azərbaycanlıq ideyalarını, sosial və iqtisadi inkişaf nailiyyətlərimizin ən qabaqcıl keyfiyyətlərini gələcək nəslə qatdırmaq imkanlarına nail ola bilmərik. Siyasi-ideoloji elita müstəqil Azərbaycan Respublikasında yaradılmış siyasi, ideoloji, maddi, mənəvi, sosial sahələrdə qazanılmış ənənələrimizin varisiyi kimi formalasmışdır.

Müstəqil Azərbaycan dövlətimizin ideoloji bazasının yaradılması dövlətçiliyimizin müxtəlif istiqamətlərdə möhkəmlənməsi, inkişafı və çıxəklənməsi üçün bir çox perspektivlərin meydana gəlməsini şərtləndirmişdir. Bunlardan biri də müstəqil Azərbaycanın milli siyasi-ideoloji elitasının formalasdırılmasıdır. Bu proses öz xarakterinə görə azərbaycanlıq ideyalarının

mənimsənilməsi və real həyata tövbi olunmasının canlı təzahürü və məntiqi davamıdır. Azərbaycan Respublikası hələ Sovet dövründə, xüsusilə, Heydər Əliyevin rəhbərliyi dövründə, elm, mədəniyyət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və bütövlükde ictimal həyatın bir çox sahələrində çox böyük uğurlar əldə etmişdir. Azərbaycan Respublikasında görkəmli elm, mədəniyyət xadimləri, ideoloji sahədə bir çox aparıcı və tanınmış rəhbər kadrlar yetmişdir. Bütün bunlar ümumilikdə siyasi-ideoloji elitanın sosial bazasından ibarət idi. Ancaq müstəqil Azərbaycanı təcəssüm etdirən elita hələ mövcud deyildi. Elitar mədəniyyət, elm, sosial prosesler, ideologiya, siyaset və başqa sahələr birbərabə mərkəzin-Moskvanın idarəciliyinə tabe idi. Hər şey mərkəzin tapşırıqlarına müvafiq olan program üzrə həyata keçirilirdi və mərkəzə xidmət edirdi. Lakin Heydər Əliyevin çox böyük uzaqqorənlilikə yaradığı bu sosial bazanın mərkəzini, əzəyini Azərbaycan elmi, Azərbaycan mədəniyyəti, Azərbaycanın mənafeyi, həmçinin bu mənafeyi həyata keçirməyə qabil və qadir olan azərbaycanlı kadrlar teşkil edirdi. Həmin sosial baza Heydər Əliyevin o zamandan yaradığı, bünövrəsinə qoyduğu azərbaycanlıq ideologiyasının əsası gəlirdi. Ancaq azərbaycanlıq ideyalarına sadıq olub Azərbaycanın mənafeyini xidmət edən elita tam şəkildə özünün formalasma prosesini müstəqillik zəminində həyata keçirə bilərdi. Doğrudan da müstəqillik elan edildikdən sonra həyət özü hər şeyi sinaqdan keçirdi. Aydın oldu ki, azərbaycanlıq ideyaları bəziləri üçün şəxsi mənafət və şəxsi mənəfət düşüncəsindən və anlayışından o tərəfə keçməmişdir. O zaman hakimiyətdə olan qüvvələr heç də Azərbaycan Respublikasının müstəqilliyi barədə düşünmürdülər. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü onları maraqlanmurdırdı. Müstəqil Azərbaycan respublikasında əhalinin mütəşəkkilliyi və milli birliyi barədə düşünmək onların ağlına belə gəlmirdi. Şəxsi mənafət hər şeyi üstələmişdi, hakimiyət hərisliyi gözlərinin qarşısından qalın pərdə çəkmışdi. Belə olduğu halda, dövlətin idarəciliyini ələ keçirmiş şəxslər heç vəchilə milli siyasi-ideoloji elitanın nümayəndələri sayıla bilməzdilər. Ancaq ölkə xali deyildi. Azərbaycanın milli mənafeyi namına çalışan və həyatını bu işə həsr etmiş oğullar xalqın içərisində idi. Yeni Azərbaycan Partiyasının yaranması ilə həyatını Azərbaycanın mənafeyi namınə sərf edən vətən oğulla-

ri seçildilər. Bu vətənə xidmət etmək üçün öz söyleşini, əzmkarlıqlarını, qüvvə və iradələrini birləşdirirdilər. Heydər Əliyevin ətrafında birloşan həmin qüvvələrin fəaliyyəti sayəsində milli-siyasi elita formallaşmağa başladı. Müstaqil dövlətçiliyimizin bünövrəsinin möhkəmləndirildiyi Heydər Əliyev dövründə milli siyasi-ideoloji elita Heydər Əliyev ənənələri üzərində, Heydər Əliyevin yaratdığı baza üzərində bərqrar olunmağa başladı. Milli siyasi-ideoloji elitanın bünövrəsi Heydər Əliyevin azərbaycanlıq ideyalarına söykənir. Bu elita Azərbaycanın müstəqilliyinin davam etməsinə və müstaqil dövlətçilik zəminində yaranmış ənənələrin qorunub saxlanmasına, həmcinin, onun inkişaf etdirilməsi məqsədinə xidmət edir. Heydər Əliyev təlimindən güclənən Azərbaycan elitisini artıq, Sovet dövlətinin dayaqlarının laxlaşdırılmış müddətdən dırçəliş prosesi keçirməyə başlamışdı. Sovet dövləti dağılmağa üz qoyanda artıq, Azərbaycan elitisini öz vətənəne xidmət etmək erasının başlangıcında dayandığını dərk etmişdi. Artıq Heydər Əliyevin azərbaycanlıq ideyalarının real həyata tətbiq olunma zamanının yetişdiyi duyulurdu. Ramiz Mehdiyev haqqı olaraq yazar ki, «Müstaqil Azərbaycanın siyasi elitisası 1990-ci ilin yanarından sonra Sov. İKP MK Siyasi Bürosunun sabiq üzvü və Azərbaycan xalqının siyasi lideri, o vaxt toqiblərə məruz qalan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələndə formallaşmağa başlamışdır. Yanvar ayı SSRİ-dəki siyasi hakimiyyətin mahiyyəti və xarakterinin daha dorindən dərək edilməsi və Azərbaycan xalqının taleyi üçün ağrı və kədər hissisi keçirən siyasetçilərin yeni nəslinin meydana gəlməsi ayı oldu. Elə bu mürəkkəb keçid dövrü də demokratik dəyərlər, sərbəst iqtisadiyyət, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizə aparmağa qadir olan müasir milli-siyasi elitanın mənəvi və siyasi amalının formallaşmasının başlangıcı oldu. Elitar təbəqə hər bir xalqın öz ənənələrinə və maraqlarına uyğun şəkildə, onun mənafələrinin qorunması istiqamətində fəaliyyət göstəren qüvvədir. Elitar təbəqə cəmiyyətin alimləridir, mütəfəkkirleridir, yazıçılarıdır, şairləridir, içtimai fikir sahibləridir, qabaqcıl ziyanlılardır, siyasetçi və ideoloqlarıdır. Cəmiyyətdə bu qüvvələr daim aparıcı olub. Elitar təbəqəsi olmayı-

<sup>1</sup> Bax: Ramiz Mehdiyev XX əsrin sonu-XXI əsrin övvəlində yeni dünya nazamı və milli idcaya: dünən, bu gün və sabah. «Azərbaycan» qəzeti, 9 yanvar, 2002-ci il.

an cəmiyyətdə sivilizasiya yarana bilməz, inkişaf və irəliləyiş baş verə bilməz. Azərbaycanda tarixən onun güclü elitar qüvvəsi və təbəqəsi olmuşdur. Məsələn, ümumbəşəri ideyaların yaradıcısı olan Nizami, Xətib Təbrizi, Nezimi, Nəsimi, Xətayı, Füzuli, Vəqif, M.F. Axundov kimi şəxsiyyətlər tarixin elitar təbəqəsinin nümayəndələri olmuşlar. Azərbaycanlıq obrazının yaranmasında bu elitar təbəqənin formallaşdırıldığı içtimai, siyasi, fəlsəfi fikirler, həmçinin, ümumbəşəri ideyalar çox böyük rol oynamışdır. Ötan əsrlərin ənənəsinə müvafiq olaraq, XX əsrin övvəllərində də Azərbaycanda çox böyük ideoloji qüvvəyə çevrilmiş elitar təbəqə yaramışdı. Möhz bu elitar təbəqənin mövcudluğunu nəticəsi id ki, əsriñ ikinci onilliyi mərhələsində Azərbaycanda dövlət müstəqilliyi bərqrar olundu. Lakin kommunist-bolşevik kabusu bu elitanın davam etməsinə və mövcudluğuna son qoymaq üçün çirkin yollar axtarıldı. Həkimiyət başında duran kommunizm-bolşevik kabusu onun yolunu tapdı. Ona qarşı elan olunmamış terror müharibəsi tətbiq etdi. 1930-cu illərin sonuna doğru qanlı represiya başlandı. Hüseyin Cavid, Cəfər Cabbarlı, Mikail Müşfiq, Heydər Hüseynov, Bəkir Çobanzadə və başqa bir çox qabaqcıl şəxsiyyətlər-alimlər, mütəfəkkirlər, dövlət xadimləri ya fiziki cəhətdən məhv edildilər, ya da gedərgəlməzə yollandılar. Bundan işə cəmiyyət ziyan çəkdi. Bir insan ömrü qədər olan müddətə kimi xalqın mənafeyinə xidmət edən yeni ziyanlı nəslinin yetişməsi üçün vaxt lazımlı geldi. Heydər Əliyevin 1969-cu ilde hakimiyyətə gəlməsi ilə azərbaycanlıq ideologiyasının bazasındaki elitar təbəqənin formallaşmasının teməli qoyuldu. 1990-cı il 20 yanvar hadisəsi 1937-ci il repressiyasının başqa şəkildəki davamına çevrildi. Lakin artıq, xalqın iradəsini qırmaq mümkün deyildi. Çünkü bu irada Heydər Əliyev təlimindən, Heydər Əliyev əzəmətindən güclərdi. Azərbaycanın müstəqilliyi Heydər Əliyev tərofindən bərqrar olunduqdan sonra Azərbaycan elitisinin formallaşmasında real perspektivlər yarandı. Ramiz Mehdiyev yazar ki, «Elitanın hər bir cəmiyyət üçün xarakterik olması əksidur. Onun əsasında insanların fiziki, psixoloji, intellektual, mədəni və digər fərqləri dayanır. Bununla yanaşı, elita xüsusi siyasi və təşkilatlı key-

fiyyətləri ilə səciyyələnir. Elita cəmiyyətin idarəetmə və siyasi, demokratik proseslərə təsir göstərmək bacarığı yüksək olan təbəqəsidir. Özü da elitanın formalşaması demokratiya prinsiplərinə zidd deyildir, cünki insanların sosial bərabərliyi bərabər imkanlar kimi başa düşülməlidir... Elita xalqın milli sərvətidir.<sup>176</sup>

Müsəris Azərbaycan elitəsi Heydər Əliyev məktəbiindən təlimlənmiş, onun prinsiplərdən bəhrələnmişdir. Heydər Əliyev məktəbi dahi rəhbərin Azərbaycana xidmət etdiyi zaman-dan formalşamağa başlamışdır. Heydər Əliyevin bütün fəaliyyəti, onun tapşırıqları, tövsiyyələri, bu məktəbin canlı vəsaitidir. Həmin məktəbdən mərhələ-mərhələ bütün xalq bəhrələnmiş və azərbaycanlıq dörsələrini öyrənmışdır. Yeni nəslin nümayəndələri bu məktəbin elə bir mərhələsində maariflənməyə başlamışlar ki, həmin dövrədə müstəqillik bərqrər olunmuş, azərbaycanlıq ideyaları realliga tətbiq olunmuş, müstəqil dövlətimizin ideoloji bazası olan milli ideologiya konsepsiyası yaradılmışdır. Yeni dövrün siyasi-ideoloji variisləri də məhz bu məktəbin yaradıcı xarakterindən bəhrələnmişlər. Heydər Əliyev məktəbinin yetirmələri bu xalqın mənafəfeyi naminə çalışan vətən övladlarıdır. Bu gün Heydər Əliyev məktəbində təlim görən yeni siyasi-ideoloji elitanın avanqardı kimi əvvəl təfakkürə malik olan, təmkinliliyi, sebirliliyi, təşəbbüskarlığı, humanistiliyi, vətənpərvərliyi, əzmkarlığı, iradəliliyi və yüksək təşkilatlıq qabiliyyəti ilə geniş ictimaiyyətdə özüne yüksək nüfuz qazandırmış. Yeni Azərbaycan Partiyası sadrının birinci müavini, Milli Olimpiya Komitəsinin prezidenti, Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti, Millət vəkili İlham Əliyev şəxsiyyəti yetişmişdir. İlham Əliyev yeni dövrün siyasetçisidir. İlham Əliyev gənc siyasi-ideoloji elitanın avanqardı kimi, XXI əsrin siyaset aləmində on çok tanınmış və on çok məhşur olan siyasi xadimlərindən biridir.

İlham Əliyev Heydər Əliyev məktəbinin bilavasitə yetişdirməsidir. Həm də on qabiliyyətli, on eruditisiyalı, on istedadalı yetirməsidir. İlham Əliyevin siyaset aləmindəki nailiyyətlər Heydər Əliyev ailəsinin zəngin ənənələrinin davamıdır. Heydər

Əliyev ailəsi məşhur alimlərin yetişdiyi ailədir, dövlət xadimlərinin yetişdiyi ailədir, dünya siyasetinin öündə gedən dahi şəxsiyyətin ailəsidir, azərbaycanlıq ənənələrinin on zəngin təcrübəsini özündə cəmləşdirmiş, köklü nəslin ailəsidir. Bu ailə və onun ənənələri, bütövlükdə bir məktəbidir, cəmiyyət məktəbidir, idarəcilik məktəbidir, vətənpərvərlik məktəbidir. İlham Əliyev bu məktəbin zəngin ənənələrindən bilavasita bəhrələnmişdir. Eyni zamanda, İlham Əliyev çox yaxşı təhsil görmüşdür. İlham Əliyev vaxtilə dünyadan az qala ikidə birinə diplomat və siyasetçi hazırlayan Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 23 yaşında həmin ali məktəbdə dərs demişdir. Eyni zamanda, elmi tədqiqatla məşğul olaraq alimlik dərcəsi almışdır. İlham Əliyev bu gün siyasetçilərin, politoloqların bilməli olduğu xarici dillərə, xüsusən, ingilis dilinə çox yaxşı yiyələnmişdir. Çevik təfakkürlü olması və ingilis dilinə yüksək səviyyədə bilməsi siyasi arenalarda ona çox böyük nüfuz, hörmət və qəlebələr qazandırılmışdır. Bu gün siyasetçilər, ideoloqlar, politoloqlar, tənimmiz ziyalılar və dövlət xadimləri İlham Əliyev şəxsiyyətdən sevincə və məhəbbətlə danişırlar. Ramiz Mehdiyev yazır ki, «İlham Əliyev yeni dövrün siyasetçisidir və tarixin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir. İlham Əliyevin dövlətə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətinə mədəmləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-səcəmə ölkələr birliliyinə daxil etməkdir. O, fəaliyyətdə ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət odur ki, o, foaliyyət dairəsi məhdud olan məmər deyil, əksinə, geniş baxışlara malik siyasetçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasetçi gərkədir!»<sup>177</sup>

Bu gün Azərbaycan respublikasında yaradılmış azad və demokratik cəmiyyət şəraitində bir çox mətbuat vasitələri fəaliyyət göstərir. Bu mətbuat, şübhəsiz, ictimai rəyin formalşmasında çox mühüm rol oynayır. Çoxöülü mətbuatda yaranmış

<sup>176</sup>Ramiz Mehdiyev Adı göstərilən məqalə, »Azərbaycan» qəzeti, 9 yanvar, 2002-ci il

<sup>177</sup>«Azərbaycan» qəzeti, 10 yanvar, 2002-ci il

ictimai rəyə görə, yaxın gələcək üçün ən perspektivli siyasetçi kimi diqqəti cəlb edən, siyasi mühitimdə yeni və orijinal nəfəsi ilə seçilən İlham Əliyev, xüsusilə, fərqlənir. O, artıq Azərbaycanın siyasi mühitində aparıcı bir və ciddi mövqeyə malikdir. İlham Əliyevi siyaset əlamətinə getirən məhz respublikamızda gedən təbib proseslərdir, ölkənin müasir inkişaf mərhələsidir. «Zamanın öna çəkdiyi İlham Əliyevi zamanın özü yetişdirmiş, formalasdırılmış və cəmiyyətə təqdim etmişdir. İlham Əliyev, eyni zamanda, siyasi arenaya böyük məktəbdən keçib gəlmüşdür. O, Heydər Əliyev kimi nəhəng bir şəxsiyyətin və siyaset ustادının təlim-tərbiyəsini görmüş, beşikdə ikən siyasi mühitinə xatəsinə düşmüş, gözünü siyaset meydandasında açmış, siyaset dünyasında yaşamış, tələbəlik və gənclik illerini vaxtılıq dönyanı idarə edən Moskvadan siyasi elitasında keçirmiştir. Başqa sözlə desək, İlham Əliyevi siyasetə getirən mühit Böyük Siyasi Məktəb olmuşdur. İlham Əliyevin bir siyasetçi və bir siyasi xadim kimi eyni zamanda bir şəxsiyyət kimi, xarakter cizgiləri mətbuatda belə ümumiləşdirilmişdir. «İlham Əliyev yeni keyfiyyətləri özündə cəmləşdirən siyasi xadimdir. Onun cəmiyyətə və ictimai-siyasi proseslərə baxışları sistemi başqalarından ciddi şəkildə fərqlənir. İlham Əliyevin baxışları sistemi zəngindir, rəngarəngdir, müasir dönyanın üstün və demokratik dəyərlərinin milli kaloritlə vəhdətidir. Dözümlüdür, təmkinli və səbirlidir, dövlətçilikdə, taleyüklü problemlərimizin həllində qətiyyəti və prinsipialdır, adı həyatda issa sadə, somimi, xeyirxah bir insandır. Bütün varlığı ilə vətənə və mənsub olduğu milletə bağlıdır.»<sup>1</sup>

Əli Həsənov və Nazim İsayevin bir məqaləsində İlham Əliyevin Azərbaycan elitarasının avanqardi kimi gələcək siyasi həyatda rolu və mövqeyi barədə deyilir: «Hakim Yeni Azərbaycan Partiyası sıralarında, xalq arasında getdikcə belə bir ideya özüna möhkəm tərəfdarlar və ardıcılardan toplayır ki, xalqımızın ümummilli lideri, müstəqil dövlətlimizin qurucusu və xilaskarı, Heydər Əliyev məktəbinin bacarıqlı şagirdi, dövlətin indiki siyasi kursunun layiqli davamçısı, Azərbaycan gənclərinin

<sup>1</sup> Bax. İlham Əliyev böyük siyasetçi: reallıqlar və perspektivlər. Bakı, 1999, s.4-5.

sevimli İlham Əliyev hakimiyyətin varisliyinin tömən edilməsində əsas rol oynamalıdır. Xalq arasında, YAP daxilində Azərbaycanın gələcək siyasi təleyi, dövlət quruculuğu, müstəqillik, sabitlik, demokratiya yolu ilə inkişaf xəttinin davam etdiriləsi ilə bağlı əsl xalq hərəkatı genişlənməkdədir. Bu hərəkat özünün bariz ifadəsini İlham Əliyevin Yeni Azərbaycan Partiyasının ikinci qurultayında böyük yekdillik və ruh yüksəkliyi ilə partiya sədrinin birinci müavini seçilməsində və onun partiyasının və xalqın gələcək lideri elan edilməsində tapdı.»<sup>2</sup>

Yeni Azərbaycan Partiyasının onuncu ildönümünə həsr olunmuş yubiley marasimində Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, Milli Məclis Sədrinin birinci müavini Arif Rəhimzadənin çıxışında deyildiyi kimi, «Bu gün Azərbaycan Respublikasının ardıcıl inkişafını tömən etməyə qadir olan gənc siyasetçilər və dövlət xadimləri korpusu yaranmışdır. Siyaset meydandasına dövlət işi tacribəsinə malik istedadlı siyasetçilər çıxmışlar. Onların arasında xalq haqqı olaraq ilk növbədə İlham Əliyevin adını çəkir.»<sup>2</sup>

İlham Əliyev bir millot vəkili kimi öz xalqına sədəqətlə xidmət göstərir, öz seçicilərinin qayğısına qalır, onların ümidişlərini və etimadını doğrudur, zəruri ehtiyaclarının aradan qaldırılması üçün əlindən gələni əsirgəmir. İlham Əliyev 14 sayılı Qaradağ seçki dairasından Miilli Məclisə deputat seçilmişdir. Rayonun mərkəzində Lökbatan qəsəbəsi yerləşir. O zaman, hətta, bu rayonun rəhbərliyinin etirafına görə qışda palçıdan, yayda toz-torpinqdan tərəpnək, nəfəs almaq mümükün deyildi. İlham Əliyevin bilavasitə təşəbbüsü və koməkliyi ilə Qaradağ rayonunun iqtisadiyyatının dinamik inkişafında, əhalinin maddi rifah halının yüksəldilməsində, büdcədən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsində, təhsil, maarif, mədəniyyət və idman sahələrinin inkişafında və tərəqqisində mühüm irəliləyişlər baş vermişdir. İlham Əliyevin təşəbbüsü ilə «Qaradağ» rayonunun sosial-

<sup>1</sup> Heydər Əliyev və Azərbaycan milli elitarı. «Azərbaycan» qəzeti, 23 dekabr 2001-ci il.

<sup>2</sup> Bax. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində Arif Rəhimzadənin çıxışı «Xalq qəzeti», 28 noyabr 2002-ci il.

iqtisadi inkişafına yardım fondu» yaradılmışdır. Rayonda sosial problemlərin həll olunmasında, əhalinin elektrik enerjisi, qaz, istilik, ictimai nəqliyyatın təmin olunmasındaki uğurlar, məhz həmin fondun fəaliyyəti ilə bağlıdır. Rayonda 20 kilometrlik Lökbatan-Qızılış yolу təmir edilmiş, həmin yol ilə şəhərin mərkəzinə və «20 yanvar» metro stansiyasına 2 rahat avtobus marşrutu açılmışdır. Rayonda, həmçinin, Səngəçal-Çeyildəq qəsəbələrini birləşdirən avtomobil yolunda 4 köprü əsası təmir olunmuş, 17 kilometrlik Səngəçal-Çeyildəq su xətti çəkilmiş, qaçqın və məcburi köçkünlər üçün qaz xətti çəkilmiş, Bakı-Astarə yoluñdan Sahil qəsəbəsinə keçmək üçün birbaşa avtomobil yolu açılmışdır.

Rayon ərazisində təhsil alanlar üçün sosial-maddi təminatlar yaradılmış, şəhid, əlil, əsgər və aztəminatlı ailələrdən olan şagirdlər pulsuz dərsliklər verilməsində İlham Əliyevin yaratdığı fondun böyük xidməti olmuşdur. Bundan əlavə, 223 sayılı orta məktəbin şagirdlərinə 100 dəst məktəbli forması, 35 cüt ayaqqabı, 14 sayılı internat məktəbini 180 dəst gödəkcə, 25 yorğan, mətbət dəstləri verilmişdir.

İlham Əliyevin təşəbbüsü ilə Qaradağ rayonunda imtiyazlı olanlara bığ birmərtəbəli 50 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Sahil qəsəbəsindən 3 kilometr aralı məsafədə ayrılmış 10 hektar ərazidə 107 massivi qaçqın və məcburi köçkün ailələrindən olan müharibə əllilərinə və şəhid ailələrinə həmin evlər paylanmışdır.<sup>1</sup>

İlham Əliyevin təşəbbüskarlığı və təşkilatlılığı sayəsində neft kontraktları çox böyük uğurlar əldə etmiş, həmçinin, bu kontraktlar vasitəsi ilə Azərbaycanın Avropa dövlətləri və Amerika Birleşmiş Ştatları ilə siyasi-iqtisadi və diplomatik əlaqələri respublikamızın maddi-mənəvi, sosial mənafeyinə xidmət edən bir zəmin üzərində qurulmuşdur.

İlham Əliyevin bilavasita rəhbərliyi ilə bir çox idman uğurlarımız baş vermişdir. Sidneydəki uğurlu çıxışlar, voleybolcularımızın parlaq qələbələri, dünya və Avropa birinciliyi yarışlarında güləşçilərimizin yüksək adlar qazanması, 1999-cu ildə yel-

nietmə boksçuların Avropa çempionunda idmançılarımızın 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanması hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurur. İdmanın digər sahələri üzrə əldə edilən qələbələr gənclərdə bu günümüze inamı, gələcəyimizə ümidi artırır. Bakıda, Naxçıvanda, Gəncədə, Şəkida müasir tələblərə cavab verən olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi gənclərdə vətənpərvərlik təbiyəsini canlandırır. Onları daha cəsarətli edir, daha yenilməz olmağa çağırır, daha uğurlu olmağa səsləyir.

İlham Əliyev bütün fealiyyəti ilə, bütün işgüzarlığı ilə, bütün təşəbbüskarlığı ilə, bütün humanist keyfiyyətləri ilə özündə Azərbaycanın ləyaqəti övladı obrazını formalaşdırılmışdır. İlham Əliyev XXI əsrin siyasi xadimidir. Azərbaycanın siyasi-ideoloji elitarının avangardı olan İlham Əliyev yeni əsrdə Heydər Əliyev ənənələrinin ən layiqli varisi və davamçısıdır. İlham Əliyev bütün fealiyyəti onun vətəndaşlıq mövqeyinin və azərbaycanlıq amalının təcəssümüdür.

<sup>1</sup> Bax: İlham Əliyev diplomatiyasının nailiyyəti. Bakı, 2001. s. 34-39.

### Qısa nəticələr

1. Siyasi-ideoloji elita varislik prinsipinə müvafiq olaraq dövlətçiliyin mənafelərinin qorunmasına xidmət edən milli, siyasi və ideoloji sistemin aparıcı siyasi və ideoloji təbəqəsi mənasında başa düşülür.

2. Siyasi-ideoloji elitanın mövcudluğu və fəaliyyəti müstəqil dövlətçilik şəraitində reallıq kəsb edə bilir.

3. Müstəqil dövlətçilik olmadığı təqdirdə milli elitar təbəqənin formalaşması və onun milli mənafelərə xidmət göstərməsi çox böyük çətinliklərlə üzləşir. Azərbaycanda Milli siyasi-ideoloji elitanın formalaşma dövrü Sovet dövlətinin dağılması və müstəqilliyin bərqərar edilməsi mərhələsindən başlanır.

4. Siyasi-ideoloji elitanın milli xarakteri onun azərbaycançılıq ideologiyası bazasındaki fəaliyyətinə əsaslanır.

5. Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi dövründə yaranmış sərbəst düşüncə, müstəqil inkişaf və azad hərəkat ideyaları müstəqillik mərhələsində milli-siyasi ideoloji elitanın formalaşmasında baza rolu oynamışdır.

6. Milli siyasi-ideoloji elitanın fəaliyyəti azərbaycançılıq ideologiyası bazasındaki müstəqillik və milli birlik prinsiplerinə əsaslanır.

7. Milli siyasi-ideoloji elitanın fəaliyyətində aparıcı xətt müstəqil dövlətimizdə yaranmış ənənələrin qorunub saxlanmasından, onun davam və inkişaf etdirilməsindən ibarətdir.

8. Elitar təbəqənin milli xarakter alması üçün münbit şərait müstəqillik, azadlıq və sərbəstlik bazasıdır. Müstəqillik, azadlıq, sərbəstlik olmadan elitar təbəqə milliləşə bilmir və hayat səhnəsində çəkilib gedir. Müstəqillik, azadlıq və sərbəstlik davam etdikcə milli siyasi -ideoloji elita inkişaf edir, zənginləşir, ictimai şüurun yetkinlaşmasınaçox böyük təsir göstərir.

9. Milli siyasi-ideoloji elita cəmiyyətin çox böyük mənəvi, psixoloji, əxlaqi servatıdır.

10. Heydər Əliyevin milli mənafelərin çıxklənməsinə yönəldilmiş ictimai və siyasi fəaliyyətinin bəhrəsi olan bugünkü siyasi - ideoloji elitanın avanqardı Heydər Əliyev məktəbinin

layiqli davamçısı və varisi, yeni dövr diplomatiyasının ən qabaqcıl nümayəndəsi XXI əsrin gənc siyasetçisi kimi böyük şöhərət qazanmış İlham Əliyevdir.

11. Özünü bütün fealiyyəti, işgizarlığı, təmkinliliyi, əzmkarlığı, təşəbbüskarlığı, təşkilatlılığı və humanist keyfiyyətləri ilə leyaqatlı azərbaycanlı obrazına çevrilmiş İlham Əliyev yenidövrə özüna Heydər Əliyev ənənələrinin layiqli davamçısı kimi böyük hörmət, ehtiram və məhəbbət qazandırılmışdır.

### Ədəbiyyat

1. İlham Əliyev böyük siyasetdə: reallıqlar və perspektivlər. Bakı, 1999.
2. İlham Əliyev diplomatiyasının nailiyyətləri. Bakı, 2001.
3. Ramiz Mehdiyev. XX əsrin sonu-XXI əsrin əvvəlində yeni dünya nizamı və milli ideya: dünən, bu gün və sabah. «Azərbaycan» qəzeti, 9 yanvar 2002.
4. Ramiz Mehdiyev XX əsrin sonu-XXI əsrin əvvəlində yeni dünya nizamı və milli ideya: dünən, bu gün və sabah. (ardı) «Azərbaycan» qəzeti, 10 yanvar 2002.
5. Əli Həsənov, Nazim İsayev. Heydər Əliyev və Azərbaycan milli elitarası. «Azərbaycan» qəzeti 23 dekabr 2001.
6. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində Arif Rəhimzadənin çıxışı. «Xalq qəzeti», 28 noyabr, 2002-ci il.







## İLHAM ƏLİYEV HEYDƏR ƏLİYEV SİYASİ KURSUNUN VARİSİDIR

*Mon nikbınom və respublikamızın ya-  
xın galocakdə öz inkişafının yənəf mə-  
həsəsinə qədəm qøyacağuma inanıram.*

İlham Əliyev

Heydər Əliyevin azərbaycanlıq təlimindən bəhs edərkən varislik barəsində söz deməmək mümkün deyildir. Varislik xarakterinə görə tarixi-ictimai bir kateqoriyadır. Varislik sözünün kökü mənşəcə ərəb dilinə məxsusdur. Azərbaycan dilində onun hərfi anlamı ötürülmə, ardıcılıqla çatdırılma deməkdir. Varislik sözündən hüquşunaşlıqla, xüsusun daha çox istifadə olunur. Varislik sözü cəmiyyət həyatında geniş ictimai mənə qazanmışdır. Varislik sözünün ictimai mənəsi cəmiyyət həyatında qazanılmış uğurların, nailiyyətlərin gələcəyə ötürülməsi anlayışını ifadə edir. Varislik bu gün milli və mənəvi dəyərlərimizin zaman-zaman nəsillərdən-nəsillərə ötürülrək qorunub saxlanması və yaşamasını tömin edən ictimai amillərdən bərdir. Varislik cəmiyyət həyatına məxsus mənəvi əlaqələri bərkidi, möhkəmlədir, onun davamlılığını tonzimləyir.

Bu gün milli ideologiyamızın bazasını təşkil edən azərbaycanlıq ideyaları varislik yolu ilə qədim dövrlərdən bəri gəlib çatmış milli-mənəvi dəyərlərimizin üzərində qurulmuş və bərqarar olmuşdur. Bu gün deyəndə ki, Azərbaycan xalqı hansı milli-mənəvi dəyərlərin varisidir? Deməyə haqqımız var ki, xalqımız çoxlu-çoxlu milli özünəməxsus və ümuməbsəri ideyaların varisidir. Azərbaycan xalqı zəngin əxlaqi keyfiyyətlərin böyüyə hörmət, kiçiyə ehtiram, sözünəbüttövlük, dönməzlilik, matinlik, qonaqpərvərlik, etibarlılıq, sadiqlik, əliaçıqlıq, səxavətlilik, doğruluqluq kimi yüksək mənəvi keyfiyyətlərin varisidir. Azərbaycan xalqı onun mənəvi keyfiyyətlərinin daşıyıcısı olan zəngin folklor, oynaq və rəngarəng, musiqi, incəsənət

nümunələrinin varisidir. Azərbaycan xalqı ümumbaşəri ideyalarla zəngin olan çox güclü bədii yaradıcılıq nümunələrinin varisidir. Varislik amili olmadan milli-mənəvi dəyərlərimiz və ümumbaşəri ideyalar bu günə gəlib çata bilməzdi. Bu gün bizim milli-mənəvi dəyərlərimiz və ümumbaşəri ideyalarımız elə bir zirvə təşkil edir ki, dünya sivilizasiyasına qoşuldugumuz müstəqillik dövründə inkişaf etmiş ölkələrin mədəniyyətini sadəcə qəbul etmək və mənimsəmək məcburiyyətində deyilik. Biz bu gün varisi olduğumuz zəngin mədəniyyətimizlə dünya mədəniyyətinə qovuşmaq və milli-mənəvi keyfiyyətlərimizi ümumbaşəri ideyalarla zənginləşdirmək mərhələsindəyik. Varislik olmadan milli-mənəvi keyfiyyətlərimizin dünya mədəniyyətinin ən yaxşı nümunələri ilə qovuşdurulması və integrasiyası mümkün deyildir. Azərbaycanlıq obrazının bütövləşməsində və zənginləşməsində varislik amilinin çox mühüm tarixi və ictimai əhəmiyyəti vardır.

Bu gün fəxrə deyə bilərik ki, milli-mənəvi keyfiyyətlərimizin ən ideal daşıycısı və bu keyfiyyətləri ümumbaşəri keyfiyyətlərə qovuşdurən və ideal azərbaycanlı obrazını özündə cəmləşdirən ən nümunəvi şəxsiyyət Heydər Əliyevdir. Heydər Əliyev bu manada deyir ki, «Men bu gün bir Azərbaycanlı kimi, özündə ham milli-mənəvi dəyərləri, ham də ümumbaşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentamenti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir».<sup>1</sup>

Müasir müstəqillik mərhələsində azərbaycanlı obrazının formalaması üçün, cəmiyyət həyatının inkişafı üçün zəruri olan arqumentlər milli-mənəvi dəyərlərimiz və ümumbaşəri keyfiyyətlərin qovuşmasından ibarətdir. Heydər Əliyev şəxsiyyəti isə bu keyfiyyətlərin nümunəvi obrazıdır.

Bu gün həqiqətən də azərbaycanlı obrazı yaranması üçün Azərbaycan xalqı çox böyük zəngin ənənələrin varisidir. Böyük şəxsiyyətlər bu ənənələri özlərində cəmləşdirir və hər bir xalq da onun mədəniyyəti və inkişafı da onun səviyyəsi də məhz böyük şəxsiyyətlərinə görə tanınır.

<sup>1</sup>Bax. «Xalq qəzeti», 24 noyabr 1998-ci il.

Tarix boyu cəmiyyətin bütün ağırlığı böyük şəxsiyyətlərin, dahi insanların ciyinlərinə düşür. Onlar, həmçinin, cəmiyyət həyatında baş verən ən uğurlu işlərin, nailiyyətlərin aktiv daşıyıcıları, davametdiricisi və varisleri olmuşlar. Varisliyi nəsillər boyu yaşıdan böyük şəxsiyyətlərin və dahlərin özləri tarixdə böyük varisler olmuşlar. Bütün zamanlarda dahlər təkcə varisliyi yaşatmışdır, həm də varislik ənənələrinə uyğun olaraq cəmiyyət həyatına çox böyük dəyişikliklər və irələyişlər getirmişlər.

Azərbaycan xalqının malik olduğu zəngin irs təkcə keçmişin təcrübəsindən ibarət deyil. Keçmişin öyrənmək o demək deyil ki, biz yalnız, tarixin dərin qatlardında qalan qədim şəhərətəmizlə öyünməliyik. Tarixi hadisələrin hər biri gələcək üçün iibrət dərsidir. Tarixi doğru-düzgün qarvamaq və hadisələrin analitik təhlilini aparmaq gələcək inkişafın optimal proqramını hazırlanmaq üçün təminat yaradır. Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü həm də ondadır ki, o, tarixə yaradıcı şəkildə yanaşır və gələcək həyatın düzgün proqramını hazırlayıb cəmiyyətə tətbiq edir.

Bu gün müstəqil Azərbaycan dövlətinin yaradılması, onu əbədi yaşatmağın yollarının öyrənilməsi və həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçilik cəmiyyət həyatına mexaniki surətdə tətbiq olunur. Bu dövlətçiliyin yaranmasında, formalaşmasında və inkişafında tarixi varisliyin çox mühüm rolü vardır. Dövlət rəhbərinin böyüklüyü də ondadır ki, tarixi varisliyi cəmiyyət həyatına yaradıcı şəkildə tətbiq edir.

Bələliklə, bugünkü müstəqil dövlətçiliyimizin mövcudluğu tarixi varisliyin davamıdır. Varisliyin mövcudluğu isə obyektiv gerçəklilikin cəmiyyət həyatındaki praktik təcəssümüdür. Artıq, Azərbaycan Respublikası özünün müstəqil dövlətçiliyinin ikinci onilliyini yaşıyır.

Bu müddədə müstəqil dövlətçiliyimizin bir çox yeni ənənələri yaranmışdır. Müstəqillik əldə etmiş ölkələrdə dövlətçilik ənənələrinin yaranması çətin bir prosesdir. Elə ölkələr vardır ki, onların müstəqillik dövrü bir neçə on illər boyu davam etsə də dövlətçilik ənənələri sabitləşməmişdir. Azərbaycan Respublikası

sında bu ənənələr hələ Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən başlamışdır. Bu ənənələr milli ideologiyamızın Heydər Əliyev təliminə əsaslanır. Heydər Əliyev təlimi xalqın tarixi mənəviyyatına, milli mənliyinə, mədəniyyətinə və onun yaratdığı ümumibəşəri dövrlərə əsaslanır. Heydər Əliyev təlimində varislik və ənənə bir-birini tamamlayır. Heydər Əliyev təlimindəki varislik və ənənəciliyin vəhdəti dövlətçilik sahəsində da ənənə yaranmasının bünövrəsinə təşkil edir. Həmin ənənələr bütövlükə bundan sonra da Azərbaycanın müstəqiliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Konkret olaraq, bu ənənələri aşağıdakı kimi xarakterizə etmək olar:

1. Azərbaycanın dövlətçilik bazası yaradılmış və möhkəmləndirilmişdir.
2. Ərazi bütövlüyü üçün ən zəruri töminat əldə edilmişdir.
3. Cəmiyyət hayatında sabitlik və əmin-amənlilik yaradılmışdır.
4. Cəmiyyətin sosial, iqtisadi, mədəni inkişafında mühüm naliyyətlər qazanmışdır.
5. Azərbaycan Respublikasının xarici dövlətlərlə əlaqə və münasibətləri formalasdırılmışdır.
6. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması tömin edilmişdir.
7. Cəmiyyətdə azad, ədalətli, demokratik mühit yaradılmışdır.
8. Xalqın mütəşəkkillik və bütövlüğünün bünövrəsi qoyulmuşdur.
9. Azərbaycanın milli-mənəvi keyfiyyətlərinin ümumbaşəri dövrlərə qovuşması prosesində Azərbaycanlıq ənənələrinin inkişafı və zənginləşməsi üçün münbit şərait yaradılmışdır.
10. Dövlətçilik ənənələrinin davam və inkişaf etdirilməsinin davamçıları olan milli siyasi-idioloji elita formalasılmışdır.

Bütün bu naliyyətlər Azərbaycan cəmiyyətində azərbaycanlılığı və dövlətçiliyimizi qorumaq və saxlamaq üçün möhkəm zəmindir. Bu gün biz varislik barədə danışanda məhz milli və dövlətçilik ənənələrimizin gələcək dövrlərə ötürülməsini nəzərdə tuturuq. Bunun üçün ilk növbədə, cəmiyyətin

bütövlüyü və dövlət müstəqilliyi vacib şərtlərdəndir. Bu gün müstəqil dövlətçiliyimiz Azərbaycan cəmiyyətinin bütövlüyü və mütəşəkkiliyi bazasında mövcuddur. Bu gün müstəqil Azərbaycan Respublikası dünyanın 137 ölkəsi ilə diplomatik əlaqə saxlayır. Vyana Konvensiyasının ihtarəkçisi olan bütün dövlətlərə konsulluq münasibətləri yaradılıb və bu iş davam etdirilir. Respublikamızda 63 xarici dövlətin soñirlikləri fəaliyyət göstərir. Azərbaycan Respublikasının isə 21 xarici ölkəde soñirlik, baş konsulluq və daimi nümayəndəliyi var.<sup>1</sup> Müstəqil dövlətçiliyimiz bundan sonra da uzun dövrlər ərzində yaşamasına zəmin yaranması üçün varisliyin tömin olunması həqiqi mənada tarixi bir zərurətdir. Artıq Azərbaycan cəmiyyəti belə bir zərurətin vacibliyin duyur, hiss edir və dərk edir. Ancaq, çox zaman müxalifət bu zərurəti özü də bila-bile dəlaşdırıb ictimayyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərir. Siyasi sistemin sabit olduğu ölkələrdə varisliyin zoruri bir amilə əvviləşməsinin fəlsəfi və sosial əsaslarını izah edərən Ramiz Mehdiyev yazar: «... siyasi sistem sabit olduğu ölkələrdə hakimiyyətin varisliyi dövlətin və cəmiyyətin varisliyinin zoruri atributu kimi şərh olunur. Mustafa Kamal Atatürk güclü, demokratik və dünyəvi dövlət quraraq hakimiyyətin varisliyini tömin etmişdir.

Heydər Əliyev bu gün Azərbaycanda nəinki vətəndaş cəmiyyətinə və sərbəst iqtisadiyyata malik olan müstəqil, sivilizasiyalı və demokratik dövlət qurulması üçün bünövrə, həm də gələcəkdə konstruktiv müxaliifin varlığı təqdirində daha səmərəli olacaq partiya ənənəsinin əsasını qoymusdur. Siyasi plüarizm sərbəst iqtisadiyyat və cəmiyyətin öz siyasi liderini azad şəkildə seçməsi üçün daha əlverişli şərait yaradmış Heydər Əliyev hakimiyyətinin varisliyinin mahiyyəti, bax bundadır.<sup>2</sup>

Nəzərə almaq lazımdır ki, dövlətçilik ənənələrinin yaranması hakimiyyətin sadəcə mexanizm deyil, həm də onun bütün böyük sistemidir. Bu sistemdə bütün mexanizmlər bir-biri ilə bağlıdır və biri digərini şərtləndirir. Əgər bu mexanizmdə bir boş-

<sup>1</sup> Bax. Veli Həbiboglu. Demokratiya xalqımızın milli sorvətidir. «Respublika» qəzeti, 14 sentyabr, 2002-ci il

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti, 10 yanvar, 2002-ci il

luq qoyulmuş olsa idi həmin mexanizm hərəkət qüvvəsini itti-rərdi. Lakin müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin bazası onun milli ideologiyası və sosial iqtisadi inkişaf istiqamətləri ilə elə möhkəmləndirilmişdir ki, həmin mexanizm bətöv bir sistem daxilində uzun əsrlər boyu işləməyə qadirdir. Müstəqil Azərbaycan dövlətində yaradılmış ənənələrin hər biri özlüyündə keyfiyyətlərin ötrülməsi prinsipi kimi bərqərar olmuş varisliyi əsaslanır. Bununla da dövlətçilikdə varisliyin mövcudluğunu, dövlətin özünün mövcudluğunun və gələcək inkişafının təməlidir. Dövlətçilikdə varislik olmasa çox böyük çətinliklər bahasında yaranmış ənənələr puç olar. Belə halda dövlətçiliyi yaşatmaq olmaz, xalqın bütövlüyünü, varlığını və mövcudluğunu təmin etmək mümkün olmaz. Varislik dövləti, xalqı, milləti, vətənmizin bütövlüyünü qoruyub saxlamaq üçün bazarlıdır. Heydər Əliyevin xalq, vətən, millət qarşısındaki ən böyük xidmətlərindən biri da məhz dövlətçilikdə varislik təməlinin yaradılmasından ibarətdir. Əli Həsənov və Nazim İsayevin «Heydər Əliyev və Azərbaycanın milli elitarası» adlı məqaləsində varisliyin bir tarixi zərurət olması ilə əlaqədar İlham Əliyevdən gətirilən belə bir sitata istinad edilir: «Qəti əminəm ki, Azərbaycanda hakimiyyətin varisliyi mövcud olmalıdır. Azərbaycan rəhbərliyinin apardığı siyaset yeganə düzgün siyasetdir. Hazırda yeridilən xətt davam etdirilməlidir. İndiki siyaset bir çox yeniliklər üçün nəzərdə tutulan siyaset olmalıdır. Əks halda, Azərbaycan yenə də hərc-mərcliyə məruz qala bilər» («İzvestiya», 19.05.01).<sup>11</sup>

Müxalif varislik məsələsini elmi, fəlsəfi, ideoloji bir amil kimi nəzərə alınmadan hakimiyyətin mexaniki öttürləməsi kimi vulqar bir ideya irəli sürüb cəmiyyətdə çasqınlıq yaratmağa çalışır. 2 mart 1999-cu il tarixli «Xalq qəzeti»ndə Yusif Hümbətova aparılmış bir müsahibədə jurnalist soruşur: «Bu gün müxalif döşəgəsinin liderləri İlham Əliyevin siyasi fəaliyyət göstərməsinə qısqanlıqla yanaşır, siyasi varislik məsələsini özlərinə sərf edən tərzdə işləndirirlər.»

Bu suala aşağıdakı kimi cavab verilir:

<sup>11</sup> Bax. «Azərbaycan» qəzeti 10 yanvar 2002-ci il.

«—Əvvələ, bu gün hakimiyyətdə varislik məsələsini müzakirəyə çıxarmağa heç bir ehtiyac yoxdur. Prezident Heydər Əliyev həلا uzun müddət dövlət başçısı olacaq. Çünkü Konstitusiyaya görə onun növbəti prezident seçkilərində də öz namizədiyini irəli şürmək hüquq var. Digər tərəfdən, Prezident Heydər Əliyev varislik məsələsinə birmənli inünasibət bildirib: seçkilər zamanı xalq kimi istəsə onu da prezident seçəcək. Buna nüfuzlu belə, bu gün doğrudan da müxalifet liderləri İlham Əliyevi özlərinə potensial siyasi rəqib hesab edirlər. Özlərinə nüfuzdan salmış siyasetçilər İlham Əliyevin ünvanına qarayaxmalar söyləyir, bir növ, onu siyaset meydanından uzaqlaşdırmağa çalışırlar. Lakin, İlham Əliyevin istori siyasi fəaliyyəti, istor milli möclisin deputati, istərsədə neft şirkətinin birinci vitse-prezidenti kimi gördüyü işlər göz qabağındadır. İlham Əliyevin yüksək intellektə malik olması, dərin biliyi, təşkilatçılıq qabiliyyəti, opponəntlərini çox narahat edir. İlham Əliyeva qarşı qısqanlıq da məhz onun xalq arasında günbəğün artan nüfuzundan irəli gəlir. Müxalifet siyasetçiləri ərz edirlər ki, İlham Əliyevin siyasi varisliyi iddia etməyə haqqı yoxdur. Halbu ki, Konstitusiyanın 100-cü maddəsində göstərilir ki, yaşı 35-dən aşağı olmayan Azərbaycan Respublikası ərazisində 10 ildən artıq yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı ölkə prezidenti seçilə bilər. Göründüyü kimi, İlham Əliyevin özünün növbəti seçkilərdə prezidentliyə namizəd göstərilməsi üçün heç bir mane yoxdur. Prezidentin oğlu olması onun siyasi fəaliyyət göstərməsinə heç cür mane ola bilməz. Bir çox dövlət başçlarının övladları, qohum-əqrabalıları fəal siyasi fəaliyyət göstərirler. Onların hakimiyyətin varisliyini iddia etmələri heç də təccübə qarşılanır. Bizdə isə özlərinin diskreditə etmiş siyasetçilər varislik məsələsindən şou düzəltmək isteyirler. İlham Əliyev atanın yaratdığı partianın liderliyinə real namizədlərindəndir və burada qəribə heç nə yoxdur. İlham Əliyev gənclərin problemlərinin həllində həmisi yardımçı olmuşdur. Milli Olimpiya

Komitəsinin sədri kimi də göstərdiyi fəaliyyət ölkəmizə baş ucalığı gotirir. Bir sözü İlham Əliyev gənc olmasına baxmayaraq, elə bir mühitdə formalış, yetkinləşib ki, elə bir siyasi məktəb keçib ki, onun gələcəkdə Azərbaycanda layiqli yerlərdən birinə tutucuna heç kasın şübhəsi olmamalıdır.<sup>1</sup>

Bəzi hallarda Azərbaycandan kəndə olan müəyyən qüvvələr də varislik məsələsini düzgün qiymətləndirə bilmirlər. Hətta bəzilərinə elə gəlir ki, konstitusiyanın müəyyən maddələrində dəyişiklik edilməsi məqsədi ilə keçirilən 2002-ci il 24 avqust referendumu da hakimiyətin texniki ötürülməsinə xidmət edir.

Bu yanlışlığın aradan qaldırılması və referendumun nəticələrinin düzgün qiymətləndirilməsi məqsədi ilə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyevin «Bi-bi-si» dünya xidmətinin rəhbəri cənab Mark Bayforda ünvanlaşdırılmış savab, xüsusilə diqqəti cəlb edir. Məktubda göstərildiyi kimi, Azərbaycandan kəndə bəziləri yanlış olaraq bələ hesab edirlər ki, konstitusiya dəyişiklikləri ilə bağlı maddələrdən biri guya Azərbaycanda hakimiyətin prezident Heydər Əliyevin oğluna keçməsini asanlaşdırmaqdən ibarətdir.<sup>2</sup>

Bir daha nəzərə almaq lazımdır ki, məqsədli və ya məqsədsiz şəkildə irəli sürülən bu cür ittihamlar cəmiyyətin iradəsinə heç bir təsir göstərə bilməz. Cəmiyyət öz iradəsində yanlışlığa yol verməz, seçimində təsadüfləri qəbul etməz, iftirlalara, böhtənlərlərə və şərə uymaz, haqqın, həqiqətin qələbəsinə zəmin yaradır. Həqiqət budur ki, xalq doğrudan da İlham Əliyevi sevir, onu qiymətləndirir. Azərbaycan cəmiyyəti İlham Əliyevin timsalında özünün gelecek liderinə görür. Bu, faktdır, həqiqətin aşkar üzü olan reallıqdır. Bu reallıq, Azərbaycanın gələcəyini hansı siyasetçinin adı ilə bağlı olması barədə aparılmış sorğu içtimai rəyin təcəssümü kimi özünü göstərir. Sorğu barədə verilən informasiyada deyilir ki, «Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutundan bildirmişərlər ki, institutun sosioloji ekspert qrupu «Dirçəliş -XXI əsr» jurnalının re-

<sup>1</sup> Bax. «Xalq qəzeti» 2 mart 1999

<sup>2</sup> Bax. Qafar Əliyev. «Bi-bi-si-nin dünya xidmətinin rəhbəri cənab Mark Bayforda «Azad Azərbaycan» qəzeti, 1 setyabr, 2002-ci il.

daksiyası ilə birlikdə 2002-ci ilin noyabr və dekabr ayında Azərbaycan və rus dillərində sorğu anketi hazırlayıb 18 yaşından 25 yaşınadak 1952 respondentə paylamışdır. Anketdə bir sual verilmişdir: Azərbaycanın gələcəyini hansı siyasetçinin adı ilə bağlayırsınız? Anketa 8 siyasetçinin adı salınmışdır. Sorğunun nəticələrindən görə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputati, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 73,6 faiz səs toplayaraq siyahida birinci yeri tutmuşdur.<sup>1</sup>

Bəli, bu reallıq İlham Əliyevin həqiqi varis kimi ictimaiyyətdə böyük nüfuz qazanmasının mötəbər mənbəyidir, əsaslandırılmış dəliildir, inkaredilməz sübutudur.

Müxalifət isə varislik anlayışının sosial-siyasi tarixi və fəlsəfi mənalarının açılmasına fikir verməkdən uzaqdır. Çünkü bu anlayış və onun arxasında dayanan tarixi mənəti funksiya müxalifəti qorxudur. Müxalifət nədən qorxur? - Müxalifət qorxur ki, müstəqil dövlətçiliyimizdən az muddət ərzində yaranmış ənənələr davam və inkişaf edəcəkdir. Müxalifət ona görə qorxur ki, onun vətənpərvərlik hissələri yoxdur. Müxalifət her an vətoni satmağa hazırlıdır. Neca ki, 1991-ci ildə, 1992-ci ildə, eləcə də 1993-cü ilin birinci yarısına kimi vətoni, torpağı, milləti sata-sata gedirdilər. Bu gün yüzlərlə şəhidin qanı bu satqınların boyunduradır. Əldən gedən torpaqlarımızın iniltisi onların günahlarıdır. Bir milyon qaçqının ağır güzəran içərisində olması onların günahlarının nəticəsidir. Müxalifət Azərbaycanda dövlətçiliyin daimi olmasını istəm. Ona şübhə ilə baxır. Müstəqil Azərbaycanı yenidən boyunduruq altına salmaqdan çəkimir və bəlkə elə çərəni də bunda görür. Müxalifətlər «qorxurlar ki, cəmiyyətdə ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər yaxın zamanlarda öz müsbət nəticələrini verəcək və destruktiv, barışmaz müxalifətin onszə da məhdud olan sosial bazası əriyib gedəcək».<sup>2</sup> Ancaq Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə, onun dövlətçilik programı ilə elə bir töməl

<sup>1</sup> Bax: «Azad Azərbaycan» qəzeti, 25 dekabr, 2002-ci il.

<sup>2</sup> Bax. «Azərbaycan» qəzeti 23 dekabr 2001-ci il (Əli Həsənov, Nazim İsayev, Heydər Əliyev və Azərbaycanın milli clitasi).

yaranıb ki, bu təməl dövlətçiliyimizi əsrlər boyu yaşadıcaq. Dövlətçilik ənənələri davam etdiriləcək. Müxalifət bu gün varislikdən danışır. Amma bilmir ki, Heydər Əliyev hələ 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradanda onu milli ideologiyamızın bazasında formalasdırmışdır. Müxalifət bilmir ki, milli ideologiyamız elə varislik üzərində bərqərardır. Müxalifət anlaya bilmir ki, Heydər Əliyev hələ 1969-cu ildə ölkəyə rəhbərlik etdiyi ilk gündən özünün əməli fealiyyətində azərbaycanlılıq ideyalarını canlandırdı. Onun kökündə isə ənənə və varislik dayanırdı.

Bu gün isə müstaqil dövlətimizdə dövlətçilik ənənələrinin yaradılması bu ideyaların həyata keçirilməsinin praktik və məntiqi davamıdır. Bütün bunlardan sonra, kimlər varis ola bilər? - sualına cavab tapmaq asandır. Varislik tarixdə əşəxsiyyətlərə mənsub olur ki, onlar özünün intellekti, aqlı, düşüncəsi, cəmiyyətə yararlılığı, təmkinliliyi, müdrikliyi, uzaqqörənliliyi ilə seçilir. Cəmiyyətin on yaxşı ənənələrə böyük əşəxsiyyətlərin hayat tacrübəsində ümümüləşir, cəmləşir və gelecek nəsillərə ötürülür. Varislik missiyası böyük əşəxsiyyətlər tərəfindən yerinə yetirilir. Xalq, millət, ölkə belə əşəxsiyyətlərə tanınır. Azərbaycan cəmiyyətinə Nizami, Nəsimi, Füzuli, Xətayi, Tusi, Böhmənyar kimi dahiələr bu xalqın mənəvi irsinin daşıyıcıları, varisleri olmuşlar. Milli-mənəvi ənənələrimizin və ümumbaşəri ideyaların varisi olan böyük əşəxsiyyətlərimizlə dünyada fəxr etməyə haqqımız vardır. Bu gün Azərbaycanda milli-mənəvi ənənələrimizlə yanaşı tamamilə yeni bir istiqamətli ənənələrimiz yaranmışdır. Bu da Heydər Əliyev əşəxsiyyəti tərəfindən yaranmış dövlətçilik ənənələrindən ibarətdir. Müxalifət başa düşməmiş deyildir ki, həqiqətən Azərbaycanda dövlətçilik ənənələri mövcuddur. Hər bir ənənənin öz varisi olduğu kimi, dövlətçilik ənənələrini də davam və inkişaf etdirəcək varis olmalıdır. Müxalifət bu məntiqi qırmağa cəhd edir. Lakin məntiq məntiqdir. Onu şərələ, böhətanla qırmaq olmaz. Bu məntiq Heydər Əliyev dühəsindən güclü alır. Müxalifət bilməmiş deyil ki, dövlətçilik ənənələrimizin varisi həqiqətən böyük əşəxsiyyət olmalıdır. Cəmiyyət isə belə bir əşəxsiyyəti artıq müəyyənənəşdir. Bu əşəxsiyyət Heydər Əliyev məktəbinin ləyaqətli yetişdirilməsi, aqlı,

idrakı, məntiqi, mənkinə, səbərliliyi, humanistliyi, təşkilatçılığı, vətənpərvərliyi ilə özüna böyük nüfuz qazanmış İlham Əliyevdir.

Artıq Azərbaycan cəmiyyəti İlham Əliyevi vətənpərvər bir insan kimi, həqiqi vətəndaş kimi, güclü bir siyasetçi kimi gələcəyin lideri hesab edir. Təsadüfi deyildir ki, İlham Əliyev bərədə formalasın fikirlərə və rəylərə də onun həqiqi cəmiyyət adəmi olması, insanları öz arxasında aparmaq qabiliyyətinə malik olması haqqında reallıqlar ifadə olunur. Bu keyfiyyətlər İlham Əliyev əşəxsiyyətinin varisliyi barədə fikir və mülahizələri bir dəha konkretlaşdırır, daşıqlaşdırır və dorinleşdirir. Politoloq Azər Şahsuvaroğlu haqlı olaraq yazar ki, «... artıq prezident Heydər Əliyev kursunu davam etdirəcək vətənpərvər gənc qüvvələr formalasmışdır və heç şübhəsiz onların lideri cəmiyyətdə pragmatik və yenilikçi imici qazanmış siyasi proseslərə qlobal yanaşan millət vəkili İlham Əliyevdir. Onun qisa zaman ərzində fealiyyətino nəzər salsaq, əmin ola bilərik ki, gələcək siyasi perspektivlərdə İlham Əliyev ölkənin həyatında keyfiyyətə yeni mərhələnin başlangıcı qoymaq və milli dəyərlərinə six bağlı olan müasir Azərbaycanın inkişaf prosesinə tökan verərək onu davam etdirmək gücündədir.»<sup>1</sup> Milli Məclisin deputati Vəqif İbadullayev İlham Əliyevin ictimaiyyətdəki böyük nüfuzunu və siyaset aləmindəki böyük nailiyyətlərini qiymətləndirərək yazar ki, «İlham Əliyevin xarizmatik potensialı iqtisadi çörçivlərlə məhdudlaşdırmaq düzgün olmazdı. O, həm də Azərbaycanın en yeni siyasi tarixinin aparıcı simalarından biri olduğunu sübut etmişdir. Onun Yeni Azərbaycan Partiyasının sosial dayaqlarının möhkəmləndirilməsində stimullaşdırıcı amil funksiyasını yerinə yetirən siyasi imici bunu qətiyyətlə söyləməyə əsas verir ki, İlham Əliyev müasir Azərbaycan siyasetində özünəməxsus yeri olan nadir siyaset adamlarından biridir.»<sup>2</sup>

<sup>1</sup> Bax: Azər Şahsuvaroğlu. Nekonservativizm və Azərbaycan. «Respublika» qəzeti, 24 yanvar, 2002.

<sup>2</sup> Bax: Vəqif Abdullayev. Dəyişməz fealiyyət prinsipi. «Azərbaycan» qəzeti, 25 dekabr, 2001-ci il.

İlham Əliyev bütün mənəvi, intellektual, humanist, ümum-bəşarı keyfiyyətlərinə görə, özündə azərbaycanlılığın nümunəvi obrazının yaradığına görə, Azərbaycan cəmiyyətində özüna ümumxalq məhəbbəti qazandığına görə varislik haqqı daşımağa daha artıq layiqdir. Nizami Xuduyev İlham Əliyevin Heydər Əliyev məktəbində həqiqi bir siyasetçi, məharətli bir diplomat kimi yetişməkdə varislik haqqı qazanması barədə öz fikirlərini belə ifade edir: «Sevindirici hal odur ki, ümummilli sabahlarımızın layiqli lideri kimi yetişən İlham Əliyev bütün sahələrdə - siyasetdə, diplomatiyada, dövlətçilik səriştəsində olduğu kimi, canlı nitqlərində də atası Heydər Əliyevin layiqli davamçısı, həqiqi varisidir... Bir daha qeyd etmək istərdim ki, İlham Əliyev Heydər Əliyevin həyat, siyaset, diplomatiya, dövlətçilik, bütövlükdə Azərbaycanlılıq universitetlərini bitirib, özü də hamidən yüksək səviyyədə, necə deyərlər bu sahədə heç, kimin ala bilmədiyi fərqlənmə diplому ilə bitirib. Ele buna görə dünyada yaşayan əlli milyon azərbaycanlı içərisində daha çox İlham Əliyevin Heydər Əliyev davamçısı, varisi olmağa haqqı var.»<sup>1</sup>

İlham Əliyev nələrin varisidir?

**Birincisi**, İlham Əliyev Heydər Əliyev ailəsinin mənsub olduğu böyük bir nəslin genetik varisidir. İlham Əliyev özü deyir ki, «Mən atamın varisiyəm, bizim ailənin varisiyəm, və bu mənəsiyyət, baxmayaq ki, monim atam prezidentdir, çox yaxşı dərk edirəm. Ona görə də deyirəm, bu varislik məsələsinə aila nöqtəyi-nazarından baxmaq lazımdır.»<sup>2</sup>

İlham Əliyev Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, dünya siyaseti meydanında özünün böyük mövqeyi olan aparıcı bir siyasetçinin, Azərbaycan Respublikasında müstəqilliyin bərqərar olunması yolunda çox böyük, zəngin təcrübə toplanmış dövlət xadiminin ailəsində tərbiyə tapmışdır. İlham Əliyevin anası görkəmlı alim, akademik olmuş, yaxın qohumları adlı-sanlı insanlar, böyük şəxsiyyətlərdir. İlham Əliyevin mühiti böyük şəxsiyyətlər, müdrik insanlar mühitidir. Belə bir mühitdə

<sup>1</sup> Bax: Nizami Xuduyev. Sabahə inamlı. Bakı, 2002, s. 44.

<sup>2</sup> Bax: İlham Əliyev. Böyük siyasetdə: real illiqar vo perspektivlər. Bakı, 1999. S. 31.

yetişən və tərbiyə tapan İlham Əliyev özünün yüksək təhsili ilə, siyaset aləmindəki nailiyyətləri ilə ölkənin iqtisadi hayatındakı fealiyyəti ilə nəinki tokca Azərbaycan cəmiyyətində, eləcədə dünya siyasetçiləri və dövlət xadimləri arasında böyük hörmət və nüfuzu malikdir.

**İkinci**, İlham Əliyev müstəqil Azərbaycan Respublikasında yaranmış dövlətçilik ənənələrinin varisidir.

İlham Əliyev Respublika Olimpiya Komitasının prezidenti kimi, Neft şirkətinin birinci vitse-prezidenti kimi, eləcədə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən qrupun rəhbəri, Assmbleya sedrinin müavini və büro üzvü kimi çox mühüm dövlətçilik işləri ilə məşğuldur. Müstəqil Azərbaycan Respublikasında dövlətçilik ənənələri yaranması prosesində İlham Əliyevin çox böyük rolu və mövqeyi olmuşdur. İlham Əliyevin bütün fealiyyəti dövlətçilik ənənələrimizin davam və inkişaf etdirilməsinə yönəldilmişdir. Ramiz Mehdiyev yazır ki, «İlham Əliyevin dövlətə, dövlətin inkişaf ilə bağlı baxışları malumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernlaşdırmaq və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-səcəmə ölkələr birliyinə daxil etməkdir... İlham Əliyevin dəyərlər sisteminde dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur. «Güclü dövlət» və «dövlətin modernləşdirilməsi» - İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi, bax, bunlardır. Bunlara məsələn, prezident Heydər Əliyevin xəttinə-güclü dövlət, sabit ictimai inkişaf və yeni təsəkkür tərzinin normalaşdırılmasına sadıqliq kimi daha mühüm bir ideyəni da əlavə etmək olar.»<sup>3</sup>

İlham Əliyevin dövlətçiliyin inkişafındaki böyük siyasi faaliyyəti onu siyasi cəhətdən müstəqil Azərbaycan Respublikasında yaranan dövlətçilik ənənələrinin varisi kimi yetişdirmiştir.

**Üçüncüsü**, İlham Əliyev milli birliyimizin, mütəşəkkilliyyətimizin və milli ideologiyamızın temeli olan Heydər Əliyev məktəbinin ideoloji varisidir. İlham Əliyev Yeni Azərbaycan Party-

<sup>3</sup> Bax. «Azərbaycan qəzeti» 10 yanvar 2002.

asının yaradılmasında, onun sosial bazasının genişlənməsində asının yaradılmasında, onun sosial bazasının genişlənməsində dayaqlarının möhkəmlənməsində çox böyük faaliyyət göstərmişdir.

Həmişə gənclərimizin yaxın dostu, məsləkdaşı, qayğıkeş kimi böyük nüfuzlu malik olan İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini kimi faaliyyət göstərdiyi vaxtdan partiyamızda gənclərin potensialı qat-qat artmağa başlamışdır. Partiyada gənclərin sayının artması onun gücünə sağlam qüvvələr, sağlam düşüncələr və sağlam eqidələr hesabına möhkəmləndirilmiş deməkdir. Pratiyanın 2001-ci ildə keçirilən II qurultayında İlham Əliyev Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini seçilmişdir. Bu o deməkdir ki, partiyanın aparıcı qüvvələri içərisində gəncləşməyə böyük üstünlük verilir. Azərbaycanın gələcəyi ləyaqətli gəncləre etibar olunur. Gənclərdə vətənpərvərlik hisslerinin gücləndirilməsinə, vətəna xidmət malimin yetkinleşməsinə şərait yaratılır. Nəzərə almaq lazımdır ki, indiki cəmiyyətimizin inkişaf etdirilməsində gənclik böyük və yekinləşməyə böyük üstünlük verilir. İlham Əliyev isə özünün gənclik qüvvəsi ilə artıq siyasi, ideoloji sahədə möhkəmlənmiş, təşkilatlılıq işində kifayət qədər təcrübə qazanaraq görkəmli dövlət xadimi kimi yetkinleşmiş bir şəxsiyyətdər.

Müxalifət unudur ki, dünyanın ən demokratik ölkələrindən biri olan Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyasında hakimiyətin mexaniki varisiyti nəzərdə tutulmamışdır. Hakimiyətə gəlməyin yolu Konstitusiyamızın 101-ci madəsində təsbit olunmuşdur. Burada göstərildiyi kimi, hakimiyətə gəlmək azad, demokratik və ədalətli seçimlər yolu ilə həyata keçirilir. Həmin maddənin I bəndində deyilir: «Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.»

Müxalifət özünün bütün əməllərini satqınlıq və xəyanət üzərində qurur. Bunu da diplomatiya hesab edir.<sup>1</sup> Müxalifət ümumi ləğv edə biləlidir ki, hakimiyətə gəlmək üçün xalqın etimadını q

<sup>1</sup> Bax: V. Əliyev. Ermoni lobbisindən müxalifətə dəstək. «Şərq» qəzeti, 16 yanvar, 2003-cü il.

zanlaşdırmaq lazımdır. Xalqın iradəsi hər şeyi həll edir. Xalq, artıq, öz seçimini çıxdan müəyyən etmişdir. Çətin anlarda, çətin günlərdə xalq Heydər Əliyev arxalanıb ona güvənmişdir. Soyuqlu, şaxtalı günlərdə xalq Heydər Əliyev nəfəsi isindirmişdir. Heydər Əliyev zəkasının nura xalqı qaranlıqdan işığa çıxarmışdır. Dahi rəhbərin xalqla hər bir görüşündə insanlar öz iradələrini açıqlıqla ifadə edirlər. Məhz, 2002-ci il noyabrın 9-cu möhtəşəm prezidentimizin Şəkidəki görüşündə xalqın iradəsi açıq və aydın şəkildə ifadə olunmuşdur. Mətbuat bu görüşdən xalqın iradəsini ifadə edən təssüratı belə işçiləndirir: «Heydər Əliyevin Şəki şəhəri bölgə əhalisinin 2003-cü ilin payızında keçiriləcək prezident seçgilərində göstəracayı iradənin konturlarını tamamilə aydınlaşdırıldı. Bütün çıxışlarda, bütün səhətlərdə dənə-dən qeyd edildi ki, Azərbaycanın dünənini da bu gün kimi sabahı da Heydər Əliyevlə, Heydər Əliyev ideyaları ilə bağlıdır.»<sup>2</sup>

Möhtəşəm Prezidentimiz xalqın bu iradəsinə ehtiram eləməti olaraq bildirmişdir ki, «Bu gündü bu görüşləri - həm idman kompleksində, həm də bu meydanda-sızın mənə göstərdiyiniz etimad kimi qəbul edirəm... Əmin olun ki, sizin mənə göstərdiyiniz etimadı bundan sonra da doğruldacağam.»<sup>2</sup>

İlham Əliyev varislik haqqını hərəkəflə qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahı gənə işqli bir ümidiyle baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan İlham Əliyev XXI əsrin siyasi lideri olacaq və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bu gündü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir.

2003-cü ildə keçiriləcək prezident seçimləri barədə isə müxalifətin təlaş keçirməyi əbəsdir. Bu seçimlərdə, şübhəsiz, xalq özünün evəzədilməz lideri olan Heydər Əliyevin namizədiyini müdafiə edəcək və onu yeni müddətə müstəqil respublikamızın prezidenti seçəcəkdir.

<sup>1</sup> Bax: İttifaq Mirzobəyli. Heydər Əliyevin bölgələrə hər bir soforı ona ümumxalq möhəbbətini daha da artırır. «Xalq qəzeti», 15 noyabr, 2002-ci il.

<sup>2</sup> Bax: «Xalq qəzeti» 10 noyabr, 2002-ci il.

Müthalif başa düşmeliidir ki, varislik haqqı mexaniki yolla elde edilmir.

Varislik haqqı ilk növbədə cəmiyyətə gərkili olmaqla qazılır. Yeni Azərbaycan Partiyasının on illiyinə həsr olunmuş yubiley mərasimində partiyanın icraçı katibi Əli Əhmədovun məruzəsində xalqın iradəsi açıq və aydın şəkildə ifadə olunmuşdur. Əli Əhmədovun məruzəsində bu məsələyə xalqın baxışı konkretniklə, qotiyətlə, daşıqliklı və aydınlıqla belə ifadə olunur: «Yeni Azərbaycan Partiyası qarşısında gələn prezident seçgilərinə güclü lideri və aydın programı ilə gedir. Partiyanın seççi platformasının əsas qayası müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, torpaqlarımızın tezliklə azad olunması, demokratik dövrlərə səykənən ölkəmizdə insanların firavan və zəngin həyatının təmin edilməsidir. Xalq bu vaxta qədər Heydər Əliyevə və onun partiyasına inanmışdır. Çünkü həm Heydər Əliyev, həm də onun partiyası bu inamı həmişə doğrultmuşdur. 2003-cü ildə də xalq sınaqlardan çıxmış liderinə-Heydər Əliyev bir daha səs verəcək....»<sup>1</sup> Bu məruzəsindəki çıxışında Heydər Əliyev xalqın iradəsinə bir daha birmənəli şəkildə qotiyətlə cavab verərək bildirmişdir ki, «Siz burada mənim 2003-cü ildə prezident seçkilərində iştirak etməyim haqqında öz təkliflərinizi irəli sürdüñüz. Mən buna görə siza töşəkkür edirəm. Mən özüm də belə fikirdəyəm ki, 2003-cü ildə prezident seçkilərində iştirak etməliyəm. Narahat olmayın, iştirak edəcəyəm. Heç şübhə yoxdur ki, seçkilər tam demokratik prinsiplər əsasında keçiriləcəkdir və inanırəm ki, bu seçkilərlədə də xalq Heydər Əliyeva səs verəcəkdir.»<sup>2</sup>

<sup>1</sup> Bax: Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputati Əli Əhmədovun məruzəsi. «Xalq qızeti», 27 noyabr, 2002-ci il.

<sup>2</sup> Bax: Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində Nəydar Əliyevin nitqi «Xalq qızeti», 27 noyabr, 2002-ci il.

### Qisa nəticələr

1. Varislik cəmiyyətə hayatındə ardıcılılığı təmin edən hadisələr sistemi kimi tarixi bir kateqoriyadır.
2. Azərbaycan xalqı bir çox milli özünəməxsus keyfiyyətlərin və ümumbaşarı ideyaların varisidir.
3. Milli-mənəvi dövrlərimiz və ümumbaşarı ideyalar varislik amili vəsittəsi ilə nəsildən-nəsilə keçir, yaşayır, inkişaf edir və zənginləşir.
4. Müasir dövrədə varisi olduğumuz zəngin mənəvi keyfiyyətlərimiz ümumbaşarı ideyalarla zənginlaşmə mərhələsinədir.
5. Dünya mədəniyyətinə ən yaxşı ənənələri, bilavasitə, varislik amilinə uyğun olaraq Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlərlə qovuşdurulur bilir.
6. Azərbaycan xalqının milli-mənəvi keyfiyyətləri ümumdünya təcrübəsinin məhsulu olan elə keyfiyyətləri özünə qovuşdurur ki, həmین keyfiyyətlər oxlaqı, hüquqi, psixoloji, sosioloji cəhətdən Azərbaycanın milli-mənəvi keyfiyyətlərini və onun hümanist prinsiplərini bir daha zənginləşdirə bilsin.
7. Dünya və Avropa mədəniyyətinə məxsus keyfiyyətlər varislik prinsipi üzrə Azərbaycanın milli-mənəvi keyfiyyətləri ilə uzaşa bilməkdə milli sərvətimiz olan mənəvi dövirlərlə integrasiya olunmur.
8. Milli-mənəvi keyfiyyətlərimizin və ümumdünya təcrübəsinin ən yüksək mənəvi dəyərləri Heydər Əliyev şəxsiyətində özünü parlaq təcəssümünü tapır.
9. Milli-mənəvi dörlərin tarixdə daimi varisi böyük şəxsiyyətlər və dahi insanlar olmuşlar.
10. Her bir xalqın böyükülüyü, xarakteri və onun dünya siyasiyasında yeri və başçısı cəmiyyətdəki mövqeyi her zaman milli-mənəvi keyfiyyətlərin varisi olan dahi şəxsiyyətlərə görə tanınır.
11. Dahi şəxsiyyətlər bütün zamanlarda varisliyi yaşatmaqla həm də varislik ənənələrinə uyğun olaraq cəmiyyətə həyatına böyük irəliləyişlər və dəyişikliklər göttirmişlər.

12. Azərbaycan xalqına qədimdən irs qalan ən yüksək mənəvi keyfiyyətlər bu gün bizim mənəvi sərvətimizdir, sabah isə onlar tariximizin ibrət dərslerinə çevriləcəkdir.

13. Varislik prinsipi müstəqil dövlətçiliyimizin formallaşmasında və onun özünəməxsus ənənələrinin yaranmasında mühüm yer tutur.

14. Müstəqil dövlətçilik quruluğunda Heydər Əliyevin böyükliyə onadır ki, tarixi varisliyi cəmiyyət həyatına və dövlətçilik ənənələrinə yaradıcı şəkildə tətbiq edir.

15. Müstəqil dövlətçiliyin varislik ənənələri Heydər Əliyev tərəfindən hələ 1969-cu ildən bəri həyata keçirilməyə başlamışdır.

16. Tarixi varisliyin cəmiyyət həyatına və dövlətçilik mexanizminə yaradıcı tətbiqi ilə bu gün müstəqil dövlətçiliyimizin yeni ənənələri meydana gəlmişdir.

17. Heydər Əliyevin çox böyük fəaliyyətidir ki, dünyanın bir çox müstəqil dövlətlərində dövlətçilik ənənələri yaranma bildiyi haldə, tarixin qısa bir mərhələsində Müstəqil Azərbaycan Respublikasında artıq bu ənənələr formalşmış və möhkəmlənmişdir.

18. Müstəqil Azərbaycan Respublikasında dövlətçilik ənənələrinin formalşması: bu ənənələrin həm də varislik prinsipləri əsasında galəcək nesillərə ötürülməsini təmin edir.

19. Dövlətçilikdə ənənə və varisliyin vəhdəti onun uzun zamanlar boyu yaşamasını təmin edən ən mühüm sosial amillərən biridir.

20. Bu gün müstəqil dövlətçiliyimizdə mövcud olan siyasi, ideoloji, iqtisadi, mənəvi-psixoloji ənənələrin yaranmasında Milli Olimpiya Komitəsinin Prezidenti, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini İlham Əliyevin çox böyük əməyi və tarixi fəaliyyəti vardır.

21. XXI əsrin siyasi lideri kimi dünya siyaset meydanında özüne böyük səhrət qazanmış İlham Əliyev bu gün dövlətçiliyimizdə onun bilavasitə iştirakı, təşəbbüskarlığı və fəal mövqeyi ilə yaradılmış siyasi, ideoloji, iqtisadi və mənəvi psixoloji ənənələrin ən layiqli davamçısı və varisidir.

## Ədəbiyyat

1. Heydər Əliyev. Yeni Azərbaycan Partiyasının 6-ci il-dönümünə həsr olunmuş yığıncaqdan nitq. «Xalq qəzeti» 24 noyabr, 1998.

2. Heydər Əliyevin Şəkida Olimpiya Kompleksinin açılışındakı nitqi. «Xalq qəzeti», 10 noyabr, 2002-ci il.

3. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində Heydər Əliyevin nitqi. «Xalq qəzeti» 27 noyabr, 2002-ci il.

4. Ramiz Mehdiyev XXI əsrin siyaseti-yeni dünya nizamı dünən, bu gün və sabah. «Azərbaycan» qəzeti, 10 yanvar 2002.

5. Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun məruzəsi. «Xalq qəzeti» 27 noyabr, 2002-ci il.

6. Əli Həsənov, Nazim İsayev. Heydər Əliyev və Azərbaycanın milli elitarı. «Azərbaycan» qəzeti, 23 dekabr, 2001. Yusif Hümmətovla müsahibə «Xalq qəzeti» 2 mart, 1999.

8. İlham Əliyev böyük siyasetdə reallıqlar və perspektivlər. Bakı 1999.

9. Nizami Xudiyev. Sabaha inamlı. Bakı, 2002.

10. Vəli Həbiboglu. Demokratiya xalqımızın milli sərvətidir. «Respublika» qəzeti, 14 sentyabr, 2002-ci il.

11. Qafar Əliyev. «Bi-bi-si»-nın dünya xidmətinin rəhbəri cənab Mark Bayforda. «Azad Azərbaycan» qəzeti, 1 sentyabr, 2002-ci il.

12. Rəy sorğusu. «Azad Azərbaycan» qəzeti, 25 dekabr, 2002-ci il.

13. Azər Şahsuvəroğlu. Neokanservativizm və Azərbaycan. «Respublika» qəzeti, 24 yanvar, 2002-ci il

14. Vaqif Abdullayev. Dəyişməz fəaliyyət prinsipi. «Azərbaycan» qəzeti, 25 dekabr, 2002-ci il.

15. V. Əliyev. Erməni lobisindən müxalifətə dəstək. «Şərq» qəzeti, 16 yanvar 2003-cü il.

16. İttifaq Mirzəbəyli. Heydər Əliyevin bölgələrə hər bir səfəri ona ümumittifaq səhrətini daha da artırır. «Xalq qəzeti», 15 noyabr, 2002-ci il.

	Soh.
1. Giriş.....	3
1. BÖLMƏ Azərbaycançılıq ideyalarının yaranmasında mil- li-monovi və tümüşbüşəri döyərlərin rolu.....	9
3. Azərbaycançılıq votono xidmətin təzahürü kimi.....	24
4. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında dırço- lış və azərbaycançılıq ideyaları.....	37
5. Elm, məarif və mədəniyyət sahəsində nailiyyətlər azər- baycançılığın təzahürü kimi.....	52
6. Gənc nəslin votonporvollarlık tərtibiyası.....	62
7. II BÖLMƏ Müstəqil dövlətçilik zəminində azərbaycançılıq ideologiyasının formalşdırılması.....	75
8. Dünya Azərbaycanlılarının həmröylüyü.....	87
9. Azərbaycan Respublikasının Prezidentinin dünya azərbaycanlılarının 1 qurultayının keçirilməsi haqqında sə- rənamı.....	89
10. Azərbaycanın Avropa Şurasında təmsil olunması.....	106
11. İlham Əliyevin Avropa Şurasında fəaliyyəti.....	110
12. Avropa Şurasında Azərbaycançılığı dair müzakirə edilən məsələlər.....	114
13. Uğurlar və narahatlıqlar.....	117
14. Əleyhdarlarla aks mövqeyi.....	120
15. III BÖLMƏ Azərbaycançılıq ideologiyası milli ideologiy- anın təməli kimi.....	125
16. Milli ideologiya haqqında.....	153
17. Milli ideologiya və Azərbaycançı elita.....	172
18. İlham Əliyev Heyxər Əliyev siyasi kursunun varisidir.....	185

Redaktor: N.B.Məmmədli.

Redaktor müavini: İ.Zeynalov.

Komputer-dizayner: Aytakın Məmmədova.

Yiğilmaşa verilmiş: 10.10.2002.

Çapa imzalanmış: 22.03.2003.

Şərti çap vərəqə: 12,75. Sifariş № 109.

Kağız formatı: 60/84 1/16. Tiraj 500.

Kitab "Nurlan" nəşriyyat-poligrafiya müəssisəsində  
yığılmış və çap edilmişdir.

Müəssisənin direktoru: N.B.Məmmədli.

✉ 97-16-32; ✆ 8-50-311-41-89

Ünvan: Bakı, İçəri Şəhər, 3-cü Maqomayev, 8-ci döngə, ev 4.

Ar 2003  
1633

d60